

ƏBÜLFƏZ RƏCƏBLİ

---

QƏDİM  
TÜRKCƏ—AZƏRBAYCANCA  
L Ü Ğ Ə T

---



AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

İŞLƏR İDARƏSİNİN

**KİTABXANASI**

AZƏRBAYCAN  
MİLLİ ENSİKLOPEDIYASI  
NƏŞRİYYATI

Bakı — 2001

1292

Redaktor

*Azər Bağirov*

### **Rəcəbli Əbülfəz Əjdər oğlu**

**R 57** Qədim türkcə—azərbaycanca lüğət. Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı. Bakı, 2001, 192 səh.

Qədim Türkcə — azərbaycanca lüğətdə bizim eradan əvvəl III əsrdən etibarən XI əsrdə Mərkəzi Asiyada yaşamış və dilləri başqa türk dillərinə nisbətən Azərbaycan dilinə daha yaxın olan qədim göy türk (bəzən oğuz da adlanır) və qədim uyğur qəbilələrinin dilində işlənmiş sözlərin Azərbaycan dilinə tərcüməsi verilmişdir. Həmin sözlər bu qəbilələrdən bizə miras qalan əsərlər əsasında toplanmışdır.

Lüğət türk dillərinin, o cümlədən Azərbaycan dilinin tarixi keçmişi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

**R 4602030000**

**M 657—2001**

**ISBN 5—89600—327—7**

© Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı,  
2001

## MÜƏLLİFDƏN

*Bizim eranın VI əsrinin ortalarında qədim türk qəbilələri həmin dövrün ən qüdrətli dövlətlərindən birini — Türk Xaqanlığını yaradır. Onun sərhədləri şərqdə Sarı dənizdən qərbdə Qara dənizədək, cənubda Tibet yaylasının ətəklərindən şimalda Sayan dağlarınaədək uzanırdı. Bu dövlətin qüdrəti Sasani İrani və Vizantiya kimi erkən orta əsrlər dövlətlərini lərzəyə salırdı, bu dövlətin xaqanları Çin imperatorlarını "cənubdakı bizim uşaqlar" adlandırırdılar. 552-ci ildə birinci türk xaqanlığı (türküt xaqanlığı) yaranır. Sonralar bu xaqanlıq iki hissəyə — qərbi və şərqə türk xaqanlığına parçalanır. Şərqi türk xaqanlığı qısa bir müddət üçün öz müstəqilliyini itirsə də onu yenə əldə edir və 745-ci ilədək iki əsr ərzində Mərkəzi Asiyada hakim qüvvə olur və həmin dövrün siyasi-ictimai həyatında görkəmli rol oynayır. 745-ci ildə Şərqi türk (göy türk) xaqanlığı süqut edir və onun əvəzinə tarix səhnəsinə digər bir türk dilli xaqanlıq — qədim uyğur qəbilələrinin yaratdığı uyğur (qədim uyğur) xaqanlığı çıxır. Nəhayət, 840-cı ildə qırğızlar uyğurları möğlub edib öz müstəqil dövlətlərini yaradırlar. Qırğız xaqanlığı 1040-cı ilədək yaşayır. Beləliklə, tam beş əsr ərzində Mərkəzi Asiyada bir-birini əvəz edən üç türk xaqanlığı hakim siyasi qüvvə olur. Bütün bunlara baxmayaraq, istər qədim türk qəbilələrinin, istərsə də qədim türk xaqanlıqlarının tarixi hələ də lazımı səviyyədə öyrənilməmişdir.*

*Oxuculara təqdim edilən bu əsər iki hissədən ( göy türkcə - azərbaycanca lüğət və qədim uyğurca - azərbaycanca lüğət) ibarətdir. Hər iki termin (göy türkcə, qədim uyğurca) şərtidir, çünki bu terminlər nə qədim göy türk qəbilələrinin, nə də qədim uyğur qəbilələrinin dilinin bütün lüğət tərkibini əhatə edir: birinci hissədə qədim türk Orxon-Yenisey əlifbası ilə (elmi ədəbiyyatda buna qədim türk run əlifbası da deyilir) yazılmış bütün abidələrdəki (göy türk, yəni oğuz; Yenisey və Talas abidələri, qismən də Orxon-Yenisey əlifbası ilə yazılmış qədim uyğur abidələri) sözlər, ikinci hissədə isə qədim uyğur abidələrindəki sözlər öz əksini tapmışdır. Bu qənaətə gəlmək olur ki, istər birinci tip, istərsə də ikinci tip abidələrdəki sözlər həm qədim (göy) türk, həm də qədim uyğur qəbilələri dillərinin lüğət tərkibinin yalnız bir hissəsini özündə əks etdirmişdir.*

## GÖY TÜRKLƏR VƏ QƏDİM UYGURLAR

Qədim türklərin mənşəyi haqqında bir neçə əfsanə vardır.<sup>1</sup> Bütün əfsanələrin əsas motivi budur ki, türklər öz mənşələrini dişi qurddan alırlar. Məhz buna görədir ki, sonralar türklər öz bayraqlarında qurd başının şəklini çəkirdilər.

Türk sözü haqqında uzun müddət mübahisə getmişdir. Orxon-Yenisey abidələrini, daha doğrusu, Ongin, Küi tigin, Bilgə xaqan və Tonyukuk abidələrini yazanlar özlərini göy türk adlandırırlar. Çin mənbələrində onları tu-kyu, tu-kyuc, tukyuk, türküt adlandırırlar. Məhəmməd Kaşğaridən başlayaraq türk sözüne müxtəlif mənalər verirlər. Son zamanlar belə bir fikir yaranmaqdadır ki, türk sözü "qüvvət, qüdrət, güc" mənalərini ifadə edir. Bu ad Orxon-Yenisey abidələrinin yazıldığı dövrdə bütün qədim türkdilli qəbilələrə deyil, Birinci və İkinci türk xaqanlığında hakim rol oynayan türkdilli qəbiləyə verilmişdir.

Qədim türk qəbilələri, onların sosial-siyasi həyatı, məişəti, dini, adət və ənənələri, qədim türk dövlətçiliyi (birinci və ikinci türk xaqanlığı, uyğur xaqanlığı və qırğız xaqanlığı) haqqında ən mötəbər mənbə onların özlərini yazdığı, tarixdə Orxon-Yenisey abidələri, habelə qədim uyğur abidələri adı ilə məşhur olan kitabələrdir. Qədim türklərin tarixini araşdırmaq üçün ərəb, fars, Vizantiya, habelə Çin mənbələri də etibarlı məlumat verir.

Çin mənbələrində türk sülaləsinin əsasını qoyan tayfanın tarix səhnəsinə çıxması eramızın 92-ci ilindən hesablanır. "Yeni eranın 92-ci ilində çinlilər Tarbaqatay şəhərinin yanında hunları tamamilə məğlub etdilər. Həmin il siyənbiçilər onların Şimali Monqolustandakı torpaqlarına və əhalisinə yiyələndilər. Bu məğlubiyyətdən sonra hun sülaləsindən Aşina tayfa adı ilə bir nəsil sağ qaldı. Bu nəsil Dulqa (Tukyuk -- indi uyğun qədim Çin heroqlifləri

<sup>1</sup> Qədim türklərin mənşəyi, qədim türk qəbilələri, qədim türk xaqanlıqlarının tarixi haqqında ətraflı məlumat almaq üçün bax: *Н.Я. Бичурин (Иакинф). Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена*, I, М.-Л., 1951; *А.Бернштам. Происхождение тюрков*, Проб. ИДО, 5-6, 1934; *Уелә олуш Социально-экономический строй орхон-енисейских тюрков*, М.-Л. 1946; *С.В. Киселев. Древняя история Южной Сибири*, М., 1951; *Л. П. Потанов. Очерки по истории Алтая*, М.-Л., 1953; *С.Г. Кляшторный. Древнетюркские рунические памятники*, М., 1964; *Л.Н. Гумилев. Древние тюрки*, М., 1967; *Н.В. Кюнер. Китайские известия о народах Южной Сибири, Центральной Азии и Дальнего Востока*, М., 1961 və s.

*tukvuk* kimi deyil, *türküt* kimi transkripsiya edilir. Sözüün kökü *türk* sözüdür, -*üt* isə monqol mənşəli cəm şəkilçisidir. Çox güman ki, çinlilər türktəri *türküt* adlandırarkən cəm şəkilçisini monqol dilindən götürmüşlər. Türkolojisi ədəbiyyatda qədim türklər *tuqvu* termini ilə ifadə edilir, lakin indi bu termin düzəldilib *türküt* şəklində işlədilməyə möhtacdır. --- Ə.R) xalq adı ilə Altay dağlarının otoklərinə köçür, əvvəlcə siyeənbilərdən, sonra jujanlardan asılı olur və xana xərac vermək əvəzinə onun üçün dəmir istehsal edir. Bu qəbilə bir müddət keçdikdən sonra yenə də qüvvəllənir və Dulqa (tuquyue) hakimi Bumın (qədim türk Orxon-Yenisey abidələrində o, Bumın kağan adlandırılır.

Ə.R.) jujan sülaləsinin hakimiyyətini yixıb özünü İli-xan etən edir.<sup>2</sup> Çin mənbələrindən məlum olur ki, türkləriə jujanlar arasındakı nifaqa və müharibəyə səbəb jujan xanı Anaxuanın öz qızını Bumına ərə verməməsi idi. Lakin bu, yalnız bəhanə idi. Əsas səbəb isə türklərin azadlığa can atmaları idi. Jujanlara qarşı çıxmazdan əvvəl Bumın 546-cı ildə avariara (Çin mənbələrində juan-juan, jujan adlanır) qarşı üsyan etmiş və Çin mənbələrində tic-li adlandırılan başqa bir türkdilli qəbiləni tələ qəbilələrini məğlubiyətə uğradır və 50000 yurtu özünə tabe edir. Bir qədər qüvvəlləndikdən sonra jujan xaqanından əskik olmadığını göstərmək üçün onun qızına elçi göndərir. Anaxuan onun elçilərini qovur və belə bir sifariş göndərir (Çin mənbələrində göstərilir ki, söyüş göndərir): "Sən mənim dəmiroridonimsən; necə cürət edib belə bir təkliflə mənə müraciət edərsən?" Bumın bu sözlərdən qəzəblənir, xaqanın elçilərini öldürür və jujanlarla bütün əlaqələri kəsir. Bir qədər sonra 551-ci ildə o, Çin imperatorunun qızı ilə evlənir və çinlilərin köməyi ilə 552-ci ildə jujan qoşunlarını məğlub edir. Məğlub olan Anaxuan özünü öldürür. Beləliklə, 552-ci ildə Bumın özünü xaqan elan edir, türk sülaləsinin əsasını qoyur və sonralar mərkəzi Asiyanın siyasi həyatında böyük rol oynayan Türk xaqanlığını yaradır. Bumın taxta çıxdıqdan sonra türk adətində görə, ölkənin qorb hissəsinin idarəsini çinlilərin Şe-tie-mi adlandırdıqları qardaşı İstəmi xaqana tapşırır.

Bumın xaqan 553-cü ilin mart ayında vəfat edir.<sup>3</sup> Onun yerinə oğlu Kolo (Çin dilində belə adlandırılır) İsigi-xan adı ilə taxta oturur. İsigi xaqan öldükdən sonra taxta onun oğlu Nyetu deyil, kiçik qardaşı Kigin-Muyun-xan çıxır.<sup>4</sup> A. Bernştam yazır ki, guya Muyun xan Aşina tayfasından deyil, başqa

<sup>2</sup> И.А. Бичурин. Ади çəkilən əsər, cəh. 226.

<sup>3</sup> L.N. Qumilevin məlumatına görə, Bumın xaqan (İli xan) 552-ci ilin sonunda vəfat etmişdir (bax: "Древние турки", cəh. 28).

<sup>4</sup> Çin mənbələrində göstərilir ki, Bumın öldükdən sonra taxta onun oğlu İstəmi çıxır. Çinlilər öz adətlərindən çıxış edərək məsələni dolaşdırırlar. İstəmi xan Bumın xaqanının oğlu yox, kiçik qardaşı olmuşdur. Çin mənbələri bir məsələdə səhv edə bilərdi. Qədim türklərin adətində görə ölən xaqanın yerinə onun kiçik qardaşı keçməli idi, sonuncu qardaş öldükdən sonra birinci (böyük) qardaşın böyük oğlu xaqan olarmış. Görünür, Bumın böyük, İstəmi ikinci, Muyun (yaxud Moyun) üçüncü qardaş imiş.

tayfadan imiş<sup>5</sup>. Bütün başqa mənbələr isə Çin mənbələri ilə düz gəlir. N. Bıçurinin təsvirinə görə,<sup>6</sup> Muyun xaqan taxtına oturmaq üçün bütün keyfiyyətlərə malik imiş.

Çin mənbələrində Mu-kan adlandırılan bu xaqanın hakimiyyəti illərində türk dövləti xeyli güclənir, sərhədləri Mancuriyadan Səmərqənd şəhəri ilə Bəlx arasındakı Dəmir Qapıyaqəd uzanır. Qərbdə Eftalilər (ağ hunlar) deyilən güclü dövləti məğlub etdikdən və dövlətini daha da genişləndirdikdən sonra Muyun xaqan üzünü şərqə çevirir. Bu zaman onun əmisi İstəmi xaqan da dövlətin qərb sərhədlərini genişləndirir, qərb dövlətləri ilə münasibətlər yaradırdı. O, Bizans və İran ilə də yaxşı münasibət yaratmışdı. 568-ci ildə Bizans imperatoru türklərə Zəmarxin başçılığı ilə səfirlik göndərmiş və türklər haqqında ətraflı məlumat toplamışdı. Səfirliyin topladığı məlumat Bizans tarixçilərindən Menandr və Foefilakt Simokatta kimi tarixçilərin əsərlərində öz əksini tapmışdı. Hər iki müəllif türklərin son dərəcə yüksək mədəniyyətə malik olduqlarını göstərir.

Orxon-Yenisey abidələrində yalnız birinci iki xaqanın adı çəkilir. Qalan bütün xaqanlar adları çəkilmədən pislənir və birinci Türk Xaqanlığının süqutu kiçiklərin böyüklərə oxşamaması, yaxşı xaqanların yerinə pis xaqanların taxta oturmaları ilə əlaqələndirilir.

572-ci ildə Muyun xaqan vəfat edir. Taxta onun kiçik qardaşı Tobo xan çıxır. Çin mənbələrinin yazdığına görə, taxta Muyunun oğlu Dalobyxan çıxmalı imiş, lakin anası aşağı təbəqədən olduğuna görə aristokratlar onun taxta çıxmasına mane olurlar. Aşağı mənşəli olması - Tobo xaqan vəfat etdikdən sonra da Dalobyxanın taxta çıxmasına mane olur. Tobo Çinlə yaxşı münasibət yaradır. Çin şahzadəsi ilə evlənir və dövləti idarə etmək, dövlətin sərhədlərini genişləndirməkdən daha çox dini işlərlə məşğul olur. Tobo xaqan 580-ci ildə vəfat edir. Ölməzdən əvvəl o, oğlu Yanlonu yanına çağırır deyir: — Məlundur ki, mən yaxın qohumluq münasibəti ata ilə oğulun münasibətidir. Mənim böyük qardaşım bu qohumluq münasibətinə etina etmədi, taxtı mənə tapşırtdı. Mən öləndən sonra sən taxtı əmin Dalobyxana (halbuki Dalobyxan Yanlonun əmisi deyil, əmisi oğlu idi) güzəştə getməlisən. Tobo öldükdən sonra ordada Dalobyxanı taxta çıxarmaq istəyirlər, lakin o, aşağı mənşəli olduğu üçün rütbəlikər yığıncığı onun öleyhinə çıxır. Yanlo (Nyetunun qardaşı) yüksək təbəqədən çıxmışdı və türklər ona hörmət edirdilər. Hamıdan sonra Nyetu yığıncığa gəlib deyir: — Əgər taxta Yanlonu çıxarsanız, mən qardaşlarımla birlikdə ona xidmət edəcəyəm. Əgər taxta Dalobyxanı çıxarsanız, mən onda mənə tapşırılmış sərhədləri qoruyaraq Dalobyxanı iti qılına və uzun nizələrlə gözləyəcəyəm<sup>7</sup>. Buna görə də yığıncıq taxta Yanlonu çıxarır.

<sup>5</sup> А. Бернштам. Социально-экономической строй орхон-енисейских тюрок VI-VII веков. М. -Л., 1946, сәh. 174.

<sup>6</sup> Н. Я. Бичурин. Adı çəkilən əsər, сәh. 228-233.

<sup>7</sup> Н. Я. Бичурин. Adı çəkilən əsər, сәh. 234-235.

Çin müəlliflərinin məlumatının həqiqətə nə qədər uyğun olub-olmadığını söyləmək çətindir. Lakin başqa mənbələrin verdikləri məlumata görə, Dalobyən qərbi türklərin yanına getmiş və rəsmi xaqanlığa qarşı uzun müddət vuruşmuşdu.

Yanlo xaqanın hakimiyyəti uzun sürmür. O, üsyan qaldırmış Dalobyənin öhdəsindən gələ bilmir, elə taxta çıxdığı həmin il (580-ci ildə) taxtı kiçik qardaşı Nyetuya təhvil verir. Nyetunun ikinci adı Hügüylü Şe Moxe Şaboloxandır, lakin o, taxta Şabolio-xan Nyetu adı ilə oturur. H.N. Orkunun yazdığına görə, Şabolionun adı türkcə Asparuh olmuşdur. Lakin məlumdur ki, o dövrdə türk dillərində *h* səsi olmamışdır. Şabolio xaqanın hakimiyyəti illərində birinci Türk xaqanlığı öz inkişafının ən yüksək zirvəsinə yüksəlir. Türk orduları tez-tez Çinin içərilərinə girir, hətta Pekinə hücum edirdilər. Çin dövləti türklərin qüvvətlənməsindən narahat olur. Çin ideoloqları türklərə açıq vuruşda qalib gəlməyin mümkün olmadığını gördükdə imperatora Türk xaqanlığını daxildən zəiflətməyi məsləhət görürlər. İmperator bu fikri bəyənir və bu sahədə tədbirlər görür. Digər tərəfdən, Şabolionun hakimiyyəti illərində türk xaqanlığında ikitirəlik baş verir, gah burada, gah orada üsyanlar baş qaldırır. Şabolio və Dalobyən arasındakı taxt-tac uğrunda mübarizə uzun çəkir. Bu mübarizədə çinlilərdən böyük kömək alan Şabolio xaqan qalib gəlir. Bu taxt-tac mübarizəsi türk xaqanlığına baha başa gəlir. Məhz Şabolio xaqanın hakimiyyəti illərində türk xaqanlığı Çinin təsiri altına düşür. Çin dövləti türk təhlükəsini bir dəfəlik aradan qaldırmaq üçün türkləri çinləşdirmək siyasəti yeridir. Türk əxlaq və adəti, hətta türk adları da Çin əxlaq və adəti, adları ilə əvəz edilməyə başlanır. Şabolio xaqan 587-ci ildə ölür. Onun kiçik qardaşı Çiloxeu Sexu xaqan Çuloxeu adı ilə taxta çıxarılır. Çuloxeunun hakimiyyəti illərində Dalobyən əsir tutulub edam edilir. Çuloxeu Şexu xaqanın hakimiyyəti zamanı türk xaqanlığı tamamilə Çinin vassafına çevrilir. Çuloxeunun xaqanlığı çox az çəkir — taxta oturdudan bir il sonra 588-ci ildə farslarla müharibədə aldığı ox yarasından ölür. Taxta Şabolio xaqanın Qiyəqə Şidon Dulan xaqan Ünüylüyü adı qəbul etmiş oğlu Ünüylüyü oturur. Dulan xaqan 600-cü ildə Datu tərəfindən öldürülür. Datu seçki keçirilmədən Bügə xaqan Datu adı ilə taxta oturur. Hələ Ünüylüyü xaqanın hakimiyyəti dövründə onun kiçik qardaşı Dusulu Çin dövlətinə getmiş və Kijin adı ilə orada yaşamağa başlamışdı. O, çinlilərdən kömək alıb qardaşının qatili ilə müharibə başlayır. Müharibə 607-ci ildə Kijinin qələbəsi ilə bitir. Məğlub olan Bügə xan Datu toqonlarını yanına qaçır, Kijin həmin il xaqan elan edilir. 608-ci ildə Kijin xaqan ölür, taxta onun oğlu Şibi xaqan Dügi çıxır. Digər xaqanlara nisbətən Şibi xaqanın hakimiyyəti davamlı olur. O, 11 il xaqanlıq etdikdən sonra 619-cu ildə ölür. Çin mənbələrinin məlumatına görə, Şibi xaqanın oğlu Şibobi kiçik yaşlı olduğundan (Şibobi sonralar Tuli xaqan adı ilə taxta çıxır) Şibinin kiçik qardaşı Siffo Şe taxta Çulo xaqan adı ilə çıxarılır. Çulo müstəqil siyasət yeritməyə çalışır. O, tez-tez Çinə hücum edir. Çinlilər türklərin qüvvətlənməsindən narahat olurlar. Çulunun arvadı Çin şahzadəsi idi və çinlilər onun vasitəsilə Çulonu zəhərləyirlər. Çulo xaqan 620-ci ildə ölür.

yenə Çin mənbələrinin yazdığına görə, onun oğlu kiçik yaşlı olduğundan Çulunun kiçik qardaşı Çubu Xyeli xaqan Dubı Kat İl xaqan adı ilə taxta oturdular. Çin boyunduruğu altında yaşamaq müstəqil, azad həyat sürməyə alışmış türklərə çox ağır təsir edirdi. Buna görə də, türklər Çin hakimiyyətinə qarşı çıxır, öz müstəqil dövlətlərini yaratmağa çalışırdılar. Bütün bunlar... türklərin çiniləşdirilməsinə qarşı etiraz, müstəqil türk dövləti yaratmaq uğrunda mübarizə Kül tigin və Bilgə xaqan şərəfinə qoyulmuş abidələrdə öz əksini tapmışdır. Xyeli xaqanın hakimiyyəti illərində türk dövləti yenə də tərəqqi edib yüksəlməyə başlayır. Türklər tez-tez Çin ərazisinə basqınlar edir, bol qənimətlərlə geri qayıdırdılar. Türk dövlətinin öz keçmiş güdrətini bərpa edə biləcəyinin əlamətləri getdikcə aydın sezilirdi. Lakin bu zaman yenə də dövlətdə ikitirəlik başlanır. Çinlilərin təhriki ilə Bayırxu, Xoyxu (hoci-he) və Sie-yon-to qəbilələri üsyan qaldırır. Xyeli qardaşı Şibinin oğlu Şibobini üsyanı yatırmağa göndərir. Şibobi məğlub olur. Bundan qəzəblənən Xyeli onu zəncirləyib həbs edir. Hobsdən çıxandan sonra Şibobi əmisinə düşmən olur. Bu, ikitirəliyin çoxlu səbəblərindən biri idi. Kat İl xaqanın böyük qardaşı Şibi xaqanın oğlu Şibobi (Tuli) əmisinə qarşı qiyam qaldırır. Bu üsyanı Çin diplomatiyasının əli olduğunu güman etməyə hər cür əsas vardır. Hər dəfə türk dövləti qüvvətlənib Mərkəzi Asiyada görkəmli rol oynamağa başladığıda, türk dövləti Çin imperiyası üçün təhlükə törətdikdə Çin diplomatiyası türk xanədanının üzvləri arasında nifaq salır, üsyanlar təşkil edir, sonra zəif tərəfə yardım göstərir və zəif tərəfin qalib gəlməsi üçün şərait yaradırdı. Bundan iki məqsəd güdüürdü. Əvvəla iğtişaşlar, daxili çəkişmələr və müharibələr nəticəsində türk dövləti çox zəifləyib Mərkəzi və Şərqi Asiya (sonralar hətta Orta Asiya) ərazisi uğrunda mübarizədə Çinlə rəqabət apara bilmirdi. İkincisi, zəif tərəfə kömək etməklə Çin dövləti yeni hakimiyyət orqanlarını onlar hələ hakimiyyət başına gəlməzdən öz təsiri altına salır, sonralar isə onlardan öz məqsədləri üçün (məsələn, Çin əleyhinə qaldırılan üsyanları yatırmaq, yaxud düşmənləri ilə müharibə etmək) istifadə edirdi. Bu dəfə də elə olur. Kat İl xaqan qardaşı oğluna hücum edib onu məğlub edir. Tui Çin imperatoruna müraciət edir. 630-cu ildə Kat İl xaqan tam məğlub olub əsir düşür. Çin imperatoru onunla yaxşı rəftar edir, ona hərbi rütbə, ev və ən yaxşı əkinlik torpaq verir. Kat İl xaqanın ov etməyi sevdiyini bilən imperator onu çoxlu maral və sığını olan bir əyalətə vali təyin edir. Lakin Kat İl xaqan bunların hamısından imtina edir. O, tək yaşayır, həmişə kədərli olur, onu tez-tez ağlayan görürlər, həmişə də qəmi, kədərli mahnılar oxuyur. 634-cü ildə Kat İl xaqan vəfat edir. Onu təntənə ilə dəfn edirlər: türk adətinə görə onun cəsədini yandırılar.

Kat İl xaqanın vəfatı ilə türk xaqanlığı süqut edir, türklər Çinə tabe olurlar. Türk xaqanlığı altı əyalətə bölünür və qubernatorlar (valilər) tərəfindən idarə edilir. Türk sərkərdələri, bəyləri, xanları Çin rütbəsi alır, çinilərlə evlənir, Çin məmurlarına çevrilirlər. Çinlilər türklərin yenidən baş qaldırmamaları üçün hər cür tədbirlər görürlər, qəbilələrin bir qismini dağıdırlar, bir qismini isə sürgün edirlər. Onlar çalışırlar ki, tarix səhifələrindən *türk* sözünü silsinlər.



Xyeli xaqanın məğlubiyyətindən sonra türk taxtına vərsə Çin imperatorunun əmri ilə təyin edilir. Belə ki, Xyeili xaqandan sonra türk hakimi (artıq türklərin rəhbəri *xaqan* deyil, *hakim* adlandırılır) Tuli xan təyin edilir, lakin o, təyin edildiyi yərə gedərkən yolda ölür. Türk dövlətinin hakimi İminişü Sütbü xan Simo təyin edilir. Aşına tayfasından olan Simo Kat II xaqanın uzaq qohumu idi. Simo zəif iradəli idi. Buna görə də hakimiyyət başında uzun müddət qalmır, tezliklə vəzifəsindən imtina edir və Çin sarayında xidmətə götürülməsini xahiş edir. İmperator onun xahişini yerinə yetirir.

Tezliklə Çəbi xan türk xaqanı olur. O, Çin hakimiyyəti əleyhinə üsyan qaldırır, lakin üsyan yatırılır və Çəbi xan əsir tutulur.

647-682-ci illər arasında Çinin türk əyalətlərində çoxlu üsyan baş verir, lakin bütün üsyanlar müvəffəqiyyətsizliklə nəticələnir. 682-ci ildə türklər Qudulu xanın (türkçə: *kut - b ə x i*, *Kutluğ*—*x o ş b ə x i*, *b ə x i l i* deməkdir, qədim türk Orxon-Yenisey abidələrində İltəris xaqan adlanır) başçılığı ilə Çin istibdadına qarşı üsyan qaldırırlar. Bir neçə illik mübarizədən sonra 689-cu ildə üsyan müvəffəqiyyətlə nəticələnir. 682-685-ci illər arasında Kutluğ xanın başçılığı ilə üsyan etmiş türklər dəfələrlə Çin imperiyasının şimal rayonlarına hücum edir, çoxlu qənimət və əsir alırlar. Məsələn, türk axınının qarşısını silah gücünə almağın mümkün olmadığını gören Çin imperatoru 682-ci ildə şimal şəhərlərinin ətrafında hasarlar tikməyi əmr edir. 685-ci ildə türk orduları Çinin şimalını işğal edir, Çin orduları ilə döyüşlərdə beş min əsir tutur. Çinlilər yalnız qonşulardan yardım aldıqdan sonra işğal edilmiş ərazilərini azad edə bilirlər.

Kutluğ Kat II xaqanın uzaq qohumu idi. Çin mənbələri üsyanın müvəffəqiyyətli nəticəsini gözənd salmaq üçün yazır ki, Kutluğ "doqquz ağuzları talan etdi və çox varlandı; buna görə də özünü xan elan etdi".<sup>8</sup> Türklər 52 il Çin hakimiyyətinə tabe olurlar. Kül tigin abidəsinin böyük kitabəsində bu haqda belə deyilir: "...tabğaç kağanı görmüş, oğil yıl işig, küçig birmiş" (7-8 sətirlər). Beləliklə, 689-cu ildə İltəris xaqan türk xaqanlığını bərpa edir. İltəris xaqanın hərbi yürüşləri Tonyukukun qoyduğu abidədə ətraflı təsvir edilmişdir. İltəris xaqan 693-cü ildə vəfat edir. Taxta Kapağan xaqan adı ilə onun kiçik qardaşı Mo çor çıxır. Çin mənbələri bu faktı da düzgün izah etməyib göstərir ki, İltəris xaqanın hər iki oğlu çox kiçik idi; Moçilyanın 8, Kül tiginin 7 yaşı vardı. Buna görə də taxt-tac onların heç birinə verilmir. İltəris xaqanın kiçik qardaşı Moçjo (Mo çor) çuxdanki arzusunda çatacaq, taxt-taca sahib olur. O özünü xaqan elan edir və taxt-tacı oğurladıqdan bir neçə il sonra Lin-çjeuya hücum edir.<sup>9</sup> Kapağan xaqanın hakimiyyəti illərində ikinci Türk Xaqanlığı (tarixdə sonrakı türk dövləti belə adlanır) öz inkişafının ən yüksək zirvəsinə qatır. Kapağan xaqan dövlətin sərhədlərini xeyli genişləndirir: o, 694-cü ildə Çinə hücum edir, eyni zamanda Kıtayları məğlub edib türk dövlətinə birləşdirir. Kapağan xaqan Orta Asiyada da işğalçılıq siyasəti yeridirdi. Türk

<sup>8</sup> Н. Я. Бичурин. Ади çökilən əsər, səh. 266.

<sup>9</sup> Yəni orada, səh. 268.

orduları yenə də Dəmir qapıya (Buzqala keçidinə) çatmışdılar. Onun hakimiyyəti illərindən başlayaraq Çin imperatorluğu hədiyyə adı ilə türk dövlətinə hər il çoxlu xərək (qızıl, gümüş, taxıl və ipək) verirdi. 698-ci ildə türk orduları yenidən Çinin daxili rayonlarına hücum edir. Müharibə türklər üçün uğurla bitir. Bağlanan sülh müqaviləsinə görə, çinlilər hər il türklərə 300000 kiloqram darı, 50000 top ipək, 3000 kənd təsərrüfatı aləti, külli miqdarda qızıl, gümüş və içki verməli idilər. Çin mənbələrinin yazdığına görə, qocaldıqda Kapağan xaqan ağlımı itirməyə başlayır və çılgınlaşır, aymaqlar (əyalətlər) ona qarşı üsyan qaldırır və ayrılmağa başlayır. Kapağan xaqan hətta Çin şahzadəsi ilə evlənmək fikrinə düşür, lakin onun bu arzusu Çin sarayı tərəfindən rədd edilir. 716-cı ildə Bayeçu (Orxon-Yenisey abidələrində — Bayırku) qəbiləsi üsyan qaldırır. Kapağan üsyanı yatırır. Lakin paytaxta qayıdarkən meşədə məğlub olmuş Bayırku qəbiləsinin pusquda duran qoşunları qəflətən ona hücum edir, başını kəsib Çin imperatoruna göndərirlər (görünür, bu üsyanda da Çin sarayının əli varmış, çünki türk dövləti Çin üçün təhlükəli rəqibə çevrilirdi). Kapağanın oğlu Bögü xan hələ atasının sağlığında kiçik xan (xaqan) elan edilmişdi. Adətə görə, xaqan öldükdə taxta kiçik xan çıxırdı. Lakin Bögü xan taxta sahib ola bilmir. İltəris xaqanın kiçik oğlu Kül tigin Bögü xana hücum edib onu öldürür və əmisi Kapağan xaqanın bütün nəslini məhv edir, xaqan taxtına isə böyük qardaşı Mogilyanı (Orxon-Yenisey abidələrində — Bilgə xaqan) oturdur.

Çin mənbələrində Kapağanın hakimiyyət başına gəlməsi, onun ölümündən sonra baş verən hadisələrin səbəbi, hətta Mogilyanın kimliyi faktı düz verilmir; hətta Çin mənbəyi Mogilyanın Kapağanın oğlu adlandırır: "Qüy Dələ (Kül tigin — Ə.R.) Qudulunun (Kutluğun, İltərisin — Ə.R.) oğlu — kiçik xana hücum etdi, onu öldürdü və onunla birlikdə bütün nəslini məhv etdi. Biqə-xan adı ilə Moçjonun (Kapağanın — Ə.R.) oğlu Mogilyanı taxta çıxarıdılar."<sup>10</sup> Göründüyü kimi, mənbə birinci cümlədə iddia edir ki, Kül tigin Kapağanın bütün nəslini məhv edir, ikinci cümlədə isə Mogilyan Kapağanın oğlu elan edilir. Qədim türk Orxon-Yenisey yazıtı abidələrində Mogilyan (Bilgə xaqan) atasının İltəris xaqan, anasının isə İlbilgə xatun olduğunu söyləyir, Kül tigin isə kiçik qardaşı adlandırır. N.Y. Biçurin'in tərcümə etdiyi Çin mənbəyindən başqa bütün mənbələr Orxon-Yenisey abidələri ilə düz gəlir.

Bilgə xaqan bilirdi ki, o, taxt-tacə layiq deyil, buna görə də onu kiçik qardaşı Kül tiginə vermək istəyirdi. Lakin Kül tigin taxt-tacə sahib olmaq istəmir və təkid edir ki, taxta böyük qardaşı çıxsın. Bilgə xaqan taxta oturduqdan sonra Kül tiginə bütün qoşunların baş sərkərdəsi təyin edir. Əslinə qalanda bu, qeyri-rəsmi hakimiyyət idi. Kül tiginin və Bilgə xaqanın hərbi yürüşlərinə və fəthlərinə Koşo Saydam (Kül tigin və Bilgə xaqanın şərafinə qoyulmuş abidələr) abidələrində böyük yer verilir. Bu iki ilk mənbədən başqa Çin mənbələrində də Kül tigin və Bilgə xaqanın fəaliyyəti haqqında çox

<sup>10</sup> Н.Я. Бичурин. Ады çəkilən əsər, səh. 273.

qiymətli məlumatlar vardır. Bunlardan istifadə edərək bir sıra görkəmli rus, sovet və xarici alimlər Kül tigin və Bilgə xaqanın həyat və fəaliyyətləri haqqında çoxlu elmi-tədqiqat əsəri yazmışlar.

731-ci ildə Kül tigin döyüşdən aldığı ağır yaradan vəfat edir. Kül tiginin dəfn tarixi hələ də mübahisəlidir. Mənbələrin əksəriyyətində onun 731-ci il noyabrın 1-də dəfn edildiyi göstərilir. İ.N.Orkun isə yazır ki, Kül tigin 731-ci il avqustun 21-də dəfn edilmişdir. Kül tiginin ölümündən bir qədər sonra 739-cu ildə Meyluçjo adlı bir zadəgan Bilgə xaqanı zəhərləyir. Zəhərləndiyini hiss edən Bilgə xaqan ölməzdən əvvəl Meyluçjo və onun bütün nəslini edam etdirir. Bilgə xaqanın ölüm tarixi çox mübahisəlidir. P.M.Meliorski onun 734-cü ildə,<sup>11</sup> Bernştam 733-cü ildə<sup>12</sup> öldüyünü göstərir. Çin mənbələri Bilgə xaqanın neçənci ildə öldüyünü göstərmir, lakin həmin mənbələrdən onun ölüm tarixini dolayı yolla tapmaq olar. "İjan-xan (İjanxan Bilgə xaqanın oğludur və onun ölümündən sonra taxta oturmuşdu) hakimiyyətinin səkkizinci ilində vəfat etdi. 739".<sup>13</sup> Beləliklə, Çin mənbələri Bilgə xaqanın 731-ci ilin sonu, 732-ci ilin əvvəllərində öldüyünü göstərir. Akad. V.V.Radlov Orxon-Yenisey abidələrinin faktlarından istifadə edərək hesablamışdır ki, Bilgə xaqan 734-cü ildə vəfat etmişdir. Bütün digər mənbələrdə V.V.Radlovun hesabladığı tarix göstərilir.

Bilgə xaqanın ölümündən sonra Şərqi türk xaqanlığında yenidən hakimiyyət uğrunda mübarizələr başlanır. İjan xaqandan sonra onun kiçik qardaşı Bigə Qudulu-xan (türkçə: Bilgə Kutluğ xaqan) taxta oturur. Onun hakimiyyəti dövründə ölkədə tez-tez üsyanlar, qiyamlar baş verir. Çin sənəməsi bu dövrü belə təsvir edir: "Xan kiçik yaşlı idi. Onun anası Pofu dövlət işlərini idarə etmək üçün İnsi Dqan adlı bir məmuru vəkil edir. Qobilələr arasında narazılıq baş verir və getdikcə artır. Dınlinin (Dınlı—Bilgə Kutluğ xaqanın çinçə adıdır — *O.R.*) əmiləri, Şərqi və Qərbi Şa (Orxon-Yenisey abidələrində *Şad— Ə.R.*) adları ilə qoşunu ayrı-ayrılıqda idarə edirdilər. Qoşunun ən yaxşı və güclü hissəsi onların əlində idi. Anası tərəfindən aldadılan xan Qərbi Şanı edam edir və qoşuna rəhbərliyi öz üzərinə götürür. Tərəddüd içində yaşayan Şərqi Şa xana hücum edib onu öldürür".<sup>14</sup> Bundan sonra o, Bilgə xanın oğlunu taxta oturdur, lakin azacıq sonra Qudu Şexu onu öldürür və onun kiçik qardaşı Süyənı xan qoyur; sonra onu da öldürür və özünü xan elan edir. Txyan-baonun hakimiyyətinin birinci yayında, 742. xoyxu, qelolu və basimi birləşmiş qüvvə ilə Şexuya hücum edir və onu öldürür".<sup>15</sup> Əyanlar yığınağı şərqi şadın oğlu Usu-mişini (Orxon-Yenisey

<sup>11</sup> П. М. Мелioresкий. Памятник в честь Кюль Тегина, СПб., 1899, сәh. 140.

<sup>12</sup> А. Бернштам. Социально-экономический строй орхон-енисейских тюрок VI-VIII веков, М.-Л., 1946, сәh. 184.

<sup>13</sup> Н. Я. Бичурин. Göstərilən əsər, сәh. 277.

<sup>14-15</sup> Bilgə Kutluğ xaqanın öldürüldüyü il mübahisəlidir: A. Bernştam 742-ci ili (adı çəkilən kitab, сәh. 184), Çin mənbələri 741-ci ili (Н. Я. Бичурин, adı çəkilən əsər, сәh. 277-278) göstərir.

<sup>15</sup> Н. Я. Бичурин. Adı çəkilən əsər, сәh. 277-278.

abidələrində: Ozmış tigin) xaqan elan edir. İki ildən sonra 744-cü ildə basmil və başqa qəbilələr Ozmış tiginini öldürürlər.

Ozmış tiginin hakimiyyət başına gəlməsi və öldürülməsi məsələsi müxtəlif mənbələrdə ziddiyyətlidir. A.Bemştam yazır ki, "Şərqi Şanın (Şadın) oğlu Usu-Mişi "taxtı" tutdu və tezliklə uyğurlar tərəfindən öldürüldü."<sup>16</sup> Məlumdur ki, uyğurlar Çin mənbələrində *xoyxu* adlandırılır, lakin Çin mənbələrinin məlumatına görə, Usu-mişini (Ozmış tiginini) xoyxular deyil, basimilər öldürür. Çin mənbələrindəki basimi qəbiləsi (termin) qədim türk abidələrindəki basmil qəbilələrinə uyğun gəlir. Uyğur sülaləsinin əsasını qoymuş birinci uyğur xaqanı Moyun Çor şərəfinə qoyulmuş abidədə bu haqda deyilir: "Ozmış tigin kan bolmış. Koy yıka yoridım... Ozmış tiginig... tutdım, katunun anta altım. Türk bodun anta inağaru yok boltı"(MÇ 9-10) tərcüməsi: Ozmış tigin xan olmuş. Qoyun ili qoşunla yürüdüm... Ozmış tiginini... tutdum, xatununu onda aldım. Ondan sonra türk xalqı yox oldu).

Ozmış öldürüldükdən sonra onun qardaşı Bay-mey Dələ Xulunfu Baymey xan Xulunfu adı ilə xaqan seçilir. 744-cü ildə oyanlar onu xaqanlıqdan kənar edirlər və basmilların başçısını xaqan seçirlər. Uyğurlar basmil xanına hücum edib onu öldürürlər. 745-ci ildə uyğurların başçısı Quli Peylo taxta çıxıb Qudulu Bıqə Kyuye xan (türkçə: Kutluğ Bilgə kül xaqan<sup>17</sup>) adı qəbul edir və Baymey xaqanı öldürür.<sup>18</sup>

747-ci ildə şərqi türk xaqanlığı tarix səhnəsindən çıxır. Türk qəbilə ittifaqının, göy türk xalqının sonrakı taleyi haqqında Çin mənbələrində heç bir məlumat yoxdur.

Göy türklərin əxlaq, adət-ənənələri, dövlət quruluşu, mədəniyyəti və dini haqqında əsas məlumatı Çin mənbələrindən, qismən də Orxon-Yenisey abidələrindən almaq olar. Göy türk dövlətinin taxtında oturan şəxs kağan /xaqan/, onun arvadı katun /xatun/ adlanır. Dövlətin idarəsi iki qola bölünür: dövlətin qərb budağını idarə edən adam *yabğu* (ərəb mənbələrində: *cobqu*), şərq budağını idarə edən adam *şad* adlanır. Xaqanın oğulları (şahzadələr) *tigin* adlanır, onların arvadlarına isə *kunçuy* deyirlər. Xaqandan sonra böyük inzibati rütbə *xan* adlanır. Görünür, xan, müəyyən qəbilə birliklərinin rəhbəridir. Orxon-Yenisey abidələrində xanlar haqqında az məlumat vardır, əvəzinə bəylər haqqında geniş məlumata rast gəlmək olar. Görünür, bəy əvvəllər hərbi işlərlə əlaqədar yaranan rütbə adıdır, lakin sonralar bəylərə əmlak (adam, torpaq, ilxı, mal-qara və s.) da verilmiş, həm də bəylik vərəşəlik yolu ilə keçmişdir. Abidələrdə bəzən bəylərə xaqan adı verilməsi haqqında fikirlərə də təsadüf edilir: "Bars bəg erti, kağan at bunta biz birtimiz-Bars bəy idi, xaqan adı burada biz verdik" (KTb 20). Bəyə xaqan adı verilməsi qərribə görünə də bunu türklər özəri deyir. Belə bir fikir də mövcuddur ki, *yabğu* və

<sup>16</sup> A. Bemştam. Ады чөкилөн әсәр, сәһ. 184.

<sup>17</sup> Ehtimal ki, Kutluğ Bilgə Kül xaqan uyğur sülaləsinin əsasını qoymuş Moyun Çorun atasıdır, çünki Moyun Çor abidəsinin 5-ci sətirində Moyun Çor atasının adının Kül Bilgə xaqan olduğunu deyir.

<sup>18</sup> Н. Я. Вичурин. Ады чөкилөн әсәр, сәһ. 278.

şad ölkənin qərb və şərq qollarını idarə edənlərə yox, tölis (yabğu) və tarduş (şad) qəbilələrinə rəhbərlik edənlərə verilən addır. Hətta Kül tigin şərəfinə qoyulmuş abidədə buna Bilgə xaqanın dilindən işarə də vardır: "Eçim kağan olurtukda özüm tarduş bodun üzə şad ertim — emim xaqan oturduqda özüm tarduş xalqının üstündə şad idim" (KTb 17). Ən yüksək hərbi dərəcə *çor* adlanırdı, ondan kiçik olan hərbi rütbə sonün, yaxud sanun sayılır; bu söz Çin dilindən götürülmüşdür, çinçə *general* deməkdir. Deməli, çor generaldan böyük rütübədir. Dövlətin daxili əyalətlərini idarə edən adam *ičrəki*, güman ki, işğal edilmiş əyalətləri idarə edən *tutuk* adlanır; güman etmək olar ki, hər iki söz qubernator məfhumuna yaxındır. Bunlardan başqa nisbətən kiçik məmur rütubəsinə uyğun gələn *buyuruk* rütubəsinə də tez-tez rast gəlirik. Bu göstərdiklərimizdən olavə Orxon-Yenisey abidələri mətnlərində *tudun*, *tarkan*, *taŋğan*, *apa*, *apa tarkan* (tarkandan böyük rütübədir), *bağa tarkan* (apa tarkandan böyük rütübədir) rütübə adlarına da təsadüf edilir. Bütün bu rütübə və dərəcə adları qədim türk xaqanlığında inzibati və hərbi idarənin nə qədər yüksək dərəcədə inkişaf etdiyini göstərir.

Türk adətinə görə, türk dövlətinin şərq budağını idarə edən kiçik xan, yəni vəliəhd hesab edilirdi; xaqan öldükdən sonra məhz şərq budağını idarə edən kiçik xan xaqanlıq taxtına çıxardı. Xaqanlığın hər budağının hakimləri yarımmüstəqil hakimiyətə malik idi və hakimiyəti altında olan ərazilərdə qoşun rəhbərləri təyin edirdilər. Türklərdə xanı taxta çıxarmağın qaribə bir adəti vardı. Xan seçilən adam keçə üstündə oturdulurdu, ətrafında doqquz dairə vurub oynayırdılar. Sonra xanı ata mindirirdilər. Bu vaxt bir nəfər qəfildən ipək parçası onun boynuna atır və boğurmuş kimi sızır, eyni zamanda ona sual verirdi: "Bizə neçə il xanlıq edə biləcəksən?" Xan boğula-boğula bir rəqəm deyirdi.

Türklərin qədim dini haqqında məlumat VI əsrin 70-80-ci illərində tərtib edilmiş "Veyşu" və VII əsrin 30-cu illərində tərtib edilmiş "Suysu" adlı sənəmlərdə öz əksini tapmışdır. "Veyşu" türklərin adətlərini belə təsvir edir: 1. "Günəş doğan ölkəyə (Çinə) hörmət əlaməti olaraq xanın iqamətgahına şərqdən girərdilər. (Əlbəttə, Çin sənəməsi məsələni düz qoymur. Şərq xalqlarında günəşə hörmət ən qədimdən mövcuddur və islam dininə ibadət edənə qədər evləri də üzə şərqə tikərdilər, indi üzə qibləyə tikirlər). 2. Hər il bütün əyanlarla birlikdə mağarada əcdadlara qurban kəsərdilər. 3. Beşinci ayın ikinci on günlüyündə hamını yığıb çay qırağında göyün ruhuna qurban kəsərdilər. 4. Duqından 5000 *li* qərbdə zirvəsində bir ağac, bir bitki belə olmayan dağ vardır. Dağ Bodın-inli adlanır; Azərbaycan dilinə tərcümədə "ölkəni himayə edən ruh" deməkdir. Türklər göyləri tanrı */tanrı/* adlandırdıqda onu müqəddəs sayırdılar. Bəxti (*kut*), hakimiyəti, qələbəni tanrı verirdi (yarlıkayır). Qədim türkün anlayışına görə, yer və su (*sub*) da müqəddəs (*iduk*) idi. Qədim türklərin ailə rifahı və uşaqları himayə edən allahı (ilahəsi) *Umay* adlanır. Türklərin fikrincə, adam öldəndən sonra onun həyatı o biri dünyada davam edir, buna görə də adam öldəndə onun haqqında *öldü*, *yox*, *uça bardı* /uçaraq getdi/ ifadəsini işlədirdilər. Onlar əcdadlarının ruhunu müqəddəs

sayırdılar. Türklər ilin müəyyən günlərində bu saydığımız müqəddəslərə qurban kəsirdilər; qurbanlıq ya qoyun, ya da at olurdu.

Göy türklər saçlarını uzadırdılar, paltarlarının ötkələrini sola qatlayırdılar. Onlar, adətən, su olan və otlaq yerlərdə məskən salırdılar, çünki belə yerlərdə həm ov heyvanları çox olur, həm də ev heyvanlarını gen-bol otarmaq olurdu. Ovçuluq və maldarlıqla yanaşı qədim türklər əkinçiliklə də məşğul olurdular, lakin əkinçilik onlarda zəif inkişaf etmişdi, əkinçiliklə, əsasən, əsir alınmış adamlar məşğul olurdu. Qədim türk üçün əsas peşə müharibə idi. Onların silahları bunlardır: yay, ox, qılınç, mızraq və zireh. Kəmərlərini bəzəməyi xoslardılar. Abidələrdə hətta qızıl kəmər haqqında söhbət gedir. Təkə Orxon-Yenisey abidələri deyil, bütün dillərdə yazılmış qaynaqlar türklərin cəsur və igid olduğunu göstərir. Namus qədim türklərdə ən müqəddəs şeylərdən sayılırdı; qızın namusuna toxunan onunla evlənməyə məcbur idi.

Qədim türklərdə cəmiyyətin təbəqələnməsi ciddi şəkildə idi. Yuxarı təbəqədən olan qızların aşağı təbəqədən olan oğlanlara erə getməsi qəti yasaq idi. Yuxarı təbəqədən olan oğlanların aşağı təbəqədən olan qızla evlənməsinə də pis baxırdılar. Anasının aşağı təbəqədən olması Dalobyanın xaqan taxtına çıxmasına mane olmuşdu.

Qədim türklər ölünü çadıra qoyar, oğulları, nəvələri və digər qohumları çadırın qabağında qoyun, yaxud at qurban kəsərdilər. Sonra çadırın ətrafına yeddi dəfə atla dolanar. bıçaqla üzlərini çərtir, ağlayıb şivən edərdilər; göz yaşını qana qarışdırıb axardı. Sonra ölünü dəfn etmək üçün münasib gün seçilirdi. Əgər türk baharda ölmüşsə, onu ağaclar yarpaqlarını tökəndə, yeni payızda, payızda, yaxud qışda ölmüşsə, onu ağaclar yarpaqlayanda, yəni yazda dəfn edərdilər. Dəfn mərasimi də əvvəlki kimi ağlamaq və üzlərini çərtməklə keçərdi.

Qədim türklər ölümdən sonra o dünya həyatına inandıqları üçün ruhu ölməz hesab edirdilər. Buna görə də ölünün o dünyada həyatını yüngülləşdirmək üçün onun bu dünyada istifadə etdiyi əşyaları yanına qoyur, mindiyi atı da öldürüb qəbrə qoyurdular. Menandrin yazdığına görə, 576-cı ildə İstəmi xaqan dəfn ediləndə onu o dünyada müşayiət etmək üçün dörd əsir hun öldürülmüşdü. E. Şavann yazır ki, 649-cu ildə Çin imperatoru Taytszunu dəfn edərkən öz dostunu tərk etməmək üçün Aşina Şəni özünü xəncərlə öldürmək istəmişdi.

Ölünü dəfn etdikdən sonra ona başdaşı qoyar və başdaşından başlayaraq öldürdüyü adamların sayı qədər "balbal tikərdilər", yəni qaba yonulmuş daş heykəllər qoyardılar. Bütün bu mərasim bitdikdən sonra məzar daşının üstündə qoyun, yaxud at qurban kəsər, sonra şənlik edib ölünün ruhuna ziyafət verərdilər. Güman ki, mənbələrin ziyafət kimi təqdim etdikləri adət indiki ehsandır.

Çin, Bizans (Vizantiya), İran və ərəb mənbələri qədim türklərin yüksək mədəniyyətə malik olduqlarını göstərir. Hələ 563-cü ildə Qərbi Türk xaqanlığından Bizansa elçi getmişdi. 568-ci ildə Manixanın rəhbərliyi ilə ikinci türk səfirliyi Bizansa gəlir. Elə həmin ildə Zemarxin başçılıq etdiyi Bizans elçiləri Qərbi Türk xaqanlığına gəlir. Bu elçiliyin hesabatında yazılır ki, türk

xaqanları qızıldan düzəldilmiş taxt üzərində oturdular, xaqanın çadırı rəngarəng xalılarla bəzədilmiş. Türklər ətraf qəbilələrdən əlavə, yüksək dərəcədə inkişaf etmiş Çin və İrən dövlətləri ilə də mədəni və siyasi əlaqədə olmuşlar.

Qaynaqlarda göstərilir ki, türklər on iki illik heyvan təqvimini çinlilərdən götürmüşlər. Tədqiqatçıların əksəriyyəti bu fikri qəbul edir, lakin E.Şavann göstərir ki, bunun əksi olmuşdur. Onun tədqiqatlarına görə, bu təqvimi türklər çinlilərdən yax, çinlilər türklərdən götürmüşlər. Orxon-Yenisey abidələrində on iki illik sikl təqvimi belədir: 1. — Sığan /Siçan/, 2. — Öküz, 3. — Bars /Pələng/, 4. — Tabaşğan, /Doşan/, 5. — Lülü /Əjdaha/, 6. — Yılan /İlan/, 7. — At, 8. — Koy /Qoyun/, 9. — Biçin /Meymun/, 10. — Takiğu /Teyuq/, 11. — İt /İt/, 12. — Lağzın /Donuz/ illəri.

745-ci ildə qədim **uyğur qəbilələri** hərbi qüvvə şəklində birləşib göy türkləri məğlub edir və təxminən yüz il (745-840) ərzində Mərkəzi Asiyada hegemon qüvvə sayılan Uyğur xaqanlığını yaradırlar. Uyğurlar kimdir? Uyğurlar tələ qəbilə ittifaqına daxil idi. Tələ qəbilə ittifaqı öz tarixinin başlanğıcında, yəni bizim eradan əvvəl III əsrdə Ordosdan qərbdə çöldə yaşayırdı. Bizim eranın 338-ci ilində onlar Tobas xanına tabe olduqlar və İY əsrin sonunda şimala — Cənqariyaya köç etdilər, Selenqa çayınadək bütün Qərbi Monqolustana yayıldılar. Tələ qəbilələri dağınıq yaşadıkları üçün juanlara müqavimət göstərə bilmirdilər və onlara xərək verirdilər. Tələ qəbilələri juanlara lazım idi, ancaq juan ordası tələ qəbilələrinə lazım deyildi, çünki juanlar əməyi sevmir, əməklə məşğul olurdular. Onlar hərbi qənimətlərlə yaşamağı zəhmətdən üstün tuturdular, halbuki tələlər mədaniyyətə məşğul olurlar və istəyirdilər ki, azad surətdə öz mal-qaralarını otarıb, heç kime xərək verməsinlər. Hər iki xalqın siyasi sistemi də buna uyğun şəkildə təşəkkül tapmışdı: juanlar orda şəklində birləşib qonşu xalqlardan hərbi güclə xərək almaq hesabına yaşayırdılar, tələlər isə qəbilələrin zəif konfederasiyası şəklində birləşmişdilər, lakin hər bir vasitə ilə öz azadlıqlarını qoruyurdular.

Tələlər juanlarla yanaşı yaşasalar da onlara bənzəmiridilər. Onlar hun imperiyasının tərkibindən erkən çıxmışdılar, öz ibtidai patriaxal quruluşunu və köçəri adət-ənənələrini saxlayırdılar. Tələlərin ümumi təşkilatı yox idi. 12 tayfanın hər biri tayfa başçısı — ağsaqqal tərəfindən idarə edilirdi.

Tələlər çöldə köçəri həyat keçirirdilər. Onlar hündür təkərli arabalarda hərəkət edirdilər, cəngavər, azadlıqsevər tələlərə hər hansı müştəkkilik yad idi. Tələlər indiki yakut, teleut, uyğur və b. xalqların ulu babaları olmuşlar. "Tələ" sözü indiki müasir altayların bir qismini təşkil edən *teleut* etnonimində özünü mühafizə edib saxlamışdır.

V əsrin sonlarında juan xanı Doulu (485-492) Çinə qarşı müharibəyə hazırlaşır. Tələ ağsaqqalı Afuçjilo onu öz fikrindən daşınmağa çağırırsa da buna nail olmur. Onda o bütün tələ xalqı ilə juanlara qarşı qiyam qaldırır. Çin mənbələrinin verdiyi məlumatlara görə, bu vaxt tələlər 100 min yurtdan ibarət idilər. Afuçjilo bütün qəbiləsi ilə qərbə, İrtış çayı vadisinə köç edir. Burada o, "Göyün böyük oğlu" rütbəsini qəbul edir, bununla da juan xanı ilə bərabər olduğunu qeyd etmək istəyir. Buna dözməyən juanlar tələlərlə müharibəyə

başlayır. 490-cı ildə şərqdən Çin qoşunu çölə daxil olur. İki tərəfdən sıxışdırılan juanlar məğlub edilir, əyanlar qiyam qaldırıb öz xanlarını öldürürlər (492-ci il).

Telələr qərbe miqrasiyası fəvqəladə əhəmiyyətli hadisə idi: qərbdə İrtiş çayı vadisində bu dağımıq köçərilər öz dövlətlərini yaradırlar. Həmin bu vaxtda Asiyada yenidən etnogenez prosesləri başlanır: Altay dağlarında türklər xalq kimi təşəkkül tapır, Braxmaputra çayı vadilərində tibetlilər formalaşır, şərqdə - Çində Suy və Tan sülaləsinin dirçəlişi başlanır.

492-ci il qələbəsindən sonra yeni məskun olduqları yerə alışan telələr öz dövlətlərini yaradırlar. Onlar xalqı iki yerə bölürlər: şimal hakimi Afuçjile "Böyük imperator", cənub hakimi "Vəliəhd hakim" rütbəsi qəbul edir. Telələrin öz dövlətini necə adlandırdıqları bizo məlum deyildir, çinlilər həmin dövləti Qaoqüy adlandırırlar, bu da "hündür araba" kimi tərcümə edilir. Həmin dövlət tarixə bu adla daxil olmuşdur. Lakin Qaoqüy dövləti uzun müddət yaşamır. 494-cü ildə İrani darmadağın edən eftalilər üzlerini şimala çevirirlər və Qaoqüy dövlətinin cənub hissəsini ildırım sürəti ilə darmadağın edirlər (495). "Vəliəhd hakim" öldürülür, onun ailəsi əsir tutulur, xalq qaçıb dağılır: xalqın bir hissəsi juanlara tabe olur, bir hissəsi Çin əyalətlərinə gedir. 496-cı ildə dövlətin şimal hissəsi də eftalilər tərəfindən işğal edilir. Eftalilər əsir tutulmuş knyaz Mivotunu sağ qalan telələrə başçı qoyurlar. Beləliklə, Qaoqüy dövləti eftalilərin vassalına çevrilir. 516-cı ildə juanlar Qaoqüy dövlətinə hücum edir, onu məğlubiyyətə uğradır və Mivotunu əsir tutub edam edirlər. Telə qəbilələrindən sağ qalanlar eftalilərə qoşulur.

Telə qəbilələrinin bundan sonrakı tarixi göy türk qəbilələrinin tarixi ilə sıx şəkildə bağlıdır. Qərbi telə qəbilələri juan əsarətinə güclə dözürdülər. Həyəət onlar qiyam qaldırıb qərbi Cünqariyadan Xalxaya doğru hərəkət edirlər ki, juanlara onların öz məskənində zərbə endirsinlər. Görünür, bu kortəbii baş vermiş xalq hiddətinin təzahürü idi. Bunu bir sıra oiamətlər sübut edir. Səfər həddindən artıq pis təşkil edilmiş yürüşün vaxtı da yaxşı müəyyonlaşdırilməmişdi. Tarix hətta üsyanın rəhbərinin adını da qoruyub saxlamamışdır. 546-cı ildə üsyançılar artıq yolun yarısını qət etdikdə yaxşı silahlanmış və zirehli paltar geyinmiş türkün (göy türk) atlıları Qəbi Altayın dərələrində onların qarşısına çıxır. Telələr, əvvələn, cinah zərbəsi gözləmədilər, ikincisi, onlar heç bir pishik görmədikləri türkütlərə qarşı vuruşmağa hazırlaşmamışdılar, juanlara qarşı üsyan qaldırmışdılar. Buna görə də, heç bir tərəddüd göstərmədən dərhal Bumin xaqana tabe olurlar. 50 min yurt türklərə qoşulur və türkləri qüdrətli bir qüvvəyə çevirir. Telə qəbilələri də, göy türk qəbilələri də juanları məhv etmək arzusunda olduğu üçün tezliklə iki qəbilənin birləşmiş qüvvələri juanlara hücum edir. 552-ci ildə juanlar darmadağın və məhv edilir.

Görünür, göy türklərə birləşdikdən sonra telə qəbilə ittifaqı formai şəkildə öz birliyini saxlasa da onda diferensiallaşma baş vermiş və qəbilələr öz məxsusi adları ilə təmərküləşmişlər. Məsələn, qaynaqlar artıq 572-ci ildə tokuz oğuz (çincə Yuanqə) "doqquz oğuz"- uyqur qəbilələri haqqında məlumat verir. Maraqlı burasıdır ki, göy türklər doqquz oğuzlara yad qəbilə



1852

kimi baxmırlar, onları özəlirinki hesab edirlər. Bilgə xaqan iki yerdə ("Kül tigin şərəfinə abidə" və "Bilgə xaqan abidəsi") bunu açıqca deyir: doqquz oğuz xalqı mənim xalqım idi. IV-V əsrlərdə Qaoqüy dövlətində telə qəbilə ittifaqında 12 patriarxal tayfa birləşirdisə, artıq VII-VIII əsrlərdə, şübhəsiz, telələrin nəsiləri olan tölös qəbilə ittifaqında 15 qəbilə birləşirdi: Yuanqə (uyğurlar), Seyanto (sir və yantoların birləşmiş qəbiləsi), Kibi, Dubo (tubalar), Quliqan (kurikanlar, — yakutların əcdadları), Dolanqə (teleutlar), Buğu, Bayequ-Bayırku, Tunlo-tonra, Xun, Sıgıye, Xusye, Xiqye, Adye (edizlər), Baysi. Bu siyahıda təkcə Dubo qəbilələrini tuba qəbilələri ilə müqayisə etmək olar, qalan qəbilələri IV-V əsr qəbilələri ilə müqayisə etmək olmur. Qəbilələrin bu cür yenidən qurulmasını yalnız bir cür izah etmək olar: görünür, qohumluğun tayfa patriarxal sistemi pozulmuş və köhnə tayfaların yerində yeni tayfa birləşmələri və qəbilələr yaranmışdır. Diqqət yetirilsə, qəbilə ittifaqlarının adının da dəyişdiyini görürük: telə qəbilə ittifaqı əvəzinə tölös qəbilələri. Onu da qeyd etmək lazımdır ki, tölös və tarduş qəbilələri türk xaqanlığında göy türklərdən sonra ikinci hərbi qüvvədir. Türk vəresə qanununa görə, tarduşların şadı vəliəhd hesab edilir və xaqan vəfat etdikdə taxta o çıxmalıdır.

Uyğurlar 84 il (546-630) göy türk xaqanlığının tərkibinə daxil olurlar. 630-cu ildə Şərqi Türk xaqanlığı çinlilər tərəfindən qəti surətdə məğlub edildikdən sonra bir müstəqil dövlət kimi tarix səhnəsindən çıxır və uyğurlar bir müddət azadlıq əldə edirlər. Düzdür, bu azadlıq tamamilə şerti idi, çünki onlar Çin imperiyasından asılı idilər. Şərqi Türk xaqanlığının süqutu ərəfəsində uyğurlar müasir Monqolustanın şərqi qərbində yaşayırdılar və şərqdən Bayırku, qərbdən Tonra, cənubdan Ediz qəbilələri ilə qonşu idilər.

601-ci ildə telə qəbilələri göy türklərə qarşı üsyan qaldırır. Üsyan şimalda Selenqa çayından cənub-qərbdə Tyan-Şan dağlarınadək nəhəng bir ərazini əhatə edir. Qərbi türklər üsyançılar tərəfindən məğlub edilir. Güman ki, bu üsyandan sonra VII əsrin əvvəllərində telə qəbilə ittifaqı iki yerə parçalanır: bir hissə qərbə gedib Cunqarnyada məskən salır, digər hissə böyük Qobi səhrasının şimalına köçür. Uyğur qəbilələrinin də daxil olduğu bu hissə Şərqi Türk xaqanının təbəələrinin mühüm hissəsini təşkil edirdi. Çin mənbələrinin verdiyi məlumata görə, onlar 100 min adamdan və 15 min seçmə əsgərdən ibarət idi.

Telə qəbilələrinin dağılıqlığından istifadə edən türklər onlara ağır vergilər qoymuşdular və onları zorla öz ordularına aparırdılar. Sibir xaqanının dövründə telə qəbilələri buna dözürdü, lakin Çulo xaqanının dövründə uyğur, buğa, tonra və bayırku qəbilələri 620-ci ildə birləşdi və Yağlakar xanın başçılığı ilə üsyan qaldırdı. Sonralar Yağlakar uyğur xaqanlığının başında durdu. Çulonun varisi, onun kiçik qardaşı Kat İl xaqan Tuğbir öz qərargahını (paytaxtını) Xanqaya köçürməyə məcbur olur, çünki şərq çölləri üsyançıların əlində idi. Üsyan edən qəbilələr türklər kimi orda deyil, qəbilələr ittifaqı yaradır, bu monarxiyadan çox respublikaya bənzəyirdi. Hakim Yağlakar tayfası ilə yanaşı xalq Şiqyan-sıgını da öz hakimi elan edir. Sonra hakimiyyət onun oğlu Pusaya təqdim edilir. Pusa cəsur və ağıllı olduğu, düşmənlərə qalib

gəlməyi bacardığı üçün xalq onu çağırır və dövlətin başında qoyur. Bu onu göstərir ki, uyğurlarda dövlət başçısı vərəsəlik yolu ilə deyil (türkütlərdə olduğu kimi), seçki yolu ilə təyin edilirdi. Çin mənbələrində Pusanın varisi həтта hakim yox, *xoyxuların* başçısı (çinlilər uyğurlara "xoyxu" deyirdilər) adlandırılır. Deməli, siyasi sistemdə türkütlərin el birliyindən fərqli olaraq, uyğurlar qəbilə birliyi sistemini qəbul edirlər.

Göy türklər və uyğurlar eyni bir dildə danışmışdılar və eyni cür köçəri həyat keçirirdilər. Onların arasındakı oxşarlıq bununla da bitir. Qalan hər şeydə onlar bir-birindən "bir az" fərqlənir və bu "bir az" fərq onların bir xalq kimi birləşməsinə mane olur. Göy türklər də, uyğurlar da özlərini qurd əcdadlı hesab edirlər, lakin göy türklər dişi qurd və oğlanı, uyğurlar şahzadə qız və qurdu əcdadları hesab edirlər. Göy türklərin mənşəyi haqqındakı əfsanəni qısa şəkildə təqdim etmişik. İndi Çin qaynaqlarının xoyxuların mənşəyi haqqında əfsanəsini qısa şəkildə təqdim edirik. Həmin əfsanə belələdir: hun hökmdarının iki gözəl qızı varmış. O, qızlarını insana ərə vermək istəmir, onları tanrıya layiq bilir. Hökmdar ölkənin çöllük hissəsində yüksək bir qala tikdirir, qızları oraya salır və allaha yalvarır ki, qızları qəbul etsin. Çox keçmir ki, qalanan dibində bir qocalmış qurd (canavar) peyda olur və gecə-gündüz qalanın ətrafında dolaşaraq ulayır. Qurd qalanın ətrafında üç ay ulayır. Qızlardan biri onun ya qurd sifətinə düşmüş tanrı olduğunu, ya da qurdun tanrı tərəfindən göndərildiyini bacısına deyərək qaladan enmiş və qurdun yanına getmişdir. Qurdla bu qızın uşaqlarından gələcək xoyxu (uyğur) qəbiləsi yaranmışdır. Məhz bunun üçündür ki, uyğur qəbiləsinin nəşmələri qurd ulamasına bənzəyir. Göy türklər monqoloid, uyğurlar avropoid irqinə daxildir. Bu iki xalqın psixi ukladı da fərqlidir. Hər iki xalq çox cəngəvardir, ancaq göy türklər öz xanlarının ardınca intizamla gəlməyi bacardıqları halda, uyğurlar öz azadlıqlarını şücaətlə qoruya bilər, bununla belə qələbədə sonra intizamsızlıq göstərərək öz yurtlarına dağılırdılar. Bu da düşməne özünə gəlmək imkanı verirdi.

Çin mənbələrində göstərilir ki, VII əsrdə uyğurlar doqquz oğuz qəbilə ittifaqına (Orxon-Yenisey abidələrində—tokuz oğuz bodun "doqquz oğuz xalqı") daxildir. Doqquz oğuz qəbilələri bunlardır: uyğur, basmil, karluk, buğu, xun, bayırku, tonra, siğə, kibi.

627-ci ildə telə qəbilə ittifaqına daxil olan seyanto qəbiləsi Qərbi türk xaqanlığından ayrılıb Şərqi Türk xaqanlığının təbəəliyini qəbul etdi. Bu, bir tərəfdən, Şərqi Türk xaqanlığının qüdrətini artırsa da, digər tərəfdən, xaqanlıqda telə ünsürlərini gücləndirirdi. Tezliklə, artıq 628-ci ilin əvvəllərində seyanto qəbilələri uyğurlarla yaxın münasibətlərə girdilər. Seyanto qəbilə başçısı İnan və uyğurların başçısı Pusa hər şeydə qarşılıqlı surətdə bir-birini müdafiə etdilər.

Məlum olduğu kimi, uyğurlar türküt xaqanının vergi siyasətindən narazı idilər; indi seyanto qəbilələri də bu narazılığa qoşuldular. Bu iki qəbilənin birləşmiş qüvvəsi türklər üçün böyük təhlükə idi. Çin qaynaqlarının verdiyi məlumatlara görə, bu vaxt uyğurların sayı 50 minə çatmışdı, seyanto qəbiləsi isə 70 min çadırdan ibarət idi, yəni daha çox idi. 628-ci ildə seyanto, uyğur və

bayırku (hər üçü tələ qəbilə ittifaqındadır) qəbilələri xaqan hakimiyyətinə qarşı üsyan qaldırdı. Kat İl xaqan əvvəlcə uyğurlarla haqq-hesab çəkmək qərarına gəldi. O, Tölös xana əmr etdi ki, şərqdən uyğurlara hücum etsin, qərbdən isə öz oğlu Yukuk şad başda olmaqla böyük bir ordunu uyğurların üstünə göndərdi. Uyğurların enerjili və istedadlı rəhbəri Pusa cəmi 5 min döyüşçü ilə Yukuk şada qarşı çıxdı və Maışan dağlarının ətəklərində onun ordusunu darmadağın etdi. Uyğurlar türkləri Tyan-Şan dağlarına qədər toqub etdilər və əmisi oğlu Aşına Şoninin köməyə gəlməsinə baxmayaraq Yukuk şadın ordusundan çoxlu əsir aldılar. Şərqdə Tölös xanın hücumunun aqibəti daha pis oldu; o özü əsir düşməkdən gücə xilas oldu. Bunun nəticəsidir ki, seyanto qəbiləsinin başçısı İnan 629-cu ildə özünü xaqan elan etdi.

Çin qaynaqlarının verdiyi məlumata görə, 631-ci ildə Böyük çöldə yaşayan uyğurların sayı 100 minə (4 ildə ikiqat artım çox şübhəlidir), seyanto qəbiləsinin sayı isə 70 min (heç artmamışdır?!) çadıra çatırdı. Tezliklə bu iki qəbilə arasında nifaq düşür. Pusanın varisi, uyğur rəhbəri Tumidu seyanto qəbiləsinə hücum edib onların darmadağın edir və otlaqlarını ələ keçirir. On bir tələ qəbiləsinin rəhbərləri Çin imperatorunun yanına gedib öz xanlıqlarının tanınmasını xahiş edirlər. Imperator onları yaxşı qəbul edir, lakin əlaltları seyanto rəhbəri İnana yarlıq göndərərək onu xaqan kimi təndirgini bildirir. Çöldə vəziyyət dərhal dəyişir. Uyğurlar müharibəni dərhal dayandırır və yeni xaqana tabe olurlar. Seyanto dövlətinin sərhədləri Altaydan Xinqana və Qobi səhrasından Baykala qədər bir sahəni əhatə edir.

640-cı ildə Çin imperatoru göy türk və kibi qəbilələrinə Xuanxe çayından şimaldakı çölə köçüb orada məskunlaşmağa icazə verir. Türküt xaqanlığının bərpa edilməsi xəbəri seyanto xaqanı İnana qəzəbləndirdi. 641-ci ildə o, tabeliyində olan tonra, buğu, uyğur, moxəs və tatabi qəbilələrini səfərbərliyə alıb ordusunu oğlu Tarduş şadının sərkərdəliyi ilə Qobi səhrasından cənuba göy türklərin üzərinə göndərdi. Qəfilliyi təmin etmək üçün hər əsgər özü ilə dörd at götürmüşdü və onları dəyişərək dayanmadan gədirildilər. Lakin Aşına Sino bundan xəbər tutub vaxtında Ordosa çökür və Çinə xəbər göndərir. Hoçjon çayı sahilində qoşunlar üz-üzə gəlir. Əvvəlcə seyanto qoşunu üstünlüyə malik olur və göy türklər geri çəkilməyə məcbur olur. Hücumu keçən seyanto qoşunu cərgəni pozur. Bundan istifadə edən çinlilər hücumun qarşısını alırlar, öz qüvvələrini yenidən tərtib edən, nizama salan göy türklər isə arxadan hücumu keçib seyanto qoşununun 15 min atını ələ keçirirlər. Seyanto qoşunu darmadağın edilir və qaçır. Lakin hadisə dekabrda baş verdiyi üçün qalan qoşunun çox hissəsi də səhrə saxtasında məhv olur. İnan xaqan ordusunun 80 faizini itirir. 645-ci ildə İnan xaqan ölür. Seyanto öyanları onun qanuni oğlu Baçjonu deyil, qeyri-qanuni oğlu İmanı xaqan seçirlər. Baçjo atasının dəfinədə basqın edib İmanı öldürür və özünü xaqan elan edir. Sonra Baçjo Çinə basqın edir, lakin sərhəd qoşunları tərəfində məğlub edilir. Atasının öyanlarını edam etdiyi üçün orada yeni xaqandan narazı idilər. Buna görə də Çin qoşunları yaxınlaşdıqda orda xaqanı tərk edib dağılır, uyğurlar Baçjonu öldürürlər. 647-ci ildə Çin qoşunları qalan seyantoları qılıncdan

keçirir, əsir alır və bir daha birləşməmək üçün çölə yayır. Digər tərəfdən, Tumidunun başçılığı ilə uyğurlar üsyan edib seyantoları məğlub edir, digər rəhbərlərlə birlikdə, Çin hakimiyyətini qəbul edirlər. Düzdür, bir qədər sonra Tumidaya qarşı müxalifət yaranır və qəsdçilər onu öldürürlər. Çinlilər qəsdçiləri tələyə salıb edam edirlər. Tumidunun oğlu uyğurlara rəhbər təyin edilir və ona hərbi rütbə verilir. Bundan sonra uyğurlar Çin imperiyasının sadıq töbəələri olurlar və Çinin apardığı bütün müharibələrdə iştirak edirlər.

656-cı ildə uyğurlar — qaynaqların məlumatına görə, telə qəbilələrindən yuənqo, bayruku, siqe, puğu (buğu) və tunlo qəbilələri Çin imperiyasına qarşı üsyan qaldırırlar. Üsyançıların başında mərhum xaqanın bacısı Bisudu dururdu. 662-ci ilin əvvəllərində üsyan yatırılır, Bisudu qaçır, ancaq Çin ordusu qışın soyuğundan ağır tələfata uğrayır.

Telə qəbilələri öz tarixləri boyu məskənlərini dəfələrlə dəyişmişdir. Qaynaqlar VII əsrin ortalarında onların məskunlaşmasını belə lokallaşdırır: qərbdə Szabxan çayı ilə şərqdə Orxon çayının mənbəyində Xanqay dağlarında dolanqə-telegitlər, Selenqa çayının yuxarlarında siqe-izgillər, Selenqa və Orxon çaylarının arasında tunlo—tonralar, Selenqa və Orxon çaylarının aşağı axarlarında puğu—buğular, Toło və Orxon çayları arasındakı çöldə uyğurlar, Keruləndə şimalda Xintey və Xinqan arasında bayequ — bayıruku, buğulardan qərbdə Selenqa çayı vadisində siqələr, bayırkulardan cənubda baysilər, Zabaykalyədə qulıqan—kurikanlar, Alaşan dağlarında ade—edizlər, Ordosdan qərbdə çöldə xun və kibilər yaşamışlar.

Qəbilələr azsaylı idilər. Məsələn, 688-ci ildə uyğurlar istiqlalyyət uğrunda türklərə qarşı döyüşə cəmi 6 minlik qoşun çıxarmışdılar. Belə məsuliyyətli anda döyüş qabiliyyətli bütün kişilərin səfərbər edildiyini nəzərə alsaq, bu əhəlinin 20 faizi edər; deməli, 688-ci ildə uyğurların sayı 30 minə yaxın imiş. Uyğurlar türk qəbilələri arasında ən çoxsaylıları idilər.

Çin mənbələrinin yazdığına görə, 682-ci ildə çinlilərə qarşı üsyan etməzdən bir qədər əvvəl Kutluğ xanın başçılıq etdiyi göy türk qəbilələri doqquz qəbiləyə, yəni uyğurlara hücum edib çoxlu at öldürmüş, uyğurların hesabına xeyli varlanmışdılar.

Kutluğ xanın başçılıq etdiyi göy türklərin Xalxada görünməsi Xanqayın bütün məskunlarını narahat edir; onlar başa düşürlər ki, sərbəst həyatın sonu çamışdır. Çöldən bütün qəbilələri göy türklərə qarşı müharibəyə hazırlaşır. Doqquz oğuzların (uyğurların) Çin mənbələrindən "Tanşu"nun, Bila, Orxon-Yenisey abidələrinin Baz xaqan adlandırdığı rəhbəri təşəbbüs göstərüb Çin və kıtayları Kutluğ xana qarşı ittifaq bağlamağa çağırır. İttifaqa görə, çinlilər cənubdan, kıtaylar şərqdən, uyğurlar isə şimaldan hücum etməyə keçməli; qərbdə yaşayan türkdilli on ox qəbiləsi (onlar türklərin qalqları idi) də onlara kömək etməli idi. Kutluğ bundan xəbər tutur, onların birləşməsinə imkan verməmək və düşmənlərini qabaqlamaq qərarına gəlir. O, əvvəlcə Tonyukukun başçılıq etdiyi bir dəstəni uyğurlara qarşı göndərir. Türklər və uyğurlar Toła çayı sahilində qarşılaşırlar. Uyğurların 6 minlik ordusuna qarşı göytürklərin 2 minlik qoşun çıxarmasına baxmayaraq, uyğurlar məğlub olurlar.

Baz xaqan həlak olur, doqquz oğuzlar göy türklərə tabe olur. Kutluğ xan İltəris xaqan adı qəbul edir və Xalxanı özünə tabe edib ordasını Ötükəndə salır. Göy türklərin Ötükəni orda üçün seçmələri ilə əlaqədar uyğurlar bir sıra qohum qəbilələrlə birlikdə oranı tərk edib, cənuba -- Qansu ətrafına gedirlər. Oslində bu könüllü köçmə deyildi. 703-706-cı illər arasında göy türklərlə çinlilər arasında sülh bağlanır. Çinlilər uyğurlar arasında təbliğat aparıb onları türklərə xəyanətə təhrik edirlər. Tolo döyüşündə öldürülmüş Baz xaqanın oğlu Duqyayçji öz uyğur qəbiləsi, habelə kibi, sıqə və xun qəbilələri ilə birlikdə fərarilik edib Qobini keçir və Çin imperiyasına tabe olur. Çinlilər onları Lyançjou ətrafında, Alaşanda və Qansuda yerləşdirir və qüvvətli atlıları öz ordularına səfərbər edirlər.

Cənuba keçən uyğurlar çinlilərə uyuşmurdular. Onlar üçün ən yaxşı şərait yaradılsa da Çin çinovnikləri uyğurlara qarşı intriqaqlar təşkil etməkdən çəkinmirdilər. Van Gün-çə adlı bir çinli uyğurların başçısı Çen-tszunla sözləşir. Bir qədər sonra Van Gün-çəni Xəsi əyalətinə vali təyin edirlər. O, uyğurları sıxışdırmağa başlayır. Uyğurlar mərkəzi hökumətə şikayət edirlər. Onda vali paytaxta xəbər göndərir ki, Çen-tszun imperiyadan ayrılmaq istəyir. Çen-tszunu sürgün edirlər. Uyğurlar bundan bərk qəzəblənirlər. Elə bu vaxt Çinlə Tibet arasında müharibə baş verir. Xəsi valisi Van Gün-çə səfərə yollanır. Uyğurların sürgün edilmiş rəhbərinin oğlu Xoşu xalqı toplayır, atasının intiqamını almaq üçün pusqu düzəldir və Van Gün-çəni öldürür. Üsyan edən uyğurlar Çindən Kuçuya gedən karvan yolunu gəzir. Tez-tez Çin qoşunları ilə uyğurlar arasında silahlı toqquşmalar baş verir. Xoşu öz xalqı ilə birlikdə Xəsi əyalətindən şimala köçür və yenidən türklərə tabe olur, lakin tezliklə vəfat edir, oğlu Quli Peylo uyğurlara rəhbər olur.

Bu hadisələrin uyğurlar üçün böyük əhəmiyyəti vardır. Əvvəllər doqquz oğuz qəbilə ittifaqı zəif bağlarla bir-birinə bağlanan doqquz qəbilədən ibarət idi. Cənuba yalnız dörd qəbilə-xoyxu (uyğur), kibi, sıqə və xun qəbilələri köçmüşdü. Sonra tonra və baysı qəbilələri də onlara qoşulmuşdu. Yarım əsr sonra Alaşan və Hansan dağlarının ətəklərindən Xalxaya monolit xalq—uyğurlar qayıdırdı. Ehtiyac — daimi müharibələr, təqiblər, adət-ənənəni, dini, mədəniyyəti yad təsirdən qorumaq qayğıları qəbilələr arasındakı soyuqluğu aradan qaldırmış və onları vahid bir xalq şəklinə birləşdirmişdi.

Göy türklərin uyğurlar üzərindəki hakimiyyəti yarım əsrdən çox çəkir (688-744). Uyğurların rəhbəri atasından (atası türk təbəəliyini qəbul etmişdi) şad rütbəsi alır və 742-ci ildə doqquz oğuz xalqını birləşdirir. Elə həmin il onun başçılığı ilə uyğur, basmil və karluk qəbilələri göy türklərə qarşı üsyan qaldırır. Üsyançılar tam qələbə qazanırlar. Basmillərin rəhbəri xaqan, uyğurların rəhbəri şorqi, karlukların iltəbəri qərbi yabğu elan edilir. Göy türklər xaincəsinə öldürülmüş Pan külün oğlu Ozmiş tiginini xaqan seçirlər. Lakin arıq gec idi. Ozmiş xaqan məğlub olur, lakin Çinə getmək haqqında Çin imperatorunun təklifini rədd edir. 744-cü ildə basmillər Ozmiş xaqanı tutub edam edirlər. Türklərin bir hissəsi Ozmişin qardaşı Bayməy xaqan Kulun bəyin rəhbərliyi ilə mübarizəni davam etdirir. Bu vaxt üsyançılar arasında ikitərəfli baş verir. Uyğurların rəhbəri Peylo basmillərə hücum edib onları

darmadağın edir. basmilların rəhbəri Sede İşi xaqanın başını kəsir, Çimin paytaxtı Çanan şəhərinə göndərib xahiş edir ki, imperator onun Kutluğ Bilgə Kül çor rütbəsini qəbul etsin. Basmilların bir hissəsi Beşbalıq (Beytin) şəhərinə qaçır, oradan da Çinə gedir, digər hissəsi uyğurlara qarışır. Bu ikitirəlikdən Baymoy xaqan istifadə etməyə çalışır. Lakin tezliklə uyğurların və karlukların birləşmiş qüvvəsi türkləri həmişəlik darmadağın edir. Peylo Baymoy xaqanın başını Çanana göndərir və özünü imperatorun vassalı elan edir.

Uyğurlar türkləri bütün çöl boyu, qurd ovlayan kimi, tutub qırırlar. Bilgə xaqanın dul qalmış arvadı Po bəy (Tonyukukun qızıdır) sağ qalmış türkləri başına yığıb Çinə aparır; o, adamları xilas edir, amma xalqı məhv edir, çünki göy türklər Çində qısa bir zaman ərzində çinliləşirlər.

Düşmənləri öllərindən çıxan uyğurlar bütün qəzəblərini abidələrə tökürlər: onlar türk bahadırları üçün qoyulmuş bütün heykəllərin başlarını sındırır, Kül tiginin heykəlini isə çilik-çilik edirlər. Uyğurların məqsədi bu idi ki, türk eli və onunla əlaqədar olan hər şeyi məhv etsinlər, onun bərpasına imkan verməsinlər. ümumiyyətlə, türkləri xalqın yaddaşından birdəfəlik silsinlər.

Uyğurlar öz dövlətlərini göy türklərdən fərqli prinsiplərlə qururlar. Doqquz tayfa oğuz qəbiləsini təşkil edirdi, bu qəbilələr qəbilələr ittifaqında aparıcı qüvvə idi, lakin hakim deyildi. Uyğurlar basmil və şərqi türkləri tabe etdikdə onları kölə vəziyyətinə salmadılar, özlərinə bərabər adamlar kimi qəbul etdilər. Digər altı telə qəbiləsi—buğu, xun, bayıku, tonra, sıqə və kibi də vəzifə və hüquqca doqquz oğuzlara bərabər tutulurdu.

Uyğur xaqanının qərargahı Ötükən (Xanqay) dağları ilə Orxon çayı arasında idi. Dövlətin sərhədləri şərqdə Qərbi Mancuriyanı, qərbdə Cuncariyanı əhatə edirdi. Uyğurlarla karluklar arasındakı sərhəd 745-ci il toqquşmasından sonra müəyyənləşdirilmişdi. Göy türklər məğlub ediləndən sonra karluklar türgışlərlə ittifaqa girib uyğurlara qarşı yürüş etmiş, lakin məğlub olmuşdular. Bunun nəticəsində Qara İrtiş çayı sahilində yaşayan karluklar Uyğur xaqanlığı tərkibinə daxil olmuşdular.

Uyğurlar Qobidən qərbə olan çölü Çin imperiyası üçün saxlamışdılar. Sonralar xaqanlığın sərhədləri şimali-qərbə doğru genişləndirilmişdi. Lakin qeyd etmək lazımdır ki, uyğurlar ərazi işğalına meyl etmirdilər. Uyğur xaqanlığı qəbilələr konfederasiyasından təşkil edilmişdi, bu da xaqana müharibələr aparmaq üçün qoşun yığmağa imkan vermirdi. Digər tərəfdən, qəbilələr göy türklər dövründəki fasiləsiz müharibələrdən cana doymuşdular. Bütün bunlar uyğurların sülh siyasəti yeritməsinə səbəb olurdu. Moyun çorun atası. Uyğur xaqanlığının banisi Kutluğ Bilgə Kül xaqan (çince: Peylo) hətta özünü Çin imperatorunun vassalı elan etmişdi. 747-ci ildə xaqanlığa keçən Moyun çor Qələ xan da bu siyasəti davam etdirirdi.

Qəribədir ki, taxta qanuni varis olan şahzadənin, şad Moyun çorun oturması nədənsə xalqın narazılığına səbəb oldu. Üsyançılara yabğu Tay Bilgə tutuk başçılıq edirdi. Moyun çor şərəfinə qoyulmuş abidədə bu haqda deyilir: "Tay Bilgə tutuk yablakın üçün, bir-iki atlıq yablakın üçün... — Tay Bilgə tutuk xəyanət etdiyi üçün, bir-iki məşhur (adam) xəyanət etdiyi üçün ...". Kıtay və

tatar qəbilələri də üsyançılara qoşuldu. Moyun çoru təkə atasının ərujınası müdafiə edirdi, lakin atasının bir sıra əyanları yeni xaqanın hakimiyyətini qəbul etmədi. Büköğükdə iki günlük döyüşdə Moyun çor kıtay və tatarları dağıtdı və öz qəbiləsinə tabe etdi. Xaqan ordaya qayıdan kimi üsyan yenidən başlandı; üsyançılar yenə də kıtay və tatarları köməyə çağırıldı, lakin bu sonuncular köməyə bir ay gecikdilər. Xaqan öz rəiyyəti tabe cidi və əyanları ciddi cəzalandırdı. Uyğur qoşunu kıtay və tatarlarla Selenqa çayının şimal-qərbində toqquşdu. Uyğurlar düşmənlərini sıxışdırdılar. Geri çəkilənlər yolda iki yerə ayrıldılar: kıtaylar tələfat vermədən çıxıb getdilər, tatarlar isə Keyre başı və Üç Birküdə ağır məğlubiyyətə uğradılar, qoşunun yarısı əsir düşdü.

Vətəndaş müharibəsini qələbə ilə bitirdikdən sonra Moyun çor ətraf qəbilələri özünə tabe etmək siyasəti yürütməyə başlayır. 750-ci ildə o, Kem (Yenisey) çayının yuxarlarında yaşayan çikləri tabe edir. Həmin ilin payızında Mancuriyanın şimal-qərbində yaşayan tatarlar uyğurlara tabe olmağa məcbur olur. 751-ci ildə şimal-qərbdə yaşayan hansı qəbilə isə çik və qırğızlarla birləşib uyğurlara qarşı çıxır. Əsas təhlükə bu idi ki, karluklar da çik və qırğızları müdafiə etmək üçün qalxmağa hazırlaşdılar. Lakin onlar gecikirlər. Moyun çor min nəfərlik ordu ilə çiklərə hücum edib onları itaətə gətirir. Uyğurların ayrı-ayrı dostları qırğızların bu və ya digər basqın edən süvari dəstələrini qovur, xaqan başda olmaqla uyğurların əsas qüvvələri səalarda Çara İrtuş çayını keçərək Bolcu (Urunqu) çayı sahilində kariukları məğlubiyyətə uğradır. Bununla da müharibə bitir, çünki qaynaqlarda üsyan qaldırmaq təşəbbüsünü irəli sürən naməlum qəbilənin məhv edildiyi göstərilmişdir.

752-ci ildə müharibə yenə başlanır. Bu dəfə uyğurların əleyhinə basmil, türgiş və üç İduk (üç müqəddəs<sup>19</sup>) qəbilələri ittifaq bağlayır. Döyüş Uyğurstanın mərkəzində, Ötükön (Xanqay) meşəli dağlarında baş verir. Uyğurlar müttəfiqləri məğlub edir, karluk və türgişlərin bütün əmiakını əllərindən alır. Bu vaxtdan başlayaraq üç İdukdən (üç müqəddəsdən) qaynaqlarda daha söhbət getmir, görünür, bu dəfə onlar məhv edilmişdi.

753-cü ildə basmil və karluklar mərkəzi hökumətə qarşı qalxırlar, adı göstərilməyən hansısa türklər də onlara qoşulur. Müharibə 755-ci ildə uyğurların tam qələbəsi ilə bitir. Bundan sonra kıtayların könüllü surətdə uyğurlara tabe olması Uyğur xaqanlığının şərq sərhədlərini möhkəmlədir. Şimalda isə qırğızlar 758-ci ilədək müqavimət göstərirlər, lakin məğlubiyyətdən sonra uyğurlara tabe olurlar. Qırğızların başçısı uyğur xaqanından Bilgə ton erkin rütbəsi alır. Beləliklə, uyğurların şimala və qərbə ekspansiyası təbii sərhədlərə çatdığı üçün bitir.

Uyğurlar özləri birləşdirilmiş qəbilələri "qonaqlar" adlandırdılar. Tabe edilmiş qəbilələr xaqan ailəsinə xərəc verirdilər. Uyğur qəbilə ittifaqına daxil olan qəbilələr hüquqi cəhətdən bərabər olsa da xaqan ailəsinin daxil olduğu doqquz oğuzlar, hətta basmil və karluklarla müqayisədə belə, böyük

<sup>19</sup> L. H. Qumilev belə hesab edir ki, üç İduk etnik ad deyildir, xristian ictimaiyyəti, onlar Troitsaya biət edirlər. Güman ki, 751-ci il üsyanını da dinsiz xaqana qarşı onlar təşkil etmişlər (bax: "Древние тюрки", səh. 378).

imtiyazlara malik idi. Doqquz qəbilədən başqa uyğurlar konfederasiyaya daxil olmayan bir sıra qəbilələrlə də sıx münasibətdə idilər, lakin bu qəbilələr (Honni çayı sahilində kıtaylar, Amur çayı sahilində tatarlar, onlardan cənubda tatabı və qara-kibilər, Zabaykalyədə dolemanlar, uyğurlardan şimalda qırğızlar və s.) öz müstəqilliklərini qoruyub saxlamışdılar və hərdən bu qəbilələrdən bu və ya digəri ilə uyğurlar arasında hərbi toqquşmalar baş verirdi.

Hunlar, türklər və qədim monqollar "Əbədi göyü" həyatın mənbəyi, tanrı sayır, ona sitayiş edirdilər. Qədim uyğurlar da ilk dövrlərdə öz sələfləri və qonşuları kimi "kök tanrıya" tapınırdılar, lakin İtikən xaqan dövründə onlar manixey dinini qəbul etdilər. Uyğur xristianları vətəndaş müharibəsi dövründə xaqanın əleyhdarları cəbhəsində olmaqla səhvə yol vermişdilər. Moyun çor özü köhnə dinə biət edirdi. Manixeylik ondan sonra qəbul edilmişdir. Çin mənbələrinin məlumatına görə, uyğurlar manixey dinini Şi Çao-inin 763-cü il üsyanını yatırırdıqdan sonra qəbul etmişdir. Məlum olduğu kimi, Moyun çor 759-cu ildə ölmüş, taxta onun ikinci oğlu İtikən (759-780) keçmişdi. Güman ki, uyğurlar manixey dinini məhz onun hakimiyyəti illərində — 766—767-ci illərdə qəbul etmişlər. Uyğur xaqanları öz hömdinlərini Çində, Orta Asiyada və digər yerlərdə möhkəm qoruyurdular. Manixey dininin qəbul edilməsi uyğurlarla onun qonşuları — müsəlman Orta Asiyası, buddist Tibeti, konfutsian Çini və şamanist Qırğız xaqanlığı arasında nifaq saldı.

Manixey dini yeni əlifbanın — tarixdə uyğur əlifbası adı ilə tanınan əlifbanın qəbul edilməsinə səbəb oldu. Bu əlifba yeni soğd əlifbasından törəmişdir, çox sadə və rahatdır. Sətirlər yuxarıdan aşağı və sağdan sola (Orxon-Yenisey əlifbası da belədir) yazılır. Manixey, xristian və müsəlman mətnləri, habelə Turfan hüquq sənədləri bu əlifba ilə yazılmışdır. Bunların içərisində ən qədimi manixey mətnləridir, çünki onlar fonetik və qrammatik baxımdan Orxon-Yenisey əlifbası ilə yazılmış abidələrə daha yaxındır. Bunlardan ən qədimini 795-ci ilə aid edirlər.

Manixey dini qanunları hətta yağ və süd işlətməyi qadağan edən oruc günlərini nəzərdə tutduğu üçün uyğur çoban və ovçuları acından ölməmək üçün bostan salmağa məcbur olurlar. Beləliklə, uyğurlarda əkinçilik yayılmağa başlayır. Çöldə yeni qaydaların qoyulması ticarətin də inkişafına təkan verir.

Göy türklərin ordasından fərqli olaraq, uyğurların paytaxtı artıq keçə çadırlardan qurulmuş düşərgəyə bənzəmirdi. Yenə də göy türklərdən fərqli olaraq, uyğurlar geniş şəkildə şəhərlər salırdılar, həm də bunu bu işin ustası olan soğdahlara və çinlilərə tapşırırdılar. Uyğurların paytaxtı Qaraqorum öz görkəmini dəyişmişdi. Hələ Moyun çor abidəsində 758-ci ildə Selenqa çayı sahilində Baybək (Varlışəhər) şəhərinin salındığı xəbər verilir.

Uyğuristan sürətlə mədəni ölkəyə çevrilirdi.

Moyun çorun səfərləri sayəsində uyğurlar üçün çox əlverişli şərait yaranmışdı. Şərqdə kıtaylar, şimalda qırğızlar uyğur xaqanına tabe edilmişdi. Cənubda xarabazara çevrilmiş Çin yerləşirdi. Qərbdə karluklar öz daxili işləri ilə məşğul idilər və uyğurları narahat etmirdilər.



Manixey dinnin fəallığına baxmayaraq, ilk uyğur xaqanları Peylo (744—745), Moyun çor (745—759) və İtikən (onun türk-uyğur adı Bögü xaqandır, 759—780) öz qəbilələrinə arxalanıb göy türkləri yamsılamağa çalışırdılar. 762-ci il müqaviləsinə əsasən uyğurlar Çin imperiyasından bir sıra imtiyazlar almışdılar. İmperator Dəntşun yavaş-yavaş bu imtiyazları ləğv edir. Bu, uyğur xaqanını qəzəbləndirir və 779-cu ildə Çinlə münasibətlər kəskinləşir. Doqquz oğuzlar müharibə istəyirdilər, çünki onlar imtiyazlı qəbilə kimi, müharibədən çoxlu qazanc əldə edirdilər, müttəfiq qəbilələr isə müharibə istəmirdilər, çünki müharibə onlara tələfat və təhlükə gətirirdi. Müharibə məsələsi müzakirə edildikdə xaqanla əksəriyyət arasında ziddiyyət yaranır. Əyaniardan Dunmağa tərkan üsyan qaldırıb Bögü xaqanı, onun məsləhətçilərini və 2 min doqquz oğuz əsilzadəsini öldürür. 780-ci ildə Dunmağa Kat Kutluğ Bilgə xaqan adı ilə özünü xaqan elan edir. Beləliklə, uyğurların ən böyük qəbiləsi olan Yağlakar soyunun, onunla birlikdə doqquz oğuzların hakimiyyətinə son qoyulur.

Yeni xaqan müharibənin əleyhinə idi. Buna görə də o, 783-cü ildə aşağıdakı şərtlərlə Çinlə sülh müqaviləsi bağlayır: 1. Xaqan özünü Çinin vassalı adlandırır. 2. Çindəki uyğur səfirliyi 200 nəfərdən artıq olmamalı idi. 3. Məcburi ticarət üçün Çinə nindən çox olmamaq şərti ilə (əvvəl 6 min idi) at aparmaq olardı. 4. Çinliləri sərhəddən kənara aparmaq qadağan edirdi. Müqavilə 788-ci ildə nikah və Tibetə qarşı ittifaqla möhkəmləndirildi. Ölkə daxilində Kat Kutluğ Bilgə xaqan möhkəm qanunlar qoymuşdu və bu qanunları pozanları ağır cəzalandırırdı. Məsələn, əvvəlki sülalənin iki şahzadəsi onun əmri ilə edam edilmişdi. Çin mənəvi Kat Kutluğ Bilgə xaqanı mərd və igid adam kimi səciyyələndirir.

Kat Kutluğ Bilgə xaqan doqquz oğuz qəbiləsindən deyildi, buna görə də hakimiyyəti ələ keçirdikdən sonra doqquz oğuz qəbiləsinin imtiyazlı vəziyyətini ləğv etdi. Müharibədə qalib çıxan altı qəbilənin nümayəndələri öz sərbəstliklərini qorumaq üçün mərkəzi hakimiyyətin güclənməsini istəmirdilər. Bu dövrdən başlayaraq, əslində Uyğur xaqanlığı monarxiya deyil, ömürlük seçilən xaqan tərəfindən idarə olunan respublika olur: hakimiyyət vərəsəlik yolu ilə atadan oğula keçmir. Hakimiyyət qəbilə rəhbərlərinin əlində olur: onların qurultayı xaqan seçir. Bu, bir növ, seçkili monarxiyadır. Bu dövrdə hakimiyyət başında olmuş xaqanlar o qədər zəifdir ki, tarix onları səciyyələndirmək belə istəməmişdir. 789-cu ildə Kat Kutluğ Bilgə xaqan vəfat etdikdən sonra taxta onun oğlu Dolos<sup>20</sup> çıxmışdır, lakin o, xaqanlığa vərəsəlik yolu ilə gəlməmiş, əyanlar şurası tərəfindən seçilmişdi. Şura ona Aydınlik Uluğ Küç minmiş Küçlüğ Bilgə xaqan adı verir. 794-cü ildə Küçlüğ Bilgə xaqanı arvadı zəhərləyir. Onun yerinə kiçik qardaşı keçir, lakin əyanlar işə qarışır onu öldürür və taxta azyaşlı oğlunu çıxarırlar. Bir ildən sonra xaqan

<sup>20</sup> L.H.Qumilev bir yerdə onu Panquan (bax: "Древние тюрки", səh. 425), başqa yerdə Dolos (bax: yəni orada, səh. 409) adlandırır.

ölür (tarix onun necə ölməsi haqqında susur), əyanlardan birinin oğulluğa götürdüyü Kutluğ adlı bir nəfər xaqan seçilir. Kutluğun hakimiyyəti illərində, indiki terminlə desək, konstitusiyaya qəbul edilir. Bu konstitusiyaya görə, xaqan yalnız taxta oturmali idi, dövlət işlərini isə onun köməkçisi—çinlilərin çensyan, ərəblərin vəzir adlandırdıqları şəxs idarə etməli idi. Konstitusiyanın ikinci tələbi məhkəmə hakimiyyətinə aid idi: qanunların qəti təsbit edilməsi özbaşınalıqın qarşısını almalı idi. Nəhayət, konstitusiyaya qəti şəkildə tələb edirdi ki, dövlət işləri ilə kilisə işləri uzlaşdırılsın, başqa sözlə desək, dövlətin idarə edilməsində manixey icması başçılarından fikri nəzərə alınsın. Əslində xaqan təkcə hərbi işlərdə sərbəst idi, heç də təsadüfi deyildir ki, qaynaqlar Kutluğ xaqanı həmişə ordu başında təsvir edir. Lakin əyanlar burada da onu dinc qoymurlar. Onlar tələb edirlər ki, Kutluğ xaqan öz dövlətində manixey dininə qulluq etməyənləri təqib etsin. Belə siyasət isə çinlilərin və ərəblərin etirazına səbəb olurdu. Məsələn, Xorasan əmiri biləndə ki, onun torpağında bir neçə yüz zındıq, yəni manixey var, onları öldürmək qərarına gəlir. O, hazırlaşana qədər doqquz oğuzların xaqanından elçi gəlir və bunları əmirə yetirir: "Mənim torpaqlarımdakı müsəlmanların sayı sənin torpaqlarındakı zındıqlardan üç dəfə çoxdur; sən bir zındığa belə toxunsan, mən bütün müsəlmanları qıraram".

Çöfün köçəri qəbilələri türklərə nisbətən uyğurlara daha çox nifrət edirdilər, çünki göy türklər köçəri qəbilələrdən itaət və xərək tələb edirdilər, uyğurlar isə məğlub edilmiş qəbilələrdən xasiyyətini və həyat tərzini dəyişməyi tələb edirdilər. Köçəri qəbilələr uyğurların tələb etdiyi təsəvvürləri nə başa düşür, nə də qəbul edirdilər. Buna görə də uyğurlarla onları əhatə edən qəbilələr arasında münasibətlər kəskinləşir. Manixey dinini qəbul etməkdən başqa, oturaq həyata keçmək də uyğurları narazı salırdı.

Qırğızların 815-ci ildə qaldırdığı üsyanı və 820-ci ildə tatar qəbilələrinin Amurdan İnşana köçməsinə nəzərə almasaq, 839-cu ilədək Uyğur xaqanlığında diqqəti cəlb edən elə bir hadisə baş vermir. Lakin bunların özü də mərkəzi hakimiyyətin zəifliyini göstərir. 832-ci ildə Qesa adlı xaqan öz adamları tərəfindən öldürülür və taxta onun qardaşı oğlu Xu (türkçə: Kut tigin; çince: Ku dələ; farsca: Xutuqlan xaqan) çıxarılır. Bu xaqanın vaxtında Uyğur dövlətinin tənəzzülü baş verir.

Hələ 794-cü ildə şato qəbiləsi Uyğur xaqanlığının tərkibindən çıxmışdı, 835-ci ildə tatabı qəbiləsi də xaqanlıqdan ayrılır. 818-ci ildə qırğız qəbilələri üsyan qaldırı və onların bəyi Ajo özünü xaqan elan edir.

839-cu ildə Külüg bəy (çince: Qyuylofu) adlı bir əyan şato qəbiləsini köməyə çağıraraq uyğurların paytaxtı Qaraqoruma hücum edir. Kut tigin özünü öldürür. Üsyançılara rəğbət bəsləyən əyanlar onun azyaşlı oğlu Kəsi tiginə xaqan seçirlər. Lakin az sonra, 840-cı ildə Külüg boyun düşməni Külüg bağa qırğızları köməyə çağıraraq Qaraqorumu tutur. Qaynaqların verdiyi məlumata görə, bu döyüşdə yüz minlik süvari qoşunu iştirak etmişdi. Xaqan Kəsi tigin və Külüg bəy edam edilir, onların tərəfdarlarının yurtları yandırılır. Əyanlardan

Pan Törə adı bir nəfər 15 aymakla Cünqariyaya gedir və karluklara tabe olur. Xaqan aymakının 13 tayfası isə 841-ci ilin mart ayında Ögə tiginini xaqan elan edib mübarizəni davam etdirmək qərarına gəlir. Qırğızlar Qaraqorumu tutarkən çoxlu qənimətlə yanaşı, üç uyğur xaqanının arvadı olan Çin şahzadəsini də ölə keçirmişdilər. Çinlə münasibətləri pozmamək üçün onlar şahzadəni tənənəli şəkildə karvanla yola salırlar. Ögə karvana hücum edir, bütün qırğızları qırır, şahzadəni azad edir və onunla evlənir. Ögə başa düşür ki, Xalxada qala bilməz, ona görə də böyük, ac və pozulmuş ordası ilə Qobini keçib Xuanxe çaya sahillərinə gəlir. Çin hökuməti bildirir ki, Ögə müharibə axtarmır, ona görə də uyğurlarla danışıq aparır. Lakin ac köçerilər danışıqların sonunu gözləmədən xalqı soymağa başlayır. Əyanlar görürlər ki, vəziyyət ağırdır və fəlakətlə nəticələnmə bilər. Ögə tiginin qardaşı Umus müttəfiq şato qəbiləsinin başçısı Çisini edam edir və soyğunu onun üstünə yıxır. Şato qəbiləsinin digər başçısı Naseçur 7 min çadırdan ibarət qəbiləni götürüb Mancuriyaya gedir. Çinlilər onu məğlub etdikdə Naseçur Ögə tiginin yanına qaçır, xaqan isə onu edam edir. Başqa uyğur əyanları Çin imperatoruna tabe olurlar.

841-ci ildə Ögə tigin Çinə hücum edir və həmsərhəd ərazidəki Çin qoşununu məğlub edərək Şansi və Ordos əyalətlərini talayır. Çin imperatoru qoşun toplayaraq 842-ci ildə uyğurları məğlub edir. Elə həmin il uyğurların müttəfiqi olan kataylar üsyan edib Çinin tərəfinə keçirlər. 843-cü ildə çinlilər uyğurları qəti şəkildə məğlub edirlər. Ögə tigin öz tərəfdarları ilə birlikdə "qara araba" qəbiləsinə qaçır, lakin onlar xaqanı çinlilərə verirlər və Ögə tigin öldürülür. Ögə tiginin qardaşı Ekən tigin uyğurların qalıqlarını başına toplayıb tatabı qəbilələrinin yanında yaşayır, lakin 847-ci ildə Çin qoşunu tatabıları məğlub edir, Enən tigin tatarların yanına qaçır. Çinlilər tatarlardan onun verilməsini tələb etdikdə Enən tigin arvadı, oğlu və doqquz nəfər süvari ilə naməlum istiqamətdə gedir.

Qırğız xaqanı uyğurların tatarların yanında yaşadığını eşitdikdə on minlik bir ordu ilə Mancuriyaya gəlir və qaçqınları tutub edam edir. Tək-tük xilas olanlar dağlarda və meşələrdə gizlənərək qərbə - Pan Törənin yanına gedir.

Pan Törənin rəhbərliyi ilə qərbə gedən uyğurların taleyi daha uğurlu olur. Karluklara sığınan bu uyğurlar tezliklə iki yərə parçalanır: bir hissə Kuçuda məskunlaşır, qalanları Beşbalıq ətrafında yurd sahr. Bu dövrdə uyğurlar qüvvə toplayırlar. Çinə çatan qırıq-qırıq məlumatlardan belə nəticə çıxarmaq olar ki, uyğurların təşkil etdiyi yeni xanlıq yaşayır. 856-cı ildə Kuçuda artıq yeni xan

Manlı xan taxta çıxmışdı. O, Çin dövləti ilə münasibətləri qaydaya sahr. Lakin bir ildən sonra Tibet qoşunları hücumə keçib (bu vaxt Çinlə Tibet arasında iki yüz illik müharibə gedirdi) Uyğurstandan Çinə gedən yolu kəsir. Onda cünqar uyğurları isə qarışır. Cünqar uyğurlarının knyazı Buğu Tszun Beşbalıqdan yürüş edir. Tibet sərkərdəsi Şan Kunjonu məğlub edir. Buğu Tszun tibetlilərin Siçjou (Turfan vadisi), Beyun (güman ki, Beşbalıq yaxınlığında fort), Lantay (Urumçü yaxınlığında), Tszinçəndə (Urumçüdən 250

li qərbdə) qalalarını alır və bununla da Prityaşanda Tibet üstünlüyünə son qoyur.

Çinlə Tibet arasındakı iki yüz illik müharibə Çinin qələbəsi ilə bitir. Bundan uyğurlar da qazanır. Buğu Tszun Beşbalk və Kuçu vadilərindən əlavə, Lobnor gölünün şimalını və Manas çayınadək Cünqariyanı əhatə edən, kiçik, lakin möhkəm bir dövlət yaradır. Bu dövlət kiçik olduğu üçün xanlıq adlana bilməzdi, buna görə də onun hakimi idikut rütbəsi alır. Bu kiçik dövlətdən orta əsrlər Uyğurustanı yaranmışdır.

Uyğurların Tarım çayı hövzəsində yaradılan bu Kuçu dövləti (840—1206) Tyan-şan dağlarının cənub ətəklərində yerləşirdi. Siyasi baxımdan regionun icimai həyatında o qədər də əhəmiyyətli rol oynamamasına baxmayaraq, Kuçu dövləti monqollara qədərki dövrdə mədəniyyət baxımından regionda əhəmiyyətli rol oynamışdır.

# GÖY TÜRKCƏ — AZƏRBAYCANCA L Ü Ğ Ə T

## GÖY TÜRK ƏLİFBASININ SIRASI

Aa	Bb	Çc	Ee	Əə	ğ	ğ
İi	İi	K'k'	K''k''**	Li	Mm	Nn
n.	Oo	Öö	Pp	Rr	Ss	Şş
Tt	Uu	Üü	Yy	ÿ	Zz	

\* dilertəsi-sörtəmə səniti

\*\* dilərənəsi-yumşaqdamaq səniti

## L Ü Ğ Ə T

### A

- ab** — ov  
**abınç** — rahat, təselli  
**abla** — ovlamaq  
**abçı** — ovçu  
**aç** — açmaq  
**aç** — ac  
**aç** — açmaq  
**aça** — yaxından  
**açığ** — artıq  
**açsık** — achiq  
**ağ** — qalxmaq, yüksəlmək, çıxmaq, dırmaşmaq  
**ağar** — ağır qiymətli, mühüm, hörmətli  
**ağı** — hədiyyə, dövlət, sərvət, mal, xəzinə  
**ağız** — aız, dərə  
**ağıl** — yaxınlaşmaq  
**ağıl** — ağıl (qoyun üçün)  
**ağılığ** — hədiyyəlik, qiymətli  
**ağır** — ağır, güclü, hörmətli, qüdrətli (ağır törü, ağır bədiz)  
**ağıra** — xəstələnmək, kədərlənmək  
**ağıt** — qalxmaq, yüksəlmək; qovmaq  
**ağış** — qalxmaq, yüksəlmək  
**ağıla** — ağılamaq  
**ağırı** — xəstələnmək  
**ağıtur** — çıxartmaq, aşırmaq (noyinsə üstündən)  
**ağıu** — zəhər  
**ağıuğ** — ağılı, zəhəri  
**ağıuluğ** — sehrli
- adak** — ayaq  
**adaklığ** — ayaulı  
**adartu** — təhlükəli  
**adas** — yoldaş, adaş  
**adaş** — yoldaş, adaş  
**adğır** — ayğır  
**adığ** — ayı  
**adınçığ** — başqa, bambaşqa, fəvqəladə; adına layiq  
**adır** — ayırmaq  
**adırlı** — ayrılmaq  
**adırım** — ayrılmaq  
**adırt** — ayırmaq  
**ak** — ağ  
**ak** — axmaq (fel)  
**akın** — axın  
**akıt** — axıtmaq  
**aksırak** — ağıtəhər, ağımtı  
**akun** — axın, basqın  
**akunla** — basqın etmək  
**al** — almaq  
**ala** — ala, ala-bula  
**aldız** — aldırmaq  
**alçı** — alçı, bəxt  
**alığ** — xərəc  
**alığ** — qənimət  
**alın** — alınmaq  
**alk** — bitirmək, tamamlamaq  
**alka** — mədh etmək, tərifləmək  
**alkın** — yox olmaq, məhv olmaq, tükənmək, azalmaq, zəifləmək  
**alku** — hər kəs, hamı  
**alkun** — məhv olmaq, yox olmaq, zəifləmək, azalmaq, tükənmək

**alp** — alp, igid, cəsur, qəhrəman  
**alpağ** — alpağ (titul, rütbə), igid, qəhrəman  
**alpağ** — alpağ cözünün cəmi  
**alt** — alt, aşağı  
**altı** — altı (say)  
**altı bağ** — altı hisso (xalq)  
**altı yüz** — altı yüz  
**altı otuz** — iyirmi altı  
**Altı Çub** — Altı Çub (soğda xalqından əvvəl işlənilir)  
**altın** — qızıl  
**altız** — altıdır (maq)  
**altmış** — alımış  
**altun** — qızıl  
**altunhğ** — qızılı  
**amğa** — təhsildar, müəllim  
**amrak** — sevimli istəklil  
**amrı** — indi  
**ana** — ana  
**anda** — onda, orada  
**andağ** — o cür, elə  
**andak** — o cür, elə  
**antak** — o cür, elə  
**ança** — o cür, o qədər  
**ançağ** — o cür, o qədər  
**ançıp** — belə  
**ançula** — təqdim etmək, təltif etmək  
**anı** — onu  
**anı** — onun (yiyəlik halda bözən "n" düşür)  
**anta** — onda, orada  
**antağ, antəğ** — o cür, elə  
**an-an** — anlaq, bilik, dərrakə, ağıl  
**anar** — ona, ona doğru  
**anaru** — ona doğru, ona tərəf  
**anla** — anlamaq  
**anlan** — başa düşmək, başa düşülmək  
**apa** — apa (rütbə); apa tarkan  
**apa** — xala, bibi, böyük bacı  
**apa** — böyük kişi qohum; öçümüz-  
apamız — əcdadımız

**apar** — avar  
**apıt** — apa sözünün cəmi  
**ar** — aldatmaq, yoldan çıxarmaq  
**ar** — yorulmaq  
**ara** — arasında  
**ara** — aramaq, axtarmaq  
**arığ** — zəifləmək, təmiz olmaq  
**arığ** — təmiz, arı (aydan arı, sudan duru)  
**arıq** — arığ  
**arıl** — zəifləmək  
**arıt** — axtarmaq  
**arka** — arxa  
**arkış** — karvan; elçi  
**armakçı** — yalançı  
**arslan** — aslan  
**art** — keçid (dağda)  
**artat** — pozmaq, xarab etmək  
**artık** — artıq  
**artuk** — artıq  
**artur** — aldatmaq, cəlb etmək  
**as** — yemək, xörək  
**as** — aşmaq  
**as** — asmaq  
**asığ** — fayda, qazanc  
**asra** — aşağı  
**aş** — aş (yemək)  
**aş** — aşmaq  
**aşa** — aşaraq, aşım  
**aşa** — yemək  
**aşnu** — əvvəl  
**aşnuki** — əvvəlki  
**aşsız** — aşsız  
**aşu** — aşım  
**at** — ad  
**at** — at  
**at** — atmaq  
**ata** — ata  
**ata** — adlandırmaq  
**atı** — nəvə, kiçik kişi qohum  
**atız** — ökin yeri  
**atlat** — atlandırmaq  
**athğ** — atlı  
**athğ** — adlı, şöhrətli, hörmətli

**ay** — ay  
**ay** — demək, söyləmək, mühakimə  
yürütmək, xəbər vermək  
**ayağ** — hörmət  
**ayğu** — məsləhət  
**ayğuçı** — məsləhətçi, vəzir  
**ayığ** — pis, bəd (ayığ bilig — bəd  
əməl)  
**ayırd** — əmr etmək, xəbər  
göndərmək, demək, danışmaq  
**ayın** — qorxmaq, çəkinmək  
**ayıt** — əmr etmək, xəbər  
göndərmək, demək danışmaq  
**aylığ** — aylıq  
**ayt** — demək, söyləmək, xəbər  
vermək

**ba** — bağlamaq  
**bağ** — bağ, hissə  
**bağa** — titul, rütbə; bağa tarkan  
**bağır** — bağır, qara ciyər  
**bağır** — mis, pul  
**bağış** — buğum (məsələn,  
qamışda)  
**bakır** — pul  
**balbal** — balbaldaşdan kobud  
şəkildə yonulmuş heykəl;  
öldürülmüş düşməni təmsil edir;  
adətən, ölünün qəbri ətrafında  
onun öldürdüyü adamların  
balbalı qoyulur).  
**balıq** — şəhər  
**ban** — bağlamaq  
**başa** — mənə  
**ban, aru** — mənə tərəf  
**bar** — var (yox sözünün antonimi)  
**bar** — var, dövlət  
**bar** — getmək  
**bardık, barduk** — bütün  
**barıqma** — gediş, səfər, hərəkət  
**barım** — dövlət, əmlak

**ayığ** — pis  
**az** — az  
**az** — az (xalq adı: az bodun).  
**az** — azmaq, yanımaq, səhv etmək,  
xəyanət etmək, xain çıxmaq  
**azi** — azmaq, yanımaq, səhv et-  
mək, xəyanət etmək, xain  
çıxmaq  
**azca** — azca, bir az  
**azığ** — köpək diş  
**azkiya** — azacıq, bir az  
**azman** — azman, nəhəng (azman  
at)  
**azu** — məgər, yaxud  
**azuk** — ərzaq, əzaq

## B

**bark** — bark, sərđabo, ev, tikili  
**bars** — bars, qar pələngi  
**barça** — bütün  
**bas** — basmaq, məğlub etmək,  
məğlub olmaq, dağıtmaq  
**basık** — basmış, basılmış; basık  
tağ — ortası basıq dağ  
**basın** — sökmək, məğlubiyətə  
düçar olmaq  
**basıt** — basqın etmək  
**başlığ** — başlı  
**basma** — basmamaq, məğlub  
etməmək; (basıtma —  
basılmağa qoyma)  
**basını** — basını (xalq adı)  
**baş** — baş  
**başad** — başda olmaq, başçılıq  
etmək, idarə etmək, rəhbərlik  
etmək  
**başğu** — qasqa  
**başia** — başlamaq  
**başlayu** — başlayaraq  
**başlığ** — başlı  
**bat** — batmaq



**bat** — iti, sürütlə  
**bat** — pis, çirkin (**yabız bat biz** —  
 biz pisik)  
**batım** — batım, batan qədər;  
**sün,üğ batmı** — süngü batan  
 qədər  
**batsık** — batan, batış, qərb  
**batur** — bahadır, qəhrəman, igid  
**bay** — varlı, zəngin  
**baz** — möğlub etmək, tabe etmək,  
 müti etmək, sülhə məcbur  
 etmək  
**bedük** — böyük, yüksək  
**bel** — bel  
**belgü** — əlamət, nişan  
**belgülük** — əlamətli, nişanlı  
**beltir** — yol ağzı  
**ben** — mən  
**ben,gü** — əbədi  
**ber** — vermək  
**beş** — beş  
**beş** — beş  
**beşinç** — beşinci  
**beş yegrmi** — on beş  
**beş yetmiş** — altmış beş  
**beş yüz** — beş yüz  
**beş kırk** — otuz beş  
**beş otuz** — iyirmi beş  
**beş tümən** — əlli min  
**bədz** — bəzək, ornament, təsvir,  
 naxış  
**bədz** — bəzək vurmaq,  
 naxışlamaq, rəsm çəkmək  
**bədzlə** — bəzək vurmaq,  
 naxışlamaq, rəsm çəkmək  
**bədzçi** — heykəltaraş, rəssam,  
 sənətkar, noqqaş  
**bəg** — bəy  
**bəgdəmök** — cənnət (?)  
**bəglik** — bəyliyə layiq, bəylik  
**bəgni** — çaxır, şərəb  
**bəniz** — bəniz  
**bəri** — bəri, cənub  
**bəridən** — bəridən, cənubdan

**bəridənyon** — bəri tərəfdən,  
 cənubdan  
**bəriyə** — bəriyə, cənuba  
**bərigörü** — bəri tərəfə  
**bərü** — bəri, cənub  
**biç** — biçmək  
**bin,** — min  
**bin,a başı** — min başı  
**biçin** — meymun  
**biçin yu** — meymun ilə  
**bidgüçi** — ?  
**bil** — bilmək  
**bilig** — bilik  
**biligli** — bilikli  
**biliksiz** — biliksiz  
**bilin** — tanınmaq  
**bilgə** — müdrik, bilikli  
**bilgəlik** — müdriklik  
**bilgə kağan** — müdrik xaqan  
**bin** — mən  
**bin** — minmək  
**bintür** — mindir  
**bin** — min  
**bir** — bir  
**bir** — vermək  
**biriyə** — bəriyə, cənuba  
**birik** — birikmək, birləşmək  
**biriki** — birləşmiş  
**birigörü** — bəri tərəf, cənuba  
**birlə** — ilə  
**bir yegirmi** — on bir  
**bir yegirmiş** — on birinci  
**bir yetmiş** — altmış bir  
**bir kırk** — otuz bir  
**bir tümən** — on min  
**bir tümən artıqı yeti bin,** — on  
 yeddi min  
**bis** — beş  
**bisinç** — beşinci  
**bis yegirmi** — on beş  
**bisüt** — nəsil, beşik (?)  
**bit** — bitmək, qurtarmaq,  
 tükenmək,  
**biti** — yazmaq

**bitig** — yazı  
**bitigli** — yazılı  
**bitit** — yazdır  
**biş** — beş  
**biş** — yetişmək, bismək  
**biş otuz** — iyirmi beş  
**biz** — biz  
**boğaz (boğuz)** — boğaz  
**boğazlan** — boğazlanmaq  
**bod** — boy  
**bodrak** — dağımçıq  
**bodun** — xalıq  
**bodunhğ** — xalqlı  
**bol** — olmaq  
**boluğ** — varlıq, mövcudluq  
**bolun** — əsir  
**bor** — çaxır, şərab  
**basan,ç** — qəm, kədər  
**boş** — boş, azad  
**boşan** — azad olmaq, boşanmaq  
**boşğun** — öyrətmək, təlim vermək, dərs vermək  
**boz** — boz (rəng)  
**boz** — pozmaq, dağıtmaq  
**bozağın** — buzov  
**bozağula** — buzovlamaq  
**boyla** — rütbə  
**böd** — taxt  
**böd** — müstəqil  
**bögi** — hakim  
**böğü** — qəhrəman  
**bök** — doymaq  
**bök(bük)** — künc, bucaq  
**bölən** — rütbə (tibetlilərdə)  
**böri** — qurd, canavar  
**bu** — bu  
**buğra** — erkək dəvə  
**buğrahğ** — erkək dəvəlik  
**buka** — buğa

**buxarak** — buxarak (xalıq adı)  
**bukarsı** — buxarı  
**bukun** — xalıq (bodun, budun)  
**bul** — tapmaq, əidə etmək  
**bulğa** — qarışdırmaq, üsyan etmək  
**bulğak** — qarışıq, alt-üst olmuş; üsyan, qiyam; rəzil, rəzalət  
**bulğanç**, qarışıq, alt-üst olmuş; üsyan, qiyam; rəzili, rəzalət  
**bulit** — bulud  
**bulitli** — buludlu  
**bulun** — tərəf  
**bunda** — bunda, burada, bu zaman  
**buni** — bunu  
**bunta** — bunda, burada, bu zaman  
**bunça** — bunca, bu qədər  
**bun** — kədər, qəm, qüssə, ələm, möhnət, dərd  
**bunad** — kədərilmək, dərdlənmək, qəmlənmək, qüssələnmək  
**Bunı** — kədər, qəm, qüssə, ələm, möhnət, dərd  
**bunısız** — dərdsiz, qəmsiz, qüssəsiz, ələmsiz  
**bunısız** — hədsiz, bol-bol  
**butula** — balalaımaq  
**buz** — pozmaq, dağıtmaq  
**buyur** — buyurmaq  
**buyruk /buyuruk** — əmr, buyruq; rütbə  
**bük** — doymaq (bök)  
**bük** — ağaclıq, meşəlik  
**bükə** — qəhrəman, cəsür  
**büntük** — avara, sərsəri  
**bün** — buynuz vurmaq  
**büt** — inanmaq  
**büt** — bitmək

## C

**çab** — şöhrət, şan

**çablı** — şöhrətli, şanlı

**çabıg** — çavuş  
**çat** — quyu (?)  
**çet** — sərhəd, kənar  
**çəlig** — dolazmaq  
**çərig** — ordu, qoşun  
**çığ** — çıxmaq  
**çığay** — fağır, yoxsul  
**çikan** — qardaş oğlu, bacı oğlu;  
 xala oğlu...  
**çıkan** — rütbə  
**çından** — səndəl ağacı  
**çıntan** — səndəl ağacı  
**çit** — obelisk; qala divarı  
**çigil** — çigil (xalq)

**çik** — çik (xalq); indiki tuvalılar  
**çok** — firça  
**çoluk** — aiiə  
**çor** — çor (ən yüksək hərbi rütbə)  
**çök** — çökmək, diz çökmək; təzim  
 etmək  
**çöl** — çöl  
**çöllig** — çöllü  
**çub** — hissə, bağ; altı çub Soğdak  
 bodun — altı qəbiləli soğdak  
 xalqı  
**çuk** — ?  
**çulbı** — əfsun, sehr

## E

**eb** — cv  
**eb-eşik** — cv-eşik  
**ebir** — dolanmaq (bir şeyin  
 başına, ətrafına)  
**eblə-** evləndirmək, ərə vermək, cv  
 etmək  
**eblig** — evli  
**eç** — hissə, pay  
**eçə** — böyük bacı yaxud böyük  
 qadın qohumu  
**eçən** — ayrılmaq, ayrı düşmək  
**eçi** — böyük qardaş  
**eçin** — rəhm etmək  
**eçü (içü)** — böyük kişi qohum,  
 əmi, dayı  
**eçü-apa** — əcdad, ulu baba  
**ediz** — ediz (xalq adı)  
**edis** — hündür  
**edgü** — yaxşı  
**edgüti** — yaxşı  
**edük** — ayaqqabı  
**egiz** — hündür  
**eki** — iki  
**eki əlig** — qırx iki  
**eki yegirmi** — on iki  
**ekiz** — ekiz

**ekinda ara** — ikisinin arası  
**ekinti** — ikinci  
**eki otuz** — iyirmi iki  
**el** — el, xalq və ölkə, dövlət  
**elçi** — elçi, səfir  
**elçig** — elçi (təsirlik hal)  
**eldəbər** — eltəbər (rütbə)  
**elət** — elətmək  
**ellə** — el etmək  
**ellig** — elli  
**elt** — getmək, aparmaq, zorla  
 aparmaq, sürüb (sürüyüb)  
 aparmaq  
**elsirə** — elsiz etmək  
**elsirət** — elsiz etmək  
**eltəbər** — eltəbər (rütbə)  
**emdi** — indi  
**emti** — ındı  
**en** — enmək  
**er** — i naqis fəli (Azərbaycan  
 dilindəki idi, imiş, ikən naqis  
 felinin kökü)  
**er-bar** — sərbəst yaşamaq, azad  
 yaşamaq  
**erig** — görməli, dayanacaq;  
 yaşamağa yararlı

erikli — ikən (er naqis felindən yaranmışdır)  
 erinç — mümkün olmalı (er naqis felindən yaranır)  
 erkin — azad  
 erklik — qüdrətli, nüfuzlu  
 erksiz — qüdrətsiz, qüvvətsiz  
 ertənü — fəvqəladə, son dərəcə; qanunla  
 ertür — er naqis felinin təhrik növü  
 es — dost  
 esid — eşitmək  
 esidmə — eşitməmək

esidü bir — eşitmək  
 esigiti — taxıldan hazırlanmış içki (araq?)  
 eş — dost  
 eşig — eşik  
 eşid — eşitmək  
 eşit — eşitmək  
 eşükə — parça (toxunmuş)  
 et — etmək, özəltmək  
 eti — etmək  
 eti — daha  
 etig — yaradan, yaradıcı  
 etil — edilmək

## Ə

əg — oymək  
 əg — boyunluq  
 əg — silah  
 əgəç — böyük bacı; qız; böyük qadın qohum  
 əgər — mühasirə etmək, təqib etmək  
 əgət — qulluqçu qadın  
 əgin — omuz  
 əgir — çevirmək, sövq etmək  
 əgit — qulluqçu qadın  
 əgmiş — qarı, arvad  
 əgritəb — xaiçə  
 əkə — böyük bacı  
 əkinlik — əkinlik  
 ələ — oləmək, dağıtmaq  
 əlgin — yolçu  
 əlig — əl  
 əlig — əlli (cay)  
 əlig — əbliləşməmiş  
 əmgəg — omək, əzab, əziyyət, zəhmət  
 əmgət — əzab vermək, incitmək, yormağ  
 əmig — döş, məmə  
 əmsi — əminək

əñ — ən  
 əñ//an, — ov  
 əñ ilk — ilk, birinci, ən ilk, lap birinci  
 əñlə — əvlə  
 ər — kişi  
 ər — döyüşçü  
 ər — igid, cəsür  
 ər başı — sərbəst  
 ərdəm — igid, cəsür; ədəb, tərbiyə  
 ərdəmiik — igidlik, cəsurluq; tərbiyəli, ədəbli  
 ərən — əron, igiddən igid  
 ərig — çalışqan  
 ərig — qarı sey  
 ərk — qüdrət, nüfuz, sözü keçmək  
 ərklik — qüdrətli, nüfuzlu, sözü keçən  
 ərksiz — qüdrətsiz nüfuzsuz  
 ərtən, — qanun, adət-ənənə  
 əsən — sağ, sağamat  
 əsri — iki rəngli; bars, pələng, qaplan rəngi (sarı-qara qarışıq)  
 əş — sürüb getmək  
 əşən — minmək, sürmək

**əşkə (əşük?)** — xan, bəy, xaqan, şahzadə və b. öldüyü zaman məzarı üstünə sorilmək üçün göndərilən qumaş; bu qumaş sonradan parçalayıb yoxsulara

paylayırlar. Əşkə həmin sözdən (isimdən) düzəldilmiş feldir.

**əzənç** — adət

**əzinçü** — geri qalan

**əzganç** — adət

## G

**gü** — qüvvələndirici ədat: axı, əlbəttə

## Ğ

**ğü** — sual ədati; sözdən övvəl və sonra işlənir:

barğü — varmı

## I

**ı** — ağac, kol; meşə; bitki

**ı** — göndərmək

**ıç** — daxil

**ıça** — qəhumluq bildirən sözdür; mənası mənə aydın deyildir.

**ıçğın** — qovmaq; daxilədən çıxmaq/çıxarmaq, əldən çıxarmaq, pozmaq, dağıtmaq

**ıçğın ıd** — qovmaq, pozmaq, dağıtmaq

**ıd** — göndərmək; tərk etmək

**ıd** — dağıtmaq, sökmək

**ıdma** — göndərməmək

**ıduk** — müqəddəs

**ıdukt** — ıdukt (Basməllamın başçısının rütübəsi)

**ığar** — qeyri, başqa digər: ağır, gərəkli, hörmətli

**ığac** — ağac

**ığla** — ağılamaq

**ıl** — almaq, qazanmaq

**ıman** — inam, inanma

**ımanç** — inanılmış adam, inanma

**ımanç buyruk** — ımanç buyruk (rütbə)

**ımançu** — ımançu (rütbə)

**ınça** — beləliklə

**ıra** — uzaqlaşmaq

**ırak** — uzaq, ıraq

**ırk** — fal

**ıt** — it, köpək

**ıt** — göndərmək

**ıyu** — nida bildirən sözdür

- iç** — iç, daxil  
**iç** — içmək  
**içi** — böyük qardaş  
**içik** — tabe olmaq, tərkibinə  
 girmək, daxil olmaq, təslim  
 olmaq, itaət etmək  
**içili** — böyük qardaşlı  
**içintə** — içində, içindən  
**içgir** — itaət altına almaq, tabe  
 etmək, təslim etmək  
**içrə** — içində, içrə  
**içrəki** — daxildəki, içindəki  
**idi** — sahib, sahibkar, yiyə  
**idi** — çox, hər, heç, əsla  
**idi** — göndərmək  
**idil (İdil?)** — Volqa  
**idisiz** — sahibsiz, yiyəsiz  
**idiş** — qədəh, bardağ  
**ig** — kəmərlər  
**ig** — əymək, dövlətə getmək  
**ig** — yüksəlmək, qaldırmaq  
**ig** — xostəlik  
**igid** — səhv; yalan, hiylə, saxtılıq,  
 yanlış, xəta; şisirtmə  
**igid** — yüksəltmək, bəsləmək,  
 böyütmək, yetişdirmək  
**igil** — sadə  
**igil** — çox  
**igil** — xalq adı, etnonim  
**igirmi** — iyirmi  
**igit** — səhv, yalan, hiylə, yanlış,  
 saxtılıq, xəta  
**ikəgü** — iki-iki  
**iki** — iki (say)  
**iki bin** — iki min  
**iki əlig** — qırx iki  
**ikin** — ikisinin  
**ikinti** — ikinci  
**iki yegirmi** — on iki  
**iki otuz** — iyirmi iki  
**ikiz** — ekiz  
**il** — el, xalq və dövlət, qəbilə  
 ittifaqı  
**il** — qabaq, ön (iğərü "irəli"sözü  
 də buradandır)  
**ilət** — götürmək  
**ilig** — əlli (say)  
**ilin** — batmaq, bulaşmaq, ilişmək  
**ilk** — ilk, birinci  
**ilki** — ilki, birincisi  
**ilgərü** — irəli (həbelə: Şərq)  
**ilt** — getmək, aparmaq, zorla  
 aparmaq, sürüb aparmaq  
**iltəbər** — iltəbər  
**illə** — el etmək, dövlət yaratmaq  
**illig** — elli, eli olan  
**ilsirə** — əlsiz etmək, dövlətsiz  
 etmək, eli əlindən almaq,  
 dövləti dağıtmaq (məhv etmək)  
**ilsirət** — əlsiz etmək, dövlətsiz  
 etmək, eli əlindən almaq,  
 dövləti dağıtmaq (məhv etmək)  
**imdi** — indi  
**imti** — imdi  
**in** — etmək  
**inöz** — (?)Y 28  
**ingən** — dəvə  
**ini** — kiçik qardaş  
**iniyigün** — qohumluq bildirən  
 sözdür; mənası mənə tam aydın  
 deyil. S. Y. Malov "kiçik  
 qohumlar kimi tərcümə edir"  
 ini-yi-gün (V. V. Radlov) xüsusi  
 cəm forması hesab edir.  
**inili** — kiçik qardaşlı  
**inilig** — kiçiklik, kiçik qardaşlıq  
**inilgü** — kiçik qardaşlı  
**ingək** — inək  
**intiz** — ?  
**intin** — bayırdan (C. Y. Malov)  
**inç** — ?  
**inçə** — beləcə  
**incək** — ?yarpaq

**ir** — ı naqış feli (idi, imiş, ikən  
fellərinin ilk hissəsi)  
**ir** — ər, igid, qəhrəman, cəsur  
**ir** — girmək, daxil olmaq  
**ir** — çatmaq, qoymaq  
**irig** — kobud, irin  
**irkək** — erkək  
**irkin** — xüsusi adın bir hissəsi:  
Kül İrkin, Uluğ İrkin-karlukların  
başçılarından adı. Yir Bayırku  
Uluğ İrkin (KT b Z)  
**irtür** — etdirmək, düzəldirmək  
**is** — iş  
**is** — dost  
**isi** — xanım, xatun  
**isid** — eşitmək  
**isig** — isti  
**isigiti** — taxıldan hazırlanmış içki  
(araq?), ipək

**isrək** — sərxoş  
**isrəgi** — daxildəki  
**iş** — (eş) dost  
**iş** — iş  
**işi** — xanım, xatun  
**işilik** — xanımlıq, xatunluq  
**eşit** — eşitmək  
**işlə** — işləmək  
**it** — etmək, tərtib etmək, təşkil  
etmək, düzəltmək  
**it** — it  
**it** — itələmək  
**it bert** — hədiyyə  
**iti** — qurum, quruluş, təşkilat  
**itin** — tənzim və tərtib etmək  
**itit** — düzəltmək  
**itgüçü** — düzəldən, yaradan, tikən  
**izgil** — izgil (xalq)

## K

**keç** — keçmək  
**keçə** — geco  
**keçik** — keçid (çayda)  
**keçigsiz** — keçidsiz  
**keçür** — keçirmək  
**ked** — geymək, geyinmək  
**kedim** — geyim  
**Kedim Urunu** — antroponim,  
şəxs adı  
**kedimlig** — geyimli, silahlı  
**keg** — qisas; düşmənlik  
**kel** — gəlmək  
**kem** — kim  
**Kem** — Kem (çay)  
**keri** — geri  
**kerü** — geri  
**ket** — getmək

**keş** — kəmə; ox qoyulan sey  
**keyik** — keyik, ceyran  
**kəgük** — ququ quşu  
**kəg** — qisas, düşmənlik  
**kəl** — gəlmək  
**kəlin** — gəlin  
**kəlinün** — gəlinlər?); qadın  
qohumluq dərəcəsi bildiren  
sözdür, mənası tam aydın  
deyildir.  
**kəlmə** — gəlməmək  
**kəltəçi** — gələsi  
**kəltür** — götürmək  
**kəlür** — götürmək  
**kənərəs** — kənərəs (xalq adı)  
**kənrən** — xəlifə səs çıxarmaq  
**kəntü** — öz

<sup>1</sup> Dii önu samitdir, önsıra (incə) satilərlə işlənilir.

**kərəkü** — çadır  
**kərgək** — lazım, gərək  
**kərgək** — son, ölmək;  
**körgək bol** — ölmək, vəfat etmək,  
yox olmaq  
**kərgəksiz** — gərəksiz, lazımsız  
**kəs** — kəsmək  
**kəz** — gəzmək, gürmək  
**ki** — arxa, qorb  
**kiç** — gec  
**kiçə** — gece  
**kiçig** — kiçik  
**kidiz** — gece  
**kidin** — sonra; arxada  
**kikür** — götürmək, yerinə  
yətirmək  
**kil** — gölmək  
**kiltür** — götürmək  
**kim** — kim  
**kin** — ipək  
**kin** — sonra  
**kin,şür** — savaşıdırmaq, nifaq  
salmaq, düşmən etmək  
**kir** — girmək  
**kirü** — geri  
**kis** — kəsmək  
**kis** — samur  
**kisi** — kişi; adam  
**kisrə** — sonra  
**kiş** — samur, **qara kiş** — qara  
samur  
**kişə** — bağlamaq  
**kişi** — kişi; adam  
**kıt** — getmək  
**kiyik** — keyik; ceyran;  
ümumiyyətlə: heyvan  
**kiyin** — arxadan  
**kiz** — göz  
**kizə** — sonra  
**köbürgə** — körpü  
**kök türk** — göy türk (xalqı)  
**kögür** — hazırlamaq; yaymaq  
**kögmək** — keyik cinsindən olan  
heyvan

**köl** — göl  
**köl** — bağlamaq, qoşmaq  
**kölüg** — qoşqu heyvanı  
**köqnək** — nov  
**köni** — həsəd  
**könü** — könül, ürək  
**köp** — çox  
**köpük** — köpük  
**kör** — görmək, baxmaq; tabe  
olmaq, itaət etmək  
**körk** — gözəllik, görk, görmək  
**körgü** — tabelik  
**körüklüg** — mənzərə, gözəl  
**körgüz** — xəbərçi, casus  
**körkü** — itaət, tabelik  
**kört** — qəşəng, gözəl  
**körtlə** — gözəl  
**körüş** — görüşmək  
**kötür** — götürmək, yüksəltmək  
**köçür** — götürmək  
**köz** — göz  
**közəd** — gözləmək, gözətləmək  
**közlə** — gözləmək  
**közünç** — şöhrət, şan, şərəf;  
hədiyyə  
**közünü** — güzgü, ayna  
**gözünü** — pəncərə  
**kü** — səs; şöhrət, şan  
**küç** — güc  
**küçlig** — güclü  
**küçlüg** — güclü  
**küçsüz** — gücsüz  
**küdəgü** — kürəkən  
**kük** — güman ədatı; öltü kük (T  
16), ölürtəçi kük (T 21, 30)  
**külig** — məşhur  
**külig** — səhi; şöhrətli; məşhur  
**kümüs** — gümüş  
**kümüş** — gümüş  
**kün** — xalq  
**kün** — günəş; gün, gündüz  
**künəş** — günəş  
**kün batsık** — qorb  
**künlik** — günlü



**kün ortusmaru** — günorta, cənub  
**kün toğsık** — sərç  
**küni** — günü; arxaca gələni;  
 silahdaş  
**küntüz** — gündüz  
**kün** — köniz; qul qadın; qaravaş  
**künəd** — qul (qadın) etmək;  
 köniz etmək, əsarətə almaq

**küp** — küp (qab)  
**kür** — müdhiş, sarsılmaq  
**kür** — hiylə, fəsad, aldatma  
**kürliq** — hiylogorlik, casusluq  
**küt** — güdmək; gözləmək  
**küz** — payız  
**küzəni** — ayna, güzgü  
**küzgü** — güzgü, ayna

## K<sup>1</sup>

**kab** — birləşmək  
**kab** — qab; kisə, torba  
**kab** — tutmaq  
**kabay** — beşik  
**kabak** — qızlıq, bakirəlik  
**kabis** — birləşmək; vuruşmaq  
**kabiş** — birləşmək; vuruşmaq  
**kaç** — qaçmaq  
**kaç** — neçə  
**kaçın** — qaçınmaq  
**kaçış** — qaçışmaq  
**kağadaş** — silahdaş  
**kağan** — xaqan (şah, padşah,  
 hökumdar)  
**kağanla** — xaqan qoymaq, xaqan  
 itkmək, xaqan seçmək; xaqan  
 olmaq  
**kağanlı** — xaqanlı  
**kağanlıq** — xaqanlı, xaqanı olan  
**kağansıra** — xaqansız olmaq,  
 xaqansız etmək; xaqanı itirmək;  
 məc. əsarətə düşmək.  
**kağansırat** — xaqansız etmək,  
 xaqanı (zorla) əlindən almaq  
**kağu** — ?  
**kadaz** — ağac qabığı  
**kadaş** — silahdaş  
**kadın** — qayın

**kadır** — güclü, müdhiş, şiddətli,  
 qüvətli, qadir  
**kadırıq** — bükülən, çevrilən  
**kal** — qalmaq  
**kalı** — qalıq  
**kalı** — qalxmaq  
**kalın** — qalın, sıx; kobud  
**kalın** — çox, xeyli  
**kalın** — cəhiz  
**kalın,sız** — cəhizsiz  
**kalısız** — qalıqsız  
**kaltı** — aqor, yoni  
**kalyur** — qızmaq, hiddətlənmək  
**kamağ** — hər, bütün, tamam  
**kamaş** — sarsılmaq, burxulmaq;  
 adak; **kamaş** — ayağı bur-  
 xulmaq  
**kamaşığı** — qiyamçı, hərəkətə  
 gətirən  
**kamaşığı** — yorulma, yorğunluq;  
 üsyançı, üsyankar, qiyamçı  
**kamaşt** — zəifləmək; ayağı boş  
 qoymaq; ayağı qaçaraq qoymaq  
**kamil** — yuvarlanmaq, devrilmək  
**kamiç** — qasıq, cömçə (güman ki,  
 hər ikisi ağacdən hazırlanmış)  
**kamış** — qamış  
**kamuğ** — hamı, bütün

<sup>1</sup> Dilxətası samitdir. Arxasıra (qalın) saitlərlə işlənir, klub, kanal sözlərindəki k səsində bərabərdir

**kamuk** — hamı, bütün  
**kamışa** — qımıldamaq, hərəkətə  
gölmək  
**kan** — qan  
**kan** — xan  
**kanat** — qanad  
**kanatlıq** — qanadlı  
**kanğı** — şahzadə  
**kani** — hanı  
**kanlan** — xanlı olmaq, xan  
seçmək  
**kanlıq** — xanlıq  
**kanlık** — xanlı, xanı olan  
**kantayın** — necə  
**kantan** — baradan  
**kança** — necə, hara, neçə  
**kan** — ata  
**kanlı** — atalı  
**kansız** — atasız  
**kap** — qapmaq  
**kapağan** — qapağan (xasiyyəti  
qapınmaq olan)  
**kapıq** — qapı  
**kar** — qar  
**kara** — qara  
**kara** — avam (camaat), kara  
bədun — kütlə: adi xalq  
**kara** — baxmaq  
**kara bədun** — qara camaat (xalq)  
**karağ** — göz bəbəyi  
**karağ** — bilək, əl, qal; güc  
**karağu** — qaraul, gözətçi  
**karamıq** — pis ruh, bəd ruh  
**karğan** — ucaltmaq; and içmək;  
ayıblanmaq  
**karğu** — təpələr üzərində od  
yandırmaqla düşmənin gəldiyini  
xəbər verən atəş qülləsi  
**karı** — qoca  
**karı** — qocalmaq  
**karı bol** — qocalmaq  
**karın** — qarın  
**karluk** — karluk (xalqı)  
**karşı** — qarşı

**kat** — qatmaq, əlavə etmək  
**kat** — qat  
**kata** — dəfə, körə  
**katı** — qatı, möhkəm, bərk  
**katıq** — qatı, möhkəm  
**katıqdi** — möhkəmə; çalışmaq  
**katıqlan** — möhkəmlənmək,  
çalışmaq  
**katıl** — qatılmaq, birləşdirilmək,  
ilhaq etmək  
**katlan** — qatlanmaq, dözmək  
**katun** — xatun (qadın), xanım  
**kazğan** — qazanmaq, əldə etmək  
**kazğan** — qısqaqmaq  
**kazğanç** — qazanc  
**kaya** — qaya  
**kayğu** — qayğı; kədər, qüssə,  
dörd  
**kaş** — qaş  
**kıbçak** — qıpçaq, poloves, kuman  
(xalq adı, ərəb və türk  
mənbələrində qıpçaq,  
rus mənbələrində poloves, qərb  
mənbələrində-kuman)  
**kid** — qiymaq, doğramaq; müdafiə  
etmək; irəlilətmək; irəli çökmək  
**kid** — buraxmaq  
**kıl** — qılmaq, etmək  
**kılın** — qılınmaq, yaranmaq,  
yaradılmaq, meydana gəlmək,  
vücuda gəlmək  
**kılınma** — qılınmamaq,  
yarandılmamaq  
**kılınç** — əxlaq  
**kılınçlı** — əxlaqlı  
**kılıc** — qılıc  
**kılıcla** — qılınclamaq  
**kılma** — qılmamaq, yaranmamaq,  
etməmək  
**kır** — məhv etmək  
**kır** — sındırmaq  
**kırğağ** — kənar, qıraq  
**kırğağlıq** — qıraqlı, kənarlı  
**kırğak** — qıraq, kənar

**kırğılıq** — qırılan  
**kırk** — qırx  
**kırk artuğu yeti** — qırx yeddi  
**kırkız** — qırğız (xalqı)  
**kıs** — qısmaq, məcbur etmək  
**kısalat** — qısaltmaq  
**kısğa** — qısa  
**kıt** — buraxmaq, göndərmək  
**kıtay** — kıtay, kidan (xalq)  
**kıtay** — kıtay, kidan (xalq)  
**kış** — qış  
**kışın** — qışda, qış vaxtı  
**kışla** — qışlamaq  
**kışlağ** — qışlaq  
**kıy** — qıymaq, doğramaq  
**kıyın** — coza, tonbeh, özab, əziyyət  
**kıymat** — igidlik  
**kız** — qız  
**kız kadaş** — qız övlad  
**kız kuduz** — qız-gəlin  
**kız** — qızmaq  
**kız oğul** — qız  
**kızğak** — qız  
**kızıl** — qızıl, qırmızı  
**kə** — qoymaq  
**kəbi** — boş, tükənmiş  
**kəbran** — toplanmaq; çoxaltmaq  
**kəbrat** — çoxaltmaq; toplanmaq, toplatmaq  
**kədi** — qoymaq, tərək etmək  
**kədi** — geri  
**kədi** — boyu  
**kədi** — alt, aşağı  
**kədi** — etmək, aşağı düşmək  
**kədi tabışğan** — ada döşəni  
**kədi** — dul qadın  
**kədu** — qu quşu  
**kəku** — qoxu  
**kəkulğ** — qoxuluq  
**kəl** — qol  
**kəl** — çay  
**kəl** — yalvarmaq, xahiş etmək, rica etmək

**kələ** — əmin etmək  
**kəmərsə** — qarışqa  
**kən** — qonmaq, yerləşmək, məskunlaşmaq  
**kənçuy (kuçnuy)** — şahzadə (qadın)  
**kəntur** — qondurmaq, yerləşdirmək  
**kənu** — böcək  
**kənul** — qonulmaq, yerləşmək  
**kənuşmaq** — qonuşmaq, yerləşmək  
**kənuz** — böcək  
**kəp** — hər, bütün, çox, tamamilə  
**kəp** — qopmaq  
**kəpun** — hər, bütün, hamı, tamən  
**kərg** — qorxmaq  
**kərk** — qoruxmaq  
**kərkəç** — qoxuncu  
**kərkə** — qorxmamaq  
**kək** — qoymaq  
**kək** — qoyun  
**kəkliğ** — qoyunlu  
**kəkçi** — qoyunçu  
**kəkər** — toplamaq, çoxaltmaq  
**kəkəran** — toplamaq, birləşmək  
**kəkədi** — dul qadın  
**kəkəruk** — quyuq  
**kəkərusuğ** — quyuq (?)  
**kəkəgun** — quzğun  
**kək** — çay kənarı, çay sahili  
**kək** — qul  
**kəkə** — kərən  
**kəkəd** — qul etmək, əsir etmək, qul etmək, əsir oınmaq  
**kəkəkək** — qulaq  
**kəkliğ** — qullu, qulu olan, qul sahibi  
**kəkun** — qulun, day  
**kəkunla** — qulunlamaq, day buraxmaq  
**kəkum** — qum  
**kəkun** — qan bahası

**kunçuy** -- şahzadə (qadın); bəyin, xanın, xaqanın arvadı  
**kur** — layiq, ləyaqətli  
**kurğan** — kurqan  
**kuriğaru** — geriye doğru, qərbə, qərbə doğru  
**kuridan** --- geridən, qərbdən  
**kuriya** --- geriye, qərbə  
**kuriyaki** — geridəki, qərbdəki  
**kurikan** --- kurikan (xalq adı)  
**kurt** --- qurd, canavar

**kurtğa** --- qoca, ixtiyar  
**kuruğsağ** — qursağ  
**kuş** — quş  
**kuşla** --- quşlamaq, quş ovlamaq  
**kuşladaçı** — ovçu  
**kuşluğ** — quşlu  
**kuşca** --- quş kimi  
**kut** — bəxt, səadət  
**kutay** — ipək, qumaş  
**kutlğ** --- bəxtli, xoşbəxt  
**kutluğ** --- bəxtli, xoşbəxt

## L

**lağzın** — donuz

**läi** --- ojdaha

## M

**mağ** — tərif  
**mağ** — ay  
**mağa** — heyvan adı; S.Y.Malov: ilan  
**man,a** --- mənə  
**mar** — müəllim, ustad, nəsihətçi  
**mən (men)** --- mən  
**mən** — qida, yemək  
**məni** --- nəşə, səadət  
**mənülə** — öylənmək, zövq almaq, nəşələnmək  
**mənilik** --- şən, məsud

**mənğü** --- əbədi  
**min** --- minmək  
**min** — mən  
**mini** — mənə  
**müçə** — toy hədiyyəsi  
**min** — min (say)  
**mu** --- mı, mi, mü, mü  
**munçuk** --- muncuq  
**munduğ** — əzabverici  
**mün,gə** --- böyürmək  
**mün,üz** --- buynuz

## N

**nağid** — ulduz adı (Venera)  
**nə** --- nə  
**nəçük** --- necə  
**nəğüdə** — nə üçün  
**nəkə** --- niyə, nə üçün  
**nölük** --- nədən

**nənçə** — nə qədər  
**nən**, — şey; heç, heç bir; nə isə  
**nən**, --- inkar odatı  
**nən,nən** — nə, heç nə  
**nə təğ** --- necə, kimi  
**nəm** --- çkəm

## O — O

- oba** — oba, qəbilə, boy  
**obut** — abır, həya; saxlamaq, gizləmək  
**oçak** — ocaq  
**od** — od  
**odğur** — oyatmaq  
**oğ** — nəsil; nəslə davam etdirəcək adam (kişi cinsindən); övlad  
**oğlan** — oğlan; oğullar; xaqanın, xanın mühafizə dəstəsinin üzvü; S.Y. Malov: oğul  
**oğlit** — H. N. Orkun: oğullar  
**oğra** — qarşılaşmaq, rast gəlmək  
**oğrak** — düşərgə  
**oğrakla** — arxada düşərgə salmaq  
**oğraklat** — arxada düşərgə saldırmaq  
**oğrı** — gizli, (oğru)  
**oğuz** — oğuz (lar)  
**oğul** — oğul; ümumiyyətlə: övlad; kız oğul-qız (adamanın övlad mənasında)  
**oğur** — hadisə, şorait  
**oğurtı** — ?  
**oğurun** — mövcudluq, varlıq, fəaliyyət  
**oğuş** — tayfa, qəbilə, boy, soy  
**ok** — ox  
**ok** — tayfa qəbilə: on ok bodun — on tayfalı xalq  
**ok** — təkid ədatı: məhz  
**okı** — çağırmaq  
**okın** — ox ilə  
**okın** — bütün, tamamilə  
**oksız** — oxsuz, silahsız; vahid, bölünməmiş, parçalanmamış  
**ol** — o (şəxs əvəzliyi)  
**ol** — o (işarə əvəzliyi)  
**ol** — olmaq  
**ol** — ol üçüncü şəxsdə xəbərlilik şəkli (- dir, - dir)

- olit** — H.N.Orkun: oturmaq  
**olur** — oturmaq  
**olursan** — rahatlıq; hərfən: oturmaq; olursükün gəlməz — oturmağım gəlməz.  
**olurt** — oturt  
**oluru kal** — oturub qalmaq  
**on** — on (say)  
**On, Ok** — On Ok qəbiləsi  
**on tümən** — yüz min  
**on uyğur** — xalq adı  
**onunç** — onuncu  
**on** — sağ (tərəf)  
**on** — rəngi solmaq  
**On tutuk** — On tutuk (şəxs adı)  
**op** — hor (nida)  
**opa** — qurbanlıq daş topası  
**opla** — fırlanmaq; atılmaq; hücum etmək  
**opul** — girmək  
**ordu** — düşərgə; orda; xaqanın, xanın qorərgahı  
**oriz** — bəxt  
**ortu** — orta  
**osna** — bəri, daxil  
**ot** — od  
**ot** — ot  
**otağ** — otaq, ev  
**otaçı** — təbib, həkim  
**otsuz** — otsuz  
**otuz** — otuz  
**otuz artıq bir** — otuz bir  
**otuz artıq üç** — otuz üç  
**otuz artıq tört** — otuz dörd  
**otuz artıq səkkiz** — otuz səkkiz  
**otuz artıq tokuz** — otuz doqquz  
**otuz tatar** — otuz tatar (xalq adı)  
**oymaq** — qumarçı, qumarbaz  
**oyuğ** — qumar

**oz** — azad olmaq, xilas olmaq,  
qurtulmaq; içəri girmək, öno  
atılmaq

**oz** — qalib gəlmək, məğlub  
etmək; dövrələmə getmək;  
mühasirə etmək; qabaqlamaq

## Ö

**ö** — ağıl, fikir, düşüncə  
**ö** — toplamaq, yığmaq, bir araya  
götürmək  
**ö** — düşünmək, öyrənmək,  
anlamaq, xatırlamaq; bilmək,  
başə düşmək; açsık, tosık  
ömezsən — acliq, toxluq  
bilməzsən  
**öbkələ** — hövkələmək; acılamaq  
**öçəş** — öcəşmək, dalaşmaq,  
yanışmaq  
**öçük** — örtük  
**öd** — vaxt, zaman  
**öd** — öd  
**öd** — nəsihət, öyüd; nəsihət  
vermək, öyüd vermək  
**öd** — anlamaq  
**ödsək** — tez, sürətlə  
**ödsig** — yaşlı, möhtərəm  
**ödük** — öyüd  
**ödür** — digər, başqa  
**ödüş** — sulka, gecə-gündüz; yaş  
**ög** — ana  
**ög** — öymək, mədh etmək,  
tərifləmək  
**ögdəm** — mədh, tərif  
**öge** — müdrik; H.N.Orkun söhv  
olaraq böyük ana (nonə?) və  
qaynana kimi tərcümə edir.  
**ögin** — sevinmək  
**egir** — sevinmək, məmnun olmaq,  
neşələnmək  
**ögləş** — məşvərət etmək,  
məsləhətləşmək; danışmaq;  
fikir mübadiləsi etmək  
**ögrünç** — sevinc  
**ögrünçlig** — sevincli

**Ögsiz** — Ögsiz (Kül tiginin atının  
adı)  
**ögsiz** — anasız; yetim  
**ögür** — tövlə, sürü  
**ögüş** — çox  
**ögüş** — aşınmaq  
**ök** — qüvvətləndirici ətət: olbottə  
**ök** — ana  
**ök** — eyni  
**ökin** — təəssüflənmək  
**öküz** — öküz  
**ökül** — toplamaq, birləşdirmək  
**ökün** — peşman olmaq  
**ökünç** — öyünmə  
**öküş** — çox  
**öl** — ölmək  
**ölgəli** — öləli; ölməli olan  
**öltür** — öldürmək  
**ölüg** — ölü  
**ölgüli** — ölümlü  
**ölüm** — ölüm  
**ölür** — öldürmək  
**ölüt** — öldürmək  
**ömələ** — iməkləmək  
**ön** — bitmək; çıxmaq, getmək  
**öntür** — çıxarmaq, bitirmək  
**ön** — ön, şərq  
**ön** — üzr  
**ön** — günəşli  
**öndənyən** — irəlidən, şərqdən,  
öndən  
**öni** — başqa, ayrı  
**önərə** — irəli, irəli tərəf, ön tərəf  
**ön,rəki** — irəlidəki, öndəki  
**ön,üş** — yırtmaq, dəlmək, deşmək,  
bələmək  
**öpdük** — şanapipik, hop-hop quşu

**ör** — yuxarı çıxmaq, yüksəlmək,  
ayağa qalxmaq  
**örki** — hörgü; saray, saray tikmək  
**örgi** — hörmək, tikmək  
**örgin** — saray, taxt  
**ör** — hörmək  
**örün** — ağ, parlaq  
**ört** — od; yanğıu  
**örtçə** — od kimi, odea  
**örtən** — alov, yanğıu, yanmaq  
**örünmək** — işıq  
**öt** — ötmək, kükrömək, ötüb  
keçmək  
**öt** — nəsihət, öyüd

**ötlə** — nəsihət vermək, öyüd  
vermək  
**ötrü** — ötrü  
**ötüg** — ərizə, xahiş  
**ötükçi** — məsləhətçi  
**ötülük** — yaşlı, möhtərəm  
**ötün** — müraciət etmək, ərz  
etmək, məlumat vermək, xahiş  
etmək  
**ötünç** — rica, ərz, müraciət, xahiş  
**öy** — öyrətmək, yoldan çıxarmaq  
**öz** — öz  
**öz** — iki dağ arasındakı dorə  
**öz** — özək sözünün kökü  
**özgə** — özgə, digər, başqa  
**özlük** — xüsusi, şəxsi, özünə aid

## P

**pağarlı** — soyyarə, planet

**piçin** — meymun

## S

**sa** — saymaq  
**sab** — söz, nitq, xəbər  
**sabçı** — xəbərçi, söz gətirən, natiq  
**saç** — saç  
**saç** — saçmaq  
**sad** — şad (rütbə)  
**sağdıç** — dost, müdafiəçi  
**sağır** — çayır  
**sakin** — düşünmək; çəkinmək,  
sakinmaq; mətəm tutmaq  
**sal** — sal  
**salla** — sal ilə getmək  
**san** — saymaq  
**san** — say  
**sana** — saymaq, sanamaq  
**sanç** — sanmaq, batırmaq,  
deşmək, mizraqlamaq,  
qılınclamaq  
**sansız** — saysız

**san,a** — sənə  
**san.un** — general  
**sarığ** — sarı  
**say** — saymaq  
**sayın** — ?  
**sayu** — boyu  
**sayu** — sayaraq  
**seb** — sevmək  
**sebin** — sevinmək  
**serig** — sarı  
**səbrət** — bitirmək, boşaltmaq  
**seç** — seçmək  
**səkkiz** — səkkiz  
**səkkizinç** — səkkizinci  
**səkkiz yetmiş** — altmış səkkiz  
**səkkiz yigirmi** — on səkkiz  
**səkkiz kırk** — otuz səkkiz  
**səkkiz oğuz** — səkkiz oğuz (xalq  
adı)

**səkil on** — səksən, həştad  
**səkil tımən** — səksən min  
**səmiz** — kök  
**səmrit** — kökəltmək  
**sən** — sən  
**sənin(ir)** — ? feldir, kökü sonin  
 sözüdür, mənası məlum  
 deyildir.  
**Sən,ir** — sərhəd  
**sən,ün** — general (Çin dilində)  
**səp** — birləşdirmək,  
 hazırlaşdırmaq  
**sı** — sındırmaq, qırmaq, yero  
 salmaq  
**sığ** — dərin olmayan  
**sıgıt** — matəm, ağlama, oxşama  
**sıgıta** — ağlamaq, oxşamaq  
**sıgıtçı** — ağlayan, oxşayan, ağı  
 deyən  
**sıgün** — sığın  
**sık** — sıxmaq, sıxışdırmaq, təqib  
 etmək  
**sın** — sındırmaq, qırmaq  
**sınuk** — sınaq, qırq  
**sınar** — yarı, yarıcı  
**silik** — təmiz, bakiro  
**sin** — son  
**siz** — siz  
**sinil** — kiçik bacı  
**sir** — türk kök sir bədən — türk  
 göy sir xalqı  
**soğd** — soğda  
**soğdak** — soğda, Soqdana  
**sokuş** — döyüş, vuruş; döyüşmək,  
 vuruşmaq, dolaşmaq

**son,a** — ördək, ördək  
**soruğ** — şan, şöhrət, şərəf  
**sök** — sökmək, dağıtmaq  
**sök** — çökmək, diz çökmək  
**sökür** — çökdürmək (diz  
 çökdürmək)  
**söz** — söz  
**sözleş** — məsləhətləşmək  
**sub** — su  
**sub** — çay  
**subsız** — susuz  
**suçulun** — çıxmaq, düşmək,  
 açılmaq  
**suk** — soxmaq  
**suk** — ehtiras, həvəs, həsrət, istək  
**suk** — səfər etmək, səfərə çıxmaq  
**suk** — soxmaq, yerləşdirmək,  
 batırmaq  
**suruğ** — şan, şöhrət, şərəf, soraq  
**sü** — qoşun, ordu  
**sü başı** — sərkərdə  
**süçig** — şirin, dadlı  
**sülö** — qoşun çəkmək, qoşun  
 göndərmək; hücum etmək  
**sünük** — sümük  
**sünüğ** — süngü  
**sünüğlig** — süngülü, mizraqlı,  
 silahlı  
**sünüs** — döyüş, savaş, hərbi,  
 müharibə  
**sünüş** — döyüş, savaş, hərbi,  
 müharibə  
**sünüş** — döyüşmək, savaşmaq,  
 müharibə etmək  
**sür** — sürmək, aparmaq

## Ş

**şad** — şad (xaqandan sonra ən  
 yüksək rütbə)  
**şad apıt** — şadlar və apalar  
**şakın (sakın)** — kədərlənmək,  
 qüdsələnmək

**şaş** — şaşmaq, çaşmaq, özünü  
 itirmək  
**şək** — leş  
**şən (əşən olmalıdır)** — minmək,  
 sürmək



**şoğdak** --- soğdak (xalq)  
**şu (su olmalıdır)** --- su

**şuna (sona olmalıdır)** --- ör-  
dək

## T

**ta** --- da, də (qüvvətləndirici odat)

**tab** --- tapmaq

**tabar** --- mal; davar

**tabğaç** --- tabğac; Çin

**tabilku** --- bitki adıdır

**tabışğan** --- dovşan

**tabışğan** --- dovşan

**tağ** --- dağ

**tağık** --- dağa çıxmaq, dağa  
qalxmaq

**takı** --- daha

**takığu** --- toyuq

**tal** --- dal, arxa

**talm** --- yırtıcı

**taluy** --- dəniz

**talula** --- seçmək

**talçıq** --- etibarlı, mötəbər

**tam** --- divar; dam

**tamğa** --- damğa; möhür

**tamğalığ** --- damğalı, möhürlü

**tamğaçı** --- möhürdar

**tamka** --- damğa, möhür

**tan** --- dan, şofəq

**tanuk** --- şahid

**tanuklığ** --- şahidlik

**tañ** --- vücut, bədən

**tañia** --- dan yerini sökmək, şofəqi  
sökmək

**tañut** --- tanqut (xalq)

**tap** --- tapınmaq, sitayiş etmək

**tapa** --- doğru, qarşı, tərəf

**tapığ** --- qismət, tapılmış

**tapla** --- xidmət etmək, yad etmək,  
tapınmaq, sitayiş etmək

**taplama** --- razı olmamaq, qəbul  
etməmək

**tarduş** --- tarduş (xalq)

**tarduş** --- tarduş (xalq)

**tarığ** --- ökin

**tarkan** --- tarkan (rütbə)

**tarkanç** --- asi, üsyankar, üsyan  
edən

**tarkat** --- tarkanlar

**tarkınç** --- asi, üsyankar, üsyan  
edən

**tarlağ** --- tarla

**tartışmak** --- dartışmaq, çekişmək

**tas** --- daş

**tas** --- dışarı

**tasık** --- çıxarmaq, dışarı çıxmaq

**taş** --- daş

**taş** --- bayır

**taşığır** --- dışarı çıxarmaq, sərhədi  
(kənara) aşdırmaq; üsyan etmək;  
dövlətdən çıxıb getmək

**taşık** --- dışarı çıxmaq, üsyan  
etmək, çıxıb getmək

**taşra** --- bayıra, dışarıya

**taşru** --- bayıra, dışarıya

**tat** --- yaddilli, yad; türk olmayan

**tatabı** --- tatabı (xalq)

**tatar** --- tatar (xalq)

**tay** --- tay; körpə

**tayğun** --- tay, körpə, uşaq

**te** --- demək

**tegin** --- şahzadə (kişi)

**telə** --- diləmək

**teñ** --- ölçü

**teñri** --- tanrı, allah

**teñrilig** --- dindar

**teñrikən** --- allahsifət, tanrısfət,  
tanrıyabənzər; hakim, məc.  
allah yerdəki kölgəsi

**teyin** --- dələ

**teyin** --- deyə

**tez** --- tez

- tezik** — tacik, ərəb, (xalq);  
 müsəlman  
**tezik** — sürətli  
**təb** — hiylə  
**təbə** — dəvə  
**təblig** — hiylə, hiyləgar, hiyləli  
**təyon** — dələ  
**təg** — kimi, tok,- dək  
**təg** — dəymək, çatmaq, yetişmək  
**təgzin** — dönmək, dolaşmaq, dövr  
 etmək  
**təgi** — dəymə, çatma, yetişmə  
**təgi** — kimi, təki,- dək, qəder  
**təgir** — dövrə vurmaq, dolanmaq,  
 hərlənmək, dönmək  
**təgirə** — ətraf  
**təgiş** — dəymə, təmas  
**təglik** — ?  
**təgmə** — vuruş, döyüş; hücum  
**təgrə** — çevrə, ətraf  
**təgür** — dəydirmək, çatdırmaq,  
 yetirmək  
**Təkəş** — Təkəş (şəxs adı)  
**təlin** — dəlinmək, deşilmək  
**təmir** — dəmir  
**tən** — taqət, qüdrət  
**tər** — tər  
**tər** — dərmək, yığmaq, toplamaq  
**təri** — dəri  
**təril** — toplamaq, yığışmaq  
**tərit** — tərləmək  
**tərk** — tərk  
**tərkın** — rütbə  
**tərklə** — tərk etmək; qaçmaq  
**tərtürü** — tərs, uyğun olmamaq  
**təz** — qaçmaq  
**təzkin** — gəzmə, dolaşma  
**təzkin** — gəzmək, dolaşmaq  
**təzginətə** — mühasirə etmək  
**təd** — maneə olmaq  
**tığ** — sarımtıl (ot rəngi)  
**tıl** — dil; müharibədə sirr almaq  
 üçün ösir tutulan adam  
**tın** — güclü; cəld
- tınla** — dinləmək  
**tırınak** — dırnaq  
**titin** — çəkilmək, dayanmaq  
**ti** — demək  
**ti** — da, də (ədat)  
**tig** — sarımtıraç  
**tigin** — şahzadə (kişi)  
**tigrət** — sos çıxarmaq (at üçün;  
 kişinömək?)  
**tik** — tikmək; dikmək  
**til** — dil  
**tilə** — diləmək  
**tilkü** — tülkü  
**tin** — taqət, qüdrət  
**tin** — dinmək, danışmaq  
**tinlə** — dinləmək, qulaq asmaq  
**tir** — dərmək, yığmaq, toplamaq  
**tir** — yaşamaq  
**tirig** — diri, canlı  
**tirigrü** — canlı, həyata qabil  
**tiril** — dirilmək, yaşamaq  
**tiril** — toplaqmaq, yığılmaq  
**tirkış** — karvan; xəbərçi; çox vaxt  
 cüt işlənir: arkiş-tirkış  
**tirkür** — yaşamaq, diriltmək,  
 canlandırmaq  
**titir** — palçıq  
**tiyin** — dəyər  
**tiz** — diz  
**tizlig** — dizli  
**to** — dəymək  
**tod** — dəymək  
**toğ** — doğmaq, çıxmaq, nəşet  
 etmək, doğulmaq  
**toğ** — maneə  
**toğan (kuşu)** — şahin  
**toğan ügüz kuşu** — çay şahini  
**toğla** — toz çıxarmaq  
**toğrak** — qovaq (ağacı)  
**toğsık** — doğuş, gün doğan, şərq  
**toğu** — doğuş  
**toğuz** — doqquz  
**toğuzmıç** — doqquzuncu  
**toğuz tatar** — doqquz tatar

**toğuru** — doğru  
**tok** — tox (acın öksi)  
**toka** — toqqa  
**tokar** — toxar (xalq, dövlət)  
**tokı** — toxunmaq; vurmaq,  
 dəymək; hücum etmək, qırmaq  
**tokıt** — toxundurmaq; döydürmək;  
 hücum eldirmək; qırdırmaq  
**tokrı** — toxar (xalq)  
**tokta** — toxtamaq, sakitləşmək  
**tokuz** — doqquz  
**tokuz altmış** — əlli doqquz  
**tokuz əlig** — qırx doqquz  
**tokuzünç** — doqquzuncu  
**tokuz yegirmi** — on doqquz  
**tokuz kırk** — otuz doqquz  
**tokuzon** — deksan  
**tokuz otuz** — iyirmi doqquz  
**tokuz oğuz** — doqquz oğuz (xalq)  
**tokuz tatar** — doqquz tatar (xalq)  
**tolğa** — hərləmək, fırlamaq  
**tolğat** — hərlətmək, fırlatmaq  
**tolğat** — əziyyət, əziyyət  
 çəkməmək  
**tolğatma** — əziyyət çəkmək  
**ton** — don, paltar  
**tonlıg** — donlu, paltarlı; yohərli;  
 donluq, paltarlıq, geyimli  
**tonsız** — donsuz, paltarsız  
**ton** — donmaq  
**tonra** — tonra (xalq)  
**tonta** — aşağı əymək; çevrilmək,  
 dönmək  
**tonuz** — donuz  
**top** — topa  
**top** — bağlamaq  
**topla** — toplamaq  
**tor** — zoifləmək, özilmək, xarab  
 olmaq, bitmək, taqətdən  
 düşmək  
**toriğ** — ağ, ağa çalan  
**toruk** — duru, saf; zəif, taqətsiz,  
 qüvvətsiz  
**tosık** — toxluq, doymu, tox

**toş** — dağ üzərində yığılmış su  
**toyğun** — (çincə tay-kuan) yüksək  
 rütbəli məmur, böyük  
**toyğut** — toyğun sözünün cəmi  
**toyukçım** — nalbənd  
**toz** — toz  
**tögün** — damğa  
**tögünlik** — damğalı,  
 damğalanmış, damğa vurulmuş  
**tök** — bağlamaq  
**töküt** — tökdürmək, axıtmaq  
**tölis** — tölis (xalq)  
**tölös** — tölös (xalq)  
**töpə** — topo  
**tört** — dörd  
**tört bin** — dörd min  
**törtinç** — dördüncü  
**tört yegirmi** — on dörd  
**tört tımən** — qırx min  
**törü** — qanun  
**törü** — törəmək; doğulmaq;  
 artmaq; yaradılmaq  
**törün** — düyün, toy  
**tözlig** — əsaslı, köklü  
**tu** — tutmaq, qapamaq, tıxamaq  
**tudun** — tudun (rütbə)  
**tuğ** — bayraq  
**tuğ** — tuğ, qar topası  
**tuğlıg** — bayraqlı  
**tuli** — dul  
**tuman** — duman  
**tupul** — tıxac, qapaq, sədd  
**tur** — durmaq, ayağa qalxmaq;  
 yaşamaq  
**turğur** — qaldırmaq, doğrultmaq,  
 dirçəltmək  
**туруğ** — məskən; yaşamalı yer;  
 dayanacaq yer  
**turuyaya** — durna  
**turuk** — anq, zəif  
**tusum** — xeyir, fayda  
**tut** — tutmaq, yaxalamaq  
**tutsuk** — vəsiyyət  
**tutuğ** — girov, girov qoyulmuş

**tutuz** — tutdurmaq, təslim etmək,  
yaxalatmaq  
**tutuk** — vali; işğal edilmiş yeri  
idarə edən adam  
**tutun** — tutunmaq  
**tutum** — tutum, bəy  
**tuş** — tuşu, qarşısı  
**tuy** — duymaq, anlamaq  
**tuyğun /toyğun** —  
tuyğun/töyğun (xalq)  
**tuyğut /toyğut** — *tuyğuk/toyğun*  
sözünün cəmi  
**tuyma** — duymamaq, hiss  
etməmək  
**tuyuğluğ** — nallı, dırnaqlı  
**tüg** — bağlamaq, düymək,  
düyünləmək  
**tügül** — deyil  
**tügünük** — tüstü deşiyi, baca  
**tük** — dağıtmaq, pozmaq  
**tükə** — bitmək, tükənmək  
**tükəl** — tam, tamamilə  
**tükət** — tükətmək, bitirmək  
**tükəti** — bütün, tamamilə, sona  
qədər; tükəncə  
**tülbəri** — hədiyyə

**tümən** — on min  
**tümt** — ?  
**tün** — gecə  
**tün qat** — gecə yürüşü etmək,  
şabxun; gecəni gündüzə qatmaq  
**tüklü -küklü** — gecə-gündüz  
**tün ortu** — gecə yarı  
**tünür** — təbil  
**Tüpüt** — Tibet (xalq, dövlət)  
**türk** — türk (xalq)  
**tüşnək** — dost, arkadaş  
**türgiş** — türğiş (xalq)  
**türlig** — dürlü  
**türt** — dürtmək  
**tüs** — düşmək  
**tüs** — görünüş, mənzərə  
**tüsür** — düşürmək  
**tüşnək** — dost, arkadaş  
**tüş** — düşmək, enmək, qonmaq  
**tüşür** — düşürmək  
**tüz** — düz, doğru, qüsursuz,  
sədaqətli, sadıq  
**tüzəl** — düzəlmək, düzəlişmək  
**tüzsiz** — ayrı, düz olmayan,  
qüsurlu  
**tüzül** — düzülmək

## U

**U** — yuxu  
**U** — bacarmaq  
**ubut** — ar, həyə, abır (bax: obut)  
**uç** — uc, cinah  
**uç** — uçmaq, ölmək  
**uçruğluğ** — zirvəli, son dərəcə  
**uçuz** — ucuz  
**uçuk** — quş, ovçu quşu  
**ud** — təqib etmək, qovmaq  
**ud** — və (?)  
**udaçı** — qüdrətli  
**udı** — uyumaq, yatmaq

**udız** — sövq etmək, idarə etmək;  
ardınca aparmaq  
**udıma** — uyumamaq, yatmamaq  
**udısık** — uyuma, yatma  
**udış** — bir-birinin arxasında  
getmək  
**udış** — uduş, qələbə  
**udışru** — döyüşdə, təqib edəndə  
**udlık** — omba, bud  
**udu** — ardınca, izləyərək, onun  
kimi  
**Udun** — Udun (şoxs adı)  
**uğ** — qəbilə

- uğla** --- ağlamaq  
**uğrunta** --- uğruna  
**uğur** --- uğur, dövlət  
**uğuş** --- çox  
**uğuş** --- qəbilə, soy, boy  
**uk** --- anlamaq, başa düşmək, dinləmək, qulaq asmaq; tabe olmaq  
**ula** --- bağlamaq; bir araya gətirmək; toqib etmək; arxasından gəlmək; birləşdirmək  
**ulayu** --- ardıcıl; digər; dialekt: alayı  
**ulğa** --- bölünmək, çoxalmaq, yüksəlmək  
**ulğart** --- böyütmək, çoxaltmaq, yüksəltmək  
**ulis** --- ulus, el  
**uluğ** --- ulu, böyük  
**Ulun Şad** --- Ulun Şad (şəxs adı)  
**ulus** --- ulus, el  
**um** --- ana  
**uma** --- bacarmamaq  
**uma** --- qüdrətli olmaq, bacarıqlı olmaq, güclü olmaq  
**umuğ** --- ümid  
**un** --- un  
**una** --- razı olmaq  
**unama** --- razı olmamaq  
**unç** --- əmin  
**unit** --- unutmaq  
**up** --- içmək  
**ur** --- vurmaq; həkk etmək  
**ur** --- antroponim, şəxs adı  
**urı** --- kişi cinsindən olan övlad; nəslə davam etdirməli övlad  
**urılan** --- oğlan doğmaq; oğlan sahibi olmaq  
**Urmuzt** --- Yupiter; hürmüz (?)  
**urtur** --- vurdurmaq  
**uruğ** --- qəbilə, soy, boy  
**uruğ** --- nəsil  
**uruğsırat** --- nəslə məhv etmək; soysuz etmək; nəslə qırmaq, nəslə kəsmək  
**urun,** --- bayraq  
**urun, başı** --- bayraqdar  
**uruş** --- vuruş, döyüş  
**uruş** --- vuruşmaq, döyüşmək  
**us** --- atın quyruğu  
**usiç** --- təhlükəli  
**ut** --- öküz  
**ut** --- qalib gəlmək, qazanmaq  
**ut** --- udmaq  
**utru** --- qarşı, doğru  
**utru** --- qarşılamaq  
**utuz** --- udmaq (nəyi isə); uduzmaq  
**uy** --- ?  
**uy** --- nüfuzlu; basıb sıxışdırmaq  
**uya** --- qardaş;  
**uya** --- yuva; ailə; qohumlar  
**uyal** --- tayfa  
**uyar** --- qüdrət, nüfuz  
**uyarlıq** --- qüdrətli, nüfuzlu  
**uyğur** --- uyğur (xalq)  
**uz** --- usta, sənətkar  
**uz** --- davam etdirmək  
**uz** --- uzun, uzaq sözlərinin kökü; vaxtilə müstəqil söz olmuşdur.  
**uz** --- şəkil, rəsm  
**uzun** --- uzun  
**uzuntolu** --- rahib; *hərfor:* uzundolu

## Ü

- ü** --- yığmaq, birləşdirmə  
**ü** --- bölgü, pay  
**üç** --- üç  
**üç bin,** --- üç min

**üçögü** — üç-üç  
**üç əlig** — qırx üç  
**üç karluk** — üç karluk (xalq)  
**üç otuz** — iyirmi üç  
**üç tuğlıq bodun** — üç bayraqlı xalq  
**üç tümən** — otuz min  
**üçün** — üçün  
**üçünç** — üçüncü  
**üçürgü** — xalı, xalça, kilim  
**üç yegirmi** — on üç  
**üç yetmiş** — altmış üç  
**üd** — öd  
**ügə (ögə)** — yaşlı, təcrübəlim, ağıllı  
**ügüz** — çay  
**ük** — varlanmaq  
**ükül** — çoxalmaq  
**üküs** — çox

**üküş** — çox  
**ülə** — bölmək  
**ülkən** — yüksək, böyük  
**ülüg** — pay, tale, nəşib, hissə, bölük  
**ün** — səs, ün  
**üntür** — açmaq, sökülmək  
**ürk** — hürkmək  
**ürgit** — hürkütmək  
**ürün** — ağ, açıq  
**üz** — üzmək (nöyi isə); kəsmək; parçalamaq, qoparmaq  
**üz** — üzmək (çayı)  
**üzə** — üstündə, üzərində, yuxarıda  
**üzən** — üzənmək  
**üzük** — üzülmüş, yırtıq  
**üzüt** — haram  
**Üzüt Uğdı** — Üzüt Uğdı (şəxs adı)

## Y

**yaba** — isti  
**yabğu** — yabğu (rütbə); türk xaqanlığının ərazisi iki hissəyə bölünür: şərq hissəsini şad, qərb hissəsinin yabğu idarə edirdi.  
**yabız** — pis, yava, bəd  
**yabıt** — pis, yava, bəd  
**yablak** — pis, yava, bəd  
**yabrit** — meydan oxumaq  
**yadağ** — piyada  
**yadak** — ayaq, piyada  
**yadrat** — yerə atmaq, yox etmək  
**yağ** — yığmaq, toplamaq, qatılmaq  
**yağ** — yağmaq (yağış qar)  
**yağak** — kök; yarpaq  
**yağaklıq** — kök; yarpaqlı  
**yağı** — yağ, düşmən  
**yağı** — düşmən olmaq  
**yağıcı** — düşmənlə döyüşə rəhbərlik edən, yaxınlaşan, ətrafına toplaşan

**yağid** — düşmən olmaq, düşmən kəsilmək; düşmən etmək  
**yağız** — qonur, tünd (at üçün) boz  
**yağıl** — yığılmaq, toplanmaq  
**yağıla** — düşmənlilik etmək, vuruşmaq  
**yağısız** — yağısız, düşmənsiz  
**yağlakar** — Yağlakar (şəxs adı)  
**yağlıq** — yağlı  
**yağrı** — zəhərlənmək  
**yağru** — yaxın  
**yağuk** — yaxın  
**yağuk** — yaxınlaşdırmaq, cəlb etmək  
**yağut** — yaxınlaşdırmaq  
**yak** — yaxın  
**yak** — yaxınlaşmaq  
**yaka** — ibadət; yaxa; hüdud  
**yakala** — ibadət etmək; hüdud təyin etmək; tənəzin etmək  
**yakılığ** — tərəfdar

**yalabaç** — səfir, elçi  
**yalan** // **yalın** — yalın, çılpaq  
**yalbar** — yalvarmaq  
**yalğa** — yalamaq  
**yalım** — yalın, sört  
**yalma** — plaş, horbi geyim  
**yalınus** — yalınz, tokco  
**yanğılı** — comi, hamısı  
**yan** — yan  
**yan** — qayıtmaq, geri dönmək  
**yana** — yeno, təkrar  
**yançı** — sərkərdə  
**yandar** — yandırmaq, yanmaq  
**yandır** — geri döndərmək  
**yantık** — döş (dağın)  
**yantur** — döndərmək, geri qaytarmaq  
**yañaq, üz** — yana  
**yanı** — yeni, tozo  
**yanıl** — yanılmaq, səhv etmək, yolunu azmaq, əleyhinə çıxmaq, itaətsizlik etmək  
**yanılma** — yanılma, səhv etmə, yolunu azma  
**yanılık** — səhv, yanlış  
**yanra** — sos çıxarmaq  
**yap** — yaratmaq, düzəltmək  
**yapıq** — bağlı, örtülü  
**yapıt** — yaratdırmaq, düzəltməmək  
**yar** — yaratmaq  
**yar** — yarmaq  
**yara** — yaramaq  
**yarak** — yaraq, silah  
**yaraklıq** — yaraqlı, silahlı  
**yarama** — yaramamaq  
**yarat** — yaratmaq, düzəltmək  
**yaratıt** — yaratdırmaq, düzəltməmək  
**yaratur** — yaratdırmaq, düzəltməmək  
**yarğan** — yarğan (dərəcə)  
**yarık** — silah növü  
**yarıl** — yarılmaq

**yarın** — yarın, sabah, erkən  
**yarınça** — mızraq (silah)  
**yarlıq** — əmr, buyuruq, fərman  
**yarlık** — əmr, fərman  
**yarlıka** — əmr vermək, fərman vermək, buyurmaq, əmr etmək  
**yart** — işıqlandırmaq  
**yartağ** — parıaq, uğurtu  
**yartımlıq** — köməkçi, yardımçı  
**yarı** — ağarmaq, işıqlanmaq  
**yaruk** — işıq, parlaq  
**Yar-üküz** — Yar-Ügüz (yer adı)  
**yas** — yaş (adamin yaşı)  
**yasa** — tənzim etmək  
**yası** — yastı, düz, hamar  
**yasıç** — mızraq (silah)  
**yaş** — (göz) yaş  
**yaş** — yaş (adamin)  
**yaş** — gənc; təzə  
**yaşa** — yaşamaq  
**yaşıl** — yaşıl  
**yat** — yad, tanış olmayan  
**yat** — yatmaq  
**yat** — fai  
**yatıqlıq** — yatan  
**yay** — yay  
**yay** — yaymaq, dağıtmaq  
**yayı** — qalib gəlmək, qovmaq  
**yayla** — yaylamaq, yayı keçirmək  
**yaylaq** — yaylaq  
**yay** — yaymaq, dağıtmaq, məğlub etmək  
**yayı** — yaymaq, dağıtmaq, məğlub etmək  
**yaz** — yaz, bahar  
**yaz** — yazmaq  
**yazi** — günah işləmək, qəbahət etmək  
**yazi** — yazı, çöl  
**yazıq** — sərbəst, azad  
**yazın** — səhv etmək, günah işləmək, günah etmək, yanılmaq  
**yazuk** — günah

**yazukla** -- günah etmək, xəta

etmək, qəbahət etmək

**yazukluğ** -- günahkar

**yeg** -- yaxşı

**yegəd** -- yüksəltmək

**yegən** -- nəvə, qardaş oğlu

**yegirmi** -- iyirmi

**yegirminç** -- iyirminci

**yegrən** -- küren

**yel** -- külək

**yel** -- iti (sürət), atla sürətlə  
getmək

**yel** -- yal

**yelmə** -- hücum; basqın

**yelü** -- sür"ətlə, yel kimi

**yeltür** -- göndormək ( bə"zən  
bunu költür "gətir" sözünün  
yanlış forması da sayırlar)

**yeltürmə** -- göndorməmək

**yem** -- yem, qida

**yemlig** -- yemlik, yeməli, dadlı

**yer** -- yer

**yer-sub** -- yer-su; vətən

**yerçi** -- bələdçi, yeri yaxşı tanıyan

**yeril** -- yadlaşmaq

**yerlə** -- yerləşdirmək, məskun  
etmək

**yerüki (T 46)** -- yerdəki (?)

**yet** -- yetmək, çatmaq, yetişmək

**yet** -- sona çatmaq, məhv olmaq

**yet** -- yedəyə almaq, yedəkdə  
aparmaq

**yetə** -- yedəkdə aparmaq

**yeti** -- yeddi

**yeti bin** -- yeddi min

**yeti yegirmi** -- on yeddi

**yeti yetmiş** -- altmış yeddi

**yeti yüz** -- yeddi yüz

**yetinç** -- yeddinci

**yeti otuz** -- iyirmi yeddi

**yetmiş** -- yetmiş

**yetmiş** -- yetmiş

**yetür** -- bitirmək, məhv etmək

**yəg** -- yaxşı

**yəgin** -- nəvə, qardaş oğlu

**yəgin** -- Yəgin Silig bəy ( şəxs  
adı)

**yəlmə** -- kəşfiyyətçi; ön dəstə

**yəlməg** -- şəbxun, qədim hərbi  
basqın

**yəmə** -- yenə

**yid** -- göndərmək

**yidit** -- çürümək

**yığ** -- yığmaq

**yığ** -- yığmaq, toplamaq

**yığ** -- yox (inkar predikativi)

**yığac** -- ağac

**yığla** -- ağlamaq

**yil** -- il

**yılan** -- ilan

**yılki** -- ilki

**yıllık** -- illik

**yılpağut** -- bax: aipağı

**yılsığ** -- varlı

**Yılun kol** -- Yılun çayı

**yımşa** -- yumşaltmaq

**yımşak** -- yumşaq

**yıpar** -- müşk

**yıradantayan** -- şimaldan, soldan

**yırağaru** -- şimala, şimala tərəf,  
şimala doğru, sola

**yıraka** -- şimaldakı

**yıraya** -- şimala, sola

**yis** -- meşəli dağ, orman, yayla

**yış** -- meşəli dağ, orman

**yış** -- yaş (?), gənc (?)

**yıta** -- əfsus, nə çərə, nə fayda

**yi** -- ye

**yiçə** -- yenə, daha

**yidinlig** --

**yig** -- yaxşı

**yig** -- yığmaq

**yigdi** -- daha yaxşı

**yigirmi** -- iyirmi

**yil** -- məmə

**yimə** -- yenə, təkrar

**yinçgə** -- incə

**yinçü** -- incə



yir — yer  
yit — sona yetmək, məhv olmaq  
yit — yetmək, çatmaq  
yiti — yeddi  
yiti yegirmi — on yeddi  
yitlik — yetiklik, yaşa dolmaq  
yiti — yeddinci  
yiti otuz — iyirmi yeddi  
yobal — özab çəkmək  
yoğ — dəfn, dəfn etmək  
yağ — yox  
yoğan — yoğun, qalın  
yoğaru — yuxarı  
yoğcı — yasçı, matəmçi  
yoğın — mərasim (yasda)  
yoğlat — dəfn etmək, basdırmaq  
yoğla — əhsan vermək; dəfn  
etmək, basdırmaq  
Yoğra — Yofra (yer adı)  
yoğun — yoğun, qalın  
yoğur — yoğurmaq, çeynəmək  
yoğuru — yoğuraraq, çeynəyərək  
yök — yox (inkarlıq predikativi);  
olmamaq; mövcud olmamaq;  
ölmək  
yokad — yox olmaq, yox etmək;  
məhv etmək; qırmaq; öldürmək;  
ölmək  
yokaru — yuxarı  
yök bəl — yox olmaq, məhv  
olmaq, ölmək  
yökkiş — məhv etmək, yox  
etmək, öldürmək, qırmaq  
yökkiş — məhv etmək, yox  
etmək, öldürmək, qırmaq  
yökla — dəfn etmək, ağlamaq,  
yüksəlmək, yoxlamaq  
yöl — yol  
yöl — yolmaq  
yöl — mənbə, qaynaq  
yöli — dəfə  
yölğ — xoşbəxt, bəxtiyar  
yölğ — qarşılamaq

yolsuz — yolsuz  
yoluk — yoluq, yolunmuş; qurban  
yoluk — yoluxmaq, baş çəkmək  
yoluka — qurban olmaq; qurban  
getmək  
yont — ilxı  
yonşur — (ara) qarışdırmaq,  
qarışıqlı çəkişmək, bir-birinin  
üzərinə salışdırmaq  
yorç — kiçik qayın, arvadın kiçik  
qardaşı  
yorçı — rəhbər, bələdçi  
yori — yüyürmək, getmək,  
hərəkət etmək, hərbi yürüşə  
başlamaq  
yorik — gediş  
yorıma — yürümək,  
getməmək, hərbi yürüşə  
başlamamaq  
yorın — uğurlu  
yorit — yürütmək, hərbi yürüşə  
göndərmək  
yosuğ — yay qoyulan qab  
yotuz — arvad (ərin arvadı  
mənasında)  
yögərü — yuxarı  
yönə — peyda olmaq, üzə çıxmaq,  
zühur etmək  
yörü — yürümək, yürüşə getmək  
yuğ — dəfn mərasimi  
yuğcı — ağlayan (yasda xüsusi ağrı  
deyən adam)  
yuğla — dəfn etmək; ağlamaq  
yuğlat — dəfn etdirmək  
yuğur — tapdamaq (məsələn,  
qarı)  
yük — yüksək, yüksəklik  
yukaru — yuxarı  
yuli — hücum etmək, qəfil basqın  
etmək  
yuliğcı — basqıncı

**yultuz** — ulduz  
**yumıǵlıǵ** — yekun  
**yurç** — qayın, arvadın kiçik qardaşı  
**yurt** — yurd, ölkə, vətən  
**yuş** — zəhmət  
**yut** — qışın soyuǵunda heyvanların kütləvi şəkildə qırılması; bədbəxtlik  
**yutuz** — arvad (ərin arvadı mənasında)  
**yuyka** — yuxa, nazik  
**yüǵərü** — yuxarı  
**yüǵür** — yüyür, qaç, yürüş et  
**yüǵürt** — yüyürt, yürüş etdir  
**yüǵürtmə** — yüyürtmə; qoşun göndərmə, yürüşə gətirmə  
**yük** — yük

**yükün** — baş əymək, səcdə etmək, itaət etmək, təbə olmaq, oylımək, ehtiram etmək, ibadət etmək, təzim etmək  
**yüküntür** — baş əydirmək, boyun əydirmək, itaət etdirmək, təbə etmək  
**yürə kəl** — yüyürərək gəlmək; hücum etmək  
**yürək** — ürək  
**yüri** — yürümək, yürüş etmək  
**yürün** — aǵ, açıq rəng  
**yütürük** — yüklü  
**yüz** — yüz (say)  
**yüz** — üzümək  
**yüz** — üz  
**yüzlüǵ** — mövqə sahibi  
**yüzüt** — üzdürmək, suda üzdürmək

## XÜSUSİ İSİMLƏR

### 1. İnsan adları

Ağult  
 Ağuş İnal  
 Ak Baş  
 Alanı İçrəki  
 Alp Yürək  
 Alp Urunu  
 Alp Urunu Tutuk  
 Alp Şalçı  
 Altuǵa  
 Altun Tay Sanun  
 Altun Tamaǵan Tarkan  
 Amaş  
 Annın  
 Anar  
 Ankas  
 Apa Tarkan  
 Arslan Külüǵ Tirig

Aruk (qadın adı)  
 Asuǵ  
 Aza Tutuk  
 Azǵanaz  
 Az Tutuk  
 Baǵa Tarkan  
 Baǵatur Çiǵşı  
 Baǵır  
 Bala Çor  
 Bars bəǵ  
 Bars kaǵan  
 Bars Urunu  
 Basar  
 Başǵu  
 Bay Apa  
 Bayna

Bayna San,un  
Baz kağan  
Benu Çor  
Beçə Apa  
Bəg  
Bəg Tarkan  
Bəg Çor  
Bəgni  
Bilgə Köñül Sañun  
Bilgə İşbara Tamğan Tarkan  
Bilgə kağan — İltəris xaqanın  
böyük oğlu, Kapağan  
xaqandan sonra türk xaqanı  
olmuş (716), 734-cü ildə  
ölmüşdür.  
Bilgə Küli Çor  
Bilgə Tamğaçı  
Bilgə Taçam  
Bilgə Tonyukuk  
Bilgə Tuğma  
Bilgə Çansı  
Bilgə Çansı  
Bilgə Çigşin  
Bilgə Şanun  
Bindir  
Bın Eçü  
Boyla Bağa Tarkan  
Boyla Kutluğ Yarğan  
Bögü  
Bölön  
Böri  
Buçur  
Buğa  
Buğak Tutuk  
Bukağ Tutuk  
Bumun kağan — Birinci türk  
xaqanlığının banasıdır; tarixdə  
Yamı və Tumın adları ilə də  
tanınır; xaqan olduqdan sonra İl  
kağan "xaqan" adı götürmüşdür.  
Buna Çiksin  
Buzaç Tutuk  
Çab Şatun Tarkan

Çaça Anar  
Çaça Sənün  
Çakul  
Çan Sənün  
Çansı  
Çigil Tutuk  
Çik Bilgə Çigşi  
Çikşin  
Çinər  
Çıxan Tonyukuk  
Çoçi Böri  
Çokuk Böri San,un

Edçü San,un Tirə  
El Çor Kül Bars  
Elçi Çor  
El İnançı  
Elbilgə/İlbilgə — İltəris xaqanın  
arvadı, Bilgə xaqan və Kül  
tiginin anası

Eletmiş  
Elögül  
Eltəris/ İltəris/ İltəriş kağan —  
İltəris xaqan  
El Toğan Tutuk  
Enik Sənün  
Erkin  
Esik  
Esin  
Etrük

Əzgonə  
Ələkül  
Ər Ankas Toşak  
Ərdəm Kan Altuğa  
Əron Uluğ

İnal Ögə  
İnal Urunu  
İnançu  
İnançu Alp  
İnançu Apa Yarğan Tarkan  
İnançu Bilgə  
İnançu Külüg Çigşi

**Inançu Çor**

**Inan Uğraç**

**İsbara**

**İşbara Bilgə Küli Çor**

**İşbara Yamtar**

**İşbara Tamğan Tarkan**

**İşbara Tamğan Çor**

**İşbara Tarkan**

**İşbara Cıkan**

**İnəl kağan** — Kapağan xaqanın  
kiçik oğlu; indi yni yl (El) kağan  
şöklində — Karağan xaqanın  
digər adı kimi də oxunur

**İl Çor**

**İltəris/yltəriş**

**İn Öz Inançu**

**İrlün**

**İsig Sanun**

**İsiyi Likən** — Çin səfəri Liü-  
hianq

**İstəmi** — Bunun xaqanın qardaşı  
İstəmi xaqan; o, Qərbi Türk  
xaqanlığının xaqanı idi.

**İt Bert**

**İtə** — çuk

**Kəglinç**

**Kədim Urunu**

**Kəglinç**

**Kənig**

**Kənsig**

**Kök Ön**

**Kögşin**

**Köni Tirig**

**Körtlə**

**Kü Çakul Tutuk**

**Küç**

**Küç Bars**

**Küç Kül**

**Küç Kara**

**Küç Kıyağan**

**Küç Kul**

**Küç Ögə**

**Küd Aruk Bəg**

**Kül Bilgə**

**Kül tigin** — İltəris xaqanın kiçik  
oğlu, Bilgə xaqanın kiçik  
qardaşı, məşhur türk sərkərdəsi  
və pəhləvanı. Onun şərəfinə  
qoyulmuş abidə Orxon abidələri  
içerisində ən məzmunlusu və ən  
yaxşı mühafizə edilənidir. Kül  
tigin 731-cı ildə ölmüşdür.

**Kül tudun**

**Kül Çişgi**

**Kül Çor**

**Küli Çor**

**Külüg**

**Külüg Apa**

**Külüg Yigə**

**Külüg San,un**

**Külüg Toğan**

**Külüg Tuğan**

**Külüg Tutuk**

**Külüg Urun,u**

**Külüg Çigən**

**Külüg Çişgi**

**Külüg Çor**

**Kümüül Ögə**

**Künç Tutuk**

**Küni Tirig**

**Kürə**

**Kürəbir Urun,u San,un**

**Kanita Aza**

**Kapağan kağan** — İltəris kağanın  
kiçik qardaşı, Çin dilində Me-  
Çüe, türkcə Moçur. Kapağan  
azərbaycanca fəth deməkdir.  
Türk xaqanlığı sərhədlərinin  
genişlənməsində və dövlətin  
qüdrətinin xeyli artmasında  
böyük xidməti olmuşdur. 716-cı  
ildə bayırkuluları məğlub etmiş,  
lakin geri qayıdarkən pusquda  
durmuş bayırkulular tərəfindən  
öldürülmüşdür.

Kara  
Kara Bars  
Kara Buluk  
Kara İnanç Çor  
Kara Yazmaz  
Kara Yaş  
Kara Kan  
Kara Sənir  
Kara Çor  
Kıyağan  
Kıyağan Urunu  
Koşu Tutuk  
Ku Sənün  
Kuğ Sənün  
Kul Apa Urunu  
Kul Bert  
Kunu Sənün  
Kuşu Tutuk  
Kutluğ — İltoris xaqanın taxta  
çıxmazdan övvəlki adı  
Kutluğ — Kutluğ  
Kutluğ Bağa Tarkan  
Kutluğ Urunu  
Kutluğ Çiğişi  
Kutuz

Laçın Bayduk  
Liğən  
Lisün Tay Sənün

Maraç Tamğaçı

Nən Sənün  
Nomış Baş

Oğlan Çor  
Oğramış (qadın adı)  
Oğuz Bilgə  
Oğul Asuğ  
Oğul Bars  
Oğul Tarkan  
Oğut  
On Tutuk — Çin valisi Vanq-tu-  
tu(k). On-Vanq, Tutuk-vali.

Ormast  
Otkə Konmuş Kılıç  
Otuz Oğlan  
Ozmuş tigin — 742-ci ilə aid Çin  
mənbələrində Si-mişə adı ilə  
verilir. Sonuncu göy türk xaqanı  
olmuşdur. 744-cü ildə (Çin  
mənbələrinə görə) basmillar  
tərəfindən öldürülmüşdür. Lakin  
uyğur xaqanı Moyun Çor deyir  
ki, Ozmuş tigin o öldürmüşdür  
(Moyun Çor abidesi).

Öğ Baş İn Alp  
Ögdəm İnan Alp  
Ögə Bert Tutuk  
Ögünə Bert Tutuk  
Ögünə Tutuk  
Örün, Bəg  
Öz Apa Tutuk  
Öz bilgə Büyin  
Özin  
Özüt Oğdı  
Öz Yigən Alp Turan

Sabık Basar  
Sağ  
Sağın  
Sarığçır  
Səbik Kül İrkin  
Səm Tonra  
Səpinlig  
Soğur

Şalçı  
Şoğur  
Şubuş İnal  
Şuğra

Taçam kağan — adı Ongin abi-  
dəsində çökilən namolun xaqan  
Tadık Çor  
Taman tarkan  
Tamğan

**Tarduş Inançu Çor**  
**Tarkan Sanus**  
**Tay Bilgə Tutuk**  
**Tay Ögö**  
**Tay Sanun**  
**Tay ügö**  
**Tensi — Çin hökmdarı**  
**Tökəş**  
**Tonlik Apa**  
**Tinəsi oğlı — Çin imperatoruna**  
 verən ad  
**Toğan**  
**Toğluk**  
**Tok Böğüt**  
**Toimis**  
**Tonyukuk —** 650-ci ildə Çində  
 anadan olmuş, orta təhsil və  
 təlim almış, sonra üç göy türk  
 xaqanının — İltəris xaqan, Ka-  
 pağan xaqan və Bilgə xaqanın  
 vəzirli olmuş türk dövlət xadimi.  
 Tonyukuk abidəsi onun şərəfinə  
 qoyulmuşdur (*Tonyukuk* azər-  
 baycanca qatarın serti dırnağı  
 deməkdir). 726 və ya 727-ci  
 ildə vəfat etmişdir.  
**Toña tigin —** 714-cü ildə Beş-  
 balıqda edam edilmişdir; Çin  
 mənbələrində adı Thonq-o-te-  
 kin şəklində yazılır.  
**Toñra Səmig**  
**Torğul**  
**Tög Böğü**  
**Töliş Tiriğ**  
**Tömiş Bilgə**  
**Tör Apa**  
**Töşək**  
**Tuçayan**  
**Tudun**  
**Tudun Yamtar**  
**Tuğan**  
**Tumin —** Bumin xaqanın digər  
 adı  
**Turan**

**Turğul / (Torğul)**  
**Tutuk Aş**  
**Türk Bilgə kağan**  
**Tüz Bay Küç Bars Külüg**  
**Tüzmiş**  
**Udar Sənün**  
**Udun**  
**Udun Cığıi**  
**Uğraç**  
**Uluğ Erkin —** Yer Bayuğu xanı  
**Ulun Şad**  
**Umaç**  
**Umay —** ailə səadəti və uşaqları  
 himayə edən ilahə  
**Umay bəg**  
**Umsuğ**  
**Unağan Çor**  
**Unun**  
**Ur**  
**Ur bəg**  
**Urı Bəg**  
**Urmız**  
**Urunu**  
**Urunu Külüng Tok**  
**Urunu Sənün**  
**Usın Buntatu**  
**Ut Sanun**  
**Uz**  
**Uz Bilgə Çansı**  
**Üçin Külüg Tiriğ**  
**Üzüt Uğdı**  
**Yabaş Tutuk**  
**Yağlakar kan ata**  
**Yağmış Tutuk**  
**Yalsaka boy**  
**Yamı —** Bumin xaqanın digər adı  
**Yamtar**  
**Yaruk tigin**  
**Yaşak**  
**Yaş Ak Baş**  
**Yatımğa**

Yəgin Silik bəg  
Yəlgək  
Yigən Çor  
Yirkinə  
Yoğa  
Yola

Yol Apa  
Yolğ tigin — Kül tigin və Bilgə  
xaqan şərəfinə qoyulmuş abi-  
dələri yazan şəxs.  
Yula  
Yüz Kümül

## COĞRAFI ADLAR

Açıq-Altır — göl adı  
Ağu — Yer  
Ağulğ — yer adı  
Ağult — yer adı  
Ağuş — yer adı  
Ak Tərməl — çay adı  
Altı Oğuz — yer adı  
Altun yış — yer adı  
Altun Kapar — yer adı  
Altun Kır — yer adı  
Aitun kül — göl adı  
Altı Şan — yer adı  
Amğa Kurğan — yer adı  
Amği Kurğan — yer adı  
Anı sub — Anı çayı  
Antarğu — yer adı  
Ara Urum — Böyük Roma:  
Vizantiya, Bizans  
Arkar — çay adı  
Arkar Başı — yer adı  
Arkuy — yer adı  
  
Balıklı — çay adı  
Baybalık — şəhər adı  
Bayırku — yer adı  
Bənliqök tağ — dağ adı  
Bərçəkər — yer adı  
Besbalık — şəhər adı  
Bes Keçin — yer adı  
Beşbalık — şəhər adı  
Bənliqök — yer adı  
Bərçəgər — yer adı  
Birkü — yer adı

Bolçu — yer adı  
Bukarak — Buxara  
Buluk — yer adı  
Buntatu — yer adı  
Burğa — yer adı  
Burğu — yer adı  
Bükəgük — yer adı  
  
Çigil — yer adı  
Çiyiltır göl — göl adı  
Coğay — yer adı  
Çorak — yer adı  
Çuğay — Hanqay dağları  
Çuğay küz — yer adı  
Çuş — çay  
Çuş başı — yer adı  
  
Egük katun — çay adı  
Ek — Ek dağı  
Ertis — İrtiş çayı  
  
Əzgənti Kadaz — yer adı  
Ər Kamış — yer adı  
Ərsəgün — yer adı  
  
İçüy — yer adı  
İrlük — yer adı  
İrtiş — çay adı  
İ bar baş — yer adı  
İduk baş — yer adı  
  
Keyrə başı — yer adı  
Keçin — çay adı

**Kem** — Kem çayı; Yenisey çayının qədim türk adı

**Keşdim** — yer adı

**Keyrə başı** — yer adı

**Kən,ərəs** — yer adı

**Kən,ü Tarban** — yer adı

**Kən,ü Tarmān** — yer adı

**Kərgün** — çay adı

**Kögmön** — Sayan dağları

**Kök Öñ** — yer adı

**Kök Üñ** — yer adı

**Kökür** — Qaraqumda yer adı

**Kömür tağ** — dağ adı

**Kadaz** — yer adı

**Kadırkan** — Xinqay dağları

**Kara Buluk** — yer adı

**Kara Yota** — yer adı

**Kara Yataik** — yer adı

**Kara Yotuğan** — çay adı

**Koşu** — yer adı

**Kara göl** — göl adı

**Kazan** — yer adı

**Kazluk köl** — göl adı

**Koçu** — Şorqi Türküstanda Hoço şəhəri

**Koşuy** — çay adıdır

**Kara Səmir** — dağ adı

**Kara kum** — yer adı

**Karluk göl** — göl adıdır

**Kasuy / Kaşuy** — çay adıdır

**Kıtay** — yer adı

**Kuşlğak** — yer adı

**Kuşuy** — yer adı

**Mağı (Amğı da oxunur) Kurğan** — yer adı

**Oğrak** — yer adı

**Orkun balık** — şəhər adı

**Orkun ügüz** — Orxon çayı

**Önük** — yer adı

**Örpan** — yer adı

**Ötükən** — Göy türk xaqanlığının paytaxtının yerləşdiyi yer

**Purum** — Roma, Bizans, Vizantiya (əslində "Ara Urum" oxunmalıdır)

**Sakış** — yer adı

**San,tun balık** — şəhər adı

**San,tun yazı** — yer adı

**Sələn,ə** — Monqolustandan başlayıb, Baykal kölinə tökülən Selença çayı

**Səmir** — dağ adı

**Sona** — meşəli dağ adı

**Sokak** — yer adı

**Suççı balık** — şəhər adı

**Şan,tun** — Çindəki Şan-tunq dağları

**Şıp Başı** — yer adı; güman ki, dağlıq yerdir.

**Şokak** — yer adı

**Tabar** — yer adı

**Tabğaç** — Çin

**Talakım** — yer adı

**Taluy** — çay adı

**Tamağ İduk ,Baş** — göy türkləri karluklarla döyüşdüğü yeri adı

**Tarmān** — yer adı

**Tayğan köl** — göl adı

**Tayğuntan** — saray adı

**Təzo** — yer adı

**Təmir Kapığ** — Orta Asiyada, Bolxdən Somorqonda gedən yolun üstündə Keş şəhərindən 90 kilometr cənubda eni 12-20 metr, uzunluğu 3 kilometr olan Buzqala keçidi.

**Toğla** — Toła çayının qədim türk adı

**Toğu Balık** — Toła çayının sahilində şəhər adı



**Toğursu** — yer yaxud çay adı; moindən ayırmaq mümkün deyil. Toxar — dövlət adı

**Tok Böküt** — yer adı

**Tokuz Ərsin** — yer adı

**Tögültün yazı** — yer adı

**Tönkəş** — dağ adı

**Tukuş** — çay adı

**Tün** — yer adı

**Tüngər** — yer adı

**Tüpüt** — Tibet, dövlət adı

**Türki Yargun** — göl adı

**Urğu** — yer adı

**Usın Buntatu** — yer adı

**Üç Birgü** — yer adı

**Üç Birgü** — Ulan-Batorun şimal-qərbində çay adı

**Yabaş** — çay adı

**Yargun** — yer adı

**Yarık yazı** — Yarık düzü

**Yaris** — yer adı

**Yarış Ağluk** — yer adı

**Yarış yazı** — Yarış düzü

**Yar ügüz** — Yar çayı

**Yaşıl ügüz** — hoanq-ho çayı

**Yer Bayırku** — yer adı

**Yinçü ügüz** — Zərəfşan çayı

**Yit** — çay adı

**Yılun kol** — çay adı; kol monqolica "çay" deməkdir.

**Yoğra yarış** — yer adı

**Yula köl** — göl adı

## ETNONİMLƏR

**Altı Çub Soğdak bodun** — coğda dövləti nəzərdə tutulur.

**Apar** — avar; türklərdən qərbdə yaşayan xalq

**Apurım** — sohv oxudur; əslində Ara Urum olmalıdır. Kül tigin abidəsində bu ad *apar* "avar" etnonimindən sonra çəkilir, deməli, o, avarlara nisbətən qərbdə yerləşir. Buna görə də mən onu Apa Urum — Böyük Rəma kimi oxuyuram. Mən belə guman edirəm ki, bu, Bizansa (Vizantiyaya) verilən addır. Buradan mən belə nəticəyə gəhrəm ki, Kül tiginin dəfəndə Vizantiya nümayəndə heyəti də iştirak etmişdir.

**Az** — Kögmən dağlarında yaşayan xalq

**Basmıl** — Çin dilində pa-si-mi; türkdilli qəbilədir.

**Bukarak** — Orta Asiyada Buxara ulusu. Buxarahitar, guman ki, soğd dilində danışmışlar.

**Bayırku** — türklərdən şimalda yaşayan xalq, türkdilli qəbilədir: Çin dilində pa-ye-ku adlanır.

**Çik** — Kögmən meşəli dağlarında yaşayan türkdilli qəbilənin adı. Məncə, çiklər müasir tuvalıların ulu babalarıdır.

**Çigil** — türkdilli qəbilənin adı

**Ediz** — oğuz xalqına daxil olan bir qəbilə.

**Edizkər** — ediz qəbilə ittifaqına daxil olan soy

**İzgil** — oğuz xalqına daxil olan bir qəbilə

**Kəngərəs** — kəngər qəbiləsinin adı, rus mənbələrində kaŋqı termini ilə verilir. Kəngərlərin eramızdan əvvəl P əsrdə Sır-Dərya çayının orta və aşağı axarında güclü dövlətləri olmuşdur. Çin səfiri Çjan Tsyan eramızdan əvvəl 128-ci ildə Kəngər dövlətinin paytaxtında olmuşdur. Kəngərlərin hakimiyyəti qərbi Xəzər və Volqa çayınadək yayılırdı. Eramızın I əsridə kəngərləri peçeneq adlandırmışlar.

**Kök türk** — göy, mavi türk: eramızın VI əsridə Monqolustanın şimalında qüdrətli xaqanlıq yaratmış türk qəbilələrinin başında duran qəbilə ittifaqı. Türk xaqanlığının sərhədləri şərqdən Mancuriyadan qərbdə Don çayının arxasınadək, şimaldan Baykal gölü sahillərindən cənubda Tibetə-dək böyük bir ərazini tuturdu.

**Kürt** — türkdilli qəbilədir

**Kabay** — dil mənsubiyyəti məlum olmayan qəbilə

**Kara türgiş** — qərbi göy türklərə daxildir.

**Karluk** — Altayda yaşayan türk xalqı; Üç böyük qəbilədən ibarətdir.

**Kıpçak** — kıpçaq qəbiləsi. Ərəb mənbələrində kıpçak, rus mənbələrində poloves, qərb mənbələrində kuman adlanır. Kıpçaqlar Altay dağlarından Dunay çayının mənsəbinədək Qazaxıstan, Volqaboyu və Şərqi Avropa düzənliyində yaşa-

mışlar. Kıpçaqlar bir sıra türk xalqlarının, o cümlədən azərbaycanlıların təşəkkülündə böyük rol oynamışlar.

**Kırkız** — Yenisey çayının yuxarılarında Kem və Kemçik çayları hövzəsində yaşamış türk xalqıdır. Kırkızlar 840-cı ildə uyğurları (Uyğur xaqanlığını) məğlub edib Mərkəzi Asiyada qüdrətli dövlət-Kırğız xaqanlığını yaratmışlar.

**Kitay** — Mərkəzi Asiyada xalq, 405-ci ildən belə adlanır: rus mənbələrində kidanı adlanan bu xalq müasir tanqutların ulu babalarıdır.

**Oğuz** — oğuzlar Şərqi Hun ittifaqına daxil olmuşdur. Orxon abidələrində oğuzlar gah Bilgə xaqanın öz xalqı, gah da düşməni adlandırılır. Oğuzlar müasir azərbaycanlı, türk və türkmənlərin ulu babalarıdır.

**On ök** — Qərbi göy türklərə verilmiş addır.

**On uyğur** — On boydan ibarət olan uyğurlar

**Otuz tatar** — Türk xaqanlığı dövründə monqoldilli qəbilə olmuşdur. Sonralar bu qəbilə türkləşmişdir.

**Səkkiz oğuz** — səkkiz boydan ibarət oğuz qəbiləsi

**Soğdak** — soğd xalqı

**Suğd/Soğd** — soğd xalqı

**Tabğaç** — türklərin çinilərə verdiyi ad. Əslində tabğaclı çinli olmamış, türkdilli müstəqil xalq olmuşdur. Tabğaclı şimali Çini işğal etmiş, onlara qarışmış və

- Çin dilini qəbul etmişlər. Türklər də çinliləri onların öz həqiqi adı ilə deyil, tabğacların adı ilə tanımışlar.
- Tanut** — rus mənbələrində tanqut adlanır; türk qəbilələrindən birinin adı
- Tarduş** — Şorq Türk xaqanlığının qərbində yaşayan türk qəbiləsinin adıdır. Türk xaqanlığında tarduşlar mühüm rol oynamışlar. Türk xaqanlığının taxtına oturmamışdan tarduşların şadı olmaq lazım idi. Bilgə xaqan da taxta çıxmazdan əvvəl 19 il tarduşlar üzərində şad olmuşdur.
- Tatar** — monqoldilli qəbilənin adıdır. Orxon-Yenisey abidələrində adları tez-tez çəkilir. Çin mənbələrində tatarların adı IX əsrin ortalarından ta-ta şəklində çəkilir. Tatarlar sonralar türkləşmişlər
- Tatabı** — üç hissəyə ayrılan Kıtayların sonralar çinlilər tərəfindən hi adı verilmiş ki-mo-hi qəbiləsi
- Tezik** — türklərin ərəblərə yaxud ümumiyyətlə müsəlmanlara verdikləri ad; fonetik tərkibinə görə tacik sözüne də yaxındır. Buna görə də mən onu tacik kimi qəbul etməyə meyl edirdim.
- Toxar** — toxarlar. Toxarlar Şorqi Türküstanda yaşamışlar. Toxar dili Hind-Avropa dilləri ailəsinə daxildir. Həmin ailəyə daxil olan 12 dil qrupundan birini təşkil edir. Hazırda bu dildə heç kim danışmır (ölü dilidir).
- Tokuz tatar** — monqolların bir qəbiləsi
- Tonra** — türk qəbilələrinin bir boyu; oğuz qəbilə ittifaqına mənsub olduğu da güman edilir.
- Töliş** — türkdilli qəbilədir, göy türk xaqanlığına daxil olmuşdur. Çin dilində The-le şəklində yazılır.
- Tüpüt** — tibet xalqı və Tibet dövləti; türklərdən cənubda yerləşir.
- Türgiş** — qərbi göy türkləri təşkil edən türkdilli qəbilə
- Türk** — Kül tigin və Bilgə xaqan abidəsini qoyanlar özlərini türk, kök türk, kök sir türk bodun (xalq) adlandıırırlar. Güman ki, tərkibi yekcins olmamış, tez-tez dəyişmişdir. Belə ki, Bilgə xaqanı eyni bir qəbiləni gah öz türkü, gah yağısı adlandırır.
- Uyğur** — Monqolustanın şimalında yaşayan qəbilənin adı, türkdilli qəbilədir. Çin mənbələrində vey-ho, hui-ho və vey-vu-ro şəklində yazılır. Uyğurlar əvvəllər göy türklərə tabe olmuşlar, sonra göy türkləri məğlub edib Selenqa və Tola çayları hövzəsində yaşamışlar. Onlar 630-cu ildə Çinə tabe olmuşlar.
- Üç kartuk** — Altay dağları və İrtiş çayı hövzəsində yaşayan türkdilli qəbilənin adıdır. Abidələrdə olduğu kimi, Çin mənbələri də onların üç soydan ibarət olduğunu yazır.

**Üç kurikan** --- Baykal gölü ətrafında yaşayan türkdilli qəbilənin adıdır. Üç kurikanlar sonralar uygurlara tabe olmuşdur. Güman ki, üç kurikanlar

müasir yaqutların (saxaların) ulu babalarıdır.

**Üç oğuz** — üç soydan ibarət olan oğuzlar

**Yağma** — türkdilli qəbilədir.

**QƏDİM UYĞURCA —  
AZƏRBAYCANCA  
L Ü Ğ Ə T**

**QƏDİM UYĞUR ƏLİFBASI SIRASI**

Aa	Bb	Çç	Dd	Ee	Əə	Ff
Gg	Ğğ	Hh	Xx	İi	İi	K'k <sup>1</sup>
K <sup>2</sup> k <sup>2</sup>	Qq	Ll	Mm	Nn	Nn <sup>3</sup>	Oo
Öö	Pp	Rr	Ss	Şş	Tt	Uu
Üü	Vv	YY	Zz			

- 1 — diüortası sortdamaq samitidir  
2 — dilaxası yumşaqdamaq samitidir  
3 — dilaxası burun samitidir

# L Ü Ğ Ə T

## A

**a** — çağırış nidası ay, hey  
**ab** — ov  
**abam** — əgər  
**abam birük** — əgər, bir dəfə  
**abamu** — daimi, əbədi, ölməz  
**abamuluğ** — daimi olan, əbədi, ölməz  
**aban** — əgər  
**Abıç** — şoxs adı  
**abıdılmak** — örtülmək  
**abıdılmaksız** — örtülməksiz, örtüksüz  
**abın** — evin  
**abınç** — rahatlıq, sevinc, rifah  
**abınçu** — ovunma, təsəlli, sevinc  
**abınğu** — abırılı olma, gizlənmə  
**abınık** — fikirli, dərдли  
**abitmak** — ovutmaq, təsəlli vermək, təskinlik vermək  
**Abiçi** — Abhiyit, ulduz adı  
**abirus** — ağac növüdür  
**Abita** — Amitabha, burhan  
**abişik** — xoşbəxtlik arzulamaq  
**ahmak** — fontan vurmaq, axmaq  
**abra** — arpa  
**abuçka** — kosa, qoca  
**aç** — ac  
**açığ** — acı, ızdırab  
**açağram** — ilan adıdır  
**açanı** — 1. soy. seylu, imtiyazlı; 2. cins  
**açarı** — xoca, öyrədən  
**açarya** — xoca, ustad, öyrədən  
**açığ** — 1. qızma, şiddət; 2. acı, ızdırab; 3. acı təhər; 4. hədiyyə

**açığh** — açıq, açılmış  
**açılmak** — açılmaq  
**açımak** — acımaq  
**açınmaq** — 1. acımaq; 2. Təmizlənmək; 3. etiraf etmək, 4. çalışmaq, etiraf etmək.  
**açıtmaq** — acıtmaq, könül qırmaq, ağrıtmək  
**açita** — göy çalğıcısı  
**açkınça** — açınca  
**açığ** — açıq  
**açmak** — 1. acmaq, yaymaq; 2. acımaq  
**açsık** — açıq  
**açsuz** — tox, toxluq  
**açuk** — açıq  
**ad** — ad, şöhrət, şan, söz-söhbət  
**ada** — 1. təhlükə, fəiakət, müsibət, bəla; 2. başqası, digəri; 3. basma; 4. ehtiyac; 5. ata  
**adağırlik** — ilxı  
**aday** — sevimli  
**adaya** — sevimli, əziz, dəyərli  
**adək** — ayaq  
**adəklik** — ayaqlı  
**adamak** — təhlükəli olmaq  
**adalanmaq** — təhlükəyə düşmək  
**adalığ** — təhlükəli, qorxulu  
**adamak** — 1. ad qoymaq, adlandırmaq; 2. birisinə zərər vermək  
**adan** — başqası, digər, bundan başqa  
**adan-adan** — bundan başqa

**adara** — tәfәrrüatlı, incәdәn-  
incәyә

**adarmak** — ayırmaq

**adasız** — qorxusuz, təhlükəsiz

**adaş** — dost, yoldaş

**adam kadaş** — dost, yoldaş,  
məsiəkdəş

**addıg** — 1. adlı, sanlı, şöhrətli;  
2. atlı, süvari

**addın** — digər, başqa, başqası,  
yabançı, yad

**addınçıg** — başqa, seçilən, üstün  
dərəcədə

**adğanqu** — ayırma, ayırd etmə

**adğanqu fözü** — hüquq qanunu:  
ayıqlama qanunu

**adğanmak** — bağlanmaq,  
bəndləmək

**adğansız** — azadlıq, sərbəst, azad

**adğar** — aygır

**adğır** — aygır

**adğırak** — dağ keçisi, geyik, dağ  
təkəsi

**adıg** — ayı

**adın** — digər, başqa, başqası,  
yabançı, yad

**adına** — cümə günü

**adınağ** — başqa, başqası

**adınğuka** — başqa-başqa, ayrı-  
ayrı

**adıkagukı** — başqasını

**adınmak** — 1. dəyişmək,  
başqalaşmaq, ayırmaq; 2. təəssüf  
etmək, heyrət etmək, şaşmaq

**adınıg** — başqa, seçilən, üstün  
dərəcədə

**adır** — ulduz adı

**adıra** — 1. incәdәn incәyә,  
dәrindәn dәrinә; 2. orada-  
burada

**adırgululuk** — ayrılacaq, ayıracaq,  
ayrılıq

**adırılmak** — ayrılmaq, ölmək  
(*mec.*)

**adırılmaklıg** — ayrılmalı olan

**adırlamak** — seçmək, yüksək  
tutmaq, ehtiram göstərmək

**adırmak** — ayırmaq

**adırt** — 1. ayrılıq; 2. eyni

**adırtık** — ayrılıq

**adırladaçı** — ayırması

**adırtılay** — incәdәn incәyә, dәrin

**adırtılmak** — ayırmaq

**adırtılıg** — ayrı, ayrı-ayrı

**adırtısız** — ayırd etmədən,  
ayırmadan

**adıştıt** — müqəddərat, tale, alın  
yazısı

**adıtya** — ulduz adı (günəş  
mənasında işənir)

**adıştıt** — tale, alın yazısı,  
müqəddərat

**adkağ** — ayaq

**adkağsız** — ayaqsız

**adkaşmak** — söykənmək,  
dayanmaq

**adlıg** — adlı, sanlı, şöhrətli

**admak** — 1. dan ağarmaq; 2. ni-  
şana atmaq, nişan almaq;  
3. fısqırmaq; 4. vurmaq, döymək

**adnağ** — başqa, başqası

**adra** — ayrılmış

**adrı** — ayrı, ayrılmış

**adrıdaçı** — ayıran

**adılmak** — ayrılmaq

**adrudmak** — ayırmaq

**adruk** — 1. artıq, başqa; 2. olduđu  
kimi, tamamilә

**adruk** — başqa-başqa, ayrı, ayrı-  
ayrı

**adruk adruk** — ayrı-ayrı

**adrukluğ** — fövqələdə, üstün

**adrumak** — seçmək

**adrutaçı** — ayıran

**adrutmak** — ayırmaq

**aduğ** — ayı

**aduğsak** — ayıq, oyaq

**aduңsuz** — dəyişməyən, sabit

**adurt** — ovurd, yanaq  
**adut** — ovuc, ovuc dolusu  
**ağ** — ağ, iki ayaq arasında genişlik  
**ağa** — böyük qardaş  
**ağan** — coza, hökm  
**ağançu** — 1. hakim, hökm verən, coza verən; 2. hədyan  
**ağar** — 1. ağır, şərəfli; 2. dərin, ləvqələdə  
**ağarlıq** — hörmətə layiq, şərəfli  
**ağdınmaq** — qalxmaq, yüksəlmək  
**ağaz** — ağız  
**ağazlanmaq** — ağızlanmaq  
**ağı** — 1. sərvət, dövlət, var, xəzinə; 2. göz yaşı  
**ağı barım** — var dövlət, sərvət  
**ağıçı** — xəzinədar  
**ağıçı uluğu** — baş xəzinədar  
**ağılı** — ağılı  
**ağılamak** — ağı demək, ağılamaq  
**ağılık** — 1. xəzinə, anbar; 2. hindlilərdə bodisatv dərəcəsi  
**ağınamaq** — ağnamaq, yerə sürtülmək  
**ağıncaz** — sarsılmaz, sabit sağlam  
**ağır** — 1. ağır, çətin; 2. sanlı, şöhrətli, şərəfli, etibarlı  
**ağır-ağır** — çox ciddi, ağır-ağır, təmkinli  
**ağırlıq** — etibarlı, mötəbər, ehtiram  
**ağırlıqlıq** — mötəbər  
**ağırladaçı** — ehtiram göstərən, hörmət edən  
**ağırlamaq** — ehtiram göstərmək, hörmət etmək  
**ağırlanmaq** — etibar və ehtiram göstərmək, hörmət etmək  
**ağırlatmaq** — hörmət etdirmək  
**ağırlıq** — qiymətli  
**ağ/ı/rlı/ğ** — hamilə  
**ağıs** — ağız  
**ağız** — ağız  
**ağız yal** — bir növ ağız xəstəliyi

**ağlağı** — zərif, incə, yumşaq  
**ağlak** — zərif  
**ağlamak** — ağlamaq  
**ağlıq** — xəzinə  
**ağlık** — boş və izsiz yer  
**ağmaq** — yüksəlmək, qalxmaq, yuxarıya çıxmaq  
**ağnamak** — ağnamaq, yerə sürtülmək (arxası üstə)  
**ağraq** — ağrı, xəstəlik  
**ağrıq** — ağrı, xəstəlik  
**ağrıqlanmaq** — halı pis oları, ağrıları artırmaq, xəstələnmək.  
**ağrıqlıq** — xəstəlik  
**ağrık** — ağrı, xəstəlik  
**ağrımak** — ağrmaq, xəstələnmək  
**ağrınmaq** — 1. sızılmaq, göynəmək; 2. yalvarmaq, hönkür-hönkür ağlamaq, 3. ehtiram etmək, əhəmiyyət vermək  
**ağrıtmaq** — ağrıtmək  
**ağruk** — xəstə  
**ağruş** — ağrı, azar, iztirab, xəstələnmə  
**ağsanmaq** — söyləmək, danışmaq  
**ağtaru** — cəld, təcili  
**ağtarılmək** — əyilmək, dönmək  
**ağtınmaq** — çıxmaq, minmək, ata minmək  
**ağtuk bolmaq** — həlak olmaq  
**ağı** — ağı, zəhər  
**ağıluğ** — ağılı, zəhərli  
**ağıumak** — zəhərləmək  
**ağıukmaq** — zəhərlənmək  
**ağzanmaq** — söyləmək, danışmaq  
**ai** — ay  
**aig** — söz  
**aiku** — söz, ayə, surə  
**ainç** — qorxu  
**ak** — 1. ağ; 2. pis, fəna  
**aka** — böyük qardaş  
**akaş** — göy  
**ak bi** — qır at, ağ at  
**akdarılmək** — axtarılmək



**akı** — comərd, igid  
**akıǵ** — 1. axıǵ, axıntı; 2. göz yaşı  
**akıǵǵ** — axan, axıçı  
**akıǵsız** — axmaz, axmayan,  
axıntısız  
**akınçsız** — sabit, möhkəm, sağlam  
**akırlamak** — hörmət etmək  
**akıtmaq** — axıtmaq  
**akışmaq** — caymaq, sözünün  
üstündə durmamaq  
**aklaǵuçı** — gücü çatmayan  
**aklamak** — gücü çatmamaq  
**akmaq** — axmaq  
**akru** — yavaş  
**aktardaçı** — 1. axtaran;  
2. tərümö edən, tərümöçi  
**aktarımaq** — axtarımaq,  
devrilmək, başasaǵı çevirmək  
**aktarmak** — 1. çevirmək, tərümö  
etmək; 2. axtarmaq, dönmək  
**aktınmaq** — suya batmaq, axmaq  
**akturmaq** — 1. yüksəltmək;  
2. axıdırmaq  
**akuluǵ** — aǵılı, zəhəri  
**akuru akuru** — yavaşca, səssizce  
**akuru turkuru** — doğru  
**Aqıdış** — topanım, ölkə adı  
**al** — 1. alt; 2. al (rəng); 3. yoi,  
vasilə, üsul, çarə; 4. al, hiylə,  
aldatma  
**ala** — 1. cüzam (xəstəlik);  
2. qonur (at)  
**alakırlamak** — 1. baǵırmaq,  
çıǵırmaq, hirsli/qızǵın  
danışmaq. 2. söhbət etmək,  
danışmaq  
**alakırışmaq** — baǵırışmaq,  
çıǵırışmaq  
**alaǵadturmaq** — anqlamaq,  
zəifləmək  
**alaǵumak** — yorulmaq  
**alakırmak** — baǵırmaq,  
nəriləmək  
**alarmak** — soxmaq

**alaçu** — alaçıq  
**alaçuk** — alaçıq  
**alban** — xidmət etməklə ödənen  
vergi adı.  
**alçak** — alçaq, rəzil  
**aldaǵ** — çarə, üsul  
**aldı** — aldı  
**aldun** — qızıl, altun  
**alǵıl** — aǵ  
**alǵınmaq** — qeyb olmaq  
**alǵu** — bütün, hamısı  
**alǵunu** — hamısını  
**alıkmak** — azarlamaq,  
xəstələnmək, bitirmək,  
tükmək, sona yetmək.  
**alımaq** — özü üçün almaq  
**alım** — borc  
**alımla** — alma (meyvə adı)  
**alımqı** — borc verən  
**alın** — 1. alın; 2. ön tərəf, qabaq  
**alınc** — alan, əldə edən  
**alıncsız** — tutulmayan, əldə  
edilməyən  
**alınmaq** — əldə etmək, özü üçün  
almaq  
**alın** — aciz, gücsüz  
**alınlıǵ** — alımlı, alın olan  
**alış** — alış, alış-veriş, ticarət, bir  
vergü növü  
**alış-biriş** — alış-veriş, al-ver,  
ticarət  
**alışmaq** — almaq, əldə etmək  
**alqaǵ** — 1. uzaq; 2. geniş  
**alkama** — tərifi etmək  
**alkanmaq** — 1. tərifi etmək,  
şöhrətlənmək;  
2. yemək (heyvanlar üçün);  
3. saldırmaq, yox etmək  
**alkansık** — (türü sözü ilə)  
tərifi etmək  
**alkar** — təhsin  
**alkaşmaq** — yardım etmək, arxa  
olmaq  
**alkat** — tərifi mədh, sitayiş

**alkatmak** — təriflətmək  
**alkğuçı** — oğru  
**alkıg** — 1. uzaq; 2. geniş  
**alkımaq** — əl çalmaq, alqışlamaq  
**alkınçsız** — bol, bitməz,  
 tükənməz, sonsuz, azalmaz,  
 əksilməz  
**alkınçu** — azalma, əksilmə, son  
**alkınçu** — (*öd sözü ilə*) ocol, ölüm  
 saati  
**alkınmaq** — bitmək, tükənmək,  
 azalmaq, əksilmək  
**alkımturmak** — qeyb etdirmək  
**alkış** — tərif, alqış, xeyir-dua  
**alkmaq** — azalmaq, bitmək,  
 tükənmək, sona yetmək  
**alku** — bütün, hər, hamısı  
**alkuğun** — bütünü, hər, bütünü  
 ilə  
**alkunı** — hamısı  
**allıg** — hiyləli, hiyləgər, allı  
**almak** — almaq, öldo etmək  
**almır** — həves  
**alığadmaq** — zəiflətmək,  
 arıqlamaq, həlsiz olmaq  
**alığatdurmaq** — zəifləmək,  
 arıqlatmaq  
**alığatmaq** — zəifləmək,  
 arıqlamaq, həlsiz olmaq  
**alp** — igid, (şəxs adlarından əvvəl  
 işlənir).  
**alpağut** — rütbə  
**alpirkamak** — özünə igid  
 görkəmi vermək  
**alpirkamak** — yorulmadan  
 çalışmaq  
**alp yol** — təhlükəli yol, çətin yol  
**alp sünüş** — allah (yaxud şeytan)  
 adı  
**alsıkmak** — aldadılmaq  
**altağ** — 1. hiylə, al, aldatma;  
 2. yardım, kömək

**altak** — 1. hiylə, al, aldatma;  
 2. yardım, kömək  
**altı** — altı  
**altı kırk** — otuz altı  
**altın** — altda, aşağıda  
**altınç** — altıncı  
**altınkı** — altdakı, aşağıdakı  
**altarar** — altı-altı, altışar  
**altmış** — altmış  
**altun** — 1. qızı; 2. Zöhrə ulduzu  
**altun aruğu** — xalq adı  
**altunluğ** — qızılı, qızıl  
 bəzədilmiş, qızıl kimi  
**altun yaratmaq** — qızıl sikkə  
**amağ** — dürlü  
**amal** — yavaş, sakit  
**amanı** — şeytan adı  
**amarı** — 1. başqaları, bəzi; 2. şəxs  
 adı  
**amdi** — indi  
**amil** — sakit, həlim, yumşaq  
 xasiyyəti  
**amırmak** — sakit olmaq  
**amirtğurdaçı** — yauran,  
 sakitləşdirən  
**amirtğurınak** — yatırmaq,  
 sakitləşdirmək  
**amirtkurdacı** — yatırıcı,  
 sakitləşdirici  
**amra** — çiçək adı  
**amrak** — 1. sevimli, əziz;  
 2. qiymətli  
**amramak** — sevmək, əzizləmək  
**amranmaq** — sevgi, eşq, sevinc,  
 sevmək  
**amranmakhğ** — sevimli,  
 sevilen  
**amraşmaq** — sevişmək  
**amrılmak** — sakitləşdirmək  
**amrilturmak** — sakitləşdirmək  
**amru** — daimi, davamlı  
**amsak** — zövç  
**amtı** — indi  
**amtikan** — indi

**antika təgi** — indiyədək  
**antiki** — indiki  
**antikiya** — indiyə  
**antikına** — indikinə  
**amti ok** — dərhal  
**amuñ** — həlim, yavaş, sakit  
**amulduk** — sakitlik, sükunət  
**amurtmaq** — töşəli vermək  
**amyardışn** — icma, cəmiyyət,  
 camaat  
**an** — ə  
**ana** — ana  
**anağam** — anağam  
**anant** — etnonim  
**anantis** — no isə pis əməl adı  
**anapana** — anapana (?)  
**anantrix** — günah adıdır  
**anbitig** — alın yazısı, müqəddərat,  
 qəzavü-qədr  
**andağ** — beləcə, bu cür  
**andın** — ondan  
**andın kim** — ondan sonra, bunun  
 üzərində  
**andıran** — büsbütün, tamamilə  
**anı** — omi  
**anığ** — pis, fəna  
**anı, —** onun üçün, o səbəbə,  
 bunun üçün, bu səbəbə, onunla  
**anın,** — onun  
**ankabuş** — göy  
**anlar** — onlar  
**anoşgan** — ölməzlər, əbədi  
 yaşayanlar  
**ant** — and  
**anta** — orada, orada, hər tərəfdə  
**antağ** — belə, o cür  
**antağ oşukluğ** — bunu bənzər,  
 belə  
**anta kin** — ondan sonra  
**antada** — ondan, oradan  
**antada başa** — bunun üzərinə,  
 bundan sonra  
**antada kisrə** — ondan sonra,  
 sonda

**antiğmak** — and içmək, əmin  
 etmək  
**antikmak** — and içmək  
**anturdın** — oradan  
**antran** — oradan  
**anudara** — Burhan adı  
**anuk** — hazır  
**anukmak** — hazırlamaq  
**anurat** — ulduz adı  
**anutmaq** — hazırlamaq  
**anutulmak** — hazırlanmaq  
**anuşağ** — əbədiyyət, ölməzlik,  
 ölümsüzlük  
**anvanr** — səbəb, təməl  
**ança** — bir az, o qədər  
**ançağınça** — tam o anda  
**ançada** — ondan sonra  
**akçakı** — eləcik  
**ançakı** — zərər qədər  
**ançakinça** — tam o anda  
**ançama** — bir daha  
**ança munça** — bir şey  
**ançata** — ondan sonra  
**ançata kin** — bundan sonra  
**ançata timin** — tam o anda  
**ançınça** — 1. nəhayət;  
 2. sonsuzluq  
**ançma** — bir daha  
**ançaman** — xalq, camaat  
**ançolayn** — beləcə, bunun kimi  
**ançu** — dəyər, qiymət, mükafat  
**ançulayn** — beləcə, bu cür, bunun  
 kimi  
**ançulayuma** — beləcə, bu cür,  
 bunun kimi  
**ançulayuma** — (*kalmış sözü ilə*)  
 Budda adı  
**ançulamak** — tapmaq, saymaq,  
 hörmət etmək, etibar etmək,  
 qiymətləndirmək  
**ançulasığ** — layiqi ilə  
**ançulasın** — layiqi ilə  
**an** — ən (ədat)  
**an** — ilki ən ilk

**aña** — ona  
**añayu** — uzaq  
**añanmaq** — qəsb etmək  
**añamak** — anlamaq  
**añar** — ona  
**añararak** — Mars planeti  
**añ başlayu** — ən başda, ilk, ilkin  
**añ başlayuğu** — ən başdağı, ilk  
**añçı** — ovçu  
**añğarak** — Mars planeti  
**añğ** — pis, bəd  
**añğ edgü** — çox yaxşı  
**añın** — 1.onun; 2.omuz  
**añıtmaq** — öyilmək  
**añkaru** — anlamaq, sezmək  
**añkıtmək** — baş əymək, təslim  
 olmaq  
**añkıtdirmək** — baş əydirmək,  
 səcdə etdirmək  
**añlamak** — anlamaq  
**añrak** — dirnaq  
**añsız** — istisnasız, fəvqəladə  
**ap** — hər nə qədər, istər... istər  
**apa** — böyük bacı  
**apam** — əgər  
**apar** — avar (etnonim)  
**apiskop** — yepiskop  
**apomar** — cəlepsiya, keçmə  
**ar** — ar, həya  
**ara** — ara, orta  
**aradın azum** — ölüb dirilmə  
**arayadana** — monastır  
**aral** — ada  
**aralık** — aralıq, məsafə  
**aram ay** — uyuğurlarda ilin ilk ayı;  
 Qızıl Orda yarlıklarında  
 məhərrəm ayı  
**arabalamak** — sehirləmək  
**arviş** — sehr, əfsun  
**arvişçi** — sehrbaz, əfsunçu  
**ardamak** — pisləşmək  
**ardatmaq** — pisləşdirmək  
**ardaçı** — pisləşən  
**ardır** — ulduz adı

**arduk** — artıq  
**ardun** — bitki adı (kimyon)  
**arxant** — arxant (din xadimi),  
 rəhib, vəli rəhib  
**arığ** — 1. təmiz, arı, qüsursuz,  
 müqəddəs; 2. (*səmək sözü ilə*)  
 çay, arx; 3. (*simək sözü ilə*)  
 meşə; 4. (*tenrim sözü ilə*)  
 müqəddəs tanrı; 5. (*tigin sözü*  
*ilə*) xüsusi ad; 6. (*dintar sözü*  
*ilə*) həqiqi din xadimi.  
**arığsız** — murdar, təmiz olmayan  
**arığsızlıq** — pislilik, kirlilik,  
 murdarlıq  
**arıdı** — təmizlik  
**arıdmək** — təmizləmək  
**arık** — arx, çay  
**arılmək** — ölçmək, ölçülmək  
**arımək** — 1. təmizləmək, təmiz  
 olmaq; 2. gücünü itirmək hüquqi  
 dəyərini itirmək; 3. ölçmək,  
 hesablamaq  
**arınmək** — təmizlənmək  
**arırı** — dərman  
**arıtı** — tamamilə  
**arıtınmək** — təmizlənmək  
**arıtmaq** — təmizləmək, arıtmaq  
**arıçı** — təmizkar  
**arıçısız** — natəmiz  
**arış** — 1.arı, təmiz, pak; 2.zahid  
**Arisdati** — antroponim, şəxs adı  
**arka** — arxa; iki arka kılıp-araya  
 ayrıq salıb  
**arkağ** — məkik ipliği  
**arkar başı** — bulaq adı  
**arkış** — 1. karvan; 2. xəbərçi  
**arku** — dərə, çay  
**arku-arku** — yavaş-yavaş  
**arkulamək** — ədavət salmaq  
**arkun** — nəhayət  
**arkura** — (*yatmaq sözü ilə*) baş-  
 ayaq yatmaq  
**arkurmək** — bu yandan o yana  
 köçmək

**arkuru** — xaçvarı, çarpaz  
**armak** — 1. aldımaq; 2. yorulmaq;  
 3. girmək  
**armanmək** — mənası qaralıqdır  
**arpa** — arpa  
**arpaça** — arpa kimi  
**arsayın** — iksir  
**arsıkmak** — aldanmaq  
**arsız** — arsız, hissiz, həyasız,  
 abırsız  
**arslan** — aslan  
**arsu** — dəyörsiz, qiymətsiz  
**art** — 1. arxa, yardım; 2. dağ  
 keçisi  
**artak** — pozuq, xarab, boğulmuş  
**artak yavuz** — pozuq, pərişan,  
 xarab  
**artamak** — pozulmaq, məhv  
 olmaq, məhv etmək  
**artatmaq** — pozmaq, xarab etmək  
**arti** — tamamilə  
**artızmaq** — arxasından  
 (arxasınca) getmək  
**artmaq** — artmaq, çoxalmaq  
**artuğrak** — artıq təhər, fəvqəladə  
**artuk** — artıq, çox, son dərəcə  
**artukrak** — artıq təhər, fəvqəladə  
**artukta artuk** — çox yaxşı,  
 fəvqəladə, artıqdan artıq  
**artun** — bitki adı (kimyon)  
**arturmaq** — qandırmaq, cəzb  
 etmək, cəlb etmək,  
**aruk** — yorğunluq, yorğun-argın  
**aruksuz** — yorulmaq bilməyən  
**arumak** — bimək  
**arvadana** — monastır  
**aryaman** — dost; antropnim, şoxx  
 adı  
**aryavi** — laciverd  
**arzi** — müəllim, öyrədən  
**as** — 1. aş, yemək; 2. qurbanlıq,  
 qurban yeməyi  
**asağ** — qazanc, fayda, faiz

**asan** — 1. aş, yemək, 2. qurbanlıq,  
 qurban yeməyi  
**asuğ** — qazanc, fayda, faiz  
**asan** — 1. sağlam, 2. asan, yüngül  
**asanvar** — günah  
**asanki** — dövr  
**asan tükəl** — sağ-salamat  
**asanlıq** — dövrelil  
**asğançu** — yaltaqlanma,  
 ikiüzülük, riyakarlıq  
**asğançulamak** — yaltaqlanmaq,  
 ikiüzülük etmək, istehza  
 etmək, əylənmək  
**asığ** — qazanc, fayda, faiz  
**asıqlıq** — qazancılı, faydalı  
**asıqsız** — qazancsız, faydasız  
**asığ tusu** — xidmət  
**asılmak** — artırılmaq  
**asılmak** — artmaq, çoxalmaq  
**asılmakı** — çoxalması  
**asınmaq** — faydalanmaq,  
 bağlanmaq  
**asırmak** — tərbiyə etmək  
**askançulamak** — yaltaqlanmaq,  
 ikiüzülük etmək, istehza etmək,  
 əylənmək  
**askın** — asılmış  
**askıturmaq** — asdırmaq,  
 asdırılmış olmaq  
**askuğ** — çardaq  
**aslamak** — yemək — (fel kimi)  
**asmak** — çoxaltmaq, artırmaq  
**asra** — 1. alt, aşağı, alçaq;  
 2. alçaq, rəzil  
**asravağ** — günah adıdır  
**asu** — yaxud, və ya  
**asun** — dünya, kainat  
**asur** — cin, demon, şeytan  
**asuri** — cin, demon, şeytan  
**asurmak** — asırmaq  
**aş** — 1. aş, yemək; 2. qurbanlıq,  
 qurbanlıq yeməyi  
**aşa** — aşaraq  
**aşadaçı** — yiyən

**aşay** — niyyət, qayə, məqsəd  
**aşaylıq** — niyyətli, məqsədli  
**aşamak** — 1. yemək, silib  
 süpürmək; 2. qəbul etmək,  
 saymaq, hörmət etmək  
**Aşan** — xüsusi ad  
**aşanmaq** — yemək yemək  
**aşatmaq** — yedirtmək, daddırmaq  
**Aşbini** — ulduz adı  
**aşçı** — aşbaz  
**aşçı ör** — kişi aşbaz  
**aşğalı** — 1. aşırı; 2. çoxalalı, artalı  
**aşğaçulamak** — yaltaqlanmaq  
**aşğunçulamak** — yaltaqlanmaq  
**aş içkü** — toy, ziyafət  
**aşılmak** — artıq, çoxalmaq  
**aşka** — qonaq, qonaqlıq  
**aşlamak** — yemək yemək  
**aşlanmaq** — ağız sulanmaq, bir  
 şeyə göz dikmək, tamahlanmaq,  
 tamahsılanmaq  
**aşlaşuru** — yaxşıca  
**aşlık** — mətbəx  
**Aşlıs** — ulduz adıdır.  
**aşmaq** — aşmaq, çoxalmaq,  
 artmaq  
**aşnu** — öncə, əvvəlçə  
**aşnuank** — öncə  
**aşnuki** — əvvəlki  
**aşnurak** — əvvəlki, başdan  
**aşsız** — aşsız, yeməksiz  
**aşun** — dünya, kainat  
**aşukmaq** — çabaqlamaq  
**aşup** — pis (?)  
**aşuça** — ?  
**Aşvini** — ulduz adı  
**at** — 1. ad, isim, şöhrət; 2. at  
**ata** — 1. ata; 2. adlandırmaq  
**atağ** — son, nəhayət  
**ataz** — suvarma kanalı  
**atakımsınmaq** — ad, şöhrətin  
 olmağa çalışmaq

**atamak** — 1. adlandırmaq, ad  
 vermək; 2. çağırmaq,  
 səslənmək, bir şeyə aid olmaq  
**atanmaq** — adlanmaq,  
 adlandırmaq, təyin edilmək  
**atqanmaq** — bəndləmək  
**atın** — digər, başqa, yad, yabançı  
**atırmaq** — ayırmaq  
**atırı** — fərq, eyni  
**artırmaq** — musiqi alətində  
 çalmaq  
**at yol** — şöhrət iqbal  
**atış** — nifrət  
**atkağ** — bağ, bənd  
**atkağıq** — bağı, bəndli  
**atkalmaq** — ox atmaq  
**atkağı** — bağı, əlaqəli  
**atkağıluksuz** — bağlanmayan  
**atkanmaq** — bənd olmaq,  
 bağlamaq  
**atkanmaksız** — sərbəst, bağı  
 oımadan  
**atlağ** — adlı, şanlı, şöhrətli  
**atlamak** — atlanmaq, ata mimək  
**ağlanturmaq** — ata mindirmək,  
 atlandırmaq  
**atlıq** — 1. adlı, şanlı, tanınmış, ad  
 almış; 2. atlı, süvari  
**atmaq** — 1. dan sökülmək;  
 2. nişana atmaq; 3. çağlamaq,  
 fıdırmaq; 4. vurmaq, döymək  
**at on** — isim və şəkil  
**atruk** — artıq  
**atsız** — adsız  
**atsız örnək** — üzük taxılan adsız  
 barmaq  
**atud** — ovuc dolusu  
**av** — ov  
**avazasay** — avazasay  
**avant** — səbəb, təməl  
**avantlıq** — səbəbli, təməlli,  
 səbəbiyyət  
**aviçğa** — qoca, ixtiyar  
**aviçka** — qoca, ixtiyar

- avin** — cvin  
**avinilmək** — özünü yaxşı hiss etmək  
**avint** — səbəb, təməl  
**avınçğa** — qəca, ixtiyar  
**avınçsız** — qorxusuz  
**avırdaçı** — bir şeyin ətrafında hərflənən  
**avırmaq** — dönmək, dolaşmaq  
**avırta** — topluluq  
**avış** — bu aşağıdakı cəhənnəmin adı  
**Aviç** — cəhənnəm adı  
**Aviş** — cəhənnəm adı  
**avya** — ar, abır, həya  
**avyakirt** — məchulluq  
**avyat** — avyat  
**avlamak** — 1. ətrafında dolaşmaq (bir şeyin) 2. ovlamaq  
**avmaq** — sağlam olmaq  
**avriş** — ibadət  
**ay** — 1. ay (otuz gün). 2. ay (yerin peyki)  
**aya** — 1. ey, aya; 2. əlin içi  
**ayağ** — etimad  
**ayağsız** — hörmətsiz, alçaq, nifrətə layiq  
**ayağı** — hörmət  
**ayağuluk** — hörmətli, əziz  
**ayamak** — 1. hörmət etmək; 2. heyf-silənmək  
**ayanç** — qorxu, xof  
**ayaz** — mağara  
**aydın** — aydın  
**aydınlıq** — aydınlıq  
**aydınlıqlı** — aydın olan  
**ayğu** — məsləhət  
**ayğuçu** — məsləhətçi  
**ayi** — çox  
**ayığ** — fəna, hiylə  
**ayığ** — müdrik  
**ayığ** — günah, pis hərəkət  
**ayıqlamaq** — pis olmaq, böhtan atmaq  
**ayınğa** — aylarca, hər ay  
**ayınç** — qorxu, xof  
**ayınçlıq** — qorxulu, qorxunc  
**ayınmaq** — qorxmaq, çəkinmək  
**ayınçsız** — qorxusuz  
**ayıt** — öyüd, vəz  
**ayıtmaq** — söyləmək, sormaq, dikte etmək  
**aykı** — aylıq, bir aylıq  
**aykırtmaq** — hayqırmaq, qışqırmaq  
**aymaq** — söyləmək  
**aymanmaq** — qorxmaq, çəkinmək  
**aymanç** — qorxu  
**aymançsız** — qorxusuz  
**ayna** — şeytan  
**ayrak** — əlamət  
**ayraklıq** — əlamətli  
**aytaz** — nəhəng  
**ayun** — 1. varlıq; dünya  
**ayun** — qorxmaq, çəkinmək  
**ayunlıq** — qoxulu  
**ayığ** — pis, bəd, ədəbsiz  
**az** — 1. az; 2. səhv, yanlış; 3. arzu, həvəs  
**azağ** — səhv yola düşən, yanlış yola düşən  
**azan** — sidr (ağacı)  
**azand** — həkayə, məsəl  
**azğına** — bir az, azacıq, azca, çox az  
**azğurmaq** — yanlış yola salmaq, azdırmaq, səpdirmək  
**azığ** — azı diş  
**azıqlıq** — azı dişli olan  
**azıq** — orzaq, azuqə  
**azıtmək** — qarışdırmaq, intizamı pozmaq  
**aziz** — əziz  
**azkıa** — azacıq, bir az  
**azlanmaq** — 1. qışqanmaq, həsəd etmək, 2. yanmaq, xəta etmək, 3. arzulamaq

**azlık** — azlıq  
**azmak** — azmaq, şaşırmaq, yoldan  
çıxmaq  
**azsız** — 1. səhsiz 2. həvəssiz,  
arzusuz

**azu** — yaxud, və ya  
**azuk** — ərzaq, azuqə  
**azun** — dünya  
**azunluğ** — dünyəvi

## B

**baars** — bars  
**baba** — ata  
**babagir** — heyat, kainat  
**babakir** — həyat, kainat  
**baça** — günah  
**baçağ** — oruc  
**baçağ** — (*oturmaq* sözü ilə) oruc  
tutmaq  
**baçak** — oruc  
**baçamak** — oruc tutmaq  
**bad** — bat  
**badyan** — dərman bitkisinin adı  
**badmak** — 1. batmaq;  
2. bağlamaq; 3. əkin okmək  
**badman** — batman (4 kiloqram)  
**badruk** — bayraq  
**badur** — maye ölçüsü  
**baxıl** — paxıl  
**bağ** — 1. bağ, bənd; 2. boxça;  
3. qəbilə, tayfa; 4. bağ, bağça.  
**bağa** — bağa, qurbağa  
**bağa** — rütbə dərəcəsi  
**bağar** — bağır, ürək  
**bağarsuk** — bağırsağ  
**bağ borluk** — meynəlik, üzüm  
bağı  
**bağır** — 1. qara ciyər, köks;  
2. sevgili, qohum; 3. dərman  
adı; 4. qarın; 5. ürək  
**bağırsak** — 1. bağırsağ;  
2. mərhəmət  
**bağırsuk** — bağırsağ  
**bağış** — qalın yorğan, xalat

**bağlığ** — 1. bağlı, 2. bağlı, örtülü,  
tutulu; 3. boxça, paket  
**bağrağı** — uyğunsuz  
**bağrın** — bağır ilə  
**bağsal** — bağı (ipi) olan  
**baxılıq** — paxılıq  
**bak** — bağ  
**bakanak** — ?  
**bakar** — pul  
**bakçan** — təfəkkür, mütaliə  
**bakı** — 1. paxır; 2. güc ölçüsü;  
3. sikkə, pul,  
**bakır** — 1. pul; 2. mis  
**bakırlıq** — puldan düzəldilmiş  
**bkliğ** — ?  
**bakmaq** — baxmaq  
**bakr** — pul (bakır)  
**bakşı** — 1. baxşı; 2. antroponim  
**balak** — 1. balıq, 2. şəhər  
**balıq** — 1. balıq; 2. şəhər  
**balıqca** — balıq kimi  
**balıqçı** — balıqçı  
**balık** — 1. balıq; 2. şəhər  
**balık bəgi** — şəhər boyı, valı  
**balıklıq** — şəhərli  
**balıqçı** — balıqçı  
**balınlamak** — yuxuda qorxudan  
sıçramaq, diksinmək  
**balıtr** — baldız  
**balu** — bağlayır  
**balmaq** — bağlamaq  
**ban** — 1. yazı taxtası; 2. on min  
**banıf** — şurup  
**banmış** — xəstəlik adıdır



**bantm** — oturmağa məxsus sıra var, mövcud olma  
**bara** — 1. dərman adı; 2. güc ölçüsü  
**bar(a)m** — zənginlik, var-dövlət, servət  
**baram** — zənginlik, var-dövlət, servət  
**baramlıq** — zənginlik, varlıq  
**baramit** — çarə yolu  
**barça** — hamısı, tamam  
**barçm** — qumaş növü  
**barğu** — 1. getmə; 2. varma  
**barğuçı** — gedən (adam)  
**barıq** — 1. gediş; 2. yürüş  
**barıqsamak** — getmək istəmək  
**barılmak** — getmək  
**barım** — zənginlik, dövlət, varlıq  
**barımlıq** — zəngin  
**barım** — dövlət, var  
**barınmaq** — boşanmaq, azad olmaq  
**bark** — saray, ev, mülk  
**barku** — şeypur  
**barmak** — getmək, varmaq  
**bars** — 1. bars; 2. il adı; antroponim, xüsusi ad  
**bartmak** — qırmaq  
**baru** — delayısı  
**barhasuvadi** — Yupiter  
**barz** — bars  
**bas** — baş  
**basə** — başqa  
**basə basə** — durmadan  
**basdıkmak** — basılmaq, məğlub olmaq  
**başğuk** — çaya, dağ parçası, yağunluq  
**başğısız** — minnətsiz  
**basık** — vergi adı  
**basınmaq** — basmaq, əzmək  
**basınturmak** — basdırılmaq  
**basınç** — basqın  
**basınçsız** — basqın olmadan

**basınçı** — təsir, təzyiç  
**basıtmak** — basılmaq, təzyiç edilmək  
**baskan** — basan, özən  
**baskuk** — 1. çaya parçası; 2. milli marş  
**basmaq** — 1. yaymaq; 2. basmaq, qazanmaq  
**bastıkmak** — basılmış olmaq  
**basudmak** — başçılıq etmək  
**basudçı** — başçı, rəhbər  
**basudçılıq** — başçılıq, rəhbərlik  
**basuk** — zirvə (dağ zirvəsi)  
**basurmak** — əzmək, basmaq, qalib gəlmək  
**basut** — yardım, kömək  
**basutçı** — yardımçı, köməkçi, qoruyucu, arxa, hamı  
**baş** — 1. baş; 2. yara, yara başı; 3. başlanğıc, birinci, ilk  
**başəğut** — sevilən, başda gələn  
**başəmək** — üstün gəlmək  
**baş bitig** — baş sənəd  
**başçı** — ilk yol açan  
**bat** — dərhal  
**başdınkı** — ilk, birinci, başdakı  
**başık** — nəğmə, şorqi  
**başkarmak** — rəhbərlik etmək  
**başlağ** — başlanğıc  
**başladaçı** — başçı, rəhbər  
**başlamak** — başlamaq  
**başlanmaq** — başlanmaq  
**başlataçı** — başçı, rəhbər  
**başlıq** — başlı, yararlı  
**başsız** — başsız  
**başım** — ilk, öncəki  
**baştınkı** — ilk, birinci, başdakı  
**baştankota** — (*baştankı* sözü ilə) hər şeydən qabaq, hər şeydən öncə  
**batatu** — pambıq  
**batıqlıq** — tualet  
**batılmak** — batmaq, batmış olmaq  
**batır** — 1. maye ölçüsü; 2. şal, 3. plaş

**batmaq** — batmaq  
**batman** — batman (4 kiloqram)  
**batsık** — batan, batış, qorb  
**baturmaq** — gizləmək, saxlamaq  
**batut** — gizli  
**bavagir** — həyat, kainat  
**bavşın** — varis, vərəşə  
**bay** — varlı  
**baya** — öncə, evvelə  
**bayağır** — həyat, kainat  
**bayağut** — varlılar, dövlətliklər  
**bayağuş** — varlı  
**bayakı** — bir az ovvolki, bayaqkı  
**bayakut** — varlı  
**bayımak** — varlanmaq  
**baymaq** — bağlamaq  
**baz** — tabe  
**bazğan** — basan, əzən  
**beçöl** — yazıq, mozlum, köməksiz, əlsiz-ayaqsız  
**bedümək** — böyümək  
**bekrək** — qüdrətli  
**belindək** — iflic  
**belgü** — əlamət, rəmz, simvol, işarə  
**belgülük** — əlamətli, tanınan, görünən  
**belgümək** — tanınmaq, görünmək  
**belgürmə** — görünmə, ortaya çıxma, zahirə çıxma, zühur  
**belgürmək** — görünmək, ortaya çıxmaq, zahirə çıxmaq, zühur etmək, məlum olmaq  
**belgürtmək** — bəlli etmək, məlum etmək, aşkar etmək  
**belgüsüz** — əlamətsiz, nişanətsiz  
**bergən** — verən  
**bermək** — vermək  
**bertük** — ehtiyacı olan, möhtac  
**bədir** — bəzək, şəkil, rəsm, təsvir  
**bədirəmək** — bəzəmək  
**bədirənmək** — bəzənmək  
**bədirədmək** — bəzətmək  
**bədirətmək** — bəzətmək

**bədirəmək** — bəzəmək  
**bədirçi** — rəssam, daş yonan, həkkak  
**bədük** — böyük, yüksək, ulu, əzəmətli  
**bədürləmək** — böyümək, yüksəlmək  
**bədürlənmək** — böyütmək  
**bədümək** — böyümək, çoxalmaq  
**bədürmək** — böyütmək  
**bədütmək** — böyütmək, yüksəltmək  
**bəg** — 1. boy; 2. bəg; or — "şahzadə; 3. kişi dost  
**bəgədmək** — boy adı vermək, bəylik etmək, hökm etmək  
**bəgətmək** — boy adı vermək, bəylik etmək, hökm etmək  
**bəgüdmək** — bəy etmək, bəy adı vermək, hökm etmək  
**bəgiz** — zühur, aşkara çıxma  
**bəgimsinmək** — özünü bəy hesab etmək  
**bəglik** — bəyli, bəylik, bəy tayfasından  
**bəgni** — pivə  
**bəgrə** — dəyənək  
**bəgrək** — bəy, şahzadə  
**bə** — bək (?)  
**bək** — sağlam, yaxşı, bərk, sərt  
**bəkiş belgülük** — açıq, bəlli  
**bəkili** — birə  
**bəkini** — birə  
**bəkiro** — sağlam, güclü, qüvvətli, qüdrətli  
**bəkləmək** — bağlamaq, kilidləmək, qapamaq  
**bəklənmək** — bağlanmaq, gildələnmək  
**bəklətmək** — bağlatmaq, kilidləmək  
**bəklik** — bağlı, kilidli, qapalı  
**bəkrək** — yaxşı, yüksək, üstün

- bəksiz** — arıq, zəif, gücsüz  
**bəküdmək** — bərkitmək, sağlamaşdırmaq  
**bəkürmək** — bərkitmək, təhkim etmək  
**bəkürü** — sağlam, bərk, qüvvətli  
**bəkütmək** — bərkitmək, sağlamaşdırmaq  
**bəlin** — qorxu  
**bəlinləyü** — qorxaraq; qorxu  
**bəlinləmək** — qorxmaq, hürkmək, qorxudan titrəmək  
**bəlinlətmək** — qorxutmaq  
**bəlinə** — qorxma, donub qalma  
**bəltir** — yol qovuşağı, yol ayrıcı  
**bəltirmək** — yetişmək, orsoyə çatmaq  
**bərdinki** — cənubdakı  
**bərgə** — qamçı, qırmanç  
**bərgəkmək** — qamçılamaq  
**bərə** — mil (mosafə/ ölçüsü)  
**bərişti** — mələk, firistə  
**bərk** — 1. qüvvətli, güclü, sağlam; 2. meşə, orman  
**bərkə** — qamçı  
**bərkirmək** — bərkitmək, sağlamaşdırmaq  
**bərlik** — bərlik, bərk, möhkəm, sağlam  
**bərsiz** — 1. çürük, sağlam olmayan, bərk olmayan; 2. gücsüz  
**bərgü** — qamçı, qırmanç  
**bərgürmək** — qamçılamaq  
**bərtələmək** — yaralamaq, yıxmaq  
**bərtinmək** — yaralanmaq, özünü yaralamaq  
**bərtmək** — qırmaq, parçalamaq  
**bərtük** — zəkət, parçalanmış  
**bərü** — bəri, bəriyə  
**bəsgək** — qızdırma  
**bəsək** — həromlik  
**bətük** — böyük, yüksək, ulu, əzəmətli  
**bətürmək** — böyümək  
**bəz** — qabarcıq, şiş  
**bəzək** — bəzək  
**bəzəklik** — bəzənmə yeri  
**bəzgək** — qızdırma (xəstəlik)  
**bəzəmək** — bəzəmək  
**bəzmək** — titrəmək  
**bı** — bıçaq, bıçığı  
**bı bıçku** — bıçaq  
**bıça** — yırtıq, yırtma  
**bıçak** — bıçaq  
**bıçğu** — bıçığı, bıçaq  
**bıçğuluk** — bıçğılı, bıçaqlı  
**bıçılmək** — bıçılmək  
**bıçmaq** — bıçmək  
**bıçaçı** — cəllad  
**bıçumək** — kəsmək  
**bıçuşmək** — kəşismək  
**bidbul** — bibər  
**bikin** — xalça  
**binikmək** — yaxşılaşdırmaq, sağaltmaq, şofa vermək  
**birkaru** — cənub  
**birtmək** — 1. qırmaq, parçalamaq, yaralamaq; 2. şəkil  
**bişarmək** — ölgünləşdirmək  
**bişig** — 1. dəymiş; 2. yetkin  
**bişğunmək** — bişmək, öyrənmək, ölgünləşmək  
**bişmək** — bişmək, ölgünləşmək  
**bişriŋgü** — soluxan, ölgünləşən  
**bişrunmək** — soluxmaq, ölgünləşmək  
**bişurmək** — bişirmək  
**bitmul** — bibər  
**biçək** — bıçaq  
**biçin** — meymun; 2. on iki il siklli türk təqvimində il adı  
**biçmək** — biçmək  
**bigü** — hədiyyə, vergi  
**bid** — 1. bit; 2. üz, bəniz, bət  
**bidig** — 1. yazı; 2. böyük, yüksək, ulu, əzəmətli  
**bidilkim** — bir şeyin adıdır

**bidgəçü** — katib, yazı yazan  
**bil** — bel  
**bil bağı** — bel bağı, kemer  
**bilçə** — belçə, balaca bel  
**bilgə** — 1. müdrik, bilikli;  
2. Buğug xaqanın adı  
**bilgürmək** — bildirmək  
**bilgüçi** — bilən ustad  
**bilig** — bilik, elm, savad  
**biliglig** — bilikli, elmlı, savadlı  
**biligsiz** — biliksiz, elmsiz,  
savadsız  
**biligsizlik** — biliksizlik, elmsizlik,  
savadsızlıq  
**bililmək** — bilinmək, tanınmaq  
**bilinmək** — bilinmək, tanınmaq,  
anlaşılmaq, etiraf etmək  
**bilış** — bilmə  
**bilmək** — bilmək, tanımaq  
**bilsinmək** — tanınmış, bilinmiş  
olmaq  
**biltizmək** — bildirmək, bəlli  
etmək  
**biltürmək** — bildirmək  
**bina** — bina, ev  
**bintipal** — mizraq  
**bintipalta** — mizraq  
**bin** — min (say)  
**bir** — 1. bir (say); 2. cənub  
**bir-bir** — bir-bir  
**birdəm** — büsbütün, tamamilə  
**birə** — mil (məsafə ölçüsü)  
**birəgü** — bir-bir, birər; biri,  
birinci  
**birəgüm** — onlardan biri  
**birək** — birdən, qəfildən  
**birər** — birər, bir-bir  
**birər-birər** — birər-birər, bir-bir  
**birgə** — qamçı, qırmanc  
**birgərmək** — çalxalamaq  
**birgərü** — hamısı bir yerdə  
**birgin** — ödəmə  
**birgü** — hədiyyə, vergi  
**bir ikinti** — bir biri

**biri** — bəri, sağ, cənub  
**birikli** — birikmiş, birləşmiş  
**birikmək** — birikmək, toplamaq,  
birləşmək  
**birim** — bərc  
**birim alım** — vergi, bərc  
**birimçi** — bərcü  
**birimlig** — bərcü  
**birin birin** — bir-bir  
**birinç** — birinci  
**birinçi** — birinci  
**birış** — vermə, veriş  
**birko** — qamçı  
**birələmək** — vermək qabiliyyəti  
olan  
**birlə** — ilə, birlikdə, bərabər  
**birlən** — ilə, birlikdə, bərabər  
**birməyök** — ödəməyi çatdırmama,  
verməmə  
**birmək** — 1. vermək; 2. köməkçi  
fel  
**bir ödü** — yalnız bir dəfə, yalnız  
bir körə  
**bir** — vergi növü  
**birək** — bir dəfə, bir yol  
**birəm** — birdən, tamamilə,  
büsbütün  
**birəmlədi** — tamamladı,  
bütünlədi  
**birəmlig** — birdəfəlik  
**birişmək** — bir-birini  
cəzalandırmaq  
**birtmək** — qırmaq, parçalamaq,  
yaralamaq  
**birtsiz** — vergisiz  
**birtürmək** — verdirmək  
**birük** — əgər, fəqət  
**birükin** — əgər, fəqət, şayəd  
**birükiyə** — əgər, fəqət, şayəd  
**bir yigirmi** — on bir  
**bir hata** — bir dəfə  
**bis** — beş  
**biş** — beş

**bişik** — 1. beşik; 2. parça;  
3. qəbilə, soy, nəsil  
**bişik** — 1. beşik; 2. qəbilə, soy,  
nəsil  
**bişik** — bərabər  
**bit** — 1. bit; 2. üz, bəniz, bət  
**bitgəci** — yazıçı, katib  
**bitgəci** — yazıçı, katib  
**bitgüci** — yazıçı, katib  
**bitig** — 1. yazı, kitab, vəsiqə,  
sənəd, vəsiyyətnamə;  
2. hərflər, əlifba  
**bitigəci** — yazıçı, katib  
**bitigüci** — yazıçı, katib  
**bitigci** — yazıçı, katib  
**bitig taş** — abidə, yazılı daş  
**bitilmək** — yazılmaq  
**bitimək** — yazmaq  
**bititmək** — yazdırmaq,  
yazdırmaq  
**biz** — biz ( əvəzlik)  
**bizin** — bizim  
**bu** — bu  
**bod** — 1. boy, xalq, camaat;  
2. boy, vücud  
**bodi** — aydınlanma  
**bodisatv** — bodisatv  
**bodistv** — bodistv  
**bodistv** — bodhisattva  
**bodmak** — asmaq, süzmək,  
yaxmaq  
**bolğu** — boylu  
**bodostv** — bodistv  
**bođu** — 1. göy, boya, xına; 2.  
heykəl  
**boduğlu** — boyalı, rəngli  
**bodulmak** — asılmaq, bağlanmaq  
**bodumak** — 1. asmaq, süzmək,  
yaxmaq; 2. boyamaq  
**bodun** — xalq, qəbilə  
**bodunlı** — xalqlı  
**bodunlu** — xalqlı  
**boğa** — buğa, öküz  
**boğağa** — bənd, qandal, buxov

**boğağulu** — qandal vurulmuş,  
qandalı, boğulmuş  
**boğağulukci** — cəllad, qatil  
**boğağuci** — cəllad, qandal vuran,  
buxov vuran  
**boğaz** — 1. boğaz; 2. hamilə  
**boğaz** — (*bolmaq* sözü ilə) hamilə  
olmaq  
**boğdam** — çürümə, iylenmə,  
iyləmə  
**boğmak** — boğmaq  
**boğuk** — boğuc, qapalı  
**boğuşmak** — boğuşmaq  
**boğuz** — 1. boğaz; 2. heyvanlar  
üçün ökilmiş laxıl  
**bok** — yaramaz, rəzil, alçaq, xəbis  
**bokağu** — buxov, bağ, bənd,  
zəncir vuran  
**bokak** — şiş, boğaz uru  
**böksut** — qayda, nizam, üsul  
**bokuz** — boğaz  
**bokuk** — 1. Bəgü xaqan; 2. şiş,  
boğaz uru  
**bokunmak** — çökmək, yerləşmək  
**bokşut** — qayda, üsul, nizam  
**bolğu** — olma  
**bolğulu** — olan  
**bolğuci** — olmaq istəyən ( adam)  
**Boldaz** — antroponim, şəxs adı  
**bolmak** — olmaq  
**bolulanmak** — qarışmaq,  
qarmaqarışıq olmaq  
**bolulmak** — əldə etmək, tapmaq  
**bolun** — 1. guşu, tərəf, cəhət;  
2. dərman; 3. miqdar ölçüsü  
**boş** — boş, azad, sərbəst  
**bor** — çaxır, şərab  
**borlu** — meynəlik, üzüm bağı  
**borluk** — meynəlik, üzüm bağı  
**borlukci** — üzümçü, bağban  
**borci** — 1. üzümçü, bağban; 2.  
üzüm vergisi toplayan məmur  
**bosanmak** — ködərlənmək,  
inütaəssir olmaq

- bosanturmak** — kədərlandırmək, üzümək, üzülmək
- bosğak** — pozulmuş, pozulma
- boskunmaq** — öyrətmək, oxumaq
- bosmak** — pozmaq, qırmaq, parçalamaq
- bosu** — fasilə
- bosuş** — qəm, kədər, qayğı
- bosuşluğ** — kədərli, qəmli, qayğılı
- boş** — boş, azad, sərbəst
- boşanmaq** — boşanmaq, azad olmaq, sərbəst olmaq
- boş birmək** — yardım etmək, fəda etmək
- boş bitig** — azadlıq kağızı ( yazısı)
- boşğunmaq** — öyrənmək, oxumaq
- boşğurmaq** — öyrətmək, dərs demək, oxutmaq, təlim vermək
- boşğut** — dərs, təlim, oxuma, öyrənmə
- boşğutluğ** — şagird, öyrənən
- boşğutmaq** — öyrətmək, oxutmaq
- boşğutsuz** — 1. təlimsiz; 2. oxumamış, öyrənməmiş
- boşğutçı** — müəllim, müəbbət, öyrədən, təlimatçı
- boşuğ** — bağışlama, əfv etmə, azad etmə
- boşuğ yarlık** — azadlıq fərmanı, azadlıq sənədi
- boşumaq** — bağışlamaq ( günahı ), qurtarmaq
- boşunmağ** — 1. boşanmaq, sərbəst olmaq, azad olmaq; 2. tövbə etmək
- boşunmaq** — 1. boşanmaq, sərbəst olmaq, azad olmaq; 2. tövbə etmək
- boşurkanmaq** — qayğılı olmaq, narahat olmaq
- boşurmak** — öyrətmək, dərs demək, oxutmaq, təlim vermək
- botulmaq** — balalamaq
- boy** — boya, rəng
- boyın** — boyun, vücut, önsə
- boyla** — rütbə adı
- boyun** — boyun, vücut, önsə
- boyunduruk** — boyunduruq
- boyuntruk** — boyunduruq
- boz** — 1. boz; 2. nifrət, kin
- bozoğu** — buzov
- bozğak** — pozulmuş, pozulma
- bozmaq** — pozmaq, qırmaq, parçalamaq
- böd** — vaxt
- bök** — zindan
- böksik** — qarın
- böksilmək** — parçalanmaq, yarılmaq
- böktə** — xəncər, qılınc
- böktəg** — yardım
- bökü** — həkim, bilici
- bögda** — xəncər, qılınc
- bögrə** — böyrək
- bögü** — həkim, bilici
- bögülənmək** — güvənmək, etimad etmək
- bögülük** — alimlik
- bögüş** — elm, hikmət, mərifət
- bölmək** — bölmək
- bölük** — bölük, hissə
- bölüg** — bölük, hissə
- böri** — qurd, canavar
- börisiz** — düşmənsiz, yağsız
- börtmək** — 1. toxunmaq, təmasda olmaq; 2. təmas, toxunma
- börtülmək** — toxunulmaq
- börtün** — məchul, naməlum
- börtürmək** — toxundurmaq
- böşük** — (*tünkür* sözü ilə) bərabər qohumluq
- böşük körtük** — sevimli, əziz, dost

**böz** — bez, pambıq parça  
**bözçi** — pambıqçı, toxucu  
**bra** — bra (mənası qaranlıqdır)  
**braman** — brəhmən  
**Brahsviti** — Yupiter planeti  
**brısti** — molok, firıştə  
**bu** — bu (əvəzlik)  
**budık** — budaq  
**budın** — bədən  
**budulmak** — asılmaq, taxılmaq  
**budun** — qəbilə, xalq  
**bugün** — bugün  
**bugünki** — bugünkü  
**buğan** — noxudkimilər sinfindən bir bitki  
**buğday** — buğda  
**buğu** — keyik  
**buk** — boğaz, xirtök, qırtlaq  
**buka** — buğa  
**bukağu** — buxov, zəncir, qandal, bağ  
**bukak** — buxaq  
**bukaç** — çölmək, qazan  
**bukuklanmak** — yuvarlaşmaq  
**bukun** — qəbilə, xalq  
**bulan** — şüşəbənd  
**bulak** — bulaq  
**bular** — bunlar  
**bulayık** — etnonim  
**bulğağ** — təlatüm; bulanıq; iğtişaş  
**bulğadaçı** — iğtişaşçı, üsyancı, üsyankar  
**bulğak** — təlatüm, bulanıq; iğtişaş  
**bulğamak** — bulamaq, qarışdırmaq, pozmaq  
**bulğandırmak** — bulandırmmaq  
**bulğanyuk** — bulanıq, qarışıq  
**bulğanmak** — bulanmaq, qarışdırılmaq, pozulmaq  
**bulğaşmak** — buluşmaq; toplu halda mövcud olmaq  
**bulğaşu** — gurultulu  
**bulğu** — tapıntı  
**bulğusuz** — tapıntısız

**bulıt** — bulud  
**bulıtçulayu** — buluda bənzər  
**bulkak** — ?  
**bulkay** — alçaq, aşağı, qısa  
**bulkamak** — bulamaq, qarışdırmaq, pozmaq  
**bulkanmak** — bulanmaq, qarışdırılmaq, pozulmaq  
**bulkumak** — yerinə yetirmək, icra etmək  
**bulmak** — tapmaq, əldə etmək  
**bultukbaz** — olmamaq  
**bultukmak** — əldə edilmək  
**buluturmaq** — tapdırmaq  
**bululamak** — qarışmaq  
**bululmak** — əldə edilmək  
**bulun** — əsir  
**bulunç** — 1. əldə etmək, qazanç; 2. təmənna  
**bulunçsız** — 1. qazancsız; 2. nadir, tapılmayan; 3. təmənnasız  
**bulunmak** — əldə etmək  
**bulun**, — 1. guşə, tərəf, cəhət, ətraf; 2. dərman; 3. miqdar ölçüsü  
**bulut** — bulud  
**bulhak** — təlatüm, iğtişaş; bulanıq  
**bun** — əsas, təməl, bünövrə  
**bun** — dərdd, kədər, qüسسə  
**buranç** — sıxıntı, sıxıntılı  
**burğu** — baraban  
**burkan** — 1. Budda; 2. burhan; 3. yaradan, tanrı, allah, xaliq; 4. şaman  
**burhan** — burhan (budda dinində ruhani)  
**burhan kutinliğ** — Budda sadiətine yetişmiş  
**burhan kutliğ** — Budda bəxtində olan  
**burkı** — qırış  
**burkırak** — 1. buruq; 2. büzük; 3. qəmgin

**burku** — şeypur; boru  
**burlak** — qoxumaq  
**burmaduk** — burulmamış  
**burnaç** — güyüm  
**bursan** — topa, guruh, camaat  
**bursin** — rahibələr dörnöyi  
**burson** — rahibələr dörnöyi  
**burun** — burun, (fildə) xortum  
**burunğı** — əvvəlki, öncəki  
**burunsuz** — burunsuz  
**buruntuk** — qəm  
**burunça** — əvvəlki kimi  
**busanmak** — məyus olmaq,  
ümitsiz olmaq, acımaq  
**busat** — oruc adıdır  
**busi** — sədəqə, qurbanlıq  
**busuş** — dörd, qəm, kədər, ölüm,  
qayğı  
**busuşluğ** — dördli, qəmli, kədərli,  
qayğılı  
**busuşsuz** — dərdsiz, kədərsiz,  
qəmsiz, qayğısız  
**buşdaçı** — pozan, dağıdan,  
məğlub edən  
**buşi** — sədəqə, qurbanlıq, nəzir  
**buşiçi** — dilənçi, sədəqə toplayan  
**buşılığ** — sədəqəyə möhtac,  
dilənçi  
**buşmak** — 1. qəzəblənmək,  
hiddətlənmək, həyəcanlanmaq;  
2. pozmaq  
**buşulmaq** — utanmaq  
**buşunğu** — yeknəsəq  
**buşunğuluğ** — cansızlıq, cansızlıq  
**buşurkanmaq** — qayğılı olmaq,  
narahat olmaq  
**but** — bud, ayaq  
**butamaq** — budamaq, kəsmək,  
vurmaq  
**butarlamaq** — parçalamaq,  
yırmaq, parça-parça etmək  
**butığ** — budaq  
**butık** — budaq  
**butı** — cin, pəri

**butluğ** — budı, ayaqlı  
**butukmak** — tapılmaq  
**butulmak** — asılmaq, taxılmaq  
**buu** — bu  
**busu** — dalğın, dağınq  
**buvanlığ** — buvanlı (?)  
**buyanlamak** — yaxşılıq etmək,  
xidmət etmək  
**buyanlığ** — xoşbəxt, bəxtli,  
savablı  
**buyansız** — bəxtsiz, savabsız  
**buyançı** — bəxtli olan, savab iş  
gören  
**buyruk** — əmir, komandan;  
buyuruq  
**buz** — pozma, yıxma, dağıtma,  
təxribat  
**buz** — buz  
**buzad** — oruc adıdır  
**buzluğu** — buzov  
**buzan** — savab, yaxşı iş, yaxşılıq  
**buzandurmaq** — quduzlaşdırmaq  
**buzandurtaçı** — quduzlaşdıran  
**buzdaçı** — pozan, qıran,  
parçalayan  
**buzluğ** — buzlu  
**buzmak** — pozmaq, qırmaq,  
parçalamaq  
**buzulmaq** — pozulmaq  
**büdmək** — roqs etmək, ritmik  
hərəkətlər etmək  
**büdkər** — yaxşı  
**büdkərlik** — yaxşılıq  
**büdkərmək** — tamamlamaq  
**büdmək** — 1. bitmək, sona  
yermək, qurtarmaq,  
tamamlamaq 2. inanmaq  
**büdü** — bütün  
**büdürmək** — yerinə yetirmək,  
tamamlamaq  
**büdü** — 1. bitkin, yetkin;  
2. inam; 3. hikmət  
**bügrü** — öyri  
**bügü** — hikmət



**bügülnmək** -- hikmətlənmək,  
hikmət qazanmaq  
**bügür** -- xalça  
**bügüş** -- hikmət, mərifət  
**bükən** -- qovun növü (yemiş)  
**bükmək** -- bükmək  
**bükülmək** -- bükülmək  
**bükün** -- bugün  
**bükünki** -- bugünkü  
**büküntə** -- bugün  
**bükürmək** -- su səpmək  
**bür** -- tumurcuq  
**büri** -- qurd, canavar  
**bürtmək** -- 1. hiss etmək,  
duymaq, toxunmaq; 2. hiss,  
duyğu 3. xəfifcə əsmək  
**bürtüglük** -- duyma, hiss etmə  
**bürtüşmək** -- biri birinə  
toxunmaq  
**bürü** -- qurd, canavar

**bürütmək** -- 1. hiss etmək,  
duymaq, toxunmaq; 2. hiss,  
duyğu, 3. xəfifcə əsmək  
**büşərmək** -- təkmilləşdirmək  
**büşük** -- qohumluq  
**bütürmək** -- bitirmək  
**bütgü** -- bayıra çıxmaq  
**bütmək** -- 1. bitirmək, sona  
yettmək, qurtarmaq,  
tamamlamaq; 2. inanmaq.  
**bütüd** -- bitmə, tamamlama  
**bütüdmək** -- bitirmək,  
tamamlamaq  
**bütün** -- bütün  
**bütünmək** -- bitöv etmək,  
tamamlamaq  
**bütürmək** -- bitirmək  
**bütürü** -- tamamıfə, hamısı,  
bütünlüklə  
**bütüt** -- bitmə, tamamlanma  
**büyü** -- cadugərlik, sehirbazlıq

## Ç

**çadar** -- kül  
**çadik** -- Sakyamununin doğum  
tarixi  
**çadiklig** -- Sakyamununin doğum  
tarixi  
**çadır** -- nəşətr  
**çadır** -- kül  
**çadır** -- kül  
**çağ** -- çağ, zaman  
**çağay** -- bitki adıdır  
**çağmaq** -- vurmaq, çaxmaq  
**çağrı** -- rütbədir  
**çağurmək** -- iftira atmaq, ləkə  
yaxmaq  
**çağşaput** -- nə isə hindcə  
terminidir  
**çaidan** -- məbəd, ibadətqah  
**çaidir** -- ulduz adıdır  
**çaitir** -- ulduz adıdır

**çayti** -- monastır  
**çak** -- 1. vaxt, zaman; 2. tam  
**çakı** -- gicikən  
**çakir** -- çarx, təkor  
**çakmak** -- çaxmaq, kəsmək,  
parçalanmaq, yarmaq  
**çakr** -- çakr (silah adıdır)  
**çakrvat** -- dünya  
**çakşaput** -- ay adıdır; Uluqbəy  
təqvimində 12-ci ay; allah  
qaydası  
**çaldır** -- dəniz  
**çalmək** -- vurmaq, öyilmək  
**çalsıkmək** -- vurulmuş olmaq  
**çalturmək** -- axtartmaq, aratmaq  
**çam** -- 1. dava, etiraz; 2. çanaq,  
çölmək  
**çambu** -- ağac adı

**çambudivip** — kainat  
**çamlağucu** — davagu, dava edən,  
 davakar, iddia edən  
**çamlamak** — dava etmək,  
 çəkişmək, etiraz etmək  
**çamsız** — davasız, etirazsız  
**çamxul** — peşman  
**çan** — 1. çən; 2. çanak, bardaq;  
 3. can  
**çanak** — çanaq, qab, ölçü  
**çantal** — collad  
**çan** — çan  
**çansı** — rütbə adıdır  
**çao** — sikkə növüdür  
**çarixuş** — üzüm şirəsi məngənəsi  
**çarım** — dava, iddia, etiraz  
**çarlamak** — çağırmaq  
**çaruk** — çarıq  
**çası** — ləkə yaxan, iftira atma  
**çasurmak** — ləkə yaxmaq, iftira  
 atmaq  
**çasut** — ləkə, iftira  
**çatik** — doğum hekayəsi  
**çatık** — yapışmaq  
**çav** — pul  
**çavikmak** — 1. güclənmək,  
 qüvvətlənmək; 2. məşhur,  
 şöhrətli, adlı-sanlı  
**çavış** — yol, vasitə, tədbir, hiylə  
**çavsız** — pulsız  
**çau** — həvalə  
**çəçək** — çiçək  
**çəçəklənmək** — çiçəklənmək  
**çəçəklik** — çiçəklik  
**çəkrək** — alt paltarı  
**çəkür** — çuxur  
**çərig** — qoşun, ordu, əskər  
**çəviş** — yol, vasitə, tədbir, hiylə  
**çəvişlig** — hiyləli  
**çxşaput** — əxlaqlı  
**çşapat** — əxlaq; orucluq ayı  
**çşapathğ** — əxlaqlı  
**çğ** — 1. bitki adı; 2. arşın

**çığay** — yoxsul, fağır  
**çəğsüz** — ölçüsüz  
**çida** — cida, süngü, mizraq  
**çıkramak** — qıcırdamaq  
**çıktratmak** — qıcırdatmaq  
**çrku** — dərman kimi işlədilən bir  
 daş, mumiya (?)  
**çımad** — hirs, hiddət, qəzəb,  
 qızışmaq  
**çımkumak** — (*biçmək* sözü ilə)  
 biçmək, kəsmək  
**çın** — gerçək, çin, doğru  
**çınaru** — həsrətlə  
**çınbarmak** — çin, doğru, gerçək  
**çın bitig** — gerçək sənəd və  
 bağlaşma  
**çından** — səndəl ağacı  
**çınğarmak** — araşdırmaq  
**çınğartmaq** — araşdırtmaq, tədqiq  
 etmək, müayinə etmək  
**çınıkmak** — həyata keçirmək  
**çınkar** — doğru, tam doğru  
**çınkaru** — diqqətli  
**çın-sav** — gerçək, həqiqət, doğru  
 söz  
**çınsu** — olduğu kimi  
**çın** — çin, doğru, gerçək, tam,  
 kəskin  
**çınarğu** — zil, cingilti, zəng  
**çınaru** — 1. tam, şübhəsiz;  
 2. arzulamaq, həsrət  
**çızdurmaq** — cızdırmaq  
**çızığ** — çizgi, cızıq, hərəkət tərzii  
**çızmaq** — cızmaq  
**çi** — çin; bitmək  
**çigidəm** — bitki adıdır  
**çigil** — etnonim, toponim  
**çigmə** — xəstəlik  
**çiik** — etnonim; çik qəbiləsi  
**Çiik Tutu** — məmurluq dərəcəsi,  
 ləğob  
**çik** — çik qəbiləsi  
**çikçi** — rütbə adıdır  
**çiltəg** — etibar, hörmət

**çiltəmək** — saymaq, hörmət etmək  
**çim** — qarışıq, qırış  
**çimbudip** — kainat  
**çiməli** — qarışqa  
**çimgən** — çəmən, çayır  
**çimsiz** — qırışsız  
**çin** — çin, gerçək, həqiqət  
**çintal** — cəllad  
**çintan** — səndəl ağacı  
**çintək** — həqiqətə çevirmək  
**çişt** — ulduz adıdır  
**çiu** — tutma, yaxalama  
**çü** — tutma, yaxalama  
**çivğa** — yapışqan sürtülmüş çubuq  
**çivğaçı** — (*toz* sözü ilə) torla  
 ovlayan, duzaq quran  
**çivşağun** — turş  
**çizmək** — cizmaq, çizmək  
**çkar** — çkar (silah adı)  
**çkrvrt ilig** — dünya hökmdarı  
**çtbudvir** — kainat  
**çobra** — yun  
**çoğ** — 1. qor, köz, od, atəş, ziya,  
 alov; 2. parlaqlıq  
**çoğı tirək** — rütbə  
**çoğ yalın** — parlaqlıq  
**çoğlanmaq** — parlamaq  
**çoğluğ** — nurlu, atəşli, ziyalı,  
 görkəmli  
**çoğmaq** — öldürmək, (heyvanı)  
 kəsmək  
**çokan kişi** — nişanlı (oğlan, adam)  
**çokmaq** — öldürmək, (heyvanı)  
 kəsmək  
**çokramak** — qaynamaq  
**çokratmaq** — qaynatmaq  
**çokurdamak** — qaynatmaq,  
 bişirmək  
**çolmaq** — zədələnmək, lill olmaq  
**çoluğ** — çolak, əlil  
**Çuluk** — antroponim, şəxs adı  
**çomak** — çomaq  
**çomınmaq** — cümünmaq (suya)

**çommak** — batmaq, cümmaq  
 (suya)  
**çumurmış** — maye götürmək üçün  
 çömçə  
**çonmak** — dözmək, qatlaşmaq,  
 tavlamaq  
**çon** — sol  
**çor** — rütbə adı  
**çöbig** — 1. çöp; 2. pis, pislik,  
 bulanıq  
**çökə** — diz çökmə  
**çökədə** — qulaq arxasındakı çıxıq  
 sümük  
**çökitmək** — diz çökmək, diz  
 çökürmək  
**çökləmək** — çökmək  
**çökmək** — çökmək  
**çöktə** — qulaq arxasındakı çıxıq  
 sümük  
**çöküg** — dizləri çökük  
**çökütmək** — diz çökürmək  
**çöksig** — çökək, zənəxdən  
**çökməli** — qarışqa  
**çöp** — şəkil  
**çerman** — dəri xəstəliyinin bir növü  
**çu** — 1. əkin yeri, tarla; 2. birtərəf  
 etmə, zərərsizləşdirmə  
**çuanmart** — comərd, mərd  
**çuba** — cübbə  
**çubakan** — innab  
**çubik** — çubuq  
**çubuyan** — dadlı şey, ləzzətli şey  
**çubuk** — çubuq  
**çuğ** — 1. bulanıq; 2. bağ, bağça;  
 3. dəmət, buket  
**çuğı** — gurultu  
**çulvu** — (*sav* sözü ilə) rəzalət, pis  
 şöhrət, küfr  
**çumburmak** — atılmaq,  
 saldırlmaq  
**çur** — rütbə, ən böyük hərbi ad  
 (*çor* olmalıdır)  
**çurnı** — barıt  
**çuuğ** — bulanıq

**çuv** — hissə, pay  
**Çüən-teiu** — Konfutsinin əsərinin  
("İlk və son bahar") adı  
**çügtə** — qulaq arxasındakı çıxıq  
sümük  
**çüməli** — qarışaq  
**çürni** — barıt

**çürşət** — xalq, qəbilə  
**çüşüm** — tut (ağacı)  
**çüşüm** — tut(ağacı)  
**çüşüm** — (*söğüt* sözü ilə) ağac  
növu  
**çüvit** — göy, mavi

## D

**dana** — ?  
**Daniş** — ulduz adıdır  
**darm** — əqidə  
**darni** — sehr  
**dartıraşti** — qəbr dünyasının  
mühafizi  
**daruğa** — məmur rütübəsi  
(müqayisə et: azərbaycanca  
darğa)  
**datu** — qəbilə adıdır  
**ddintar** — dindar  
**dəlik** — dəlik, deşik  
**dəptər** — dəftər  
**dıdım** — daş  
**dın** — din, məzhəb  
**dındar** — dindar  
**dıntar** — dindar  
**djan** — altı yaxud on igiddən biri  
**didim** — daş

**didm** — daş  
**diyan** — iştirak  
**din** — din  
**dindar** — dindar  
**divdar** — şama oxşayan ağac, sorv  
ağacı  
**divini** — Allah  
**doza** — bədənin iksiri  
**drzul** — yabaya bənzəyən üçdişli  
alət  
**drm** — din, əqidə  
**drma-utari** — bədisatvalardan  
birinin adı  
**duşkrçar** — iztirab  
**dutağun** — günablari bağışlanmış  
adam  
**dyan** — təfəkkür  
**dyanlığ** — fikirli

## E

**e** — nida  
**eb** — ev  
**ebin** — 1. taxıl, toxum; 2. adət  
**ebir** — dolanmaq (bir şeyin  
ətrafında)  
**eçbi** — qadın  
**eçə** — böyük qardaş, əmi  
**eçi** — böyük qardaş, əmi  
**eçü** — 1. sələf; 2. əcdad

**ed** — maddə, mülk, sərvət  
**edədmək** — 1. maddələşmək,  
böyümək; 2. varlanmaq  
**edərmək** — axtarmaq, təqib etmək,  
axtarmaq  
**ediz** — oğuz qəbilələrindən birinin  
adı  
**edigmək** — 1. kömək etmək;  
2. qiymətləndirmək

**ediş** — qabqacaq, çölmək  
**edgü** — yaxşı, üstün  
**edgüləmək** — yaşılıq etmək  
**edgüli** — yaxşı, üstün  
**edgülüg** — yaxşı, yaxşılıq, münasib, uyğun, üstünlük  
**edgülük** — yaxşı, yaxşılıq, münasib, uyğun, üstün  
**edgüti** — yaxşıca  
**edüz** — oğuz qəbilələrindən birinin adı  
**egdiş** — çölmək, qabqacaq.  
**egidmək** — tərbiyə etmək, böyütmək, yüksəltmək  
**eki** — iki (say)  
**ekin** — ikisinin  
**ekinti** — ikinci  
**ekün** — cüt, iki, ikisinin  
**ekşər** — heca  
**ekdilənmək** — tərbiyə etmək, böyütmək, yüksəltmək  
**el** — el  
**elig** — elli  
**elçi** — 1. elçi; 2. antroponim, şəxs adı  
**em** — çarə, əlac, vasitə  
**emdi** — indi  
**emsiz** — çarəsiz, əlacsız, vasitəsiz  
**enin** — çiyin, kürək, arxa, bel  
**enitgəli** — enməli, düşməli  
**enitmək** — enmək, endirmək, düşmək (aşağı)  
**enmək** — enmək, sallanmaq  
**erdə** — ertə  
**erdəçi** — olmalı, olacaq  
**erig** — 1. öyüd, nəsihət; 2. qüdrət, iradə  
**erigləmək** — öyüd vermək, nəsihət vermək  
**eriglig** — öyüdü, güclü  
**erigmə** — tapılan  
**erik** — 1. güclü, qüvvətli, iradə; 2. öyüd, nəsihət

**erikləmək** — öyüd vermək, nəsihət vermək  
**erikli** — mövcud olan  
**erilmək** — çevilmək, dini dəyişdirmək, dönmək  
**ergüzmək** — etdirmək  
**ergürmək** — etdirmək  
**ergüsmək** — etdirmək  
**erın** — dodaq  
**erınmək** — üşənmək, tənbelləşmək  
**erine** — şübhəsiz, mütləq  
**erış** — dönmə, çevrilmə, iş-güc, hal hərəkət  
**Erivadi** — ulduz adıdır  
**erkəç** — cavan təke  
**erkəçlənmək** — çətin keçilən yerlə getmək  
**erkək** — erkək  
**erki** — *er* naqis felindən əmələ gəlmişdir; təxminən-*dir, dir* şəkildəsinə bərabərdir.  
**erkin** — olan  
**erklig** — qüdrətli  
**ermək** — 1. *idi, imiş* naqis felinin kökü; 2. olmaq; 3. mövcud olmaq, var olmaq; 4. baş vermək; 5. aid olmaq  
**ertə** — ertə  
**ertəgü** — fəvqəladə, son dərəcə, qanunla  
**ertimlig** — fənilik, puçluq, keçicilik  
**ertgülgü** — keçici  
**ertmək** — ötmək, keçmək  
**ertürmək** — etdirmək, tamamlamaq, işləmək, ifa etmək, qəbul etmək  
**erttürmək** — tamamlamaq, kəçirtmək  
**erüş** — çevrilmə, dönmə  
**eş** — 1. dost; 2. qardaş, xanım, arvad; 3. şahzadə (qız)  
**eşək** — eşək

**eşəlik** — mühüm  
**eşəliksiz** — mühüm olmayan  
**eşi** — 1. dost; 2. qadın, xanım, arvad; 3. şahzadə (qız)  
**eşidmək** — eşitmək  
**eşidilmək** — eşidilmək  
**eşidüt** — eşitmə  
**eşitilmək** — eşidilmək  
**eşitmək** — eşitmək  
**eşitməklig** — eşitməli  
**eşittürmək** — eşidirmək  
**eşəkək** — eşəkək, ulaq, uzunqulaq  
**eşük** — örtü  
**etgü** — yaxşı, üstün  
**etig** — bəzək  
**etikmək** — meydana gətirmək, hazır etmək  
**etilmək** — edilmək  
**etin** — coşma, kükrəmə  
**etinəmək** — coşmaq kükrəmək  
**etinlig** — 1. kükrəyon, özündən çıxan, cinlənen; 2. bəzəkli  
**etinmək** — bəzənmək  
**etizmək** — cinlənmək  
**etləmək** — etmək, eləmək  
**etmək** — etmək, eləmək  
**etöz** — vücut, öz, adam, şəxs, gövdə cisim  
**etüz** — gövdə, vücut, fərd, şəxs  
**etüzlüg** — gövdəli, vücutlu, cisimli

**etük** — ayaqqabı, çəkmə, çust, şapşap  
**ev** — ev, qadın  
**evçi** — qadın  
**evin** — 1. adət; 2. taxıl, toxum; 3. sıx, gur  
**evinlig** — hamilə  
**evin** — yabançı, yad  
**evin, liun** — incil  
**evir** — dair, çevrə, mühit  
**evirdəçi** — 1. dövrə vuran; 2. çevirən, tərcümə edən, tərcüməçi  
**evirmək** — 1. dövrə vurmaq, çevirmək; 2. tərcümə etmək  
**evitmək** — titrəmək  
**evrig** — qaba, tors, sarsaq  
**evrik** — qaba, tors, sarsaq, abdal  
**evrilinesiz** — sarsılmaz, sabit, sağlam  
**evrilmək** — dinin dəyişmək, çevrilmək, dönmək  
**evrilməmək** — çevrilməmək, dönməmək  
**evriş** — dönmə, çevrilmə, hərəkət, iş-güc, məşğələ, hal  
**evrişmək** — məşğul olmaq  
**evürmək** — çevirmək, işləmək  
**ey** — ey(nida)  
**eyin** — beləcə, buna görə

## Ə

**ədirəm** — igid, güc, fəzilət, qabiliyyət  
**ədlig** — zəngin, dövlətli, sərvət sahibi  
**ədligsiz** — kasıb, dövlətsiz, qiymətsiz  
**ədrəm** — igid, güc, fəzilət, qabiliyyət  
**ədrəmlig** — güclü, qabiliyyətli, fəzilətli

**ədsiz** — lazımsız, lüzumsuz, istifadəsiz  
**əçkü** — keçgi  
**əgdilətmək** — tərbiyə etmək, böyütmək  
**əgdü** — ayrı bıçaq  
**əgərmək** — əyirmək, çevirmək  
**əgim** — hissə, parça  
**əgin** — otuz

**əgirgü** — öyirən, çevirən  
**əgirgülüg** — öyirilmiş nə isə  
**əgirmək** — öyirmək, çevirmək  
**əgirtmək** — öyirtmək,  
 çevirtməmək  
**əgmək** — əymək  
**əgri** — əyri  
**əgrik** — 1. burulğan; 2. dolambac  
**əgrilmək** — öyilmək  
**əgsük** — əksik  
**əgsüksüz** — əksigsiz  
**əgsümək** — əksilmək, azalmaq  
**əkə** — böyük bacı  
**əkir** — bitki kökü  
**əkirtmək** — bağirtmək  
**əkmək** — əkmək  
**əksidmək** — əksiltmək, azaltmaq  
**əksinmək** — qəsb etmək  
**əksük** — əksik  
**əksüklüg** — əksiklik  
**əksüksüz** — əksiksiz, nöqsansız  
**əksümək** — əksilmək, azalmaq  
**əksütmək** — azaltmaq, əksiltmək  
**əkşəbi** — ?  
**əkü** — buğum, oynaq, bənd  
**əlig** — əlli  
**əligçi ər** — məmur  
**əlitmək** — götürmək  
**əlgəmək** — sıxışdırmaq; elmək;  
 araya bir şey qoymaq  
**əlmək** — yaxınlaşmaq  
**əlp** — alp, igid, nəhəng, qüdrətli,  
 cəsur, qüvvətli, yenilməz  
**əm** — dərman  
**əmçi** — həkim, təbib  
**əmçin** — həkim, təbib  
**əmdi** — indi  
**əmək** — əmmək  
**əməri** — başqaları, bozıları  
**əmrəğürmək** — təskinlik vermək  
**əmig** — məmə, döş  
**əmitmək** — əymək, öyilmək  
**əmizmək** — əmizmək,  
 əmizdirmək

**əmgədmək** — əziyyət vermək  
**əmgək** — əziyyət, əzəb, zəhmət,  
 acı, iztirab  
**əmgəklük** — əziyyətli, əzablı,  
 zəhmətli, iztirablı  
**əmgəksiz** — rahat, zəhmətsiz,  
 əziyyətsiz, əzabsız  
**əmgəngümüg** — zərər  
**əmgənmək** — əziyyət çəkmək,  
 əzab çəkmək  
**əmgətmək** — əziyyət vermək,  
 əzab vermək  
**əmgətməksiz** — əziyyətsiz,  
 əziyyət vermədən  
**əmkək** — əmgög  
**əmləmək** — müalicə etmək  
**əmrək** — öziz, sevimli  
**əmrəklüg** — öziz olan  
**əmrü** — daimi, əbədi, davamlı  
**əmsimək** — əmmək  
**əmtərmək** — toplamaq, yığmaq  
**əmti** — indi  
**ənəkək** — hind, hindli, Hindistan  
**ənəkəkçə** — hindcə  
**ənəkəbüş** — göy  
**əngin** — otuz  
**əntəkək** — hind, hindli, Hindistan  
**ənüg** — heyvan balası  
**ənük** — heyvan balası  
**ənükləmək** — balalamaq  
**ən** — 1. ov; 2. ən (ədat)  
**ənək** — çənə  
**ən gilmək** — öyilmək  
**ən iz** — sahə ölçüsü vahididir  
**ən im** — hissə, parça  
**ən in** — otuz  
**ən irmək** — 1. öyirmək; 2. təqib  
 etmək, çevirmək  
**ən itmək** — öyirtmək  
**ən mək** — əymək  
**ən rək** — barmaq  
**ər** — 1. kişi, adam, igid, ər,  
 döyüşçü; 2. bəy, şahzadə; 3. ər  
 (arvadın əri)

**ər at** --- 1. igid adı; 2. insan dəstəsi, qələbəlik  
**ərbiş** — bitig — müqavilə sənədi  
**ərdəm** — qabiliyyət, fəzilət, igid, güc  
**ərdəmlik** — qabiliyyətli, fəzilətli, güclü  
**ərdəni** — cövhər, qiymətli əşya  
**ərdini** — cövhər, qiymətli əşya, cavahir, gövhər  
**ərdinilig** — dəyərlı, qiymətli, cavahirlə bəzədilmiş  
**ərdni** --- cövhər, cavahir, qiymətli əşya, gövhər  
**ərdnilig** --- dəyərlı, qiymətli, cavahirlə bəzədilmiş  
**ərən** — ər, igid, qəhrəman  
**ərgü** — 1. ev, qonaq, iqamətgah; 2. qüvvətli, güclü  
**ərgülük** — evli, iqamətgaha aid olan  
**ərk** — qüvvət, qüdrət, güc  
**ərki** --- 1. yaxşı, artıq; 2. bəlkə  
**ərkimcə** --- istəyimcə, arzumca  
**ərklig** — bəzəkli, qüdrətli, bahadır  
**ərkligin-ərkisizin** — istər-istəməz  
**ərksiz** — gücsüz, qüvvətsiz  
**ərksinmək** --- qüvvətlənmək, güclənmək  
**ərksintürmək** — hakimiyyət sürdürmək  
**ərli** — ərli, əri olan  
**ərməkürmək** --- tənbelləşmək, avaralanmaq  
**ərməgü** — tənbel, avara  
**ərməgürmək** — tənbelləşmək, avaralanmaq  
**ərinqək** — barmaq  
**ərpəlmək** --- biçilmiş, törpülənmiş, kəsilmiş  
**ərsimək** — iyrenmək  
**ərsinmək** --- iyrenmək  
**ərslan** — aslan  
**ərtigli** — ölümlü, keçici, fani

**ərtimlig** — ölümlü, keçici, fanilik  
**ərtinğü** — son dərəcə, fəvqələdə  
**ərtini** — cövhər, qiymətli əşya, cavahir, gövhər  
**ərtmək** — keçmək, işləmək, davam etdirmək  
**ərtukrak** — fəvqələdə  
**ərük** — ərık  
**ərüş** — saysız, hesabsız  
**ərzi** --- şahzadə adıdır  
**əsən** — 1. sağ; 2. sülh, əmin-amanlıq  
**əsəngü** --- sağlıq, səhhət, kamillik, sağlamlıq  
**əsəngü bitig** — sağlamlıq haqqında sənəd  
**əsəngülük** — sağlamlıq, sağlıq, salamatlıq, rahatlıq  
**əsin** — yel, rüzgar  
**əsirmək** — sərxoş olmaq  
**əsizgəmək** — əsirgəmək  
**əsizgənçsiz** — əsirgəmədən  
**əsic** --- qazan, çölmək  
**əski** — əski, köhnə  
**əskimək** --- köhnəlmək  
**əskirmək** --- köhnəltmək  
**əsri** — xəstəlik adıdır  
**əsri** --- iki rəngli  
**əsringü** --- 1. rəngli, ala, ala-bula; 2. qarışıq  
**əsruk** — sərxoş  
**əstəmək** — istəmək  
**əstup** --- sandıq  
**əşringü** — yaxşı qoxusu olan  
**ət** — ət  
**ətci** --- qəssab  
**ətlig** — ətli, kök, ətlik  
**ətlik** — sallaqxana, heyvan kəsilən yer  
**əyəgü** — yan, tərəf  
**əymənç** — qorxu, utancaqlıq  
**əymənmək** — utanmaq, qorxmaq  
**əzmək** — çökmək  
**əzük** — yalan, saxta



**özükləmək** — yalan danışmaq, aldatmaq, saxtalaşdırmaq, xəta etmək

**özüksüz** — yalansız, qüsurusuz, xətasız

## Ğ

**ğatığ** — qatı, sört, sağlam  
**ğılınç** — iş, əməl  
**ğılmək** — qılmaq  
**ğın** — dörd, kədər, qəm, sıxıntı  
**ğırğılmək** — ağarmaq (saç üçün)  
**ğırza** — ?  
**ğız** — qız  
**ğizzut** — möhnət, əziyyət  
**ğormuzta** — hormuzta  
**ğok** — kül  
**ğonağ** — qonaq  
**ğörginçsiz** — qorxunc olmayan

**ğormək** — qurmaq (yayt)  
**ğoşti** — müəllim, öyrədən  
**ğriçantri** — Hariçantra (antroponim, şəxs adı)  
**ğrostağ** — ?  
**ğuan** — günahı, suç, qəbahət  
**Ğulsabadi** — antroponim, şəxs adı  
**ğunçuy** — xanım  
**ğuru** — müəllim, öyrədən  
**ğuvraq** — camaat, məclis, qələbəlik

## F

**farinibran, frinibran** — nirvanın ən yüksək dərəcəsi  
**fərzənd** — övlad  
**fərzind** — övlad  
**fərişti** — mələk

**fişailig** — ağıllı  
**frinibran** — bax: farinibran  
**futsi** — müdrik, ustad, alim  
**futsi** — ustad

## X

**xadaş** — yoldaş, qohum  
**xalığ** — hava, atmosfer  
**xalın** — qalın  
**xalıtmək** — qaldırmaq  
**xaltı** — nə zaman (ki)  
**xan** — xan, hökmdar  
**xansız** — atasız  
**xanyu** — hansı, kim  
**xanturmək** — inandırmaq  
**xara huş** — qartal, qara quş  
**xarğa** — qarğa  
**xarı** — qoca, qarı

**xarımək** — qocalmaq, qarımək  
**xarın** — qarın  
**xasğanmək** — qazanmaq  
**xast** — ulduz adı  
**xat** — qat, təbəqə  
**xata** — dəfə, kərə  
**xatağlanmək** — çalışmaq  
**xatığ** — möhkəm  
**xatıgrak** — sağlam  
**xatalanmək** — birləşmək, qarışmaq  
**xatun** — xatun, xanım

**xavsadılmak** — birləşdirmək  
**xavsurmaq** — qovuşmaq  
**xayü** — hər kiminsə  
**xayusına** — hər birinə  
**xayuta** — hər hansı bir yerdə  
**xazğanç** — qazanc  
**xviştim** — 1. rütbə (manixeylərdə);  
 2. müəllim, tərbiyəçi  
**xıl** — qıl  
**xılınç** — iş, əməl, hərəkət  
**xılmək** — ctmək  
**xınmək** — sabit, sağlam, möhkəm  
**xıska** — qısa  
**xıvlıq** — bəxtli, xoşbəxt  
**xız** — 1. saçaq; 2. qız, 3. xəsis  
**xiv** — 1. bəxt, xoşbəxtlik, səadət;  
 2. ayaqqabı  
**xobuz** — qobuz, saz  
**xok** — toz, torpaq, pislik  
**xol** — qol, əl  
**xolmək** — istəmək, arzulamaq  
**xonuz** — böcək  
**xorkınç** — qorxunc  
**xoruq** — allah adı

**xoyun** — 1. qoyun; 2. on iki illik  
 siklli türk təqvimində il adı  
 3. köks, qoyun  
**xua** — çiçək adı  
**xualıq** — hua çiçəyi ilə bəzənmiş  
**xuastuanifi** — xuastuanifi  
**xuaşin** — dəyişən vücut  
**xudatmış** — rütbə  
**xul** — qul, kölə  
**xulqak** — qulaq  
**xunçuy** — 1. xanım, şahzadə;  
 2. ləqəbdir  
**xunyun** — 1. xanım, şahzadə;  
 2. ləqəbdir  
**xunmək** — oğramaq  
**xundaçı** — oğru  
**xurkak** — quru  
**xurmuzta** — Hormuzta, Hürmüz  
**xursadılmək** — çevirmək  
**xurtulmək** — qurtulmaq  
**xuş** — quş  
**xut** — bəxt, səadət  
**xutadmək** — xoşbəxt olmaq  
**xutğarmək** — qurtarmaq  
**xutrulmək** — qurtulmaq

## I

**ı** — kol, ağac, bitki, əkin, meşə  
**ıcanıq** — çəkinmə, diqqət yetirmə  
**ıcanmək** — çəkinmək, diqqət  
 yetirmək  
**ıçınqıçı** — itirən  
**ıçınmək** — dağılmaq, itmək, yox  
 olmaq  
**ıçınmək** — dağılmaq, itmək, yox  
 olmaq  
**ıçın** — fənər, məşəl  
**ıçınmək** — dağılmaq, itmək, yox  
 olmaq  
**ıçlayu** — (paltar) astar  
**ıda** — qərrib

**ıdalanıq** — əl çəkmək, son  
 vermək, buraxmaq, vaz keçmək  
**ıdduk** — müqəddəs, əziz,  
 mübarək, bəxtli, xoşbəxt,  
 göndərilmiş  
**ıdı** — fəvələdə, kəskin olaraq  
**ıdıq** — müqəddəs, əziz, mübarək,  
 xoşbəxt, göndərilmiş  
**ıdıq kut** — rütbə  
**ıdılmək** — göndərilmək  
**ıdım** — zərurət, ehtiyac, təhlükə  
**ıdımaq** — zənginləşmək  
**ıdıtmək** — idlətmək, qoxulatmaq  
**ıdımaq** — göndərmək, yaymaq,  
 nəşr etmək, qaçıрмаq

**ıdturunmak** — gizlətmək  
**ıduk** — müqəddəs, əziz, mübarək,  
 bəxtli, xoşbəxt, göndərilmiş  
**ı-ığaç** — ağac  
**ığac** — ağac  
**ığaççı** — dülgər, döşəmə tikən  
**ığaççı bəg** — məmur dərəcəsidir,  
 meşəbəyi (?)  
**ığlamak** — ağlamaq  
**ığlaşmaq** — ağlaşmaq  
**ığmaq** — durğunlaşmaq,  
 tıxanmaq, zəif sürətlə axmaq  
**ıkurmaq** — tıxanmaq  
**ılınçğa** — yapışıqlı  
**ımaq** — göndərmək  
**ımğa** — dağ keçisi  
**ımrak** — sevimli, öziz  
**ımağ** — ümid, sığmaq, sığıncaq  
**ımağsız** — ümitsiz, sığıncaqsız  
**ımak** — dost, inanılan adam  
**ımağ** — inam  
**ımal** — rütbə adı;  
**ımanmaq** — inanmaq  
**ımañ** — 1. vəzir, vəkil; 2. inam,  
 inanılan; 3. rütbə adı  
**ımañ** — 1. inam, inanılan;  
 2. rütbə adı; 3. layiq, ləyaqətli  
**ımañ buyruk** — inanılan daxili  
 məmur, ləyaqətli məmur  
**ımañçu** — rütbə  
**ımaru** — irəli, buraya, (bir şeydən)  
 başqa  
**ımaru barı** — irəli-geri, var-gəl  
**ımaça** — belə, beləcə  
**ımaçak** — qəmli, qayğılı, kədərli

**ımaçıklamak** — hiçqırmaq, inlə-  
 mək, hiçqıraraq ağlamaq, fəryad  
 etmək  
**ımaçıp** — beləcə  
**ımaçaru** — irəli, buraya, (bir  
 şeydən) başqa  
**ır** — 1. noğmə, şorqi, mahnı;  
 2. şimal  
**ırab** — tanrı, allah  
**ırak** — iraq, uzaq  
**ırğak** — çengel, tilov, qırmaq  
**ırğalmak** — sallanmaq, silkinmək  
**ırk** — işarə, fal, falçı  
**ırkalmak** — yığılanmaq  
**ırklamak** — 1. fal açdırmaq;  
 2. darta-darta bayıra çıxarmaq  
**ırlamak** — noğmə oxumaq, malını  
 oxumaq  
**ırsığ** — 1. xalta, yorğan; 2. mahiy-  
 yət; 3. hərarət, qızdırma  
**ırsırmak** — qapmaq  
**ırsıtmak** — isitmək  
**ış** — iş  
**ışbara** — yüksək rütbə adıdır  
**ışığ** — işıq, od  
**ışırka** — planet(?)  
**ıt** — it  
**ıtalamak** — dağıtmaq  
**ı tarığ** — ökin  
**ıtarmaq** — uzaqlaşdırmaq  
**ıtım** — zərurət, ehtiyac, təhlükə  
**ıtmak** — göndərmək, yaymaq,  
 nəşr etmək, qaçırmaq  
**ıya** — sahib, sahibkar  
**ıyın** — 1. yavaş-yavaş; 2. görə  
**ıyınç** — tozyiq, basqın, toqib,  
 qovmaq  
**ıymak** — basmaq, əzmək

## İ

**ıç** — iç (bir şeyin içi), daxil  
**ıçəgü** — iç, daxil

**ıçı** — böyük qardaş  
**ıçiglik** — içki

**içikmək** — girmək, daxil olmaq, tabe olmaq, itaət etmək  
**içim** — duru yemək  
**içgək** — şeytan, vampir, qəzəbli ruh  
**içgəri** — 1. içəri; 2. sarayın daxili  
**içgərmək** — nüfuz  
**içgərməklig** — nüfuzulu  
**içgərülüg** — saraya, xaqana məxsus  
**içgirmək** — bir şeyin içinə girmək  
**içgi** — içki  
**içkək** — şeytan, vampir, kinli ruh  
**içkü** — içki  
**içkirmək** — girmək, daxil olmaq, tabe olmaq, itaət etmək  
**içkörü** — içəri, daxilə  
**içlig** — gəbə  
**içmək** — içmək  
**içrə** — içrə, içəridə, içində  
**içrəki** — 1. saray adamları; 2. rütbə  
**içtin** — iç, içdən  
**içtirti** — içəri doğru  
**içürmək** — içirmək  
**idər** — yohər  
**idərmək** — aramaq, axtarmaq, təqib etmək  
**idi** — 1. sahib, sahibkar; 2. büsbütün, tam, hər hansı  
**idig** — sahibli  
**idiglik** — sahiblik  
**idikut** — türk qəbilələrindən basmillərin başçılarından rütbəsidir  
**idilmək** — bəzənmək, bəzədilmək  
**idimək** — toplamaq, yığmaq  
**idiş** — qabqacaq, qazan, çölmək  
**idiş ayak** — mətbəx qabqacağı (güman ki, burada *ayaq* sözü "qədoh" mənasını ifadə edir).  
**idiz** — uca, yüksək

**idmək** — qeyb olmaq, yetmək, sona çatmaq  
**iz** — iz  
**izdəmək** — istəmək (*izləmək* mənasını ifadə edə bilməzmi?)  
**izdətmək** — araşdırmaq, istəmək (*izlətmək* ola bilməzmi?)  
**io** — sahib, sahibkar  
**ig** — xəstəlik  
**igə** — 1. sahib, sahibkar, bəy; 2. pəri, ruh  
**ig ağrıg** — xəstəlik  
**igdəyü** — hiylə, al, aldanış  
**igdəmək** — hiylə, dolama  
**igdilə** — dərman, dəyişdirilən oşya  
**igdiləmək** — yaxşı bəslənmək  
**igdüləmək** — bəslənmək; iztirab vermək; uzatmaq  
**igid** — 1. igid, cəsur, qəhrəman; 2. yalançı, hiyləgər, yanlış; 3. yüksəltmə, şişirtmə  
**igidmək** — 1. bəsləmək, yetişdirmək, baxmaq; 2. yüksəltmək, şişirtmək; 3. aldatmaq  
**igidinom** — uydurma qanun  
**igil** — 1. nişanlı, adaxlı; 2. bayağı  
**igit** — 1. igid, cəsur; 2. yalan, hiylə; 3. şişirtmə  
**igitilmək** — bəsləmək, baxılmaq  
**igləmək** — xəstələnmək, xəstə olmaq  
**iglig** — xəstə  
**iglig yatğu ev** — xəstəxana  
**igsiz** — sağlam (hərfor: *xəstəsiz*)  
**igtüləmək** — bəsləmək; iztirab vermək; uzatmaq  
**ik** — kənar  
**ikapintrak** — toponim; hərfi tərcüməsi: "tanrı diyarı"  
**ikəgü** — iki-iki, ikişər  
**iki** — iki (say)

**igid** — 1. igid, cösür, qəhrəman;  
2. yalançı, hiyləgər, yanlış;  
3. yüksəltmə, şişirtmə

**ikikü** — iki-iki, ikişər

**ikigü** — iki-iki, ikişər

**ikil** — nişanlı, adaxlı

**ikilə** — iki dəfə, yenidən, təkrar

**ikiləyi** — ikiləşdirərək, yenidən, təkrar, ikinci (dəfə)

**ikin** — ikisinin; yenidən, təkrar

**ikin ara** — ikisinin arasında

**ikindi** — ikinci

**ikinti** — ikinci

**ikintisiz** — ikincisiz, bənzəri olmayan, təkrar olunmayan

**ikirər** — iki-iki, ikişər

**ikit** — 1. igid, cösür, qəhrəman;  
2. yalançı, hiyləgər, yanlış;  
3. yüksəltmə, şişirtmə

**ikiçü** — şübhə, tərəddüd, çətinlik, narahatlıq

**ikşu** — şəkər qamışı

**il** — el, dövlət və xalq, ölkə və xalq, vətən, dövlət

**il** — şahzadələrin adının qabağında qoyulan ləqəb

**ildinmək** — yayılmaq

**ildişmək** — müharibə etmək, vuruşmaq, döyüşmək

**il ebi** — hökumət qonağı

**ilənmək** — 1. şahlıq etmək; 2. sadıq olmaq; 3. ehtisam, səltənət, görmək

**ilgək** — ilgək

**ilgəmək** — hücum etmək

**ilgərü** — irəli, şərq, irəliyə doğru, irəliyə, şərqə

**ilgü** — irəli

**ilgünmək** — təsir etmək

**ilgürmək** — sağaltmaq

**ilik** — 1. şah, hökmdar; 2. el (təsirlik halda); 3. asılmış ilişik;  
4. ilk, birinci; 5. bütöv, tam

**iliksiz** — əlsiz

**ilktürmək** — asdırmaq, ilişdirmək, taxdırmaq

**ilig** — 1. şah, hökmdar; 2. el (təsirlik halda); 3. asılmış, ilişmiş

**ilig bəg** — şah, şahzadə

**ilig kan** — şah, şahzadə

**ilimək** — yapışmaq, asılmaq, ilişmək, taxılmaq

**ilinçü** — əyləncə

**ilitmək** — götürmək; rəhbərlik etmək; sövq etmək

**iliş** — ilişmə, taxma, yapışma

**ilk** — ilk, birinci, başlanğıc

**ilkövüslənmək** — ilkövüslənmək (?)

**ilki** — ilk, birinci, başlanğıc

**ilkin** — ilk, birinci, başlanğıc

**ilkisiz** — ilki olmayan, başlanğıcsız, əsassız

**ilmək** — basmaq, üzorinə atılmaq

**il tatğu** — rütbə adıdır

**iltingüçi** — sövq edən (adam)

**iltinmək** — sövq edilmək

**iltişmək** — münacişəyə girmək, müharibə etmək

**iltmək** — sövq etmək, rəhbərlik etmək

**ilttəçi** — sövq edən

**il tutmuş** — ləqəbdir

**iltü** — oraya

**il türgüg** — rütbə adıdır

**iltürmək** — göndərmək, götürmək

**im** — om, dərman

**imək** — arxasınca getmək; ardınca düşmək

**imərigmə** — çevrilmiş olmaq

**imərmək** — çevirmək, çəkmək

**imirt sögüt** — ağac növüdür

**imiti** — dərman bitkisinin adı

**imrənmək** — arzulamaq, arzu etmək

**inç** — sülh, sakit, sakitlik, rahat, sükut, sükunət, hüzür

**inç kölmək** — sakit gəlmək,  
səssiz gəlmək, gizli gəlmək,  
yavaş gəlmək  
**inç kılmaq** — sakinləşdirmək  
**inç turmaq** — dinc durmaq, sakit  
durmaq, rahat olmaq  
**inçə** — belə, beləcə, buna görə, bu  
surətlə  
**inçək** — beləcə  
**inçip** — beləcə  
**inçkə** — inçə, zərif  
**inçkü** — hüzur, barışıq, sükunət  
**inçkülüg** — 1. sükunətli, hüzurlü;  
2. təskinlik  
**inçgə** — inçə, zərif  
**inçgü** — hüzur, barışıq  
**inçgülüg** — sükunət  
**inçip** — lakin, əmma, ancaq,  
fəqət, sonra  
**inçsiz** — narahat, hüzursuz  
**inçsirətmək** — boğaza yığmaq,  
narahat etmək,  
həyəcanlandırmaq; səy  
göstərmək  
**inçü** — 1. dövlət torpaqları;  
2. kölə.  
**indin** — sərhəd, hüdud  
**inək** — xaya, daşşaq  
**inərü** — irəli, (bir şeydən)  
etibarən  
**ingək** — inək  
**ingü** — 1. enmə, düşmə;  
2. ayrılma; 3. eniş  
**ini** — kiçik qardaş  
**inkək** — inək  
**inməgü** — 1. enməmə, düşməmə;  
2. ayrılmama; 3. yoxuş  
**inmək** — enmək, düşmək  
**inşi** — şahzadə (qadın)  
**intin** — qətiyyətlən  
**intradanu** — İndrasın yayı  
**intürmək** — endirmək, düşürmək,  
salmaq, əzmək, yıxmaq  
(taxtdan), basdırmaq

**inyana** — bilik  
**ir** — 1. daş; 2. cənub; 3. on  
qəbilədən ikincisi  
**İrvadi** — ulduz adıdır  
**irbiç** — porsuq  
**irbiz** — bars, pələng  
**irig** — iri  
**irin** — 1. kənar; 2. dodaq  
**irinç** — fəlakət, səfillik  
**irinç yarlıq** — səfillik, səfil həyat  
sürən  
**irinçkəmək** — acınmaq (hala),  
mərhəmət etmək  
**irinçkənçüci** — şəfqətli,  
məhrəban, mərhəmətli, acıyan  
(hala)  
**irincləmək** — bədbəxt olmaq  
**irinçü** — günah, qüsurlu, xəta,  
qəbahət, qəzəb, çirkin, yanlış,  
çirkab  
**irinçülük** — günahkar, suçlu  
**irinç** — irin, yara  
**iriniz** — fəlakət, səfillik  
**irinmək** — 1. bədbəxt olmaq;  
2. irinləmək; 3. qızmaq,  
qəzəblənmək  
**irintürmək** — bədbəxt edilmək,  
fəlakətə sürükləmək  
**irintmək** — xarablaşmaq,  
kəllənmək  
**irinük** — tənbellik  
**İriz** — antroponim, şəxs adı  
**irintüksiz** — tənbel olmama, zirək  
**irişmək** — irişmək  
**iritmək** — iyronmək  
**İrivadi** — ulduz adıdır  
**iriz** — igid, cəsur  
**iriz** — antroponim, şəxs adı  
**iritmiş** — iyronmək  
**irgürmək** — 1. davranmaq;  
2. müqavimət göstərmək  
**irk** — qoyun  
**irkək** — erkək

**irkəklənmək** — kişilənmək, erkəkləşmək  
**irkən** — rütbədir; şöxs adı kimi də işlənir  
**irkik** — erkək  
**irkləmək** — çıxmaq (bir şeyin üstünə)  
**irklətmək** — əldə etmək, zorlamaq, nail olmaq  
**irləmək** — nəgmo oxumaq, mahnı oxumaq  
**irmək** — 1. erimək; 2. naqış *irmək* feli; 3. qarşı gəlmək, müqavimət göstərmək, dirənmək; 4. nəfsinə məğlub olmaq  
**irpək** — biçgi  
**irpəkləmək** — biçmək, kəsmək, doğramaq  
**irpəkləşmək** — kəşişmək  
**irpiç** — vaşaq  
**irpiz** — pişikkimilər fəsiləsində "şağ" adlanan heyvan  
**İrpiz kudruğu** — ulduz adıdır  
**irsi** — pəri, şahə  
**irt** — vergi  
**irt-birt** — dini vergi (xums-zəkət kimi)  
**ir tan** — hərf adıdır  
**irtə** — ertə, erkən, səhər erkən  
**irtəkən** — ertə, erkən, ertodən  
**irtəki** — ertəki, ertodən  
**irtəkün** — səhər, səhər, ertə  
**irtmək** — davam etmək  
**ir-tzi** — hərf adıdır  
**irtsiz** — vergisiz  
**ir-ur-uk** — hərf adıdır  
**irü** — işarə, əlamət, nişan  
**irüncülüg** — qüsurlu, xətalı, qəbahətli, qəzəbli  
**irülüg** — uyğun, münasib, müvafiq  
**irüncü** — günah, qüsür, qəzəb, xəta, qəbahət, yalnız

**irvanq** — hərf adıdır  
**is** — dost  
**isak** — hərf adıdır  
**isi** — 1. qadın, xanım, xatun, arvad; 2. şahzadə (qız)  
**isidmək** — isitmək  
**isiz** — qəzəb, qaba, fəna  
**isig** — 1. isti, qızdırma, hərarət; 2. mülayim, xoş  
**isig isiglig** — qızdırma (xəstəlik)  
**isiglig** — isti, qızdırmalı, hərarətli  
**isig-öz** — bədən, vücud  
**isilmək** — əksilmək, azalmaq  
**isimək** — isitmək  
**isinmək** — 1. isinmək, titrəmək, qızdırmaq; 2. qiymət qoymaq, hörmət etmək  
**isirgəmək** — acmaq(hala), mərhəmətə gəlmək  
**isirgənmək** — mərhəmət etmək, əsirgəmək  
**isirkəgü** — mərhəmət, xəsislik  
**isirkənmək** — mərhəmət etmək, əsirgəmək  
**isitmək** — isitmək  
**isiç** — qazan  
**iskənmək** — didmək  
**isləmək** — 1. aramaq, axtarmaq; 2. iyləmək, qoxulamaq  
**isman** — dərman adı  
**ismək** — razı olmaq  
**issiz** — dərman bitkisinin adı  
**istəm** — arzu, dilək, istək  
**istəmək** — istəmək, arzu etmək, aramaq, axtarmaq  
**istətmək** — istətmək  
**isürmək** — sərxoş olmaq  
**iş** — 1. dost; 2. iş  
**iş küç** — iş-güc, əmək  
**işgiti** — "Diba" adlı ipək qumaş  
**işgirti** — ipək, qumaş  
**işgirti** — "Diba" adlı ipək qumaş  
**işi** — 1. qadın, xanım, xatun, dost, arvad; 2. şahzadə (qız)

**işidigdämək** — eşitmək istömök  
**işidmək** — eşitmək  
**işidilmək** — eşidilmək  
**işig** — qadın ləqəbi  
**işik** — eşik  
**işin** — saç hörgüsü, hörük  
**İşirə** — antroponim, şəxs adı  
**işitilmək** — eşidilmək  
**işitmək** — eşitmək  
**İşkərə** — antroponim, şəxs adı  
**işlədmək** — işlətmək  
**işləmək** — işləmək, çalışmaq  
**işləməsik** — işlənməsi qadağan olunan iş  
**işlətmək** — işlətmək  
**işmək** — içmək  
**işilmək** — eşidilmək  
**işilmək** — eşidilmək  
**iştrüşmək** — hekayə söyləmək  
**iş tüş** — yoldaş  
**iştürmək** — anlatmaq, bildirmək, hekayə etmək  
**işuyazd** — İsa peyğəmbər  
**it** — it, köpək  
**itburnu** — itburnu (çiçək)  
**itdürmək** — etdirmək  
**itərçi** — qolunda şahin aparən ovçu  
**itərmək** — təqib etmək, arxasınca getmək  
**iti** — iti, kəskin

**itig** — 1. itik; 2. bəzək;  
 3. təşkilat, təsisat; qurum;  
 4. musiqi aləti  
**itigliğ** — 1. hərəkətli,  
 2. bəzədilmiş  
**itigsiz** — 1. hərəkətsiz, işsiz;  
 2. bəzəksiz  
**itilmək** — bəzədilmək, düzəldilmək  
**itimək** — yığmaq, toplamaq  
**itinnək** — bəzənmək, hazırlanmaq  
**itinq** — musiqi çalmaq  
**itinnək** — qeyb olmaq, itmək  
**itmək** — 1. etmək, bəzəmək, hazırlamaq; 2. itmək  
**it üzümü** — it üzümü  
**itüg** — dilək  
**it yılı** — on iki il siklli türk təqvimində on birinci il  
**ivin** — yavaş-yavaş, sırası ilə  
**ivinki** — sıradakı  
**ivmək** — basmaq, əzmək, sıxışdırmaq, tozyiq göstərmək  
**iyə** — sahib, yiyə  
**iyi** — dövlət, sərvət, mülk, əmlak, mal-dövlət, mal-mülk  
**iyin** — görə, dolayısı ilə  
**iymək** — basmaq, əzmək  
**iyinnək** — basılmaq, əzilmək, tozyiq göstərmək, sıxışdırmaq  
**iyinq** — təqib, qovmaq

## K<sup>1</sup>

**keçərgə** — keçid, çayın dayaz yeri  
**ked** — 1. son, nəhayət; 2. çox;  
 3. sağlam, qüvvətli, zorlu;  
 4. şöhrət; 5. alim  
**kedgirmək** — saxə qalxmaq  
**kedgü** — geyim, üst geyim, paltar

**kedgürmək** — geymək, geyindirmək  
**kedilmək** — geyilmək, geyindirilmək  
**kedimək** — yetişmək, yetkinləşmək

<sup>1</sup> Dil ortası sortdamaq samitidir, yalnız incə saitlərlə işlənir



**kedimlig** — geyimli, zirehli  
**kedin** — 1. arxadan, qorb, sonra;  
 2. kətan  
**kedki** — sonrakı  
**kedkizmək** — səndələmək  
**kedmək** — geymək  
**kedürmək** — geydirmək,  
 geyinmək, geymək,  
 geyindirmək  
**keg** — kin, nifrət, düşmənlik  
**kegd** — kağız  
**kegdə** — kağız  
**kegəd** — kağız  
**keginə** — cavab  
**keimək** — geymək  
**kek** — kin, nifrət, düşmənlik  
**keklig** — mənfur  
**kekük** — ququ quşu  
**kenzə** — nimdəş  
**kefilmək** — geyilmək,  
 geyindirilmək.  
**ketmək** — getmək, davam etmək  
**kevmək** — kövşmək  
**keyiz** — 1. dilənçi kasası; 2. xalça  
**keyik** — 1. keyik; 2. vəhşi heyvan  
**keyikçi** — 1. ovçu; 2. (xüsusilə)  
 keyik ovçusu  
**keymək** — geymək  
**kəçi** — ?  
**kək** — nifrət, kin, düşmənlik  
**kəkəlik** — kəklik  
**kəkən** — xəstəlik adıdır; voba,  
 epidemiyə  
**kəkətrün** — diş ağrısı, səs və döş  
 (sinə) tutulmasına qarşı işlədilən  
 dərman  
**kəkfig** — mənfur  
**kəknəmək** — qorxutmaq,  
 xəstələnmək, təhdid etmək,  
 təkdir etmək  
**kəkük** — ququ quşu  
**kəkrə** — dərman bitkisi; güman  
 ki, kəklik otu, kokotu

**kəkrəmək** — nifrət etmək,  
 düşmənlik etmək; diksinmək  
**kəkşürmək** — hiddətləndirmək,  
 qəzəbləndirmək, nifrət  
**oyatmaq**  
**kələn** — kəkədan  
**kələm** — qələm  
**kəlig** — xəyal, gəliş  
**kəlin** — gəlin  
**kəlinləmək** — evlənmək, gəlin  
 götürmək  
**kəlirmək** — götürmək, götürmək  
**kəliş** — gəliş  
**kəkim** — xəndək (?)  
**kəlmək** — gəlmək  
**kəltürmək** — götürmək  
**kəlmək** — götürmək, doğmaq,  
 dünyaya götürmək  
**kəm** — 1. ağrı, zəhmət, xəstəlik,  
 iztirab; 2. nöqsan, əksik  
**kəmi** — gəmi, qayıq  
**kəmiçi** — gəmiçi  
**kəmişmək** — atmaq, fırlatmaq,  
 düşürmək, buraxmaq  
**kəmişləmək** — atılmaq  
**kəmişmək** — atmaq, fırlatmaq,  
 düşürmək, buraxmaq  
**kəmlig** — azarlı, xəstə (sifət kimi)  
**kəmsiz** — sağlam, gümrəh; azarsız  
**kən** — sonra, açıqca  
**kənç** — 1. gənə, cavan; 2. sevgili;  
 3. uşaq  
**kənçkiyə** — sevgili  
**kənç oğlan** — gənə, gənə oğlan  
**Kənç Tenqrim** — bir şahzadənin  
 ləqəbidir  
**kəndir** — kəndir, kətan  
**kəndi** — öz  
**kənənmək** — özünü yaxşı hiss  
 etmək, razı qalmaq, məmnun  
 olmaq  
**kənkəşmək** — müzakirə etmək,  
 müşavirə etmək, danışmaq  
 aparmaq

**kənt** — şəhər  
**kənti** — öz  
**kəntik** — sinc  
**kəntir** — kəndir, kətan  
**kəntü** — öz  
**kəntün** — özü-özünə  
**kən** — 1. gen, geniş; 2. uzaq  
**kənçi** — sonbeşik, son övlad  
**kənş** — müzakirə, müşavirə, danışıq, gənəşmə  
**kənşmək** — müzakirə etmək, müşavirə etmək  
**kənş** — danışıq, müşavirə  
**kənşlik** — genişlik  
**kənşmək** — məsləhətləşmək  
**kəmək** — görə, lazım, ehtiyac, zəhmət  
**kəməkü** — çadır  
**kəmək** — görə, lazım, ehtiyac, zəhmət  
**kəmək** — görə, lazım, ehtiyac, zəhmət  
**kəməkləmək** — lazım olan, ehtiyac olmaq, hiss etmək  
**kəməklik** — görəli, lazımlı  
**kəməsiz** — lüzumsuz, görəksiz  
**kəməmək** — əksik olmaq, əksilmək  
**kəməmək** — sərhəd qoymaq, hüdud qoymaq  
**kəmə** — qabar; döyənək  
**kərik** — zəncir  
**kərimək** — görəlmək; şimşək  
**kəriməsiz** — dostsuz; üstün  
**kərim** — çəkilmə, vuruşma, müharibə; nizo  
**kərimək** — görmək, genişləndirmək  
**kərim** — kərim  
**kərim** — dünyəvi, süni  
**kərimkə** — inamlı  
**kərim** — 1. doğru, görə, səhih; 2. inamlı, mömin  
**kərim** — geri

**kərim** — təyin edilən  
**kərimək** — görəlmək  
**kərimək** — görəlmək, uyuşmaq  
**kərim** — dərman adı  
**kərimləmək** — kiçik parçalara bölmək  
**kərim** — qırma, yemək  
**kərimək** — 1. görə; qırmaq; 2. təyin etmək, qoymaq  
**kərimlik** — görəmiş, görəməli  
**kərim** — çox, artıq, güclü, qüvvətli  
**kərim** — sürüklənərək, qovalanaraq  
**kərimmək** — qovmaq, qovalanmaq, atmaq  
**kərimmək** — götürmək  
**kərimgənçik** — üsyan, qarışıqlıq  
**kərim** — 1. sonra, başqa; 2. səfil, bədbəxt  
**kərim** — 1. yavaş-yavaş, sıra ilə; 2. görəmək  
**kərim** — dərman adı  
**kərim** — 1. düzgün, məntəzəm, sıra; 2. qızdırma  
**kərim** tizim — sülalə, xənədan  
**kərimlik** — növbəli, növbəsi çatan  
**kərim** — düzgün, düzgünə  
**kərimək** — görəmək, dolaşmaq  
**kərim** — arxa  
**kərim** — bir az  
**kərimmək** — yırtılmaq, partlamaq  
**kərim** — gec  
**kərim** — dərhal təkrar  
**kərimək** — keçmək  
**kərim** — son, nəhayət  
**kərimmək** — 1. göndərmək, uzaqlaşdırmaq; 2. təhqir etmək  
**kərim** — 1. sonra, görə; 2. kətan  
**kərim** — görə  
**kərimmək** — ayılmaq  
**kərimək** — görmək  
**kərim** — keçə  
**kərim** — cavab

**kigürmək** — ifa etmək, götürmək, soxmaq  
**kigürsük** törü — bağışlama kağıdı, qanunu  
**kikət** — comi, yekun  
**kikinç** — cavab, nəticə, izahat  
**kikir** — ləkə  
**kikirsiz** — ləkəsiz  
**kikşürmək** — hiddətlənmək, qəzəblənmək  
**kigon** — xəstəlik, vəba  
**kilon** — 1. kərkədən; 2. əfsanəvi təkbuyuzlu heyvan  
**kilibi** — şeytan adı  
**kim** — 1. ki (bağlayıcı); 2. kim; 3. kimsə; 4. əgər, şayəd  
**kimbağ** — təbəqə halında qızıl  
**kimi** — gəmi  
**kim-mə** — kim olursa-olsun  
**kin** — 1. son, sonra; 2. müşk qoxusu, yaxşı iy; 3. ipək qumaş; 4. **istiqbəl**, gələcək  
**kin arıqlıq** — çoxalma orqanı  
**kinçuman** — on iki siklli nücum elmi silsiləsi  
**kindik** — göbək  
**kinintə** — istiqbalda, gələcəkdə  
**kinki** — sonrakı, sonrakı  
**kinləmək** — uritmək, aşındırmaq  
**kinlənmək** — dönmək, çevrilmək  
**kinsük** — kinsük(?)  
**kintrik** — sis, duman, bulud  
**kinimək** — qaşovla təmizlənmək  
**kin**, — 1. eyni, bənzər, tam;  
 2. en, genişlik  
**kin,əşmək** — müşavirə etmək, danışmaq aparmaq  
**kin,əşinmək** — müşavirə etmək, danışmaq aparmaq  
**kin,rənmək** — mırıldanmaq  
**kin,türmək** — genişləndirmək  
**kin,ürü** — 1. eyni, bənzər, tam; 2. en, geniş; 3. təfərrüat, təfsilat  
**kip** — şəkil

**kir** — kir, pislik  
**kirik** — giriş, girmə  
**kiriksəmək** — girmək istəmək  
**kirit** — tac  
**kiriş** — giriş (ox üçün)  
**kirkəlmək** — girmək  
**kirlənmək** — kirlənmək  
**kirləşmək** — kirləşmək  
**kirlig** — kirlə  
**kirmək** — girmək  
**kirpi** — kirpi  
**kirpik** — kirpik  
**kirsiz** — təmiz, kirsiz, çirksiz, arı, ləkəsiz  
**kirtgünç** — iman, inanılan, inanmalı, etiqad  
**kirtgünçlük** — inanılan  
**kirtgünçsiz** — inamsız, etiqadsız  
**kirtgünmək** — inanmaq, etiqad etmək  
**kirtgürmək** — inanmaq  
**kirt-kirt** — xəfif  
**kirtkünmək** — inanmaq, etimad etmək  
**kirtkürmək** — inanmaq  
**kirtü** — 1. doğru, səhih, gerçək;  
 2. mömin, imanlı, etiqadlı  
**kirtülüg** — mömin, dindar, inanmış  
**kirü** — geri, cənub  
**kisari** — aslan  
**kisi** — adam, kişi, canlı  
**kisik** — gəzinti  
**kisləgüg** — gizlənmə, gizlədilmə, saxlanan  
**kisrə** — sonra  
**kisrəki** — sonrakı  
**kişmək** — bağlamaq, bənd etmək  
**kişən** — bağ(ip)  
**kişi** — 1. kişi, adam, insan, məxluq, yaranmış; 2. sevgili qadın; 3. çul, kölə; 4. şahzadə  
**kişilənmək** — evlənmək

**kişisiz** — adamsız, adam olmayan  
(yer), insan yaşamayan yer  
**kit** — son, nəhayət  
**kitab** — kitab  
**kitərmək** — ləğv etmək, aradan  
götürmək, uzaqlaşdırmaq  
**kitgüsi** — ləğv edilməsi lazım olan  
**kitişmək** — ayrılmaq  
**kitmək** — getmək  
**kitmən** — kətmən, bel, ayri bel  
**kivan** — Saturn  
**kivan ymnu** — cüməertəsi  
**kiyə** — kiçiltmə ədatıdır  
**kiyik** — keçik  
**kiz** — qab  
**kizik** — səyahət, gözinti  
**kizləmək** — gizləmək, saxlamaq  
**kizlədülük** — saxlanan, gizlənen  
**kyə** — və  
**knə** — yenə, və  
**kö** — şöhrət  
**köb** — köp  
**köbik** — köpük  
**köbrük** — körpü  
**köbrüg** — körpü  
**köbük** — köpük  
**köç** — köç  
**köçəmək** — köçmək  
**köçmək** — köçmək  
**köçürmək** — köçürmək **ködən** —  
müsaafir, qonaq  
**ködəmək** — bağırmaq  
**ködrünç** — çəkinmə, qorxma,  
utanma  
**ködünçsüz** — utanmaz  
**ködüg** — ticarət, alış-veriş, iş-güc  
**ködün yınak** — cənub  
**ködürmək** — götürmək,  
qaldırmaq, yüksəltmək  
**köfənç** — qürur, iftixar, təkəbbür  
**köfənçlig** — məğrur, qürurlu,  
təkəbbürlü  
**kög** — 1. göy; 2. noğmə, şorqi,  
mahmı, türki; 3. şöhrə

**kögədmək** — mədh etmək,  
tərifləmək  
**kögüz** — 1. köks, 2. qəlb  
**kögürmək** — yaymaq,  
genişləndirmək  
**kögürçəkən** — göyərçin  
**kögürçün** — göyərçin  
**kögürçün** — göyərçin  
**kögüs** — 1. köks, 2. qəlb  
**Kök** — antroponim, şoxs adı  
**kök** — 1. göy, mavi; 2. göy,  
səma; 3. geco  
**kökədmək** — yüksəltmək,  
öymək, tərifləmək  
**kökədtürmək** — tərifləmək,  
öydürmək, mədh etdirmək  
**kökləmək** — xoş gəlmək  
**kökrəmək** — kükrəmək,  
bağırmaq, böyürmək  
**köküz** — köks  
**köküzlüg** — qiymətli, ürəyə yaxın  
**köl** — göl  
**kölgə** — kölgə  
**kölgəlik** — kölgəlik  
**kölmək** — kölgələmək, kölgə  
etmək  
**kölük** — yük heyvanı  
**kölüg** — ahəngli, ahəngdar  
**kölümək** — kölgələmək, kölgə  
etmək  
**kölüngü** — nəqiliyyat; araba  
**kömək** — gömmək, basdırmaq  
**kömən** — xəyal, sehir, aldanış  
**kömmək** — gömmək, basdırmaq  
**kömülmək** — gömülmək,  
basdırılmaq  
**kön** — gön, dəri  
**könə** — (suvi sözü ilə) civə  
**könək** — 1. vedrə; 2. gövrək  
**köni** — 1. doğru, dürüst, səhih,  
səmimi, sadıq; 2. bərabər;  
3. tam,  
**bütöv**, bütün; 4. vedrə  
**könilig** — adil, ədalətli, dürüst

**köntülmək** — dürüst idarə etmək, doğrultmaq  
**könülmək** — tam yanmaq, bütöv yanmaq  
**könüksü** — gümüş suyu  
**könürmək** — dağlamaq, yandırmaq, yanmaq  
**köynək** — vedrə  
**könləmək** — xatırlamaq, düşünmək  
**könül** — könül, ürək, qəlb; fikir, idrak, təfəkkür; arzu, istək  
**könülmək** — düşünmək, mühakimə yürütmək  
**könüllü** — ağıllı, düşüncəli, fərasətli, müdrik, sevilən.  
**könülə** yaxın  
**könülsüz** — könülsüz; ürəksiz; ağılsız, idraksız; mənasız  
**köp** — çox, bol  
**köpig** — köpük  
**köplü** — şiş, şişlik  
**köprü** — 1. körpü; 2. təbil  
**köpü** — köpük  
**körk** — gözəllik, əndam, nişan, biçim, qiyafət, rəsm; görkəm  
**körkdəş** — gözəl, gözəldəyən, diqqəti cəlb edən (gözəlliyə görə)  
**körkətmək** — göstərmək  
**körkətdəçi** — göstərən, bələdəçi  
**körkətmək** — göstərmək  
**körklə** — gözəl, dilbər  
**körkləmək** — gözəlləşmək  
**körklü** — gözəl  
**körkəmlik** — görmə  
**körksüz** — çirkin, kifir, yaraşsız  
**körkürmək** — göstərmək  
**körkütmək** — göstərmək  
**körg** — gözəllik, gözəl, görünüş, əndam, biçim, qiyafət, rəsm.  
**körglə** — gözəl, dilbər  
**körglü** — görünən, gözəl, mənzərəli

**körgürmək** — göstərmək  
**körməz** — kor  
**körmək** — görmək  
**köröksəmək** — görmək istəmək  
**körtül** — görünən, dünyəvi olan, fani olan  
**körtkürgüçü** — göstərən (adam)  
**körtgürmək** — göstərmək  
**körtürmək** — göstərmək  
**körtül** — 1. gözəl, dilbər; 2. şahzadə ləqəbi  
**körtürək** — daha gözəl  
**körtük** — 1. qar yığıcı, qar topası, qar səbəsi; 2. çöl; 3. aşıq, sevən  
**görü** — 1. gözəl, gözəllik, 2. görüş, 3. casus  
**körügsəmək** — görmək istəmək  
**körük** — 1. gözəllik, gözəl; 2. görüş; 3. casus  
**körüksəmək** — görmək istəmək  
**körüğü** — görün, başa düşən, anlayan  
**körülmək** — görülmək, sayılmaq  
**körüm** — 1. yuxu, rəya, görmüş, 2. baxım, nöqtəyi-nəzər; baxış  
**körümçi** — kahin, falçı, astranom, münəccim, ulduza baxan  
**köçünç** — 1. pycs, tamaşa, baxılmalı, görülməli; 2. görünüş, mənzərə  
**körüncləmək** — nümayiş etdirmək, sərgiyə qoymaq  
**körünçlü** — nümayişə layiq, göstərməyə layiq  
**körünçlü** — nümayişə layiq, göstərilməyə layiq  
**körünçlü** — üzərində əşya göstərilən rəf  
**körünçlü** — üzərində əşya göstərilən rəf  
**körüngü** — görünüş  
**körüngüçü** — seyirçi, tamaşaçı  
**körünmək** — görünmək

**körüşmək** — görüşmək  
**kös** --- köz  
**kösəmək** — arzu etmək, diləmək, istəmək  
**kösənçik** --- arzu edilən, istənilən  
**kösünmək** --- 1. görünmək; 2. qəbul edilmək; 3. hazır, mövcud, indiki  
**kösüş** — arzu, dilək, istək  
**kösüslüg** — arzulanan, dilənilən, istənilən  
**köşitmək** — örtmək, qapatmaq  
**köşün** — görünən  
**kötümək** — yüksəlmək, çıxmaq, qalxmaq, minmək  
**kötki** — yayla  
**kötlürmək** — qaldırmaq, yüksəltmək, götürülmək  
**kötrülmək** — qaldırılmaq, yüksəldilmək, götürülmək  
**kötü** --- böyük  
**kötük** — iş, ticarət, iş-güc, alış-veriş  
**kötüg** — iş, ticarət, iş-güc, alış-veriş  
**kötürmək** — götürmək, yüksəlmək, qaldırmaq  
**kötürülmək** — götürülmək  
**kötüşmək** — götürülmək  
**kötüşmək** — böyümək  
**kövəz** — lovgə, məğrur  
**kövənç** — qürur, əzəmət, güvənç, lovgəliq, təkəbbür  
**kövənçən** — qürurlu, əzəmətli, lovgəlanan, təkəbbürlənən  
**kövrüg** --- 1. təbil; 2. körpü  
**kövşək** — zərif, gözəl, şux, yumşaq  
**kövtün** — bədən, vücud, gövdə  
**köydürmək** — yanmaq, yandırmaq, yaxmaq  
**köymək** — yanmaq, qovrulmaq  
**köytrilmək** — yandırılmaq, yaxılmaq

**köyük** — yanmış, qovrulmuş  
**köyürmək** --- yandırılmaq, yaxılmaq  
**köz** — göz  
**közəmək** --- istəmək, arzulamaq  
**Közəmiş** --- antroponim, şoxs adı  
**közətmək** — gizləmək, gözləmək, saxlamaq, mühafizə etmək  
**közətçi** — gözətçi  
**közkişmək** — görüşmək  
**közək** — əks, inikas; əks-səda  
**közsüz** — gözsüz, kor  
**közün** — güc, qüvvət  
**közünç** --- şöhrətli, şanlı, məşhur  
**közüngü** — güzgü  
**közünlüg** --- güclü, qüvvətli  
**közünmək** — 1. görünmək; 2. qəbul edilmək; 3. hazır, indiki, mövcud  
**közünür** — müasir  
**közünürdəki** --- indiki, görünən, hüzurdə olan  
**közüş** — arzu, istək, dilək  
**krbirdə** --- ağac növüdür  
**kü** — şöhrət, gurultu; səs, küy  
**küb** --- çölmək  
**kübəz** — məğrur, qürurlu  
**küç** — güc, qüvvət, zor  
**küçədmək** --- gücləndirmək, qüvvətləndirmək  
**küçək** — güclü, qüvvətli  
**küçəmək** — zorlamaq  
**küçənmək** — gücənmək, zorlamaq, qüvvətlənmək  
**küçətmək** — gücləndirmək, qüvvətləndirmək  
**küçəndürmək** — gücləndirmək, çələbə qaldırmaq  
**küçəntirmək** — gücləndirmək, çələbə qaldırmaq  
**küçlüg** — güclü, qüvvətli, qüdrətli  
**küçsirəmək** — zoifləmək, gücdən düşmək, gücünü itirmək  
**küçsüz** — gücsüz

**küdəgü** — kürəkən  
**küdəmək** — bağırmaq, çağırmaq, gurultu salmaq  
**küdən** — 1. qonaq, müsafir; 2. (*ig* sözü ilə) yoğun bağıracaq xəstəliyi  
**küdənlük** — qonağa məxsus ev, qonaq otağı  
**küdmək** — güdmək  
**küg** — 1. göy, soma; 2. nəğmə, şərqi; 3. şöhrət  
**kügəttürmək** — mədh etmək, tərifləmək, öydürmək  
**küidun** — vücud  
**küimək** — yaxmaq  
**küin** — lülə halında bükülmüş kitab  
**kük** — 1. göy, mavi; 2. nəğmə, şərqi, mahıt; 3. şöhrət  
**kükürmək** — kükürmək, bağırmaq, böyürmək  
**kükülmək** — tanınan, təqdis edilmiş  
**kül** — kül; kişi adı kimi də işlənir  
**külçirmək** — gülümənmək  
**küləmək** — tərifləmək, mədh etmək, öymək  
**küldi** — yüz min  
**külmək** — gülmək  
**kültürmək** — güldürmək  
**külüg** — məşhur  
**külüngü** — araba  
**külünmək** — gülüşmək  
**külüşmək** — gülüşmək  
**külüşük** — gülüş  
**külüşüg** — gülüş  
**kümək** — qorumaq, mühafizə etmək  
**kümüş** — gümüş  
**kümüşlüg** — gümüşlü  
**kün** — 1. günəş; 2. gün; 3. cənub; 4. vaxt, zaman; 5. ada qoşulan  
**sözdür**; 6. il gün — millət, xalq

**kün** — hərəmxana  
**kün ay** — allah adıdır  
**kün batsıqınqaru** — qərb, günəşin batdığı yer  
**künçi** — dərman bitkisinin adıdır  
**künçit** — küncüt; küncüt yağı  
**künəyngi** — qışqanc, güntüsü olan, həsəd aparıcı  
**kündəm** — 1. günəşli; 2. günəşə bənzər  
**kündin** — 1. cənub; 2. gözəl  
**kündini** — cənub  
**kündüri** — cənubda  
**kündüz** — gündüz  
**küni** — 1. qışqanlıq; 2. günü  
**künçi** — 1. qışqanc; 2. güntüsü olan  
**künikəki** — hər gün, daimi  
**küniləmək** — qışqanmaq  
**künintə** — hər gün, sürəkli, daimi, davamlı  
**kün küningə** — hər gün  
**kün ortu** — cənuba doğru  
**küntəki** — hərəmxana  
**küntəkü** — boyunbağı, homayıf  
**küntəmək** — hər gün  
**kün tənri** — allah adıdır; günəş allahı  
**küntki** — hərəmxana  
**küntüz** — gündüz  
**künük** — gümüş  
**künük suv** — gümüş suyu  
**kün** — qarabaş, kəviz  
**künzədmək** — kəviz olmaq, qarabaş olmaq  
**küp** — küp  
**kür** — hiylə, al, fəsad; qandırma  
**kürdüş** — kürdüş  
**kürətmək** — aldatmaq, aldanmaq  
**küri** — 1. litr; ölçü; 2. kürək  
**kürnlük** — desilitr  
**kürkün** — zəfəran  
**kürləmək** — aldatmaq, təvləmək

**kürlüg** — hiylə, yalan, hiyləli,  
hiyləgər, yalançı, aldadıcı  
**kürsüz** — hiyləsiz, yalansız  
**kürüç** — zire  
**küs** — payız  
**küsədmək** — güdmək  
**küsədük** — istək, dilək  
**küsəmək** — arzulamaq, diləmək,  
istəmək  
**küsəmiş** — ləğəbdir  
**küsənç** — istək, arzu, dilək  
**küsənçig** — arzu edilmək,  
istənilən  
**küsi** — müşk, aloe ağacı, yananda  
xoş qoxu verən bir şey  
**küsin** — güc, qüvvət  
**küskü** — 1. siçan; 2. on iki il  
siklli toqvimdə il adı  
**küsmək** — 1. küsmək;  
2. istəmək  
**küsün** — güc, qüvvət  
**küsüngü** — güzgü, ayna  
**küsünlüg** — güclü, qüvvətli  
**küsünsüz** — gücsüz, qüvvətsiz  
**küsüş** — arzu, dilək, istək  
**küşalun** — kusəvəti  
**küşü** — müşk, aloe ağacı, günlük,  
yandırdıqda xoş iy verən bir şey  
**küşitmək** — gizlətmək  
**küşti** — dərman bitkisinin adıdır  
**küşüş** — arzu, istək, dilək  
**kütə turmaq** — güdmək  
**kütəçi** — güdən, casus; qoruqçu;  
qoruyan  
**kütədmək** — göstərmək, ifadə  
etmək  
**kütmək** — 1. güdmək, baxmaq,  
qorumaq; 2. gözləmək  
**küü** — şöhrət, ad-san, gurultu  
**küülüg** — şöhrətli, adlı-sanlı  
**küün** — 1. mum; 2. Şam

**küvaz** — məğrur, qürurlu  
**küvazlängülüg** — fəxr edilməli,  
qürurlanmalı, iftixar edilməli  
**küvazlənmək** — qürurlanmaq,  
iftixar etmək, fəxr etmək  
**küvənç** — qürur, iftixar, təkəbbür,  
güvənme  
**küvənçin** — məğrur, təkəbbürlü,  
qürurlu  
**küvənçlig** — qürurlu, məğrur,  
təkəbbürlü  
**küvənmək** — güvənmək  
**küvrə** — çürümüş  
**küyüdmək** — yandıрмаq  
**küyi** — müşk, aloe ağacı, günlük,  
yananda xoş qoxu verən bir şey  
**küymək** — yanmaq  
**küyürmək** — yanmaq, yandıрмаq;  
yaxmaq  
**küz** — payız  
**küzəç** — qazan, çölmək, çanaq,  
səhəng, bardaq  
**küzədgülüg** — riayət etmə,  
gözətlənmə  
**güzədmək** — güdmək  
**küzədtəçi** — güdən, gözətləyən  
(adam)  
**küzənçik** — arzulamaq  
**küzənmək** — arzulamaq  
**küzət** — qoruma, mühafizə etmə  
**küzətçi** — gözətçi  
**küzətdürmək** — yerinə yetirmək,  
yerinə gətirmək  
**küzətmək** — mühafizə etmək,  
saxlamaq, gözətləmək  
**küzgü** — siçan  
**küzi** — müşk, aloe ağacı, günlük,  
yananda xoş qoxu verən bir şey  
**küzlüg** — payız, payızlıq  
**küznək** — kölgə



- ka** — dost, qohum  
**kab** — 1. torba (ölçü vahidi);  
 2. dəri torba  
**kabak** — 1. qonaq; 2. göz qapağı  
**kaban** — tabaq, hövsər  
**kabarmak** — qabarmaq  
**kabın** — vergi adıdır  
**kabşamak** — tərəddüd etmək  
**kabşurmak** — qovuşmaq  
**kabuçak** — boşluq, mağara,  
 koğuş, yuva  
**kaç** — neçə, nə qədər  
**kaçan** — haçan, nə vaxt, nə zaman  
**kaçan** — neçə dəfə, o qədər  
**kaçıq** — 1. duyğu üzvü; 2. qaçaq,  
 düşgün; 3. keçid  
**kaç kata** — çox dəfə  
**kaçma** — qaçma  
**kaçmak** — qaçma  
**kadağ** — 1. günah, qüsür,  
 qəbahət, suç; 2. qatı, sağlam;  
 3. qatışıq  
**kadak** — 1. günah, qüsür,  
 qəbahət; 2. qatı, sağlam  
**kadar** — qədər  
**kadaş** — dost, qohum  
**kadğu** — qayğı, dərd  
**kadğuluğ** — qayğılı, dərqli  
**kadğunluk** — qayğılı, dərqli  
**kadğurmak** — qayğılı olmaq,  
 dərqli olmaq, kədərlənmək  
**kadıq** — 1. qatı, sağlam, cəhd;  
 2. pislik; 3. katışıq, qarışıq  
**kadın** — 1. ölkə adı; 2. qayın  
**kadınmak** — peşman olmaq  
**kadır** — sort, hiddətli, qızğın,  
 yırtıcı  
**kadurmak** — bükmək, öymək  
**kadı** — darçın
- kadıtmaq** — çevirmək, endirmək,  
 döndərmək  
**kadız** — darçın  
**kadir** — qədir  
**kadmak** — 1. çatmaq, uzatmaq;  
 2. şertləndirmək; 3. qarışdırmaq  
**kadun** — xatun, xanım, qadın  
**kadurmak** — peşman olmaq  
**kağadaş** — qohum-eqrəba  
**kağal** — qırmanç, qamçı  
**kağan** — xaqan  
**kağantır** — qatır  
**kağda** — kağız  
**kağıl** — qırmanç, qamçı  
**kağınmaq** — peşman olmaq  
**kağuk** — sidik kisəsi  
**kağun** — qovun, yemiş  
**kağurmak** — qovurmaq  
**kağuşmaq** — qovuşmaq  
**kai** — 1. açmaq; 2. bir tayfaya  
 mənsub  
**kainat** — qaynatmaq  
**kaitsi** — parlamaq  
**kak** — haqq  
**kakaç** — pislik  
**kakakasi** — kakakasi (mənası  
 qaranlıqdır)  
**kakalan** — vergi adıdır  
**kakani** — dəri xəstəliyi  
**kak tau** — dərman kimi işlədilan  
 bir meyvə  
**kakız** — cəsur, qəhrəman  
**kakınmaq** — peşman olmaq  
**kakmak** — vurmaq, basmaq,  
 qaxmaq  
**kal** — dəli, divanə, qudurmuş  
**kala** — qala, şəhər  
**kalak** — qala, göy  
**kalan** — torpaq vergisi

<sup>1</sup> Dilarxası yumşaqdamaq samitidir, qalın saitlərlə işlənir; *klub* sözündəki *k* səsi kimi tələffüz edilir.

**kalançı** — torpaq vergisini toplayan memur  
**kalanğurmak** --- atılmaq, oynamaq, rəqs etmək, sıçramaq  
**kalan keyik** — kərkədan  
**kalanlıq** — torpaq vergisi mükəlləfiyyəti  
**kalı** — artıq, qalıq  
**kalıq** — 1. göy, səma, qat; 2. tavan  
**kalık** — 1. göy, səma, yuxarı qat; 2. tavan; 3. qeyb  
**kahlıq** — yanaq  
**kalın** — çox, saysız, sıx, qələbəlik  
**kalın büz** — qalın və qaba parça  
**kalınçsız** — qalıqsız, bütün, tamam  
**kalınçu** — 1. artıq qalan, artıq, zığ; 2. yığın, qələbəlik;  
**kalınmaq** — 1. üzüm tənəyi; 2. asma meynolik  
**kalısız** — qalıqsız, tam  
**kalıtmak** — sıçratmaq  
**kalkan** — qalxan  
**kalmak** — qalmaq  
**kalp** — zaman, dövr, çağ  
**kaltı** — necə, əgər, ki  
**kalu** — zahid, tərkdünya  
**kam** — şaman, sehirbaz  
**kamağ** — hamı, hamısı, bütün  
**kamağan** — hamısı, bütün, başdan başa  
**kamağlarmı** — hamısını  
**kamağlık** — ümumi  
**kamağu** — birlikdə  
**kamağun** — bütün  
**kamak** — hamısı, bütün  
**kamğağ** — hamısı, bütün  
**kamğak** — sarımsaq  
**kamğun** — bütün  
**kamiç** — çömçə, qaşığı  
**kamiğ** — hamı, hamısı, bütün  
**kamiğlıq** — hamılı  
**kamiğu** — birlikdə

**kamılmak** — 1. devrilmək, sralanmaq; 2. fırladılmaq  
**kamıtmak** — oynmək  
**kamış** — qamış, saz  
**kamışlıq** — qamışlı, sazlı  
**kamzun** — bütün  
**kamçı** — qamçı  
**kamkı** — pambıq parça ölçüsü  
**kammak** — fırlatmaq  
**kamraktti** — ləqəbdır  
**kamuğ** — hamısı, bütün  
**kamuş** — qamış, saz  
**kamşamak** — tərptəmək, titrəmək, hərəkətə gətirmək  
**kamşatmak** — titrəmək, tərptəmək, sallatmaq  
**kan** — 1. xan, hökmdar, şah, xaqan; 2. qan; 3. antroponim, soxs adı  
**kanağ** — qan alma  
**kanamak** — qan almaq, qanamaq  
**kanamlıq** — doymuş, tox, gözütöx  
**kanambıq** — doymuş, tox, gözütöx  
**kanarmak** — qan almaq  
**kanat** — qanad  
**kanç** — nə qəder  
**kança** — haraya  
**kanda** — harada, haçan  
**kanğu** — görkəm  
**kanğusuz** — görkəmsiz  
**kanınçsız** — qanacaqsız, qanmayan, doymayan  
**kanyu** — hansı, kim  
**kanya** — ulduz adı  
**kanlıq** — qanlı, xanlı  
**kanlık** — xanlara aid vergi  
**kanmak** — qanmaq, qandırmaq, inandırmaq  
**kanta** — harada  
**kantikar** — bitki adıdır  
**kanturğu** — qanacaq  
**kanturmak** — qandırmaq, razı salmaq, təskin etmək

**kan.** — 1. ata; 2. Qanq çayı  
**kan,lı** — araba  
**kan,lıçı** — arabaçı  
**kao-çao** — qurban üçün ruh  
çağırmaq  
**kap** — 1. qara; 2. zireh; 3. qab,  
torba  
**kapağ** — qapı  
**kapağcı** — qapıçı  
**kapak** — qapaq, göz qapağı  
**kaparmak** — qabarmaq  
**kapçuk** — kətan torba  
**kapıç** — qapı  
**kapışmaq** — qarış durmaq, asmaq  
**kaplan** — qaplan  
**kapmak** — qapmaq, yaxalamaq,  
örtmək  
**kar** — 1. qar; 2. omuz  
**kara** — 1. qara; 2. (bodun sözü  
ilə) xalq, millət; 3. yılkı kara —  
**heyvan sürüsü**; 4. heyvanat  
**karabaş** — qarabaş, qul, kölə  
**karç** — xərə  
**karçlıç** — xərəlik  
**karəğ** — göz bobeyi  
**karəğü** — qaraul, gözotçü  
**karak** — göz bobeyi, baxış  
**karaklıç** — güc, qüvvət, iqtidar  
**kara kulak** — tarla siçanı  
**karakuş** — qaraquş  
**karamak** — baxmaq  
**karəngu** — qaranlıq  
**karanku** — qaralmaq  
**kararmak** — qaranlıq  
**kararıq** — qaranlıq  
**kararık** — qaranlıç  
**karaza-ton** — rahib paltarı, cübbə  
**karba** — dərman bitgisinin adı  
**karğa** — qarğa  
**karğam** — xəndək  
**karğamak** — qarğamaq, qarğış  
etmək  
**karğatmaq** — qarğış etdirmək  
**karğıçuğun** — dorman növü

**karx** — bürc  
**kari** — 1. hörmətli, möhtərəm;  
2. qoca, qarı, yaşlı, ixtiyar  
**kariç** — ölçü  
**kariç** — yaşlı, qoca, qarı, ixtiyar  
**karılmak** — qarışmaq  
**karım** — çuxur, yalaq  
**karımak** — qocalmaq,  
ixtiyarlaşmaq  
**karılmak** — qocalmaq,  
ixtiyarlaşmaq  
**karımaklıç** — qocalmaqlıq  
**karın** — qarın  
**karındaş** — qardaş  
**karınlıç** — qarınlı  
**karınlıç** — 1. hərəkət etmək,  
düşmək, enmək; 2. əclaflıq  
**karıp** — qerib  
**karış** — məkik ipliği, arğaç  
**karışmaq** — qarışmaq, düşməni  
kəsilmək, məğlub olmaq  
**karkanadus** — qusma xəstəliyi  
**karkandus** — qusma xəstəliyi  
**karlığaç** — qaranquş  
**karmak** — qarışdırmaq  
**karmaksız** — qarışıqsız  
**karmaput** — əməl, iş və  
qaruculuq yolları  
**kart** — 1. çiban, yara, çibanlı;  
2. qart, qoca  
**karşı** — 1. qarşı; 2. saray;  
3. qovğa, dava, müharibə  
**karşısız** — qovğasız, davasız  
**karşu** — 1. qarşı; 2. saray;  
3. qovğa, dava, müharibə  
**kas** — 1. qaş; 2. qovuq  
**kasanıç** — sidiq  
**kasıç** — qarının aşağı hissəsi  
**kasık** — qabıq  
**kasıneç** — qorxulu, qorxunc  
**kaskuk** — kol  
**kasmaq** — qazmaq (fel)  
**kasuk** — mıx, mısma

**kasuy** — Daxili Monqolustanın karvan tacirləri  
**kaş** — 1. qaş; 2. təpə; 3. qaş, qiymətli daş  
**kaşak** — kəmiş, saz  
**kaşanığ** — korxulu, qorxunc  
**kaşanmak** — işömək  
**kaş kapak** — qaşqabaq  
**kaşuk** — qaşuq  
**kat** — 1. qat, dəfə; 2. mifoloji bir heyvan; 3. arxa  
**kata** — dəfə, kərə, sıra  
**katağ** — 1. qatı, sağlam; 2. cəhd, enerji; 3. qeyrət  
**katağlanmak** — cəhd etmək, qatlanmaq  
**katağlığ** — qatı  
**katak** — 1. günah, qüsür, qəbahət; 2. qatı, sağlam  
**katamak** — ?  
**katarmak** — çevirmək  
**katas** — dost, qohum  
**katçığ** — xassə  
**kataş** — əqrəb  
**katği** — qatı, sət, sağlam, sıxı  
**katğu** — qayğı  
**katğuruşmak** — səs çıxarmaq  
**katı** — qarışıq  
**katığ** — 1. qatı, sağlam, cəhd; 2. pislik; 3. qatışıq, qarışıq  
**katığ kıya** — bərk, çox sort  
**katığlanmak** — cəhd etmək, möhkəmlənmək, zəhmət çəkmək  
**katuğlanturmak** — cəhd eldirmək, düşündürmək  
**katılmak** — qatılmaq, qarışıq  
**katın** — xatun, xanım, şahzadə  
**katınmak** — sağlamlaşmaq, sətlişmək, qatılmaq  
**katır** — sağlam  
**katırğan** — akasiyaya bənzər ağac  
**katır katığ** — müdhiş, dəhşətli  
**katır yavlak** — müdhiş, dəhşətli

**katmak** — 1. qatmaq;  
2. sətlişmək, qatılmaq;  
3. qarışdırmaq  
**katnamak** — qatılmaq  
**katun** — xatun, xanım, qadın şahzadə  
**katunmak** — sətlişmək, qatılmaq  
**katurmak** — qüvvətlənmək  
**kaula** — sərbəst  
**kav** — kiçik ölçü vahididir  
**kavağu** — fitil, qaytan  
**kavalığ** — əkinin adı  
**kavira** — qısaca  
**kavirmak** — 1. basmaq, toziyiq göstərmək; 2. qovurmaq  
**kavışmak** — qovuşmaq, birləşmək  
**kavışurmak** — qovuşdurmaq, birləşdirmək  
**kavi** — şer  
**kavişki** — indra allahın ləğəbidir  
**kavıtmak** — çarpışmaq, vuruşmaq  
**kavariğ** — 1. ağrı, növbə;  
2. həbs; 3. çilğın sevgi, ehtiras;  
3. qulluqçu  
**kavriğsiz** — baxımsız, müstoqil, sərbəst  
**kavrilmak** — qovrulmaq  
**kavrişmak** — döyüşmək, müharibə etmək  
**kavuk** — qovuq  
**kavurmak** — 1. basmaq, toziyiq göstərmək; 2. qovurmaq  
**kavut** — bəxt, səadət, görkəm, şökrət  
**kavşadılmak** — birləşdirilmək, qovuşdurulmaq  
**kavşamak** — qaynaşmaq  
**kavşatılmak** — qarışmaq, sarsıdılmaq, həyəcanlanmaq  
**kavşatmak** — çevirmək, sıxlaşmaq  
**kavşurmak** — birləşdirmək, qovuşdurmaq, qatılmaq

**kavzadılmək** — çevrilmiş olmaq  
**kavzamaq** — dayandırmaq,  
sıxışdırmaq, sıxlaşdırmaq  
**kay** — 1. açmaq; 2. bir tayfaya  
mənsub; tayfa  
**kaya** — 1. geri; 2. qaya  
**kayğu** — qayğı, dörd  
**kayət** — qayət, son dərəcə  
**kayınamaq** — qaynamaq  
**kayinturmaq** — qaynatmaq  
**kaymaq** — meyl etmək,  
sürüşmək, yönəlmək  
**kayu** — hansı, kim  
**kaz** — 1. qaz; 2. qovuc  
**kazğanç** — qazanc  
**kazğanmaq** — qazanmaq,  
toplamaq, birkəldirmək,  
birləşdirmək, tutmaq, zəbt  
etmək  
**kazguk** — 1. kol; 2. paya  
**kazmaq** — qazmaq (fel)  
**kazkuk** — 1. kol; 2. paya  
**kazuk** — 1. kol; 2. payakı — nida  
sözü  
**ka** — və  
**kiç** — 1. zaman; 2. qıç, ayaq  
**kiçig** — qazıntı  
**kiçmiş** — atom  
**kiçmiş** — qazıntı  
**kiçürgeci** — qımayan (adam)  
**kuçurmaq** — qınamaq, ləhmət  
vurmaq  
**kiğ** — qığ (qoyun qığı); təzək,  
gübrə  
**kiđatmaq** — düzəltmək,  
yaxşılaşdırmaq  
**kiđig** — hüdud, sərhəd, qıraç,  
kənar  
**kıfırkanmaq** — xəsislik etmək,  
simielik etmək  
**kıfrak** — tamahkar, xəsis, simic  
**kık** — gübrə, çör-çöp, nəcis  
**kıkırmaq** — çağırmaq, səsləmək,  
bağırmaq

**kıkuruşmaq** — bağırışmaq  
**kıl** — qıl, saç  
**kılğu** — düzəldilən  
**kılğuluğ** — düzəldilmiş  
**kıldurmaq** — qıldırmaq, endirmək  
**kılıç** — qılınc  
**kılığ** — (sahib sözü ilə) vergi  
növidür  
**kılık** — xasiyyət, əxlaq, xarakter  
**kılılmək** — qılınmaq, edilmək  
**kılımsınmaq** — məşğul kimi  
olmaq  
**kılınç** — iş, əməl  
**kılınçlığ** — işli, işgörmən, işçi  
**kılınç tenrisi** — zəhmət allahı  
**kılınmaq** — məşğul olmaq,  
qılınmaq, edilmək  
**kılmaq** — qılmaq, etmək,  
düzəltmək, yaratmaq  
**kılmaklağ** — qılınan, edilən, icrası  
görək  
**kılmaklığ** — qılınan, edilən, icrası  
görək  
**kılturmaq** — qıldırmaq, etdirmək,  
yaratdırmaq, düzəltməmək  
**kımsız** — qımsuz  
**kın** — 1. coza, işgəncə, azar;  
2. əngöl  
**kınağucu** — işgəncə verən, əzab  
verən, coza verən, qınayıcı  
**kınamaq** — cozalandırmaq,  
qınamaq  
**kındırmaq** — minnət çəkmək,  
müztərib olmaq  
**kınığ** — şiddətli arzu  
**kınık** — sağlam, qüvvətli, sərt  
**kınlık** — həbsxana  
**kınmaq** — arzulamaq, arzu etmək,  
istəmək  
**kınturmaq** — zəhmətə qatılmaq  
**kın** — çəpəgöz  
**kıpkıızıl** — qıpqırmızı  
**kıpçur** — vergi növüdür  
**kır** — üz

**kıra** — tarla, əkin yeri  
**kırağı** — 1. şəh; 2. qırov;  
 3. şaxta  
**kırğın** — qarabaş, köniz  
**kırk** — qırx (say)  
**kırkın** — 1. qarabaş, köniz;  
 2. iztirab, azar  
**kırkmak** — qırxmaq  
**kırmalaşmaq** — qırmaq,  
 sındırmaq, parçalamaq  
**kırtış** — bəniz, üzün rəngi, gözəl  
 üzlü  
**kırtışlıq** — gözəl üzlü  
**kısağ** — dar, daraldılmış  
**kısamuk** — qızılça  
**kısğa** — qısa, az  
**kısğaç** — qısqac, maşa, kəlbətin,  
 məngənə  
**kısıq** — dar, daraldılmış  
**kısıqsız** — dərdsiz  
**kısıl** — dərə, vadi, dar keçid,  
 çuxur  
**kısılmak** — qısılmaq, daralmaq,  
 daraltmaq  
**kısırın** — bitki adıdır  
**kıskanmaq** — qısqanmaq  
**kıskaç** — qısqac, maşa, kəlbətin,  
 məngənə  
**kısmak** — qısımaq, sıxışdırmaq,  
 çimdikləmək  
**kısmık** — yağın  
**kış** — qış  
**kışlamak** — qışlamaq  
**kışlıq** — qışlıq  
**kıtıq** — sahil, qıraq, kənar, hüdud,  
 sərhəd  
**kıtık** — pambıq  
**kıtıklıq** — pambıqlı  
**kıv** — 1. bəxt, səadət; 2. ayaqqabı  
**kıvadmaq** — təbrik etmək,  
 hönmət etmək, alqışlamaq,  
 saymaq  
**kıvırkak** — tamahkar, xəsis, zıqqı,  
 simiç

**kıvırkaklanmaq** — xəsislik  
 etmək, simiclik etmək  
**kıvırkanmaq** — tamahlanmaq  
**kıvlıq** — xoşbəxti, bəxtiyar  
**kun** — cəza, əziyyət, zəhmət  
**kunçı** — cəza verən, cəza kəsən,  
 cəllad (?)  
**kunluk** — həbsxana  
**kıy** — hüdud, sərhəd  
**kıyand** — kərgödan  
**kıyık** — öyri, köndələn  
**kıyılıq** — qıyılma  
**kıyılıqlıq** — qıyılma  
**kıyılmak** — qıyılmaq  
**kıyın** — cəza, tənbəh  
**kıyırkak** — tamahkar, xəsis, zıqqı,  
 simic  
**kıyınlik** — həbsxana  
**kıyınçı** — cəza verən, cəllad  
**kıyırkalanmaq** — xəsislik etmək,  
 simiclik etmək  
**kız** — 1. qız; 2. qızmaq; istilik;  
 3. xəsis  
**kız-kız** — qız (övlad); qırğızca: kız  
 bala  
**kızamuk** — qızılça  
**kızartmaq** — qızartmaq,  
 qarmızılaşdırmaq  
**kızaşı** — toy, toy-düyün, ziyafət  
**kızgac** — xəsis, simic  
**kızganmaq** — xəsislik etmək,  
 simiclik etmək, qızırqanmaq  
**kızğaç** — qısqac, maşa, kəlbətin,  
 məngənə  
**kızgüt** — əziyyət, zəhmət, cəfa,  
 iztirab  
**kızıq** — dar, daraldılma  
**kızıl** — qırmızı, qızıl, al  
**kızıl** — qırmızı  
**kızkut** — əziyyət, zəhmət, iztirab,  
 cəfa  
**kızmaq** — xəzinə  
**kızsız** — toxluq, gözütöx  
**kobçur** — vergi adı

**kobi** — 1. miras payı; 2. boş  
**kobik** — 1. kəhrəba; 2. köpük  
**kobratmak** — toplamaq  
**kobuz** — kobuz  
**koburğa** — bayquş  
**koç** — qoç  
**koçkar** — koç  
**koçmak** — sarılmaq, qucaqlamaq  
**koçu** — qoçu  
**koçunğar** — qoç  
**koçuşmak** — qucaqlaşmaq  
**kodı** — 1. aşağı, adi; 2. sağlam.  
yaxşı, çox  
**kodikarmak** — aşağı qoymaq  
**kodikarturmak** — endirmək.  
aşağı qoydurmaq, qiymətdən  
salmaq  
**kodıka** — aşağıdakı  
**kodmak** — 1. qoymaq, buraxmaq,  
tərk etmək, yerləşdirmək,  
2. ayırmaq, çıxarmaq  
**kodturmak** — qoydurmaq,  
yerləşdirmək  
**kodur** — qotur  
**koduru** — tamamilə, bütövlüklə  
**koğ** — 1. toz; 2. atom; 3. zərrə  
**koğlamak** — qovlamaq, qovmaq  
**koğsak** — zəif  
**koğsamak** — zəifləmək,  
zəifləşmək  
**koğu** — ququ quşu  
**koğulğu** — parlaq  
**koğursak** — qurşaq  
**koğus** — koğuş, boş, boşboğ  
**koğuş** — tüklü heyvan dərisi  
**koin** — qoyun  
**kok** — toz, torpaq, nəcis  
**kokmak** — azalmaq, kiçilmək  
**kokpu** — pambıqlı qumaş  
**kol** — 1. qol; 2. çay  
**kolbiç** — qoltuqaltı  
**kolğak** — qulaq  
**kolğarmak** — yalvarmaq, yalvarıb  
yaxarmaq

**kolğuçı** — dilənçi  
**kolıçak** — qolçaq  
**kolnak** — qulaq  
**kolmak** — xahiş etmək, istəmək,  
diləmək  
**kolnqa** — zoğ  
**kolğuçı** — dilənçi  
**kolıtı** — 1. saysız, hesabsız, hədsiz;  
2. milyon  
**kolıtuk** — qoltuq  
**kolı** — dövrə  
**koludı** — antroponim, şəxs adı  
**kolulamak** — düşünmək, fikrə  
getmək, müşahidə etmək  
**kolunğuçı** — dilənçi  
**kolunç** — dilək arzu  
**koluna** — zoğ  
**kolunluğ** — mərhəmətli  
**kolunmak** — diləmək, yalvarmaq,  
xahiş etmək  
**kolusuz** — 1. vaxtsız; vədəsiz;  
2. saysız; hesabsız  
**koluş** — vergi növüdür  
**komsoluk** — anbar  
**konak** — dan  
**konğu** — iqamətgah, gecələmə  
yeri  
**konmak** — qonmaq, gecələmək  
**konrağı** — zəng  
**konrulmak** — sallanmaq;  
qanılmaq  
**konşı** — qonşu  
**konuk** — qonaq, müsafir, gecəni  
keçirilən yer  
**konukluk** — müsafirlük, qonaqlıq,  
mənzil  
**konuz** — qurd, böcək  
**kool** — qol  
**koş** — cüt  
**kop** — çox, bol  
**kopan** — bütün  
**koşır** — vergi növüdür  
**kopmak** — qalxmaq, qopmaq  
**koptın** — hər yerdən, hər tərəfdən

**kor** — zoror, ziyan  
**koramak** — 1. çıxarmaq, qaldırmaq; 2. azalmaq, oksilmək  
**koş** — cüt  
**korımaq** — qorumaq  
**korkı** — surət, sima, qiyafə  
**korkınç** — qorxunc  
**korkınçığ** — qorxunc  
**korkınçık** — qorxunc  
**korkınçlığ** — qorxunc  
**korkınçsız** — qorxusuz, qorxunc olmayan  
**korkıtmaq** — qorxutmaq  
**korkmaq** — qorxmaq  
**korku** — qorxu  
**korkunc** — qorxunc  
**korkunçlüğ** — qorxunc  
**korkunçsuz** — qorxusuz, qorxunc olmayan  
**korkusuz** — qorxusuz  
**korluğ** — zərərli  
**korsuz** — zərərsiz  
**korukmaq** — qorxmaq  
**koruş** — çağırma  
**korçu** — inamsız  
**koşmaq** — qoşmaq, bağlamaq, ayırmaq; 2. qarışdırmaq  
**koşukluk** — 1. qoşulu, qoşulmuş, qoşulmalı  
**koşulmaq** — qoşulmaq  
**kotdurup** almak — ələ keçirtmək, almaq  
**kotı** — 1. aşağı, adi; 2. sağlam, əsaslı  
**kotıki** — aşağıdakı, alçaqdakı, basık  
**kotmaq** — 1. qoymaq; tərək etmək; 2. ayırmaq, çıxarmaq  
**kotur** — qotur  
**kovi** — 1. boş, oyuq; koğuş; 2. bədbəxt, bəxtsiz  
**kovımaq** — təhqir etmək, yandırıb yaxmaq

**kovlamak** — qovmaq, qovalamaq, qovlamaq.  
**kovuk** — qovuq, içi boş  
**kovuşaak** — düzləmək  
**koy** — qoyun  
**koyın** — 1. qoyun; 2. on iki il siklli türk təqvimində ilin adı  
**koymaq** — qoymaq  
**köyn** — qoyun  
**koyun** — qoyun (insanın qoynu)  
**koyunçı** — kənz, qadın qul  
**köz** — 1. qoz; 2. od, alov, köz, atəş, qor  
**kozi** — quzu  
**kozluğ** — 1. qozlu; 2. odlu, alovlu, közlü, qorlu  
**kpra** — ağac cinsi  
**kra** — qara  
**krarığ** — qaranlıq, zülmət  
**krarmak** — qaralmaq  
**krmapt** — əməl, iş  
**krmaput** — əməl, iş  
**krşuhn** — bağışlama, günahından keçmə  
**krüç** — zirə  
**ksanti** — tövbə, tövbə duası  
**ksudra** — kiçik  
**kşan** — an, ləhzə  
**kşanti** — tövbə, tövbə duası  
**kşatrik** — əskər zümrəsinə mənsub olmaq  
**kşi** — kişi  
**ktpl** — bitki adıdır  
**ku** — çiçək adı  
**kua** — çiçək adı  
**kubratmaq** — toplamaq  
**kuçmaq** — qucmaq, qucaqlamaq  
**kuçulmaq** — quculmaq, qucaqlamaq  
**kuçuşmaq** — qucaqlaşmaq  
**kud** — bəxt  
**kudadmaq** — xoşbəxt etmək, soadət vermək, bəxtiyar etmək



**kudatmak** — xoşbخت etmək,  
səədət vermək, bəxtiyar etmək  
**kudaz** — dəst, qohum-əqrəba  
**kudmak** — gücünü itirmək, tələf  
olmaq  
**kudruğ** — quyruq  
**kudruk** — quyruq  
**kuduğ** — quyu, bulaq, dəniz  
**kudulmak** — tökülmək,  
şırıldamaq, süzülmək  
**kuduru** — tamamilə, büsbütün  
**kuduz** — quyu suyu  
**kuin** — kitab vərəqi  
**kul** — qul, kölə  
**kulaç** — qulac  
**kulak** — qulaq  
**kuğak** — qulaq  
**kulkak** — qulaq  
**kulğ** — qullu, qul olan, əsir  
sahibi, xidmətçi  
**kulluğ** — qullu, qulu olan, əsir  
sahibi, qul sahibi, xidmətçi  
**kulsuz** — qulsuz, qulu olmayan  
**kulun** — 1. çiçək adı; 2. qulun  
**kulunlamak** — qulunlamaq, atın  
doğması, day vermək  
**kum** — qum  
**kumaru** — vida, ayrılma  
**kuma yağı** — çotəno yağı  
**kucluğ** — qumluq, qumlu  
**kumsuz** — qumuz  
**kukpdaçı** — oğru  
**kuñı** — ayın bir hissəsi  
**kuñit** — küncüt  
**kuñuy** — xanım, xan (xaqan)  
arvadı  
**kunxauçı** — musiqiçi  
**kuñuyluğ** — xanımlıq  
**kunduz** — qunduz  
**kunku** — musiqi aləti, arfa  
**kunmak** — oğurlamaq, çalmaq  
**kuntuz** — qunduz  
**kun kam** — musiqi  
**kunkau** — musiqi aləti, arfa

**kunkauçı** — arfa çalan  
**kur** — 1. kəmor, qayıq, toqqa;  
2. sıra, silsilə  
**kuratmaq** — toplamaq, yığdırmaq  
**kurban** — qurban  
**kurğaq** — qara, torpaq  
**kurğak** — qara, torpaq  
**kurğan** — kurqan  
**kurğurmak** — gerçəkləşdirmək,  
qürurlanmaq  
**kuri** — bayram toplanışı  
**kurikan** — 1. çadır; 2. türk  
qəbilələrinin birinin adı  
**kuriltay** — qurultay  
**kurımaq** — qurumaq  
**kurıtmak** — qurutmaq  
**kurkağ** — quru, quraq  
**kurla** — sıra  
**kurmak** — qurmaq, görmək  
**kurşamak** — sarmaq, çevirmək,  
qurşaq bağlamaq  
**kurt** — 1. qurd, böcək; 2. pendir  
**kurta** — qarı, qoca arvad  
**kurtadılmak** — çevirmək  
**kurtğarmak** — qurtarmaq  
**kurt konsuz** — böcək  
**kurtulmak** — qurtulmaq, xilas  
olmaq  
**kuruğ** — quru  
**kuruğsak** — qurşaq  
**kuruğsuz** — hər şey  
**kurumak** — qurumaq  
**kurunluğ** — qurumlu  
**kurut** — qurut; vergi adı  
**kusallm** — kardamon  
**kusmak** — qusmaq  
**kusrı** — üç rəngli  
**kusuğ** — qusmaq  
**kuş** — quş  
**kuşanmak** — kurşaq bağlamaq,  
qurşanmaq  
**kuşavati** — nə isə addır  
**kuşçı** — quşçu; quş ovucusu

**kuşdı** — kökü dərman kimi işlədilən bitkinin adı  
**kuştı** — dərman bitkisinin adı  
**kuştr** — müəllim  
**kşan** — mənası qaranlıqdır; *an* kimi tərcümə etmək olar  
**kşanti** — nə isə dini ayindir  
**kşatrik** — hərbi, ösgəri  
**kut** — 1. bəxt, səadət, xoşbəxtlik, bəxtiyarlıq, ruh; 2. həzrət, əzəmət; 3. ünsür; antroponim  
**kutadmak** — səadət vermək, xoşbəxt etmək, bəxtiyar etmək  
**kutğarkalmak** — qurtarmaq, xilas olmaq  
**kutğarmak** — qurtarmaq  
**kutğurmaklığ** — qurtarmaqlıq  
**kutğurmak** — səadət vermək, xoşbəxt etmək, uğur vermək  
**kutiki** — aşağı  
**kurtırmak** — səadət vermək  
**kutkarmak** — qurtarmaq  
**kutluğ** — bəxtli, məsud, uğurlu  
**kutmak** — gücünü itirmək, təqətsizləşmək, tələf olmaq  
**kutrulğu** — qurtuluş  
**kutrulmak** — qurtulmaq  
**kutsuz** — bəxtsiz, uğursuz, səadətsiz, bədboxt

**kuturmak** — qudurlmaq, dəli olmaq  
**kututmak** — bəxtiyar etmək, səadət vermək, xoşbəxt etmək  
**kuu** — təhlükə  
**kuun** — hərəmxana  
**kuva** — çiçək adı  
**kuvak** — kəndliyin sahibdara məcburi xidməti  
**kuvırmak** — çöməlmək, bükülmək, qıvrılmaq  
**kuvlamak** — qovlamaq, qovalamaq, təqib etmək  
**kuvrağ** — camaat, qələbəlik, kütlə  
**kuvrak** — camaat, qələbəlik, kütlə  
**kuvramak** — toplanmaq  
**kuvranmak** — toplatmaq  
**kuvratmak** — toplamaq  
**kuyanığ** — dovşan  
**kuyaş** — günəş  
**kuykor** — dəri  
**kuzalavaks** — nə isə dini mərasimin adıdır  
**kuzğun** — quzğun, qarğa  
**kuzğutmaq** — yandırmaq, yaxmaq  
**kuzısay mntrax** — nılufər  
**kuzmak** — qusmaq

## Q

**qantarvi** — göy musiqiçisi  
**qaudam** — qəbilə adıdır

**qot** — kərtənkələ

## L

**la** — yük heyvanı; güman ki, qatır (çincə: lo-qatır)  
**lab** — sağlam  
**laçın** — laçın, şahin  
**lağzın** — donuz

**Laksma** — Allah adı  
**lakşan** — gözəllik əlaməti  
**lala** — qatır  
**lalamak** — əzmək, toz halına salmaq

**lau** --- göz xəstəliyinin adı  
**laŋan** --- morz  
**Linxua** --- lotos çiçəyi  
**likçir** --- toqvim  
**lim** --- dam qırışı  
**limçin** --- ulduz adı  
**linha** --- lotos çiçəyi  
**linxua** --- lotos çiçəyi  
**lisip** --- bəlgəm  
**lisi** --- bəlgəm  
**Liusun** --- ulduz adı  
**liv** --- qurban yeməyi

**livan**, --- bitki adı  
**iodur** --- bitki adı  
**lon**, --- əjdaha, timsah  
**lotr** --- bitki adı  
**lu** --- əjdaha, timsah  
**luo** --- əjdaha, timsah  
**lurzi** --- toppuz  
**luu** --- əjdaha, timsah  
**lüvan** --- bitki adı  
**lūi** --- əjdaha  
**Lükçün** --- toponim

## M

**ma** --- və; da, də  
**madar** --- şeytan  
**mağirt** --- car  
**mağ** --- mağ  
**mağamat** --- Məhəmməd  
peyğəmbər  
**mahişvri** --- dini kitabın adıdır  
**maxarurat** --- toponim, cəhənnəm  
adı  
**makaraç** --- maharaca (titul)  
**Makasmaç** --- surə adıdır  
**maqaraç** --- maharaca (titul)  
**mama** --- qadın  
**man** --- dolu, dolmuş  
**mana** --- bitki adı  
**mañçak** --- yataq  
**mandaspont** --- ünsür (antroponim  
kimi də işlənir)  
**manirt** --- qasid, çapar  
**manisttan** --- dayanacaq, düşorgo,  
iqamətgah  
**mansız** --- müti, rəzil  
**mantal** --- sehır, tilsim  
**mantra** --- söz, sehır  
**manu** --- yabani heyvan, çöl keçisi  
**mañ** --- 1. yavaş qaçmaq,  
addımlamaq; 2. löhrəm  
**mañə** --- mənə

**manalamak** --- addımlamaq,  
addım atmaq  
**manastar** --- monastır  
**mançı** --- ovçu, ləpirçi  
**mañğl** --- 1. ad, şan, şöhrət;  
2. soadət, xoşbəxtlik  
**mani** --- sehır, tilsim  
**manlamak** --- addımlamaq  
**manrağal** --- dini mərasim  
**manramak** --- bağırmaq,  
çığırmaq, inləmək  
**mar** --- müəllim, təlimçi  
**marım** --- üzv, oza  
**maru** --- etibarən  
**matana** --- fil  
**mati lun** --- lumu  
**mayak** --- pislük; nəcis, gübrə  
**mayak amak** --- sərhəd işarəsi  
qoymaq  
**mçnk** --- yataq  
**mğaraç** --- maharaca  
**mən** --- mən  
**məñin** --- mənəm  
**məñ** --- 1. mən, hal; 2. torz;  
3. yem  
**məñə-aş** --- ov; taxıldan hazırlanan  
xörək

**mənji** — 1. nəşə, sevinc, sevinmə, keyf; 2. əbədi, daimi, ölməz;  
**mənjləgünlük** — nəşəlilik  
**məngü** — əbədi, sonsuz, əzəli  
**məngülüg** — sonsuz, əbədi olan  
**məngüsüz** — ölümlü, əbədi olmayan  
**məngigü** — 1. əbədi, ölümsüz;  
2. səadət, sevinc  
**mənİLəmək** — sevinmək,  
nəşələnmək, oylənmək  
**mənİlətmək** — sevindirmək,  
oyləndirmək  
**mənİlik** — bəxtli, xoşbəxt, nəşəli  
**məniz** — bəniz, görünüş  
**mənİ, zlik** — bənizli, yaraşlıq; üzü  
rəngli  
**mənİzsiz** — soluq, rəngi qaçmış  
bənizsiz  
**mənİləmək** — əbədiləşmək,  
ölməzləşmək  
**mənİləmək** — bağırmaq  
**mənşətmək** — bənzətmək  
**mənşətgülüg** — bəzədilməli,  
bənzer, müqayisə edilməli,  
bənzeyişi  
**mənşətmək** — bənzətmək,  
qarşılaşdırmaq  
**mərçi** — yabanı, vəhşi, barbar  
**mxaçmos** — dinin surənin adı  
**mına** — beləcə  
**min** — min (say)  
**mır** — bal  
**mırç** — bibər  
**midik** — sahil, yabanı; Budda  
dinində olub tərİqətə girməyən  
**min** — 1. mən; 2. un; 3. şorba  
**mına** — ulduz adı  
**mingiz** — buynuz  
**mini** — mənİ  
**minmək** — minmək  
**mintə** — məndə  
**minti** — an, ləhzə  
**mintin** — məndən

**min**, — min (say)  
**min, didə** — məndən  
**min, lik** — minlik  
**min, ü** — minik heyvanı  
**mir** — bal  
**miskic** — pişik  
**mitik** — dinsiz, etiqadsız  
**miyi** — beyin  
**nunsız** — müti, rəzil  
**mna** — mənə  
**mnaI** — ad, şöhrət, səadət  
**mni** — əbədi, ölməz, nəşə, sevinc  
**moğoc** — schirbaz, kahin  
**monğuk** — inci  
**monğul** — 1. qəbilə adı;  
2. laqırtı, boş danışma  
**moyağ** — baş keşiş  
**moz** — boz  
**mönrəmək** — bağırmaq, çığırmaq  
**nu** — 1. sual ədatı; 2. bu  
**nudur** — 1. damğa, möhür; 2.  
dində əlin müəyyən qaydada  
qoyulması  
**muxurt** — saat  
**muİğa** — inad  
**muİgak** — diş keyik  
**muİmalmak** — şaşırmaq, çaşmaq  
**mula** — təməl, kök  
**munçulayu** — bu cür, belə  
**mund** — yoruğ  
**munda** — burada  
**mundağ** — belə, bu cür, bunun  
kimi  
**mundada** — bundan  
**munğak** — diş keyik  
**muuu** — bunu  
**munlayı** — beləcə, bunun kimi  
**munı** tək — bunun tək  
**munlayu** — beləcə  
**munlar** — bunlar  
**munmak** — avara  
**munmuş** — sərsəri, səfil  
**munta** — burada  
**muntata** — 1. bundan, 2. burada

**muntırtın** --- bundan başqa,  
 bundan  
**muntu** — bu, bura  
**muntuda** --- bundan  
**muntur** --- dolışıq  
**munturmaq** --- dolışdırmaq  
**munuk** --- axmaq, səfeh, dəli  
**murağm** --- ikinci dərəcəli  
**mun** --- kədər, qayğı  
**muna** — 1. buna; 2. munqo  
**munadınçiq** — fəvqolado,  
 heyratamiz, qeyri-adi  
**munadmak** --- kədərlənmək,  
 heyrtlənmək  
**munadturmak** ---  
 kədərləndirmək, heyratə salmaq  
**munar** — buna  
**munkul** bolmik — məntiqsiz olmaq  
**munşuz** --- dərdsiz, kədərsiz,  
 qayğısız  
**murç** --- bibər  
**muyata** — cəhalət

**muyğak** --- diş ceyran  
**muyum** --- şaşqın  
**muz** — buz  
**mün** — 1. suç, qəbahət, günah,  
 fəlakət; 2. şorba  
**münaçik** --- qadın mayası  
**münəgü** 1. təqdir edən;  
 2. günahkar  
**münəgülüg** — 1. təqdir edilməli;  
 2. günahı olan  
**münəmək** — təqdir etmək  
**münmək** --- 1. böyürmək,  
 bağırmaq; 2. minmək  
**münşüz** --- günahsız, suçsuz;  
 qüsuruz  
**münürmək** --- aşmaq, üzərindən  
 keçmək  
**mürən** — çay  
**mürəmək** --- böyürmək,  
 bağırmaq  
**mürü at** --- minik atı  
**müyüz** — buyuz

## N

**naqa** --- əjdaha, ilan padşahı  
**Nağid** — zöhrə ulduzu, çoban  
 ulduzu, qütb ulduzu  
**nağid yınnu** --- cümə günü  
**nağram** — soğd ayının otuzuncu  
 günü  
**naivasiki** — yüksək ruh  
**naivaziki** --- yüksək ruh  
**nakapuşp** — çiçək adı  
**namo** --- namaz; təzim, hörmət  
**namo but** --- Buddaya hörmətlər  
 olsun  
**namo darm** — oqıdaya hörmətlər  
 olsun  
**namo sau** --- rahiblərə hörmətlər  
 olsun  
**nara** — 1. nar (meyvə);  
 2. cəhənnəm

**naru** — o taya, ortaya  
**narun** — ağaç növü  
**navsrdic** --- soğdların ilk ayının  
 adı  
**nayvaziki** --- xeyirxah ruh, yüksək  
 ruh  
**nayut** — çağ, zaman, vaxt, dövr  
**nəşak** — mani dininə mənsub  
 olan  
**neçə neçə** --- hər, nə qədər  
**nə** — nə, hansı  
**nəçə (neçə)** — 1. nə qədər, neçə;  
 2. necə, hər hansı, hansı  
**nəçəkə təgi** — hər nə qədər  
**nəçəkəti** --- nədən, necə, hansı  
 səbəbə  
**nəçətə** --- dərhal  
**nəçük** — necə

**nəçükin** — necə  
**nəçüklədi** — nədən, necə, hansı səbəbə  
**nəçükləti** — nədən, necə, hansı səbəbə  
**nəgü** — necə, hansı, nə üçün  
**nəgüdə** — ondan başqa  
**nəkdi** — ilan növü  
**nəko** — niyə, nə üçün  
**nəkim** — bunun kimi  
**nəgüka** — nə üçün, nə məqsədlə  
**nəgül** — necə  
**nəgülük** — nə üçün, necə  
**nəgülüg** — nə üçün, necə  
**nəgümə** — hər hansı  
**nə nəgü** — hər hansı  
**nəlük** — nə üçün, necə  
**nəmə** — nə, hansı  
**nəmən** — necə  
**nəñ** — 1. əşya, şey; 2. əsla, heç cür  
**nən inçip** — nə olursa olsun, mümkün olmayan  
**nəpsiki** — pəri  
**nərsə** — hər nə olsa  
**nətəg** — necə, hansı, hər hansı  
**nə üçün** — nə üçün  
**nızvanı** — ehtiras, məftunluq  
**nızvanlıg** — ehtiraslı  
**ni** — nə  
**niğosak** — mani dininə mənsub olan  
**niğusak** — şagird  
**nikai** — təriqət, məktəb  
**nikışı** — nikışı (çiçək adıdır)  
**nikü** — antroponim, xüsusi ad  
**nirqrantha** — toplayan və toplanılan

**niluptal** — bitki adı  
**nipur** — daş-qaş  
**nirvan** — nirvana, dəyərsiz sükunət  
**nirvana** — nirvana, dəyərsiz sükunət  
**nirvanlıg** — nirvanaya aid olan  
**nisan** — nişan, damğa, möhür, əlamət  
**nişan** — nişan, damğa, möhür əlamət  
**nivaziki** — nivaziki  
**nizbani** — ehtiras, məftunluq  
**nizvani** — ehtiras, məftunluq  
**nizvanlıg** — ehtiraslı  
**nizvanısız** — ehtirassız  
**nmau** — namə; təhsin  
**nom** — qanun, din, əqidə, dua, dini əsər, dini təlim  
**nomça** — qanunca, qanuna görə  
**nomçi** — vəiz  
**nomlalmak** — öyüd vermək, vəz etmək  
**nomlamak** — öyüd vermək, dərs vermək, öyrətmək  
**nomlatılmak** — öyrodilmək  
**nomluğ** — qanuni, qanuna uyğun  
**nomsuz** — qanunsuz  
**noş** — 1. dad, iksir; 2. əbədi, əlümsüz  
**nökər** — mənsubiyyət, mənsub olma  
**nökür** — mənsubiyyət, mənsub olma  
**nukut** — noxud  
**nuşadır** — nişatır

## O

**o** — nida  
**obit** — həya

**obrati** — monası məlum deyil  
**oçak** — ocaq

**oçuk** — ocaq  
**od** — od  
**odğurak** — qəti, açıq, aydın  
**odğurmak** — oyandırmaq  
**odğurati** — qəti anlamaq, tam anlamaq  
**oduğ** — oyanış  
**oduğsak** — dirçəliş, sayıq  
**odun** — günahlı, təqsirli, qəbahətli, suçlu, günahkar  
**odunmak** — oyanmaq(yuxudan), özüne gəlmək  
**oduruğ** — ada  
**oduz** — otuz  
**oğan** — allah, tanrı  
**oğatmak** — oyandırmaq  
**oğlağı** — şəfqətli, zərif  
**oğlaq** — oğlaq, çəpiş, keçi balası  
**oğlan** — 1. gənc adam; 2. oğlan (uşaq)  
**oğincu** — uşaq kimi qavranılan  
**oğrak** — məskən  
**oğramak** — 1. rastlaşdırmaq, qarşılaşmaq, birləşmək; 2. arzu etmək, tərtib etmək, niyyət etmək  
**oğrayu** — hələ  
**oğrı** — oğru, quldar  
**oğrın** — hiss, həvəs  
**oğrinta** — uğrunda  
**oğsamak** — oxşamaq  
**oğşamak** — oxşamaq  
**oğul** — oğul  
**oğulkıya** — 1. oğulciğaz, 2. uşaqcasına  
**oğulluğ** — oğulluq, oğula aid, uşağa aid  
**oğulluk** — oğulluq, övladlıq  
**oğur** — 1. zaman, vaxt; 2. səbəb, fürsət  
**oğuramak** — niyyət etmək, istəmək  
**oğurka** — onurğa, partiya  
**oğurlamak** — oğurlamaq, çalmaq

**oğurluğ** — səbəbli  
**oğurmak** — çalışmaq  
**oğurta** — vaxtilə, bir zaman  
**oğurunta** — uğrunda  
**oğus** — qəbilə, tayfa, soy, nəsil  
**oğuş** — qəbilə, tayfa, soy, nəsil  
**oğuşluğ** — qəbiləli, tayfalı, soylu, nəsilli; qəbiləyə mənsub, tayfaya mənsub  
**oğuz** — ilk süd, ağz  
**oğuzluğ** — ilk südlü, ağızlı  
**ok** — 1. ox; 2. ədat  
**okımak** — 1. oxumaq; 2. çağırmaq, davam etmək  
**okitmak** — oxutmaq, əzbər söyləmək  
**okışmak** — biri-birini dövət etmək, biri-birini çağırmaq  
**oklatmak** — paylaşmaq  
**oksamak** — oxşamaq, bənzəmək  
**oksuz** — 1. oxsuz; 2. dəstəksiz  
**okunç** — dövət, çağırış  
**okunçsızın** — dövətsiz, çağırılmadan  
**okus** — ilk süd, ağz  
**okusluğ** — ilk südlü, ağızlı  
**okşağı** — misal, bənzəri, oxşayış, bənzətimə  
**okşamak** — oxşamaq, bənzəmək  
**oxşati** — oxşar, bənzər  
**okşatıqsız** — oxşamayan, bənzəməyən, bənzəri olmayan, oxşamı **olmayan**  
**okşatınç** — bənzər  
**okşatınçsız** — bənzərsiz, bənzəri olmayan  
**okşatmak** — oxşatmaq, bənzətmək  
**ol** — ol  
**olar** — onlar  
**olğurmak** — oturmaq, oturtmaq  
**olğurtmak** — oturtmaq  
**olturık** — sütun  
**olturmak** — oturmaq

**olur** — sığ, gövdə  
**olurmak** — oturmaq  
**olurtaçı** — oturasi, oturan,  
oturacaq  
**olursuk** — oturuş, oturma  
**olyuk** — hadisə  
**om** — ?  
**on** — on (say)  
**ona** — bax, möh  
**onar** — ona  
**onınç** — onuncu  
**onluk** — onluq  
**onmak** — sağalmaq, şofa tapmaq  
**onunç** — onuncu  
**onçın** — xəstəlik ruhları  
**onç** — 1. sağ. 2. (çincə *vanq-*  
hökmədar) antroponim, şəxs adı  
**ona** — mətin, dəyanətli  
**onalı** — bəlli, məlum, açıq  
**onaltmak** — düzəltmək  
**onardğu** — asan, yüngül  
**onardğumak** — asanlaşdırmaq,  
yüngülləşdirmək  
**onarmak** — yaxşılaşdırmaq, yaxşı  
düzəltmək  
**onaru** — sağa doğru  
**onay** — asan  
**ondın** — sağdan  
**ondun** — sağdan  
**onlium** — incil  
**onulmak** — yaxşılaşmaq,  
sağalmaq  
**onvın** — şeytan  
**ook** — ox  
**ooksuz** — 1. oxsuz; 2. dəktəksiz  
**oot** — od, atəş, alov  
**ootun** — sirtiq, həyasız, utanmaz  
**opu** — çarx, burulğan, dolambac  
**or** — taxt (?); "qala" daha  
uyğundur.  
**ordu** — orda, saray, ordugah  
**orğak** — oraç  
**orın** — yer, mahal, məskon, taxt  
**ormak** — qoymaq

**ornağ** — iqamətgah, taxt  
**ornağlığ** — 1. sağlam, möhkəm;  
2. taxtli, iqamətgahlı  
**ornağsız** — 1. taxtsız,  
iqamətgahsız; 2. sağlam  
olmayan, xəstə, daimi olmayan  
**ornak** — yer, mahal  
**ornanmak** — qanmaq, yerləşmək,  
sağlam olmaq  
**ornaşmak** — yerləşmək, məskun  
olmaq  
**orohtuk** — balıq cinsinin adı  
**orta** — orta  
**ortu** — 1. orda, saray; 2. orta  
**ortuk** — 1. ada; 2. ortaç  
**ortuklığ** — ortaqlı, ortaqlıq, dost  
**ortun** — ortanca  
**oruk** — yol, çarə, imkan  
**orun** — yer, mahal, məskon, taxt  
**orunluk** — taxt  
**orunçak** — əmanət  
**orun** — bayraq  
**orunluğ** — bayraqlı  
**oryan** — çadır  
**oşgun** — ovsun  
**oşgunçu** — ovsunçu  
**oşgunçulamak** — ovsunlamaq  
**oşğurdaçı** — xilaskar  
**oskurdaçı** — xilaskar  
**oskurmak** — qurtarmaq  
**oskuç** — qəssab şagirdi  
**osmak** — qurtulmaq, xilas olmaq,  
uzaqlaşmaq  
**osuğ** — yol, üsul, tərz  
**osuğluğ** — 1. . . . kimi;  
2. yaradılmış, hazırlanmış;  
3. üsullu  
**osulmak** — biçilmək  
**osuşmak** — peşiman olmaq  
**oşadığı** — görüklü, lazımlı  
**oşğançulamak** — aldatmaq  
**oşu** — o  
**oşul** — o  
**oşunluğ** — oxşar, bənzər



**ot** — od, atəş; ot, bitki, dərman bitkisi  
**ot** — çarə, vasitə, əlac  
**otamak** — müalicə etmək  
**otaçı** — həkim, təbib  
**otğurak** — sağlam  
**otğurğah** — ortasındakı  
**otlamak** — müalicə etmək, baxmaq  
**otluğ** — odlu, atəşli  
**ot öçürü** — atəş sönməsi  
**orta** — orta  
**otru** — ötrü  
**otruğ** — ada  
**otsuz** — 1. sağalmaz; 2. çarəsiz, ələcsiz, vasitəsiz  
**otun** — sırtıq, həyasız, utanmaz  
**otun** — odun  
**oturuğ** — ada  
**otuz** — otuz  
**otuzar** — otuz-otuz  
**ot yəm** — dərman, ecza  
**ot yığaç** — ot və ağac  
**ovusuz** — tərbiyəsiz, utanmaz  
**ovut** — ədəb, əxlaq, həya  
**ovutluğ** — həya, həyalı, əxlaqlı, utacaq, əxlaq

**ovutsuz** — tərbiyəsiz, utanmaz  
**oy** — 1. qamış, saz; 2. oyuq, çuxur  
**oymak** — 1. oymaq, deşmək, dəlmək, çuxur açmaq; 2. oynamaq  
**oynamak** — oynamaq  
**oyuğ** — 1. oyun, çalğı çalma, musiqi, rəqs; 2. oyuq  
**oyun** — oyun  
**oyunçı** — oyunçu, çalğıçı  
**ozakı** — keçmiş  
**ozalamak** — qaçmaq, qabağa keçmək, önə keçmək  
**ozğu** — xilas  
**ozğuluğ** — qurtararı, qurtaracaq, xilas olma  
**ozğuluk** — qurtuluş, xilas olmaq, uzaqlaşmaq  
**ozğurmak** — qurtarmaq, xilas olmaq  
**ozğu kurtulğu** — qurtulmuş olan, azad olan  
**özmək** — qurtulmaq, xilas olmaq, uzaqlaşmaq  
**ozkurmak** — qurtarmaq

## Ö

**öbkələmək** — hiddətləndirmək, qozəbləndirmək  
**öç** — intiqam, qisas  
**öçəşçi** — intiqamçı, qisasçı  
**öçəşmək** — öcəşmək, sataşmaq, kin bəsləmək, çəkişmək  
**öçlük** — kinli, xain ürəkli  
**öçmək** — sönmək  
**öçülmək** — məhv olmaq, bitmək  
**öçümək** — sönmək, söndürmək  
**öçür** — sönmə  
**öçürmək** — söndürmək

**öd** — 1. vaxt, zaman; 2. nəsihət, öyüd; 3. öd  
**ödikləmək** — 1. öyüd vermək; 2. sevmək  
**ödirək** — ördək  
**ödki** — vaxtkı, vaxtda, zamanla əlaqədar  
**ödkünmək** — ibrət götürmək  
**ödkürgü** — dərman növüdür  
**ödkürmək** — öyrətmək  
**üdləmək** — nəsihət vermək, öyüd vermək

**ödmək** — 1. çörək, taxıl; 2. keçib getmək; 3. xahiş etmək, diləmək; 4. kəskin olmaq; 5. qəbəlilik olmaq

**öd kolu** — zaman, dövr

**ödrülmək** — ayrılmaq, seçilmək, fərqlənmək

**ödsüz** — vaxtsız, zamansız

**öd(t)ül** — öskürük

**ödük** — öyüd

**ödükçi** — öyüdverən

**ödügçisiz** — öyüdvereni olmayan

**ödün** — vaxt, zaman

**ödürmək** — ayırmaq, seçmək, fərqləndirmək

**ödüş** — nəmli, yaş, rütubətli

**ödvı** — sərt

**ödvilıg** — sərt olan

**ög** — 1. ana; 2. ağıl, idrak, zəka; 3. bir çiçək adı

**ögdi** — mədh, tərif, öymə

**ögdilik** — tərifə layiq, alqışa layiq

**ögdir** — qiymət, dəyər

**ögdisiz** — tərifə layiq olmayan

**ögdü** — tərif, alqış, mədh, öymə, təqdir

**ögdünki** — öndəki

**ögdüş** — paz

**ögə** — 1. müdrik, bilici, aqıl, ağıl verən, tərbiyə verən; 2. nazir, vəkil, həkim; 3. şöhrət

**Ögdəy** — antroponim, kişi adı

**ögək** — sevimli, can atan, düşündürən, dilbər

**ögən** — 1. dərə; 2. çay

**öğərətik** — təlim, tərbiyə, öyrətmə

**ögənkıə** — dərəcik

**ögmək** — böyümək, artmaq, yüksəlmək

**ögmək** — öyünmək, sevinmək, şadlanmaq, nəşələnmək

**öğirtürmək** — sevindirmək

**öğitmək** — 1. öymək, tərifləmək, mədh etmək; 2. böyütmək, çoxaltmaq, artırmaq

**ögləmək** — nəsihət vermək

**ögləndürmək** — nəsihət verilmək, ağılı başına toplamaq

**öglənmək** — ağıllanmaq, ağılı başına yığmaq

**ögləntürmək** — nəsihət vermək, ağılı başına yığmaq

**ögləşmək** — 1. məsləhətləşmək; 2. vuruşmaq

**ögli** — ağıllı, düşüncəli, zəkalı, dərəkəli

**öglimək** — böyümək, çoxalmaq, artmaq

**öglük** — analı, anası olan

**ögmək** — 1. öymək, tərifləmək, alqışlamaq; 2. düşünmək; 3. özmək, incəltmək, ovmaq

**ögmış** — öymə, tərif, alqış, mədh

**ögrənmək** — alışmaq, öyrənmək

**ögrənmiş** — alışmış, öyrənmiş

**öğətdəci** — öyrədən, təlim verən, məşqçi

**ögrətig** — adət, təlim, bilik, alışma

**ögrətinmək** — öyrədilmək, təlim verilmək, təlim görmək

**ögrətmək** — öyrətmək, təlim vermək

**ögri** — vaxt, zaman

**ögrinçlig** — sevincli

**ögrünç** — 1. sevinc;

2. antroponim, şəxs adı

**ögrünçü** — sevincli, fərəhli

**ögrünçüləgülg** — sevinməli, əylənməli

**ögrünçüləmək** — sevinmək, əylənmək, şadlanmaq, fərəhlənmək

**ögrünçülənmək** — sevinmək, əylənmək, şadlanmaq, fərəhlənmək

**ögrünçülüg** --- sevincli, fərəhli  
**ögrünçülügin** — sevinclə, sevinə-  
sevinə, fərəhlə  
**ögsirəmək** — ağılı itirmək  
**ögsüz** — 1. anasız; 2. ağılsız,  
idraksız  
**ögsük** --- ağıllı  
**ögsümək** --- əsirgəmək  
**ögüz** — çay  
**ögük** — sevimli, can alan  
**ögülüg** --- düşünən, fikirləşən  
**öğünmək** --- peşiman olmaq  
**öğünç** — sevic, fərəh, nəşə  
**ögür** --- ilxı, sürü  
**ögürmək** — öyünmək, özünü  
öymək, qürrolənmək  
**ögüt** --- öyüd, nəsihət  
**ögütmək** — öymək, nəsihət  
vermək, öyüd vermək  
**ögüç** — anacıq  
**ök** — əlbəttə  
**ökən** --- çay  
**ökimək** — artmaq, böyümək,  
yüksəlmək  
**ökləmək** — artmaq, çoxalmaq  
**ökmək** — öymək, tərifləmək,  
alqışlamaq  
**ökrəm** — xəndək  
**ökük** --- sevimli, dilbər, can alan  
**öküknek** --- peşmanlıq  
**ökümək** — anlamaq  
**ökünç** — peşmanlıq  
**ökünçsiz** — peşmansız  
**öküngü** — peşman olmaq  
**ökünmək** --- peşman olmaq  
**öküs** — çox  
**öküş** --- çox  
**öküşti** --- bolluca, çoxluca, sıx-sıx  
**öküz** — öküz  
**öl** --- yaş, rütubət, nəm  
**ölən** — rütubətli yer, bataqlıq arası  
**ölənlik** — otlaq, çəmənlik  
**ölgünlük** — can, çəkişən, can  
verən, ölüm ayağında olan

**ölmək** — ölmək  
**ölmək əmgək** — ölüm, can  
çəkişmə (hər fən: ölmək əzabı)  
**ölməklig** — ölümlü, fani  
**ölüg** — ölü, cəsəd  
**ölüm** --- ölüm  
**ölümçü** --- öləsi, ölümə məhkum  
**ölümlig** — ölümlü  
**ölürgü** — öldürmə  
**ölürgüçi** — qatil, qanlı  
**ölmək** — öldürmək  
**ölürmək** --- öldürmək  
**ölüt** --- öldürmə, qətl etmə  
**ölütçi** — qatil, qanlı  
**ölütlük** --- salıqxana  
**öm** --- alt paltar  
**ömək** --- xatırlımaq, düşünmək  
**ömək** — 1. xərçəng (xəstəlik):  
2. sağalmaz dəri xəstəliyi  
**ömğəkləmək** — inəkləmək,  
sürünmək  
**ömğən** --- boğaz arteriyası, boyun  
arteriyası  
**öndürmək** -- böyütmək, yoluna  
qoymaq; alınacaqları toplamaq  
**önəmək** --- yüksəlmək  
**öngü** --- bala, dayça  
**önləmək** — inkişaf etmək, irəli  
getmək  
**önlük** — uca  
**önmək** --- çıxmaq, qalxmaq,  
yüksəlmək, yaymaq, tərəmək,  
ucalmaq  
**önməən** --- sağalmaz bir dəri  
xəstəliyi  
**öntürmək** — göndərmək,  
uzaqlaşdırmaq  
**önünç** — uca  
**önünçsüz** — uca olmayan, alçaq  
**önüş** — yüksəlmiş, çıxış  
**önüşlüg** — yüksəlişli, qayıdacaq,  
çıxılacaq  
**ön** --- 1. rəng; 2. ön tərif, ön,  
şərqə qarşı

**önədəmək** — 1. dəyişmək;  
 2. yaxşılaşmaq, sağalmaq  
**önətdürmək** — 1. dəyişmək;  
 2. yaxşılaşmaq, sağalmaq  
**önətmək** — 1. dəyişmək;  
 2. yaxşılaşmaq, sağalmaq  
**öndin** — öndən  
**öndüri** — öndən, qarşidan;  
 şərqdən  
**öndürti** — öndən, qarşidan  
**öni** — artıq, fərqli, hər növ  
**öni-öni** — 1. növ-növ; 2. parça-  
 parça  
**önüşük** — fərqlənən (?)  
**önülüg** — rəngli  
**önülük** — üz, çöhrə, sifət, sima  
**önürə** — 1. önçə, qabaqca,  
 əvvəlcə, vaxtilə; 2. irəlidə,  
 şərqdə, şərqə  
**önürəkitə** — qabaqcadan,  
 irəlilədən, əvvəlcədən  
**önüsüz** — rəngsiz  
**öntürmək** — uzaqlaşdırmaq,  
 göndərmək  
**önü** — əvvəlki, qabaqkı  
**önüç** — boğaz, xirtək, qırılaq  
**önüki** — başqa  
**öp** — də  
**öpəlmək** — yanmaq, alevlanmaq,  
 parlammaq  
**öpgü** — öpüş  
**öpüşmək** — öpüşmək  
**öpkə** — 1. kin, qəzəb; 2. ciyər  
**öpkəçi** — qəzəbli, kinli, hirsli  
**öpüksəmək** — öpmək istəmək  
**öpünmək** — hücum etmək  
**öpüp** — hop-hop quşu (əslində  
 "öp-öp" olmalıdır)  
**ördünmək** — örtünmək  
**öri** — yüksək, vacib, ləyaqətli  
**öritməgü** — bəsləmə  
**öritməgüçi** — bəsləyən (adam)  
**öritmək** — yüksəltmək, bəsləmək  
**örgin** — taxt

**örgün** — taxt  
**örgüt** — daim, hər vaxt  
**örki** — uca, yüksək, ali  
**örlədmək** — incitmək,  
 hiddətləndirmək,  
 əsəbiləşdirmək  
**örləmək** — 1. hiddətləndirmək,  
 qəzəbləndirmək, gurlamaq;  
 2. yüksəlmək  
**örlətişmək** — qızışmaq  
**örlətmək** — hiddətləndirmək,  
 qəzəbləndirmək, incitmək  
**örlüşmək** — didişmək  
**örmək** — 1. yüksəlmək, çıxmaq;  
 2. paltar adıdır  
**örməni** — sağalmaz dəri xəstəliyi  
**ört** — alov, yanğın, od, atəş  
**örtəmək** — tutuşdurmaq;  
 yandırmaq  
**örtən** — alov, yanğın  
**örtənmək** — 1. alovlandırmaq,  
 yandırmaq, qovurmaq;  
 2. kədərəlmək  
**örtgü** — örtü, örtük  
**örtkü** — örtü, örtük  
**örtlədəçi** — yandıran (adam)  
**örtləmək** — yandırmaq,  
 alovlandırmaq  
**örtlüg** — alovlu, odlu, atəşli  
**örtlük** — alovlu, odlu, atəşli  
**örtmək** — örtmək, qapamaq  
**örtük** — örtük  
**örtüglüg** — örtülmüş, gizli  
**örtülmək** — örtülmək  
**örtünmək** — örtünmək  
**örtüntəg** — dərman adıdır  
**örtüntəgsiz** — ələcsiz  
**örtürmək** — sürdürmək,  
 yüksəltmək  
**örü** — yuxarı, dik, yoxuş  
**örüg** — əbədi, uzun müddət  
**örüki** — uca, yüksəkədəki, ali  
**örük uzatı** — davamı, sürəkli  
**örün** — açıq rəngli, ağımtıl

**örütmək** — bəsləmək,  
 yüksəltmək  
**örüş** — yüksəliş, qalxma,  
 yüksəlmə, çıxış  
**ös** — öz  
**ösən** — iç, özək  
**ösmək** — şişirtmək  
**ösürmək** — qabartmaq, şişirtmək  
**öşə** — qüsür  
**öşəlik** — qüsurlu  
**öşəliksiz** — qüsursuz  
**öt** — 1. öyüd, nəsihət; 2. öd  
**ötəg** — bərc  
**ötəgləmək** — bir iş görmək  
**ötəgçi** — bərcü  
**ötək** — bərc  
**ötəkçi** — bərcü  
**ötəmək** — 1. ödəmək (bərcü),  
 2. müraciət etmək; 3. nəşət  
 etmək, çıxmaq  
**ötkürmək** — işləmək  
**ötkürü** — sonra, dolayısı ilə  
**ötig** — siyahı  
**ötgü** — ötmə, keçmə  
**ötgün** — ötgün, ötmüş, keçmiş  
**ötgürmək** — nüfuz etmək,  
 uğurlamaq  
**ötgürü** — sonra, dolayısı ilə  
**ötgürü satmaq** — alver etmək,  
 alıb satmaq  
**ötgücü** — ötən, keçən  
**ötkürünç** — nüfuz  
**ötkürünçsiz** — nüfuzsuz  
**ötləmək** — öyüd vermək, nəsihət  
 vermək  
**ötmək** — 1. çörək, taxıl; 2. ötmək,  
 keçib getmək; 3. xahiş etmək,  
 diləmək; 4. kəskin olmaq; 5.  
 qəbəlilik olmaq  
**ötmüş** — qurban, qurbanlıq  
**ötrü** — ötrü, üçün, görə, sonra, o  
 zaman  
**ötrü** — ötrü, üçün, görə, sonra, o  
 zaman

**ötüg** — qısaboğaz çəkmə,  
 ayaqqabı  
**ötüg** — 1. dilək, dua, sual;  
 2. ayaqqabı  
**ötügçi** — xahişçi, diləkçi, xahiş  
 edən  
**ötün** — aciz  
**ötünmək** — 1. peşman olmaq;  
 2. xahiş etmək, diləmək  
**ötürmək** — ayırmaq, seçmək,  
 fərqləndirmək  
**ötürü** — ötrü, üçün, görə, sonra, o  
 zaman  
**ötürük** — ishal,  
**övkə** — qəzəb, hiddət, qızma  
**övkəmək** — qəzəblənmək,  
 qəzəbləndirmək,  
 hiddətləndirmək  
**övkələnmək** — qəzəblənmək,  
 hiddətlənmək  
**övgəlik** — qəzəbli, hiddətli  
**övkəsiz** — kinsiz, qəzəbsiz  
**övkəçi** — qəzəblənən, hiddətlənən  
**övkiləmək** — qəzəblənmək,  
 hiddətlənmək  
**öy** — ev  
**öymək** — fikirləşmək  
**öyür** — dan  
**öyürkən** — dərman adı  
**öz** — 1. dərə; 2. öz (övozlük)  
**özə** — üstdə, üstündə, üzərində,  
 yuxarıda  
**özək** — kiçik dərə  
**özəki** — fəvqəladə, üstün  
**özələmək** — yüksəlmək, yuxarı  
 qalxmaq, üstə çıxmaq  
**özələnmək** — yüksəlmək  
**özəlik** — yüksəklik  
**özəliksiz** — alçaq, yüksək  
 olmayan, üstün olmayan  
**özən** — 1. tam orta, ön içəri; 2. ilk,  
 öz  
**öz konuk** — ruh

**özirkənmək** — xahiş etmək, geri  
götürülmək  
**özlük** — canlı  
**özüg** — canlı

**özükün** — canını, özünü  
**özüm** — özüm  
**özüt** — ruh, can

## P

**pa** — qırmaq; parçalamaq  
**paçağ** — oruc  
**padak** — misra  
**Padvahtak** — allah adı  
**pak** — bağ  
**pakır** — bağır  
**paksi** — ustad, alim  
**pançaki** — pançaki (nə isə rütbə  
adıdır)  
**pançanti** — dini mərasim adıdır  
**pançço** — beş  
**par** — var  
**paramit** — kamillik  
**pariçatr** — ağac adıdır  
**pandan** — dini kitabın adıdır  
**parivrayaka** — sərsəri dərviş  
**parça** — çox, bütün  
**paryul** — trizula (üç diş)  
**park** — saray  
**pasak** — mənası qaranlıqdır  
**patali** — ağac adıdır  
**patar** — kitab səhifəsi  
**patilmək** — batmaq, kömülmək  
**patir** — kasa  
**patpadhi** — bibər  
**Paşan** — topanim, dağ adı  
**paşantak** — qurban növüdür  
**paşik** — milli marş  
**pdak** — mənzumə parçası  
**pək** — yaxşı, sağlam, bərk  
**pərikən xatun** — pərilər şahı  
**pığambar** — peyğəmbər  
**pi** — düzlük, yazı  
**piçak** — bıçaq  
**pidpidi** — bibər  
**pri** — əngəlləmək

**pinvat** — sədoqə  
**pirək** — oğər, şayəd  
**pirianu** — bitki adı  
**pramit** — bir sutranın adı  
**pranqa** — alim  
**pratikabut** — pratyekabudha  
**pret** — şeytan  
**prianu** — bitki adı  
**prişti** — mələk  
**prit** — xoyal  
**prmanu** — atom  
**prnadaşunu** — bir cür oturmaq  
tərzidir  
**pryap /prayap/** — 1. çilə yeri,  
çiləgah; 2. hücrə  
**psak** — çoləng  
**ptr** — vərəq  
**puğa** — bitki adı  
**punya** — xidmət  
**Puranı** — dinin kitabın adı  
**purohit** — ev sahibi  
**pusar** — botisatva  
**puşakmak** — qızmaq,  
hiddətlənmək  
**puşi** — sədoqə, zəkət  
**puşiçi** — dilənçi  
**puşmak** — qızmaq, hiddətlənmək  
**puşulmak** — qızıdırılmaq  
**puşurkanmak** — qızmaq  
**puşuş** — yas  
**puşuşluğ** — kədərli, qəmli  
**putig** — yazı  
**Purva Pulquni** — ulduz adı  
**pükünmək** — rədd etmək  
**pükürmək** — pükürmək,  
fişqirtmaq

**pür** --- tumureuq  
**püsmək** --- gizlənmək  
**pütmək** --- bitmək

**pütrük** --- məmur rütbəsi  
**pütün** --- bütün  
**pütürmək** --- bitirmək

## R

**raçavrt** --- lacivərd  
**radia** --- cövhər, qiymətli şey  
**Raksas** --- şeytan adı  
**rakşand** --- xoşbəxtlik  
**rand** --- arxant  
**rasayan** --- 1. hoyat iksiri; 2. əsər adı  
**rasakin** --- rasakin  
**ratikri** --- şəxs adı  
**ratka** --- cövhər, qiymətli şey  
**rahu** --- planet  
**razurt** --- lacivərd

**rəm** --- birinci ayın adı  
**rhant** --- arxant  
**rivadi** --- ulduz bürcü  
**rncak** --- rənçək (dini dərəcədir)  
**rncika** --- rncika (rahib rütbəsidir)  
**roç** --- gün  
**roş** --- 1. bir ilahənin dərəcəsi;  
2. işıq  
**Rtnakr** --- Ratnakar  
**rtni** --- cövhər, qiymətli şey  
**rzvrt** --- lacivərd

## S

**sab** --- söz, söz-sov  
**saba** --- dönən adı  
**saç** --- saç  
**saçalmak** --- saçılmaq, dağıtmaq  
**saçığ** --- qurbanlıq  
**saçılmak** --- saçılmaq, dağıtmaq  
**saçığ** --- saçlı  
**saçmak** --- 1. saçmaq, dağıtmaq;  
2. bulandırmaq  
**saçuk** --- saçıq, dağımıq  
**sada** --- antroponim, şəxs adı  
**sadabiş** --- ulduz adıdır  
**sadarma** --- "Saddharma" kitabının türkcə adı  
**sadığ** --- satış, ticarət  
**sadmak** --- satmaq, ticarət etmək  
**sadu** --- yaxşı  
**sadun** --- sarımaq  
**sağ** --- sağ, sağlam  
**sağdıç** --- hesab

**sağdıçlik** --- mənsub olma  
**sağınç** --- fikir, düşüncə, niyyət  
**sağınmak** --- düşünmək  
**sağış** --- saymaq, rəqəm, nömrə  
**sağızğan** --- 1. Saxsaxan adı; ulduzun adı; 2. saxsaxan  
**sağlanmak** --- sağlamaşmaq, diqqətli olmaq  
**sağlanturmak** --- saxlamaq, mühafizə etmək  
**sağlığ** --- sağmaı, sağılan heyvan  
**sağmak** --- sağmaq  
**sağtaşınmak** --- bardaş qurmaq, bardaş qurub oturmaq  
**sağ yağ** --- kərə yağ  
**sak** --- diqqətli  
**sakabir** --- dərman bitkisinin adı  
**sakal** --- saqqal  
**sakanmak** --- düşünmək

**sakımak** — bəsləmək, ciddi  
 olmaq, baxmaq  
**sakınç** — fikir, düşüncə, niyyət,  
 təfəkkürlü  
**sakınçlıq** — düşüncəli, fikirlilə,  
 təfəkkürlü  
**sakınçsız** — düşüncəsiz  
**sakınğu** — təfəkkür, fikir,  
 düşüncə, düşünmə  
**sakınmaq** — düşünmək  
**Sakırtağam** — Sakırtağam (no isə  
 addır)  
**sakış** — düşüncə, maddə, qayğı,  
 hesab  
**sakışsız** — düşüncəsiz, hesabsız,  
 qayğısız  
**sakız** — saqqız, qətran  
**saklamak** — saxlamaq  
**saklanmaq** — düşünmək,  
 saxlanmaq  
**sakuşmaq** — himayəyə almaq  
**saldırmaq** — təqdim etmək  
**salıq** — 1. vergi növü; 2 qaba, pis  
**salınmaq** — sallanmaq, dikmək  
**salınturmaq** — sallatmaq,  
 salandırmaq  
**salkım** — soyuq  
**salmak** — salmaq, qoymaq  
**salsöyüt** — söyüd ağacının bir  
 növü, güman ki, salxım söyüd  
**salturmaq** — saldırmaq,  
 qoydurmaq  
**sam** — 1. dərman, civə, zəhər;  
 2. sağaltmaq  
**samak** — 1. saymaq; 2. söyləmək  
**saman** — saman  
**samar** — nəzər; keçid  
**san** — 1. san, say, hesab; 2. vücut,  
 kobud baldır  
**sanağuluq** — saylı, hesablı  
**sanağuluqsuz** — saysız, hesabsız  
**sanamak** — saymaq, sanamaq,  
 hesablamaq  
**sanlağ** — sayılan, hörmətli

**sanlıq** — 1. sayılan, hörmətli; 2. aid  
 olmaq, tabe olmaq  
**sanç** — dəri çanta  
**sançıq** — 1. neçə; 2. sancı  
**sançılmaq** — sancılmaq, vurulmaq  
**sançıtmaq** — sandırmaq,  
 vurdurmaq  
**sançışmaq** — vuruşmaq  
**sançmaq** — sançmaq, dəlmək,  
 deşmək  
**sanmaq** — saymaq, sanmaq,  
 düşünmək  
**sansarlıq** — ölüm-doğum sırası  
**sansartaki** — maddi dünyada olan  
**sansız** — saysız, sansız, hədsiz-  
 hesabsız  
**san** — 1. qəbilo, xalq, camaat,  
 kütlə; 2 sərvət; 3. dərman bitkisi  
**sana** — sana, sono (odat)  
**san ığ** — monastir yeməklərindən  
 biri  
**sanış** — sayma  
**sanram** — monastir  
**sanşar** — samsara  
**sanun** — general  
**sap** — sıra  
**sapağ** — 1. sıra, düzüm;  
 2. üstünlük, istifadə  
**sapalamak** — xışla sürmək,  
 şumlamaq  
**sapan** — xış, kotan  
**sapça** — sözcə, söz-sovca  
**sapıq** — sıra, düzüm  
**saplamak** — saplamaq  
**sapmaq** — davam etmək  
**sapfir** — sapfir  
**saran** — xəsis, simic  
**sarğan** — imarət, bina  
**sarı** — öd, sarı ( sarısın ı udmaq)  
**sarğarmak** — saralmaq  
**sarır** — qılınc artığı  
**sarı** — sarı, tərəf, doğru  
**sarıq** — sarı (rəng)  
**sarp** — sərt



**sarsağ** — sarsaq, kobud  
**sarsıǵ** — 1. sarsaq, qaba, kobud;  
 2 çürük  
**sarsımaq** — sarsımaq, azarlamaq,  
 söyləlmək  
**sarsmak** — söymək  
**sart** — karvan, tacirlər  
**sartavahi** — 1. karvanbaşı, sarvan  
**sarvağ** — sort, sori, iqlimdə bitən  
 bitki, saksaul  
**sası** — çöp  
**sasıçı** — çöpçü  
**sasıǵ** — 1. kiçik; 2. iyəlmiş;  
 3. qoxu  
**sasılık** — zibil vedrəsi  
**sasımak** — iyələmək, çürümək  
**sasıtmaq** — iyələmək, çürütmək  
**saşmaq** — şaşmaq, çaşmaq  
**satabiş** — ulduz adıdır  
**satağ** — satış, ticarət  
**satağın** — satın  
**satağsız** — qiymətsiz, dəyørsiz,  
 pulsuz  
**sataqiri** — pəri adı  
**satğamak** — aşmaq  
**satıǵ** — 1. satış, ticarət; 2. qiymət  
**satıǵac** — sat ağacı  
**satıǵçı** — satıcı  
**satıǵlıǵ** — satılması, satılacaq  
**satır** — sikkə növü  
**satmaq** — satmaq  
**satu** — körpü  
**satun** — sarımsaq  
**sav** — söz, xəbər, şöhrət  
**savaklamak** — söyləmək,  
 danışmaq  
**savcı** — xəbərçi, gəvəzə, zəvdək,  
 boşboğaz  
**savlaşmaq** — sözləşmək,  
 danışmaq, xəbərləşmək  
**savlıǵ** — sözlü, sözlü-sovlu,  
 şöhrətli

**savşı** — 1. antroponim, şəxs adı;  
 2. kiçik nəqliyyat  
**say** — düzən, çöl, daşlıq, səhra  
**saykamak** — içki içmək  
**saymaq** — saymaq  
**sayu** — hər biri, hər kəs  
**sayun** — xalq, camaat, küllə  
**schinmək** — sevinmək  
**seçilmək** — seçilmək  
**seçmək** — seçmək  
**sedrək** — seyrək, incə  
**sedrəksiz** — seyrək olmayan, sıx  
**sefmək** — sevmək  
**sevig** — sevgili, öziz, eşq  
**seviklik** — sevimli, sevgili  
**sevinmək** — sevinmək,  
 fərəhlənmək  
**sevintürmək** — sevindirmək,  
 fərəhləndirmək  
**sevinç** — sevinc, fərəh, nəşə  
**sevinçən** — sevinek, nəşəli  
**sevinlənmək** — sevinmək,  
 nəşələnmək, fərəhlənmək  
**sevinçliǵ** — sevincli, şon, nəşəli  
**sevgi** — sevgi  
**sevgülüg** — sevimli, sevgili, sevgi  
**sevgüsüz** — sevgisiz  
**sevgüçi** — sevon (adam)  
**sevmək** — sevmək  
**sevüg** — sevgi  
**sevüglüg** — sevimli, sevgili  
**səkkiz** — səkkiz  
**səkkizinc** — səkkizinci  
**səkkizon** — səksən  
**səm** — boş, kimsəsiz,  
**səmək** — meşə, orman  
**səməkləmək** — yas mərasimi  
 düzəltmək  
**səmiş** — kök  
**sən** — sən  
**sənin** — sənin  
**səngig** — monastır yeməyi  
**səniǵ** — aid, əlavə  
**səniş** — dağ etəyi, dağ yamacı

**sənqün** — vəzifə adı (general)  
**sənəram** — 1. monastır; 2. ibadət  
**sənün** — general  
**səninə** — sənin  
**səpən** — mənası məlum deyil  
**səpmək** — hazırlamaq, təhiz etmək  
**sərgü** — sobir, doyanot  
**sərgülüg** — səbirlilik  
**sərgüsüz** — sobirsiz  
**səridmək** — ərimək, əritmək  
**sərilmək** — sərilmək, artmaq, mətinləşmək, sona yetmək  
**sərimmək** — gözləmək, qatlanmaq, dayanmaq  
**sərinə** — dad, ləzzət  
**sərkə** — sirkə  
**sərkürmək** — 1. qarşı çıxmaq, mane olmaq; 2. qatlanmaq, dayanmaq  
**sərmək** — 1. qatlanmaq, dayanmaq; 2. durmaq  
**sərməlmək** — çaqlamaq, süzülmək  
**səşmək** — açmaq, bağçı açmaq  
**sətrəksiz** — seyrək olmayan  
**səşəptli** — mənası qaranlıqdır  
**sı** — Budda monastırı  
**sı** — sinir, hiss, aləm  
**sıçğan** — 1. siçan; 2. on iki il siklli türk təqvimində il adı  
**sıçğanak** — ?  
**sıçı** — hüdud, hədd, sərhəd  
**sıçık** — arxa, qıç, göt  
**sıçılı** — sərhədli, hüdudlu  
**sıçkan** — 1. siçan; 2. on iki il siklli türk təqvimində il adı  
**sıdam** — sado, düz, bəzoksiz  
**sıdı** — 1. siyirmə; 2. soyulma; 3. sürüşmə, aradan çıxma  
**sığ** — ərazi, ölçüsü  
**sığınmaq** — sığınmaq  
**sığıt** — aqlama, hıçqırma, fəryad, matəm

**sığış** — kədər, sıxıntı, qayğı  
**sığmaq** — xoşa gəlmək, sığmaq  
**sığtamak** — aqlamaq, sızlamaq  
**sığtaşmaq** — aqlaşmaq  
**sığun** — sığın, erkək keyik, maral  
**sığurmaq** — 1. toplamaq; 2. sıxışdırmaq  
**sık** — ərazi ölçüsü  
**sıkamak** — sıxlaşdırmaq, qalınlaşdırmaq  
**sıkanmaq** — əymək  
**sıkdamak** — aqlamaq, hıçqırmaq, hıçqıraraq aqlamaq  
**sıkı** — qoxu, sıxıntı  
**sıkılmək** — sıxılmaq, əziyyət çəkmək  
**sıkınmaq** — sığınmaq, əzilmək  
**sıkış** — kədər, sıxıntı, qayğı  
**sıkışlıq** — kədərli, sıxılmış olma  
**sıkurmaq** — toplamaq  
**sılmək** — silmək  
**sımak** — sındırmaq, qırmaq  
**sımda** — 1. avara; 2. ehtiyatsız; 3. tənbel; 4. meşə  
**sımi** — sərhəd  
**sımnənc** — rəhbər, zahid  
**sımtağısız** — fəal, enerjili, çalışqan  
**sımtak** — 1. dərbəder, avara, tənbel; 2. xəbis  
**sımtaq** — dərbəder, avara; 2. meşə, orman; 3. tənbel; 4. xəbis  
**sımtalmək** — gətmək, tərək etmək  
**sın** — 1. məzar; 2. vücud, üzv  
**sınamək** — sınamaq, təcrübə etmək  
**sınaşmaq** — biri-birini sınamaq  
**sınılamək** — aqlamaq  
**sını** — bədənle əlaqədar  
**sınçkan** — musa ağacı  
**sınmaq** — sınmaq, qırılmaq, parçalanmaq  
**sıntıda** — qəbiristanda  
**sın** — dağ silsiləsi  
**sın,ar** — 1. bürç; 2. yan

**sıpar** — müşk  
**sırınçan** — musa ağacı  
**sırtık** — sırtıq  
**sırtılmak** — 1. sarılmaq; 2. asılmaq  
**sıruk** — 1. şüvül; 2. dirək  
**sısğurmak** — ərimək  
**sıslağ** — ağrı, sızılı  
**sıslatmaq** — sızlatmaq  
**sismək** — qırmaq, sındırmaq, qoparmaq  
**sıtır** — sikkə növü  
**sıtmak** — qırmaq  
**sış** — 1. şiş; 2. uc  
**sıyuk** — 1. çöküntü, qırıntı; 2. zəif; 3. sıyıq  
**sızğurmak** — ərimək  
**sızılmak** — ərimək  
**sızlağ** — ağrı, sızılı  
**sızlamak** — sızlamaq  
**sızlatmaq** — sızlatmaq  
**sızmaq** — yorğun düşmək, yorulmaq  
**sidi** — sehir  
**sidir** — sikkə növüdür  
**sidmək** — işəmək  
**sigirimək** — səyirtmək, udmaq  
**sigirtmək** — yaxalamaq  
**sigrik** — atlama, sıçrama  
**sik** — sidik  
**sikrimək** — atlamaq, sıçramaq  
**silig** — təmiz, bakirə, arı  
**silik** — təmiz, bakirə, arı  
**silimək** — təmizləmək  
**silmək** — silmək  
**silktürmək** — oxumaq  
**silvi** — ?  
**silvisiz** — ?  
**sim** — hüdud, sərhəd  
**simək** — meşə, orman  
**simləmək** — öritmək, əzmək  
**simrimək** — öyrənmək  
**sin** — 1. sən; 2. ölçü vahidi  
**sinçan** — sxematik ay sisteminin bir parçası

**sini** — səni  
**sinsim** — küncüt  
**sintədə** — səndən  
**sintin** — səndən  
**sin** — anbar  
**sinar** — göy cəhoti  
**sinək** — milçək  
**sinil** — kiçik bacı  
**sinləmək** — fəryad etmək  
**sinir** — sinir  
**sinirkə** — kiçik sinirlər  
**sinirmək** — həzn etmək, gizlətmək  
**sinmək** — damlamaq, damcılamaq  
**sinük** — sümük  
**sinürmək** — əmmək, udmaq, sümürmək  
**sipirmək** — süpürmək, təmizləmək  
**siri** — dorman adıdır  
**sirkə** — sirkə  
**sis** — siz  
**şişmək** — şişmək  
**siti** — sehir  
**sivikmək** — sevinmək  
**sivinç** — sivmək, sevmək  
**sivsinmək** — tərk edilmək  
**siz** — siz (övəzlik)  
**sizik** — şübhə  
**siziklig** — şübhəli  
**siziksiz** — şübhəsiz  
**sizirmək** — şübhələnmək  
**sizin** — sizin  
**sizinə** — sizə  
**sizni** — sizi  
**smir** — biçim  
**smuañç** — rahiyyə, zahidə  
**sn** — sən  
**so** — zəncir  
**soçu** — ev  
**soğan** — soğan  
**soğançığ** — sevimli, məhəbbətli, xoş

- soğdmaq** — soyutmaq  
**soğığ** — soyuq  
**soğik** — soyuq  
**soğik suv** — soyuq su  
**soğımak** — soyumaq  
**soğıtmaq** — soyutmaq  
**soğurmak** — öldürmək, soyurmaq  
**soğuşmaq** — vuruşmaq, döyüşmək, çarpışmaq  
**sok** — həsəd aparan, qışqanc  
**sokar** — ?  
**sokğu təkirmək** — su doyurmanı  
**soklanmaq** — darıxmaq, arzulamaq  
**soklunmaq** — korlaşmaq, kor olmaq  
**sokmaq** — soxmaq, döymək, öz-mək, dölmək, deşmək, basmaq, didmək  
**sokunmaq** — kəsmək  
**sokuşmaq** — 1. saplamaq, tutuşmaq; 2. vuruşmaq, rastlaşmaq, qarşılamaq  
**sol** — sol, şərq  
**solamaq** — 1. bir yerdə olmaq; 2. bağlamaq, zəncirləmək  
**solatmaq** — gətirmək, bağlatmaq, zəncirləmək  
**solatmaq** — gətirmək, bağlatmaq, qapatmaq  
**solmaq** — solmaq, məhv olmaq  
**soltun** — soldan  
**son** — son, sonra  
**soorğun** — ? mənası məlum deyil  
**sormak** — sormaq, önmək  
**sorulmaq** — sorulmaq, önmək  
**sot** — kök  
**sotup** — ?  
**sövuk** — soyuq  
**soydurmaq** — soydurmaq  
**soymak** — seymək  
**soyun savıncı** — rəhn; girov  
**soyurkamak** — təqdim etmək, təklif etmək, əmr etmək  
**sozak** — saray  
**sozak künt** — hərəmxana  
**sō** — vaxt, zaman  
**söglünmək** — qızardılmaq  
**söglünçü** — qızartma  
**sögsüg şiş** — qabar, qabar şişi  
**söğüt** — söyüd (ağac)  
**söğüş** — söyüş, qarğış  
**söğüşmək** — söyüşmək, qarğışmaq  
**sökgü** — söyüləcək  
**söki** — köhnə, əvvəlki, köhnədən, qədim  
**söklünmək** — sökülmək, açılmaq  
**söklünçü** — qızartma, kabab  
**sökmək** — 1. sökmək, qoparmaq; 2. azarlamaq, söymək; 3. bayılmaq, özündən getmək  
**sökü** — çökmə  
**sökümək** — çökmək, diz çökmək  
**sökürmək** — çökdürmək, diz çökdürmək  
**söküş** — söyüş, qarğış  
**sökütmək** — diz çökdürmək  
**söl** — üzrə  
**sön** — uzun müddət, uzun zaman  
**söngi** — süngü  
**söngü** — süngü  
**söngük** — 1. sümük; 2. süngü  
**söngüklük** — sümüklü, sümükdən ibarət olan  
**söngüşgəli** — döyüşgəli, vuruşgəli, savaşağı  
**söngüşmək** — müharibə etmək, döyüşmək, vuruşmaq, savaşımaq  
**sönmək** — sönmək, özündən getmək  
**söntürmək** — söndürmək, bir yana atmaq  
**sönük** — sönik, qüvvədən düşmək  
**söz** — söz, əmr, buyuruq  
**sözləgünlük** — söylənilişi, söylənməli

**sözləmək** — söyləmək  
**sözləməsik** — söylənən pis sözlər  
**sözlətilmək** — söylədilmək,  
danışdırılmaq  
**sözləşmək** — danışmaq, söhbət  
etmək, məsləhətləşmək  
**sözlüg** — sözlü  
**stavari** — bitki adıdır  
**stir** — sikkə növü  
**stup** — ?  
**su** — su  
**suburğan** — qəbiristanlıq  
**suç** — günah, təqsir, suç  
**suçuğ** — ?  
**suçulmaq** — dartmaq  
**suçulu** — dartaraq  
**suğ** — 1. su; 2. cəhiz, həvəs, istək  
**suğulmaq** — qurumaq, suyu  
sovrulmaq  
**suğun** — sığın. keyik  
**suğurmaq** — sovrmaq  
**sudmaq** — atmaq, axmaq,  
fırlatmaq  
**sudur** — sutra, Buddanın vəzi  
**sui** — günah, qəbahət, suç  
**suk** — 1. sakit; 2. cəhiz, həvəs,  
istək; 3. (*omgok* sözü ilə)  
şəhadət barmağı  
**sukak** — ağ keyik, ağ ceyran (?)  
**sukar** — bitki adıdır  
**sukavati** — buddistlərin qəb  
cənnəti  
**sukiğ** — barmaqla toxunma  
**suklanğı** — həsəd aparacaq  
**suklanmaq** — 1. etiraz etmək; 2.  
çox istəmək; 3. həsəd aparmaq  
**sukmaq** — soxmaq  
**suksınmaq** — acgöz olmaq, həris  
olmaq  
**suksumur** — kardomon  
**suksuz** — gözütöxlük  
**sukşumur** — kardomon  
**sulanı** — bitki adıdır

**sunə yatmaq** — uzanmaq, kə-  
rilmək  
**sunçuk** — yastıq  
**sunmaq** — yaymaq, özünə tərəf  
çəkmək, təklif etmək  
**sunu** — qara zirə  
**supsup** — çiçək adıdır  
**supurğan** — bitki adıdır  
**surma** — çaxır, şərab  
**surmaq** — 1. üzümək, saymaq;  
2. sormaq  
**usmaq** — çarpmaq  
**suu** — səadət  
**suv** — su  
**suvamaq** — 1. sulamaq;  
2. suvamaq  
**suvartı** — dərman adıdır  
**suvatçı** — dərman adıdır  
**suvçı** — bələdçi  
**suv içərkı** — suyun içindəki  
**suvluğ** — sulu  
**suvluk** — su qabı, səhəng  
**suvsalık** — susama, əyyaş, içki  
düşgünü  
**suvsamak** — 1. susamaq, susuz-  
lamaq; 2. həris olmaq  
**suvsatmak** — həris, hərislik  
**suvsuş** — 1. içki; 2. üzərinə su  
səpmə  
**suvsuşmaq** — susamaq  
**suy** — günah, qəbahət, suç  
**suyluğ** — günahkar, qəbahətli,  
suçlu  
**suyurkamak** — acımaq, mərhəmət  
etmək  
**suvunluk** — parlaqlıq  
**suzak** — 1. körfəz; 2. kənd  
**sü** — ordu, qoşun  
**südrümək** — sürümək  
**südük** — sidik  
**südürmək** — çəkmək  
**süçik** — 1. şirin; 2. dadlı çaxır, şirin  
şərab; 3. dadlı, ləzzətli

**süçüg** --- 1. şirin; 2. dadlı çaxır, şirin şərab; 3. dadlı, ləzzətli  
**süçülüg** --- geriləyən, geridə qalan  
**süglün** --- qırqovul  
**sügül** --- mülki; kip, ur, qabarıq, şiş  
**sük** --- sakit  
**süklirmək** --- qovrulmaq, yanıb-qovrulmaq  
**süklünmək** --- qızardılmaq  
**süksük** --- saksaul ağacı  
**süksümür** --- kardamon  
**sül** --- irin, yara  
**süləmək** --- qoşun çəkmək, ordu göndərmək, səfərə çıxmaq, müharibə etmək  
**sülüg** --- ordulu, qoşunlu, ordusu olan  
**sün** --- 1. sütun; 2. arxa, dayaq; 3. onurğa sütunu; 4. nizo  
**sünmək** --- ləşəltmək, boşaltmaq  
**sünüglüg** --- sümüklü, sümükdən ibarət olan  
**sünüük** --- sümüük  
**sünüş** --- döyüş  
**sünüşmək** --- döyüşmək, vuruşmaq, süngüleşmək

**sürdüştürmək** --- əzmək, döymək  
**sürmə** --- çaxır, şərab  
**sürmək** --- 1. sürmək; 2. güdmək, otlatmaq, sorf etmək; 3. sürgünə göndərmək  
**sürtmək** --- sürtmək  
**sürüg** --- sürü  
**süskün** --- arxa  
**süsmək** --- süzmək, təmizləmək  
**süt** --- süd  
**süü** --- ordu, qoşun  
**süü başı** --- ordu başı, sorkördə, komandan  
**süüləmək** --- qoşun çəkmək, ordu göndərmək, səfərə çıxmaq, müharibə etmək  
**süvri** --- sivri  
**süzək** --- xəstəlik  
**süzkü** --- süzgəc  
**süzmək** --- süzmək, təmizləmək  
**süzüg** --- süzülmiş  
**süzük** --- duru, təmiz, süzülmüş  
**süzülmək** --- süzülmək, təmizlənmək

## Ş

**şabi** --- şagird, tələbə, öyrənən  
**şadu** --- nərdivan  
**şahbuçğan** --- Maninin osorlərindən birinin adı  
**şaki** --- qəbilə adıdır  
**şakimun** --- ləqəbdir  
**şakti** --- mizraq  
**şakşamanı** --- din qaydalarını öyrənən qadın  
**şakşt** --- pislük  
**şal** --- ev  
**şamnanç** --- rahibə, zahidə  
**şamnu** --- şeytan

**şan** --- şan, şöhrət  
**şanlı** --- şanlı, şöhrətli  
**şaran** --- məbəd  
**şarır** --- müqəddəslik  
**şarira** --- müqəddəs omanət  
**şasatr** --- din dərsləri, din kitabı  
**şastar** --- din dərsləri, din kitabı  
**şastr** --- din dərsləri, din kitabı  
**şasıtmək** --- pis iy vermək, üfunət iyini itirmək  
**şaşmaq** --- şaşmaq, çaşmaq, özünü itirmək  
**şatabiç** --- ayın bir dövrü

**şatu** -- rəhbər, idarə başçısı  
**şazana** -- din, əqido  
**şazın** -- din, əqido  
**şbara** -- ala-bula, alaca, ala rəngli  
**şəkər** -- şəkər  
**şəmnü** -- şeytan  
**şənük** -- platane  
**şəşimək** -- çözülmək, açılmaq  
**şimnanç** -- rahibə, zahidə  
**şimtağ** -- miskin, tənbel  
**şimtamak** -- sərbəst buraxmaq  
**şış** -- şiş, ur, qabarıq  
**şimşak** -- şimşək  
**şıvaçır** -- dərman adıdır  
**şikti** -- nizə, mizraq  
**şirə** -- stol  
**şirir** -- din olanəti  
**şiriş** -- akasiyaya bənzər ağac adıdır  
**şiş** -- şiş, ur, qabarıq

**şişmək** -- şişmək  
**şışamani** -- no iso dini dərəcədir  
**şlok** -- şer, nəzm, vəzn  
**şmnanç** -- rahibə  
**şmnu** -- şeytan  
**şmnu luğ** -- şeytani, şeytanlıq  
**şnük** -- platane  
**şor** -- şor, duzlu  
**şrir** -- axıntıya düşmüş  
**şrmiri** -- rahib şagirdi, modroso tələbəsi  
**şumnu** -- şeytan  
**şunkar** -- şunqar, şahin, qırğı  
**şuruti** -- eşidilmiş, duyulmuş  
**şük** -- sakit, rahat  
**şünük** -- planet  
**şüt** -- 1. sakit, səssiz, sadə; 2. dik, dimdik, dübbədüz  
**şuşutsi** -- daraq

## T

**tab** -- qoyun (?)  
**taban** -- 1. bitki adı; 2. dağ keçidi  
**tabar** -- 1. davar, mal; 2. Çin qumaşı  
**tabğaç** -- 1. Çin; 2. çinli  
**tabığçı** -- xidmətçi, xadimə  
**tabıgsak** -- söylə çalışan  
**tabılku** -- bitki adı  
**tabınmaq** -- tapınmaq, pənah aparmaq  
**tablamak** -- tapmaq, xidmət göstərmək, qulluğunda durmaq  
**tabmak** -- tapmaq  
**tabramak** -- çoxalmaq, artmaq, irəliləmək  
**tabranmaq** -- davranmaq, tələsmək  
**taç** -- tac  
**tadur** -- dana

**tağ** -- 1. dağ, sıra dağ, dağ silsiləsi; 2. şimal  
**tağam** -- divar  
**tağan** -- dayı  
**tağar** -- torba, dağar, dağarcıq  
**tağlurmak** -- mahnı oxumaq  
**tağsut** -- şer  
**tağu** -- toyuq  
**tağun** -- yaltaqlıq, riyə  
**tağunçı** -- 1. yaltaq; sadıq təbəə; 2. öyan  
**tağunlamak** -- yaltaqlıq, etmək  
**tağurak** -- sürətlə, cəld  
**tağşurmak** -- mahnı oxumaq  
**tağşut** -- şer  
**taimak** -- aşağı sürüşmək  
**tai ögə** -- rütbə adı  
**taişi** -- şahzadə  
**taitsi** -- şagird  
**tai ügə** -- rütbə adı

- tak** — chtiyac
- takı** — daha, və, qaldı ki, nəhayət, bundan başqa
- takıǵu** — 1. toyuq; 2. on iki ü sikli türk təqvimində il adı
- takmaq** — taxmaq, bağlamaq
- taksız** — dərdsiz, qəmsiz
- taksurmak** — beyt, şer oxumaq
- takşurmak** — şer demək, mahını oxumaq
- takşut** — şer, nəzm, beyt, mənzumə
- takunlamak** — yaltaqlıq etmək
- tal** — 1. dal; 2. dalaq; 3. böyük bir ağac; 4. söyüd ağacı
- talamak** — talan etmək, yağmalamaq, çapmaq
- talaşmaq** — dalaşmaq, vuruşmaq, rüharibə etmək
- talay** — dəniz, böyük çay
- talǵuk** — mıx, mısınar, mıxça, paya
- talım** — 1. oğru, yırtıcı; 2. döyüş, cəng
- talımak** — talan etmək, yağmalamaq
- talım balık** — dəniz canavarı (güman ki: köpək balığı)
- talkan** — un
- talmaq** — 1. dalmaq, fikri getmək, zehni tutulmaq; 2. talan etmək, yağmalamaq, dağıtmaq
- taloi** — dəniz, böyük çay
- taluy** — dəniz, böyük çay
- taluk** — dərman bitkisinin adı
- talulamak** — seçmək
- talız** — bitki adı
- tam** — divar, dam
- tamak** — damaq, xırdək, qırtlaq, boğaz
- tamalaptr** — gözəl iyli bitkinin yarpağıdır
- tamar** — damar
- tamburi** — tambur (?)
- taǵa** — damğa, möhür
- taǵalamak** — damğalamaq, möhürləmək
- taǵak** — damaq
- taǵan** — bir dövlət məmuru dərəcəsidir
- taur** — damar
- taşımaq** — daşılatmaq
- tautmaq** — parlaşmaq, yaxmaq
- tauzını** — damla
- tauzmaq** — damızmaq, damcılmaq
- taulıq** — 1. divarlı; 2. bərəkətli
- tammak** — yanmaq, alışmaq, tutuşmaq
- tautulmaq** — tutuşmaq, tutuşdurmaq, parlatmaq
- tauturmak** — yandımaq, parlatmaq, tutuşdurmaq
- tamu** — cəhənnəm
- tauluğ** — cəhənnəmlik
- tana** — 1. taxıl, toxum; 2. küncüt
- tañkılmaq** — dikilmək, parçalamaq, kəsmək, parça-parça etmək
- tañcu** — dilim-dilim, parça-parça, damcı
- tañma** — danma, inkar
- tañış** — ulduz adıdır
- tanmaq** — danmaq, inkar etmək; 2. pisləşmək, xarablaşmaq
- tanuk** — şahid
- tanuklaǵu** — şahidlik
- tanuklaǵuluğ** — şahidlik
- tanuklamak** — təsdiq etmək, şahid olmaq, şahadət vermək
- tañ** — 1. dan, şəfəq, səhə, dan yeri; 2. ölçü vahidi; 3. dadlı, ləziz, ləzzətli, xoş, nəfis; 4. şaşma, təəssüf, heyrət; 5. xol
- tañağ** — qorxu, sınıntı, zor
- tañdı** — “tao” mənşəbinə mənsub
- tañǵ** — qoxu, sınıntı, zor



**tañılmak** — sıxışdırmaq, tozyiq göstərmək  
**tañış** — qorxu, sıxıntı, zor, iztirab, səbr  
**tañızmaq** — şimşək  
**tañlaçığ** — əcayib, heyrətamiz, xariqə  
**tañlaçık** — əcayib, heyrotlı, heyrətamiz, xariqə, xariqüladə  
**tañlamaq** — 1. şaşmaq, şaşırmaq, heyrot etmək, təəssüf etmək; 2. şəfəq sökülmək, səbər açılmaq; 3. sıxılmaq, qorxmaq  
**tañmaq** — sarmaq  
**tañsız** — 1. sabahsız; 2. dadsız, ləzzətsiz; 3. heyrotsiz  
**tañsuk** — 1. dadlı, ləzzətli, nəfis; 2. əcayib əntiq, qiymətli, dəyərli  
**tañtansuk** — dadlı, ləzzətli, ləziz, nəfis  
**tañulamak** — dilimləmək, parçalamaq  
**tap** — arzu, istək  
**tapə** — doğru, qarşı  
**tapəğ** — tapma, hörmət, xidmət  
**tapəği** — xadimə  
**tapən** — səkkiz istilikli cəhənnəmdən altıncısı  
**tapəvan** — 1. zahid, tərki-dünya, guşonışin; 2. zahidlik, tərki-dünyalıq  
**tapığ** — tapma, tapınma, pərəstiş, hörmət  
**tapığan** — hörmət, pərəstiş  
**tapığçı** — xidmətçi, xadimə  
**tapıqsak** — xidmətə hazır  
**tapık** — ön  
**tapımça** — ardımca, keyfimə görə  
**tapındurmak** — tapdırmaq  
**tapıngu** — tapılması, tapılmalı, tapılacaq  
**tapınmaq** — tapınmaq, pərəstiş etmək, hörmət etmək

**tapışğuluğ** — rastlaşan, qarşılaşan  
**tapışmak** — rastlaşmaq, qarşılaşmaq  
**taplağ** — mükaafatlandırma  
**taplağuluğ** — sədaqətli  
**taplağusuz** — sədaqətsiz  
**taplamağuluğ** — xoşa gəlməyən  
**taplamak** — 1. tapmaq, təqdir etmək, haqq vermək; 2. boyunmək, xoşlamaq  
**taplığ** — sevimli  
**tapmak** — 1. tapmaq, pərəstiş etmək; 2. əldə etmək  
**tapsız** — arzusuz, istəksiz  
**tapuğ** — pərəstiş etmə, hörmət  
**tapuk** — ön  
**tapşurmak** — tənbəh etmək, təslim etmək  
**tar** — 1. dar; 2. sal  
**tarəğ** — əkin, taxıl  
**tarəğliğ** — tarla  
**tarəzük** — tərəzi  
**tardılmak** — bayıra çıxarılmək, dartılmək  
**tardılmak** — 1. dartılmək; 2. çəkmək, almaq  
**tarduş** — 1. qəbilə adı; 2. rütbədir  
**tarhan** — tərkan, rütbə adı  
**tarığ** — 1. əkin, əkin sahəsi; 2. darı, taxıl; 3. mənşə, soy  
**tarığçı** — əkinçi  
**tarığlağ** — tarla  
**tarığliğ** — tarla  
**tarığlığ** — əkmək  
**tarım** — qadınlara məxsus ictimai dərəcə  
**tarıkarmak** — uzaqlaşdırmaq, sıxışdırmaq, darğıtmaq  
**tarıkınç** — sıxılma, narahatlıq  
**tarıkmak** — 1. məhv olmaq, uzaqlaşmaq; 2. sıxılmaq, kədərilmək  
**tarımak** — tarlanı sürmək, tarlanı şumlamaq, əkin əkmək

**tarınnak** — hirsələnmək, hiddətlənmək, qazmaq  
**tark** — dər  
**tarka** — acı, ağır  
**tarkamak** — uzaqlaşmaq  
**tarkan** — rütbə adıdır  
**tarkanmak** — sıxılmaq  
**tarkarmak** — uzaqlaşdırmaq, sıxışdırmaq, dağıtmaq  
**tarkot** — rütbə adıdır  
**tarlağ** — tarla  
**tarlağlıq** — tarlalı  
**tarlağı** — tarla  
**tarmak** — 1. pəncə, dırnaq; caynaq; 2. dağıtmaq, parçalamaq  
**tarmaklağ** — pəncəli  
**tarmukluğ** — dəreyə bənzər  
**tarnı** — sehr, cadu  
**tartıq** — hədiyyə  
**tartılmak** — bayıra çıxarmaq, dartılmaq  
**tartık** — yaxşılıq edən  
**tartınç** — lütf  
**tartınçlıq** — lütfli, lütfkar  
**tartış** — hədiyyə; antreponim, qadın adı  
**tartmak** — 1. dartmaq; 2. çəkmək, olmaq  
**taruka** — məmurluq dərəcəsi  
**tarumak** — daralmaq  
**tarzul** — üç dişli  
**tas** — daş, bayır  
**taşğaru** — dışarı, bayıra  
**taşıkmaq** — daşmaq, bayıra çıxmaq, sərhədi aşmaq  
**taşılmak** — bayıra çıxmaq, sərhədi aşmaq  
**taskaru** — dışarı, bayıra  
**tasmak** — 1. daşmaq, çıxmaq; 2. qaçmaq  
**taş** — 1. xaric, bayır; 2. daş  
**taşdın** — xaricdən, bayırdan  
**taşdın smar** — xaricdə, bayırda, dışarda

**taşğarmak** — uzaqlaşdırmaq  
**taşğaru** — dışarı, bayıra  
**taşıkmaq** — daşmaq, bayıra çıxmaq, sərhədi aşmaq  
**taşılmak** — daşmaq, bayıra çıxmaq, sərhədi aşmaq  
**taşım** — çox  
**taşırmaq** — təslim etmək, daşınmaq, götürmək  
**taşkarmak** — 1. uzaqlaşdırmaq; 2. evləndirmək  
**taşkaru** — dışarı, bayıra  
**taşmak** — 1. daşmaq, çıxmaq; 2. qaçmaq  
**taşın** — dışarıdan, bayırdan, xaricdən  
**taştırmak** — daşdırmaq, bayıra çıxarmaq  
**taştırtu** — bayırda, xaricdə  
**tat** — iranlı, yaddilli  
**tatağ** — aş, yemək, dad  
**tatağlağ** — dadlı, ləzzətli, ləziz  
**tatağlanmaq** — dadlılanmaq  
**tatağlıq** — dadlı, ləzzətli, ləziz, xoş  
**tatar** — qəbilə adı, ləqəb  
**tatıq** — aş, yemək, xoş  
**tatıqlıq** — dadlı, ləzzətli, ləziz, xoş  
**tatıqsırmak** — dadını iürmək, dadsızlaşmaq  
**tatmaq** — dadmaq  
**tatu** — təbiət  
**tauçan** — taxt  
**tauli** — görüş, əsas  
**tavar** — 1. dəvər, mal; 2. Çin qumaşı  
**tavğaç** — 1. Çin; 2. çinli  
**tavış** — gurultu  
**tavışkan** — 1. dovşan; 2. on iki illiklikli türk təqvimində il adı  
**tavışsız** — gurultusuz, sakit  
**tavkaç** — 1. Çin; 2. çinli  
**tavlı** — əsas, təməl  
**tavrak** — cold, sürət, sürətlə, iti  
**tavrama** — tələsmək

**tavranmaq** — davranmaq,  
tələsmək, davranış  
**tavratğuçı** — təşviqatçı, təşviq  
edən  
**tavrati** — tələsik  
**tavratmaq** — tələsdirmək,  
qovmaq, qovafatmaq  
**tavrilmaq** — devrilmək, dönmək  
**tavsən** — müqəddəs yer  
**tavşan** — dovşan  
**tay** — tac  
**tayağ** — dayaq, dəstək  
**tayaqlıq** — dostekli, dayaqlı,  
dayanılan, istinad edilən, dayağı  
olan  
**tayak** — dəstək, dayaq  
**tayaklıq** — dayaqlı, dayanılan,  
istinad edilən, dayağı olan  
**tayanç** — sirdaş  
**tayançı** — sirdaş, müşavir  
**tayğu** — ayrı  
**tayğuluq** — ayrılıq  
**tayıtmaq** — sapdırmaq, yoldan  
çıxarmaq, sürüşdürmək  
**taymak** — düşmək, sürüşmək,  
yoldan çıxmaq, səhv etmək,  
sapmaq  
**taysu** — şahzadə  
**taz** — gəl  
**temək** — demək  
**tenriçi** — tanrıya xidmət edən,  
tanrıya tapınan  
**tenridəm** — ilahi  
**tenriken** — tanrıkan; dərəcə  
**tenrili** — tanrılı, allahlı  
**tenrilik** — tapınmaq, məbəd,  
ibadət yeri  
**tenrilig** — tanrılı, allahlı, dindar,  
mömin  
**tenrim** — əlahəzrət  
**tenritəm** — ilahi  
**tetürmək** — dedirtmək, söylətmək  
**tevrilmək** — devrilmək,  
çevrilmək, dönmək

**təbə** — dəvə  
**təbiz** — kənar yer, otlaq, çəmənlik  
**təblig** — qandırılmalı  
**təbrəmäg** — 1. tərpənmək,  
qımıldamaq, sarsılmaq;  
2. sallanmaq, titrəmək  
**təbrəməki** — tərpəniş,  
qımıldanma  
**təbrənçsiz** — sabit, sarsılmaz  
**təbrəşmək** — tərpəşmək,  
qımıldamaq  
**təbrətmək** — sarsıtmaq  
**təbrətüg** — hərəkət etdirmək  
**Tədmilig** — antroponim, şəxs adı  
**təg** — 1. tək, kimi, bənzər, tək;  
2. ədat  
**təgərə** — dairə, haqqında  
**təgi** — 1. əqrəbə, qohum; 2. tək,  
qədr  
**təgilmək** — 1. kor olmaq, kor  
edilmək; 2. qamaşdırılmaq,  
toxunulmaq  
**təgim** — sıra, müddət  
**təgimlig** — layiq, ləyaqətli  
**təgimsiz** — ləyaqətsiz, layiq  
olmayan  
**təgin** — şahzadə  
**təginç** — çatma, yetişmə  
**təgingülüg** — çatdırılan,  
çatdırılmaq üçün olan  
**təginmək** — 1. düşar olmaq;  
2. yaxınlaşmaq, çatmaq; 3. səy  
göstərmək; 4. hiss etmək;  
5. bəyənmək, razılaşımaq  
**təginmiş** — ziyarətçi, ariz, xahiş  
edən  
**təgintəçi** — səfil, sərkərdan  
**təgirmən** — dəyirman  
**təgirmi** — dəyirmi, yuvarlaq,  
çevrə  
**təgirmiləyü** — tam çevrə  
**təgirmiləmək** — yaxınlaşdırmaq,  
ətrafını çevrəlmək  
**təgiş** — dəymə, təmas, toxunma

**təgişmək** — rastlaşmaq  
**təglikən** — keçəl kərəkəs  
**təglirmək** — çevirilmək,  
döndürilmək  
**təglüg** — kor  
**təglük** — kor  
**təgmək** — düçar olmaq, çatmaq  
**təgrə** — dairə, çevrə, civar, dörd  
tərəf  
**təgrəki** — çevrədəki  
**təgrik** — 1. çevrə; 2. gümbəz;  
3. əhatə  
**təgrikləmək** — dörd tərəfini  
çevrələmək, çevroyə almaq  
**təgsilmək** — dəyişilmək  
**təgsilməksiz** — dəyişməz,  
dəyişilməyən  
**təgsülmək** — dəyişdirmək  
**təgsürmək** — çatdırmaq, sövq  
etmək, götirmək  
**təgsürüşmək** — dəyişdirilmək  
**təgürtmək** — döydirmək,  
çatdırmaq  
**təgürtürmək** — çatdırmaq  
**təgzinç** — 1. başlıq, fəsil, dairə,  
mühit, dövr; 2. dalğa  
**təgzindürmək** — döndərtmək,  
çevirtirmək  
**təgzinmək** — dönmək, dolaşmaq,  
dairə cızmaq  
**təgzinçlik** — 1. fəsilli; 2. dalğalı  
**tək** — tək, yalnız  
**təkə** — təkə, keçi  
**təkən** — antroponim, şəxs adı  
**təkiləmək** — çağlamaq,  
uğuldamaq  
**təkimlik** — layiq, ləyaqətli  
**təkinmək** — 1. düçar olmaq;  
2. yaxınlaşmaq, çatmaq; 3. sөy  
göstərmək; 4. hiss etmək  
**təkinlүg** — dilənçi, fəqir  
**təklərmək** — oymaq  
**təkmək** — çatmaq, düçar olmaq

**təkrə** — dairə, çevrə, civə, dörd  
tərəf  
**təkrəki** — çevrədəki  
**təksinmək** — dönmək, dolaşmaq,  
dairə cızmaq  
**təksinç** — 1. başlıq, fəsil, dairə,  
mühit, dövr; 2. dalğa  
**təksürmək** — götirmək, sövq  
etmək, çatmaq  
**təksin** — pambıq döşək  
**təlgənmək** — 1. yangın;  
2. yanmaq, qızışmaq  
**təlgənməksiz** — yangınsız,  
qızışmayan  
**təlig** — dəlik, deşik  
**təlim** — çox, saysız, hesabsız  
**təlinmək** — dəlinmək, çatlamaq  
**təlmirmək** — 1. aramaq, həsrətini  
çəkmək; 2. yalvarışla baxmaq  
**təlük** — ərzaq, yeyilməli olan  
**təmbin** — maye ölçüsü  
**təmir** — dəmir  
**təmirçi** — dəmirçi  
**təmirlik** — dəmirli, dəmirdən  
**təmir** — dəmir  
**tənbın** — maye ölçüsü  
**tənəkəşmək** — qarşılaşdırmaq,  
müqayisə etmək  
**tənilmək** — yaxşılaşmaq; bitmək,  
tükənmək  
**tənmək** — 1. danmaq, inkar etmək;  
2. pisləşmək  
**tən** — 1. bənzər, hər cür, hər növ;  
2. qədər, ölçü; 3. tərəzi, ağırlıq  
**tənilmək** — enmək  
**tənləmək** — ölçmək, hesablamaq  
**tənlənc** — ölçü  
**tənləncsiz** — ölçüsüz, saysız-  
hesabsız  
**tənlig** — ölçülü, bənzər  
**təp** — təkid üçün işlənilir  
**təpitmək** — əzdirtmək,  
parçalatmaq  
**təpiz** — quraq, yer, otlaq, çəmənlilik

**təpizli** -- çox sürülmüş, işlənmiş yer, təpilməmiş yer  
**təpmək** — təpmək, vurmaq  
**təptər** — dəftər  
**tər** — 1. tər. 2. mükafatlandırmaq  
**tərgən** — araba  
**tərçi** — 1. işçi; 2. mükafatlı  
**təri** — dəri  
**tərilmək** — toplanmaq  
**tərin** — dərin  
**tərk** — dərhal, cəld, sürətlə  
**tərk** — xarab, pis  
**tərkə** — mükafat  
**tərkın** — cəld, sürətlə  
**tərkiş** — dava, müharibə  
**tərkişləmək** — qazmaq, davam etmək, qəzəblənmək, hiddətlənmək  
**tərkləmək** — xarab etmək, korlanmaq  
**tərlik** — tərlilik, tərlilik  
**tərs** — tərs, yanlış  
**tərsiz** — müftə, mükafatsız, pulsuz  
**tərtərmək** — tərlətmək  
**tərtürü** — tərsinə, əksinə  
**tərtü** — hiyləgər, yalançı  
**təsik** — vergi növüdür  
**təsmək** — qaçmaq, fərar etmək  
**tətrü** — tərsinə, əksinə  
**tətrülmək** — aldanmaq, aldatılmaq, başdan çıxarılmmaq  
**tətrüm** — aydın, açıq  
**təv** — hiylə, fəsad  
**təvə** — dəvə  
**təvirmək** — devirmək, çevirmək, döndərmək  
**təvləmək** — tolamaq, aldatmaq  
**təvli** — hiyləli, hiyləgər, yalançı, aldadıcı  
**təvlü** — hiyləli, hiyləgər, yalançı, aldadıcı  
**təvmək** — düzmək  
**təvsiz** — hiyləsiz, fəzadsız  
**təzig** — sıra

**təzik** — sıra  
**təzginmək** — dönmək, dolaşmaq, dairə cızmaq  
**təzgürmək** — dönüb getmək  
**təzkin** — qaçaq, fərar  
**təzmək** — qaçmaq  
**təzük** — sıra  
**təzü** — sıra  
**tı** — daim, davamlı, daima  
**tıd** — maneə  
**tıdğav** — fəvq, maneədən üstün  
**tıdğavlı** — fəvqədən duran, maneədən üstün olan  
**tıdğu** — rədd, inkar  
**tıdığ** — əngəl, maneə, sədd  
**tıdığlı** — əngəlli, maneəli, hüdudlu  
**tıdığsız** — əngəlsiz, maneəsiz, hüdudsuz  
**tıdılış** — maneə  
**tıdılışmaq** — maneə olmaq  
**tıdılmış** — qadağan edilmiş  
**tıdılmək** — maneə olmaq, qadağan etməmək  
**tıdmək** — maneə olmaq, qadağan etməmək  
**tıdulmaq** — qadağan edilmək  
**tığrak** — sağlam  
**tık** — dik  
**tıkamak** — tıxamaq  
**tıkılmək** — qayğılı olmaq, fəlakətə uğramaq  
**tıkmək** — tıxmaq, tıxamaq  
**tıl** — dil  
**tılanqurmək** — natiq olmaq, gözəl danışmaq  
**tıltağ** — səbəb, zərurət  
**tıltağlı** — səbəbli  
**tıltağsız** — səbəbsiz  
**tıltak** — səbəb, zərurət  
**tıltamak** — etiraz etmək, səbəb olmaq  
**tıltanmaq** — səbəb olmaq

**tın** — can, ruh, nəfəs, maddə, cövhər  
**tınçan** — lampa, şam, qəndil  
**tınçı** — xəbərçi  
**tınlıq** — canlı, ruhlı, insan, yaranmış, məxluq, xələq edilmiş  
**tınlıqsız** — cansız, kimsəsiz  
**tınmaq** — dinmək; dinləmək  
**tınsıramak** — yasa batmaq, hiddətlənmək, ağılı itirmək  
**tınsız** — cansız  
**tınturmak** — dinlətmək  
**tınturulmaq** — canlandırılmış, əhya edilmiş  
**tın** — səda, səs pərdəsi, ton  
**tınlaşmaq** — dinləmək, qulaq asmaq  
**tınraq** — pəncə, dırnaq  
**tınraqak** — dırnaq  
**tınraq** — dırnaq  
**tit** — şam ağacı  
**tiğtiğ** — əngöl, maneə, sədd  
**tiğliq** — əngəlli, məəli, hüdudlu  
**tiğsiz** — əngəlsiz, maneəsiz, hüdudsuz  
**tıtılmaq** — qadağan edilmək  
**tıtınmaq** — mane olmaq, qadağan etdirmək  
**tıtmaq** — 1. mane olmaq, qadağan etmək; 2. uzaqlaşdırmaq  
**tıtsı** — tələbə, şagird  
**tıvar** — davar, mal  
**tidinmək** — cəsəret etmək, cürət etmək  
**tidmək** — 1. bağışlamaq, vermək; 2. adlandırılmaq, dəyərləndirilmək  
**tiz** — diz  
**tizik** — səyahət, gəzinti  
**tiziq** — 1. çərgə, sıra, silsilə; 2. boyunbağı, boyuna taxılan qızıl bəzək  
**tiqin** — şahzadə

**tiqit** — tiyinlər; şahzadələr; bəzən vəzir, vəkil, nazir mənaları ifadə etdiyi də göstərilir  
**tiqlig** — dik olmaq  
**tiqmə** — düzəldilən  
**tiqü** — antroponim, şəxs adı  
**tik** — dik  
**tikən** — tikan  
**tiki** — gurultu, çağlama, şarıltı, parıltı, cingilti  
**tikisiz** — sakitlik, sükunət  
**tikiləyü** — təkrar, ikinci dəfə  
**tikiləşmək** — fısıldaşmaq  
**tikilig** — sürətli, ucadan, yüksəkdən, səs salaraq, gurultulu  
**tikisiz** — gurultusuz, patırsız  
**tikləşmək** — vuruşmaq, biri-birini itələmək  
**tikmək** — dikmək  
**tikrə** — dairə, çevrə, əvar, dörd tərəf  
**tiktaka** — acı  
**til** — 1. dil; 2. söz, nitq  
**tilək** — dilək, arzu  
**tiləgü** — arzu, arzu edilən  
**tiləgülük** — diləyən, arzu edən, dilənən, istəyən  
**tiləmək** — dilənmək, istəmək  
**tilənmək** — diləmək, arzu edilmək  
**tilətmək** — diləmək  
**tilik** — dilək, arzu  
**tiligən** — üsyan, qiyam, iğtişas, nifaq, qarışıqlıq, hərc-mərclik  
**tilimçi** — tərcüməçi, mütərcim, dilmanc  
**tilgən** — çarx, dairə  
**tilfə** — abdal, aşıq, dəli  
**tilvə** — abdal, aşıq, dəli  
**tilkü** — tülkü  
**timburi** — tamburçu, tambur çalan  
**timək** — 1. demək, söyləmək, diləmək; 2. hazırlamaq; 3. nitq, mükəlimə, söhbət; 4. aındanma

**timənməg** — hazırlanmaq  
**timin** — dorhal, yenidən  
**tin** — 1. can, ruh, nəfəs, cövhər, maddə; 2. noxta  
**tinç** — çatma, yetişmə  
**tinçi** — xəbərçi, casus  
**tirazuk** — tərəzi  
**tirə** — bərabər, müştərək  
**tirəgük** — dirək  
**tirəmək** — dirəmək, dəstəkləmək  
**tirig** — diri, canlı  
**tirinmək** — toplanmaq  
**tirilməg** — toplanmaq  
**tirgin** — dənək, camaat, guruh  
**tirgüdmək** — diriltmək, canlandırmaq  
**tirgük** — dirək  
**tirgüg** — loğobdir  
**tirkin** — dənək  
**tirkiş** — karvan, xəbərçi  
**tirləməg** — toplamaq, yığmaq  
**tirmək** — toplamaq, yığmaq  
**tirpi** — şiltaq  
**tirti** — din müəllimi  
**tisik** — səyahət, gözinti  
**tiş** — diş  
**tişi** — diş, qadın  
**tişi kişi** — qadın (adam)  
**tişi yıl** — diş (qadın) ili  
**tişləmək** — dişləmək  
**tişmək** — sözləşmək, söhbət etmək  
**titdin** — dağıtdın, fəda etdin  
**titig** — palçıq  
**titigçi** — divar hörən usta, bəna  
**titik** — ağıl, zəka, idrak, şüur  
**titiklik** — 1. ağıllı, zəkafı, mahir; 2. saçılmış, axıdılmış  
**titin** — yasaq  
**titinmək** — atılmaq, didişmək  
**titirmək** — kəskin baxmaq, sərt baxmaq, dik-dik baxmaq  
**titirü** — dik, kəskin, sabit, diqqətli  
**titkü** — hədiyyə, bəxşis, ərmoğan

**titkülük** — hədiyyəlik, bəxşislik  
**titmək** — 1. bağışlamaq, vermək; 2. adlandırılmaq, qiymətləndirilmək  
**titrəmək** — titrəmək  
**titrətmək** — titrətmək  
**titrimək** — titrəmək  
**titrü** — diqqətli, dik, kəskin, sabit  
**titrül** — kəskin, qəti  
**titsi** — 1. şagird; 2. müəllim, öyrədən  
**tivadar** — deodar ağacı  
**tiyişmək** — sözləşmək, sözləşmək  
**tiyit** — tövbə, bağışlanma  
**tizit** — tövbə, bağışlanma  
**tizmək** — 1. düzmək, sıralamaq; 2. qaçmaq, forar etmək  
**tk** — tək, yalnız  
**tmğa** — damğa  
**tmir** — dəmir  
**tmir** — damar  
**tmka** — damğa  
**tiqilmək** — ölçmək, hesablamaq  
**tırı** — 1. tanrı, allah, ruh, büt; 2. göy; 3. şövkətli  
**tırıdım** — ilahi  
**tırıkən** — 1. rütbə; 2. antroponim, şəxs adı  
**tırilik** — mə"bud, ibadət yeri  
**tırım** — tanrım, allahım  
**tobik** — topuq  
**tobulğak** — mis  
**tod** — 1. tam, dolu; 2. qiymətsiz, pis, səfil; 3. bütün  
**todamak** — doyarsız saymaq, qiymətsiz saymaq  
**todğurmak** — doyurmaq  
**todmak** — doymaq  
**todunçsuz** — doymaz  
**todurmak** — doyurmaq  
**toğa** — xəstəlik, kor  
**toğasız** — xəstəliksiz, sağlam  
**toğmak** — doğmaq, doğuş  
**toğmış** — qohum, əqrəba

**toğmısum** — qohumların, uruğum,  
 əqrəbalarım  
**toğot** — günəşin doğması  
**toğrı** — doğru  
**Toğrıl** — antroponim, şəxs adı  
**toğru** — doğru, şəxs adı  
**toğrulmaq** — doğranmaq,  
 parçalanmaq  
**toğsuk** — doğuş  
**toğu** — adət, qanun, nizam  
**toğum** — doğum  
**toğun** — varlıq  
**toğurğuluk** — doğurma, doğuş  
**toğurmak** — 1. doğurmaq; 2.  
 adlamaq, irəliləmək, təcavüz  
**toğut** — günəşin doğması  
**toğuz** — doqquz  
**toxri** — toxarca, toxar dilində  
**toxum** — doğum  
**toxurmak** — doğurmaq, atlamaq,  
 irəliləmək  
**toi** — 1. şəhər, qərgahı; 2.  
 əyləncə, ziyafət, toy, düyün  
**tök** — tox  
**toka** — xəstəlik, kor  
**tokamak** — vurmaq, döymək,  
 əzmək, toxmaqlamaq  
**tokicu** — təbil ağacı  
**tokığa** — təbil ağacı  
**tokığuçı** — təbilçi  
**tokılığ** — zərif əndamlı  
**tokımak** — 1. vurmaq,  
 döymək, əzmək, toxmaqlamaq;  
 2. toxmaq ( qədim silah adıdır)  
**tokınmaq** — toxunmaq  
**tokıtılmak** — vurulmaq, sallanmaq  
**tokıtmaq** — 1. toxutmaq,  
 qurdurmaq, tikdirmək; 2.  
 vurdurmaq  
**tokış** — vuruş, savaşı, dalaş,  
 dalaşma  
**tokışmaq** — toqquşmaq, vuruşmaq,  
 savaşımaq, dalaşmaq  
**tokmak** — doğmaq, doğuş

**tokrı** — tokarca, toxar dilində  
**toku** — qanun, mərasim, adət,  
 ənənə  
**tokuliğ** — qanuni, nizami, ən-  
 ənəvi  
**tokuluğ** — qanuni, nizami, ən-  
 ənəvi  
**tokum** — doğum, doğuş  
**tokumak** — 1. toxumaq; 2. vurmaq  
**tolamak** — dolmaq, çevirmək  
**tolğak** — 1. xəstəlik, əzab, əziyyət,  
 iztirab; 2. sıxıntı, kədər, sancı  
**tolğamak** — incimək,  
 kədərlənmək  
**tolğanmaq** — 1. incimək, narahat  
 olmaq; 2. dönmək  
**tolğatmaq** — incitmək, narahat  
 etmək, əziyyət vermək, iztirab  
 vermək  
**tolğuk** — 1. xəstəlik, əzab,  
 əziyyət, iztirab; 2. sıxıntı, kədər,  
 sancı  
**tolğurmaq** — doldurmaq  
**tolı** — 1. dolu, tam; 2. bir şeyin  
 çevrəsi, ətrafı  
**tokak** — 1. xəstəlik, əzab, əziyyət,  
 iztirab; 2. çevrilmək, dönmək  
**tolkanmaq** — 1. incimək, narahat  
 olmaq; 2. çevrilmək, dönmək  
**tolkuk** — torba  
**tolmağınca** — doğmayınca  
**tolmaq** — dolmaq  
**tolp** — bütün, hər  
**tolu** — 1. dolu, çox; 2. bir şeyin  
 çevrəsi  
**tolum** — tam, mükəmməl  
**tolun** — dopdolu, hər  
**toluy** — dəniz  
**tolımaq** — soyumaq  
**tolıtmak** — soyutmaq  
**tomludu** — doğru, dürüst  
**tomluğ** — qaş-qabağı sallamaq  
**tomurmak** — ( *kan* sözü ilə) qan  
 axmaq



**ton** — don, paltar, geyim  
**tonağ** — don, paltar, geyim  
**tonamak** — geyindirmək, paltar almaq  
**tonağ** — don, paltar, geyim  
**tonluğ** — donlu, paltarlı, geyimli  
**tonsuz** — donsuz, paltarsız, lüt, üryan  
**tona** — 1. igid, qohrəman, qüvvətli, cəsur; 2. qaplan  
**tona** — 1. dərəcə, rütbə  
**tonalığ** — güclü, qüvvətli  
**tondarılmək** — yuvarlatmaq, çevirilmək, devrilmək  
**tondarmək** — dönmək, devrilmək  
**tonlamək** — vurmaq  
**tonluğ** — vurulmuş olan, vurulan  
**tontarılmək** — yuvarlanmaq, çevrilmək, devrilmək  
**tontarmək** — dönmək, devrilmək  
**tonuz** — 1. donuz; 2. on iki il şikllı türk təqvimində il adı; 3. qurd, böcək  
**tonuzçı** — donuzçu, donuz saxlayan  
**toon** — don, geyim, paltar  
**toor** — tor  
**toosın** — vəhşi, qaba, yonulmamış, utanmaz  
**tooz** — toz  
**toozun** — vəhşi, qaba, yonulmamış, utanmaz  
**top** — yekun; bütün, hər  
**topulmək** — yığılmaq, uçulmaq  
**topulu** — toplu  
**topulur** — şoffaf  
**torpak** — torpaq  
**tor** — tor; balıq toru, ov toru  
**torçı** — torçu, ovu tor vasitəsilə edən  
**torğ** — şərç  
**torku** — ipək  
**toruğ** — gücsüz, zəif, qüvvətsiz  
**toruk** — 1. zəif; 2. duru, işiq

**toruldurmak** — duruldurmaq, süzdürülmək  
**torulmək** — durulmaq, süzülmək  
**torulturmak** — duruldurmaq, süzdürmək  
**toruş** — qovğa, dalaşma; nizo  
**toşğurmək** — yox etmək, məhv etmək, aradan qaldırmaq  
**tosku** — maneə, əngəl  
**tosmak** — inadçılıq, fündməcazlıq  
**tosu** — fayda, səmərə, qazanc  
**tosun** — vəhşi, qaba, utanmaz  
**toş** — təbiət  
**toş başı** — çöl  
**toşğurmək** — basqın etmək  
**toşkurmək** — doldurmaq  
**toşmak** — dolmaq, doldurmaq, dolmuş  
**tot** — bütün, hər  
**totamak** — dəyərsiz saymaq, qiymətsiz hesab etmək  
**totğurmək** — dəyurmaq  
**toti** — bütün, hamısı  
**totunçsuz** — doymayan, doymaq bilməyən  
**tovrı** — bütün, hamısı  
**toy** — 1. toy, bayram; 2. səhər, qorəgah  
**toyin** — rahib  
**toytmək** — doydurmaq  
**toyun** — rahib  
**toz** — 1. toz; 2. qayın ağacı  
**tozğak** — çiçək tozu  
**tozluk** — 1. tozluq; 2. heçlik; 3. torpağa çevrilən, məhv olan  
**tozmək** — bitirmək, çıxmaq, yüksəlmək  
**töbü** — təpə, zirvə, üst  
**töbün** — başasağı  
**töbürə** — aşağı, başasağı  
**tögü** — darı  
**tökədi** — tükəncə, tamamilə  
**tökəllik** — nöqsansız, kamil, mükəmməl

**tökəti** — tükənincə, tamamilə  
**töklünmək** — ayrılmaq, tökülmək  
**tökmək** — tökmək, dağıtmaq  
**tökük** — allahların şərəfinə yerə ,  
 tökülən içki  
**tökülmək** — tökülmək  
**tökün** — tökülüş  
**tökünmək** — doldurmaq  
**töl** — döl, nəsil  
**tölmək** — ödemək  
**töləç** — ödənc  
**tölgək** — hiyləgər  
**tönlük** — həyəcan, süzmə, seyretmə  
**tömgə** — hiylə, yalan  
**tömgəsiz** — 1. hiyləsiz, yalansız;  
 2. avam, cahil  
**töpə** — topə  
**tör** — ön, şərəf yeri  
**törə** — qanun  
**törlüg** — dürlü, çeşidli  
**tört** — dörd  
**törtədin** — dörd tərəfdən  
**törtkil** — dördgüşəli  
**törtinç** — dördüncü  
**törü** — qanun, nizam  
**törüçə** — qanunca  
**törüçü** — qanunçu, qanun yaradan,  
 müəllim  
**törçimək** — törəmək, doğmaq,  
 nəşət etmək  
**törülük** — qanuni, qanunlu  
**törülüg** — qanuni, qanunlu  
**törüsüz** — qanunsuz, nizamsız,  
 üsulsuz  
**törütmək** — törətmək  
**töşək** — döşək, yastıq  
**töşəmək** — döşənmək  
**töş başı** — bataqlıq, gölün dərin  
 yeri  
**töşgərgülük** — əsasına çatma,  
 əsasına yetmə  
**töşgərmək** — əsasına çatmaq,  
 əsasına yetmək

**töşgərülügsüz** — əsasına  
 çatılmayan  
**tötgəl** — tam, tamamilə  
**tötükçi** — hakim  
**tötüşlüg** — pis niyyətli, düşmənlik  
**töz** — damar, kök, ünsür, nəciblik,  
 əsillik  
**tözən** — kamil, mükəmməl  
**tözkarinç** — 1. təməl, bünövrə;  
 2. təməna  
**tözkarinçsiz** — 1. təməlsiz;  
 2. təmənasız  
**tözlük** — təməlli, köklü, əsli olan  
**tözü** — hamı, tamam  
**tözügü** — tamamilə, büsbütün  
**tözün** — 1. əsilli, nəcabətli; 2.  
 kamil, büsbütün  
**trizuk** — tərəzi  
**trhan** — tarkan, rütbə adı  
**tripal** — ?  
**tritmək** — yanmaq, yandırmaq  
**trizul** — üç dişli  
**trk** — dərhal, cəld  
**trkin** — dərhal, cəld  
**trs** — tərs, yanlış  
**trzul** — üç dişli  
**tsan** — 1. xəzinə, dəfinə, sərvoət;  
 2. anbar  
**tsançı** — 1. xəzinəçi; 2. anbardar  
**tsuy** — günah, qəbahət, suç  
**tsuyluğ** — günahlı, günahkar,  
 suçlu, qəbahətli  
**tsuyurkamak** — acımaq,  
 mərhəmət etmək  
**tsun** — rəsm, vergi  
**tuç** — tunc  
**tuda** — təhlükə  
**tudamak** — dəyørsiz saymaq,  
 qiymətsiz hesab etmək  
**tudasız** — təhlükəsiz  
**tudçı** — fasiləsiz, aramsız,  
 durmadan  
**tuddasız** — təhlükəsiz  
**tudmak** — tutmaq

**tudruğ** — əmanət, saxlanılan şey  
**tudulturmak** — tutulmaq, həbs  
etdirilmək  
**tudunç** — həya, abır, utancaqlıq  
**tudunçsuz** — həyasız, abırsız  
**tudunmak** — tutulmaq  
**tudyak** — duymaq, inanmaq  
**tuğ** — bayraq, sancaq  
**tuğa** — xəstəlik  
**tuğlıq** — bayraqlı, sancaqlı  
**tuğluğa** — zireh  
**tuğmaq** — doğmaq  
**tuğsamak** — zəifləmək  
**tuğum** — doğum  
**tuğurmak** — 1. doğurmaq;  
2. adlanmaq; 3. irəliləmək;  
4. təcavüz  
**tuğut** — günəşin doğması  
**tul** — dul  
**tuluş** — etnonim və rütbə  
**tulkuk** — tuluq, torba  
**tulmak** — baxmaq  
**tuluk** — tuluq  
**tulun** — bədirlənmiş ay, dolu ay  
**tulun** — gicgah  
**tumağı** — tilov, zökəm  
**tumak** — tutmaq, baxmaq  
**tuman** — duman, sis, qaranlıq  
**tumanlıq** — dumanlı, sislilik  
**tumilmak** — soyumaq, donmaq  
**tumlıq** — soyuqluq  
**tumluğ** — soyuqluq  
**tumsuğ** — burun, dimdik  
**tumşık** — burun, dimdik  
**tumşuk** — burun, dimdik  
**tumuşukluğ** — dimdikli  
**tumlamak** — müzakirə etmək  
**tuntlayu** — müzakirə edərək  
**tunçu** — qapalı, həbs, məhbəs  
**tunmak** — tıxanmaq, qapanmaq  
**tunçudakı** — qapalı yerdəki,  
həbsxanadakı  
**tunur** — çörək  
**tunurçı** — çörəkçi

**tunun** — bunun  
**tun** — tıxac  
**tunsuz** — tıxacsız  
**tupa** — qəbilə və rütbə adı  
**tuprak** — torpaq  
**tu pulğak** — sancı: bağırsaq böyrək  
və s. sancısı  
**turalıq** — canlı, oynaq, hərəkətli  
**tu rğin** — durğun  
**tu rğınçara** — dərhal  
**tu rğurdaçı** — oyadan (adam)  
**tu rğurmak** — durdurmaq,  
durğuzmaq  
**turı** — savaş  
**turidmak** — yorulmaq  
**turidmaksız** — yorulmaz  
**turk** — uzunluq  
**turkarmak** — durdurmaq,  
durğuzmaq  
**turkarı** — durmadan, əbədi  
**turkurmak** — durdurmaq,  
durğuzmaq  
**turma** — turp  
**turmak** — durmaq, qalxma, ayağa  
durmaq  
**turpı** — dana  
**туру** — bütünü, yekunu, tamamı  
**tu ruğ** — 1. məskən, otlaq, sığınacaq;  
2. saf, təmiz, duru  
**tu ruk** — işıq, aydınlıq  
**tu ruldurmak** — durultdurmaq,  
süzdürmək  
**tu ruılmak** — durulmaq, süzülmək  
**tu rum** — durum, duruş, durma  
**tu rum arı** — dərhal  
**tu ruş** — qovğa, savaş, dalaşma;  
nizo  
**tu ruşçı** — 1. dalaşqan, savaşqan,  
savaşçı, davakar, davaçı;  
2. iddiaçı, müddəi  
**tu ruşluğ** — müdafiə edilən  
**tu ruşmak** — savaşmaq, dalaşmaq  
**tu rya** — dördü bir, çörək  
**tu su** — fayda, qazanc, səmərə

- tusulmak** — faydalanmaq  
**tusuluğ** — faydalı  
**tuş** — 1. dost, silahdaş; 2. təsadüf, zaman, keyfiyyət  
**tuşguluğ** — rastlaşan, qarşılaşan  
**tuşmaq** — rastlaşmaq  
**tuşkurmək** — basqın etmək  
**tuşnamək** — titrəmək  
**tuta** — təhlükə  
**tutamak** — dəyərsiz saymaq, qiymətsiz hesab etmək  
**tutayağ** — zəbt etmə  
**tutayak** — zəbt etmə  
**tutçı** — durmadan, arası kəsilmədən  
**tutğak** — inilti, nalə, fəryad  
**tutğurmək** — qurmaq, ifa etmək, düzəltmək  
**tutyaklanmaq** — varığa bağlı olmaq  
**tutkalmək** — tutmaq, yaratmaq  
**tutku** — qapalı, zəbt etmə  
**tutkuğ** — rəhn  
**tutmək** — 1. tutmaq; 2. yaxalamaq; 3. sığ  
**tutsukmək** — həbs edilmək  
**tutuğ** — rəhn  
**tutuzmaq** — həvalə etmək, təslim etmək  
**tutuk** — 1. vali; işğal edilmiş ərazini idarə edən; 2. tutulmuş, saxlanmış (nə isə)  
**tutukluğ** — baş komandan, ali sərkərdə  
**tutulmaq** — tutulmaq  
**tutulturmək** — tutdurulmaq, həbs etdirilmək  
**tutun** — tutun  
**tutunmək** — tutulmaq  
**tutunçusuz** — tutulmaz, tutulmayan  
**tuturkan** — bürünc  
**tutuşmaq** — 1. tutuşmaq, dalaşmaq; 2. qarşılaşmaq, rastlaşmaq  
**tutyəğ** — zəbt etmə  
**tutyak** — zəbt etmə  
**tutyak** — 1. sağlam; 2. varlıq  
**tutyakmək** — varlığa bağlanmaq  
**tuuş** — 1. dost, silahdaş; 2. təsadüf, zaman, keyfiyyət  
**tuyit** — qəssab  
**tuymaq** — 1. duymaq; 2. tanımaq, hiss etmək  
**tuyuğ** — duyğu, hiss  
**tuyuğsuz** — duyğusuz, hissiz  
**tuyuzmək** — duyurmaq, hiss etdirmək, anlatmaq  
**tuyun** — duyğu, hiss  
**tuyunmək** — hiss etmək, duymaq, anlammaq  
**tuyununç** — hiss, duyğu  
**tuyununçsuz** — hissiz, duyğusuz  
**tuz** — 1. duz; 2. tor  
**tuzak** — duzak, tələ  
**tuzakçı** — duzaqçı, tələ quran  
**tuzçı** — duzçu, duz satan  
**tuzu** — fayda, səmərə, qazanc  
**tuzumçı** — quldur, yol kəsən  
**tü** — 1. saç, qıl; 2. hər cür, hər növ, çeşidli  
**tüb** — dib, əsas, təməl, zəmin, kök, son  
**tübənçig** — tabe olan  
**tüblüğ** — dibli, köklü, təməlli, əsaslı  
**Tübüt** — Tibet  
**tüdüş** — savaşı, hərbi, tutuşma, didişmə  
**tüdüşmək** — savaşımaq, tutuşmaq, döyüşmək  
**tüğəl** — 1. tam, tamamilə; 2. dad, tam  
**tüğəllik** — 1. dadlı, tamlı; 2. mükəmməl  
**tüğnəmək** — yanmaq  
**tügül** — deyilmə  
**tügülg** — söylənilən  
**tügün** — düşün

**tügünlüg** --- düyünlü  
**tük** — 1. tük, saç; 2. yun; 3. on min  
**tükədi** — 1. tamamilə; 2. tükə-  
nincə, bitənədək  
**tükədinç** — sonlu, sonu olan,  
nəhayət  
**tükədinətsiz** — sonsuz, nəhayətsiz  
**tükəgü** — tükənmə  
**tükəl** — 1. tam, tamamilə; 2. dad,  
tam  
**tükəllig** — 1. kamil, mükəmməl,  
nəqsansız; 2. dadlı, tamı  
**tükəmək** — tükənmək, bitmək  
**tükəməyük** — tükənməmiş  
**tükətmək** — tükətmək, bitirmək  
**tükəti** — 1. tamamilə; 2.  
tükənincə, bitənədək  
**tüki** — 1. soyulmuş darı; 2. bürünc  
**tüklüg** — tamamilə, tam  
**tükmək** — bürüşmək  
**tükünmək** — doldurmaq  
**tül** — yuxu, rəya  
**tülit** — yastıq, baş yastığı  
**tült** — yastıq, baş yastığı, balınc,  
balış  
**tültək** — gözəl  
**tültmək** — gözəlləşdirmək  
**tültürmək** — çarpmaq, vurmaq  
**tülüg** — 1. şaftalı; 2. şirniyyat;  
3. ədviyyat  
**tümək** — bəzək  
**tümən** — 1. on min, tümən;  
2. saysız, çox  
**tümənlig** — on minlik  
**tüməkə** — 1. cahil, zəif, bəliksiz,  
savadsız; 2. şüursuz  
**tün** — gecə, qaranlıq  
**tünç** — dinc, dinclik, sülh, rifah,  
sükunət  
**tünərig** — zülmət, qaranlıq  
**tünərmək** — qaranlıqlaşmaq  
**tünlə** — gecələ, gecə ilə, gecə  
vaxtı  
**tünləki** — qaranlıq

**tünlük** — pəncərə  
**tünür** — 1. qohum olmaq (qız  
verib, qız almaq); 2. şaman  
təbili  
**tüp** — dib, əsas, təməl, özül,  
zəmin, kök, son  
**tüpgərmək** — əsasını araşdırmaq,  
dərindən araşdırmaq  
**tüpkərmək** — əsasını araşdırmaq,  
zərvəyə qalxmaq  
**tüplüg** — köklü, dibli, əsaslı,  
təmelli  
**tüpsüz** — dibişiz, köksüz, əsassız,  
təməlsiz  
**tüpük** — əsas  
**türçimək** — qurulmaq, təsis  
etmək, təşkil etmək  
**türçiməksiz** — törəmədən  
**tür** — növ, keyfiyyət, cins, çeşid  
**türk** — güc, qüvvət  
**türk** — türk  
**türkcə** — türkcə, türk dilində  
**türklüg** — güclü, qüvvətli  
**türgin** — dəfə, yol, kərə  
**türgiş** — türgış, etnonim, qəbilə  
adı  
**türlüg** — çeşidli, növlü, cinsli,  
dürlü  
**türlük** — çeşidlik, növlük  
**türmək** — dürmək, bürmələmək,  
burmalamaq  
**türtmək** — yandırmaq, yaxmaq,  
məlhəm, sürtmək  
**türtüngü** — məlhəm  
**türtünmək** — məlhəm sürtmək,  
məlhəm qoymaq, məlhəmləmə  
**türtün** — məlhəm  
**türük** — güc, qüvvət  
**türük** — türk  
**türün** — qeyrətli, çalışqan, fəal  
**tüs** — 1. mükafat, nəticə, səmərə,  
fayda; 2. meyvə, orzaq  
**tüsəmək** — yuxu görmək, rəya  
görmək

**tüsülmək** — düzülmək  
**tüş** — 1. mükafat, nəticə, sərəfə, fayda; 2. meyvə, ərzaq; 3. tuş, istiqamət; 4. faiz, solom  
**tüşək** — döşək  
**tüşəmək** — 1. döşmək; 2. yuxu görmək  
**tüşkəlmək** — düşmək, yerləşmək  
**tüşlüg** — səmərəli, meyvəli  
**tüşmək** — 1. düşmək, enmək, ölmək; 2. düşmə; 3. iqamətgah, düşərgə  
**tüşsüz** — nəticəsiz, faydasız, sərəfəsiz  
**tüşük** — vergi adı  
**tüşümən** — məmurluq dərəcəsidir  
**tüşüğüçi** — düşürdən, endirən, sövq edici  
**tüşürmək** — düşürmək, endirmək, sövq etmək  
**tüşütlənmək** — xəyal, mülahizə etməktə  
**tütük** — tütü, tütülənən bir şey  
**tütmək** — tütülmək  
**tütrüm** — 1. dəri; 2. qəfi  
**tütüg** — tütü, tütülənən bir şey

**tütüglük** — buxurdan  
**tütük** — tütü, tütülənən bir şey  
**tütülg** — günlük  
**tütün** — 1. yer vergisi, torpaq vergisi; 2. duman  
**tütünlük** — tütünlü, dumanlı  
**tütüş** — tutuş, savaşı, hərbi müharibə  
**tütüşlüg** — düşmən kəsilmə, düşmənlik  
**tütüşmək** — tutuşmaq, savaşımaq, dalaşımaq, döyüşmək, müharibə etmək  
**tütü** — 1. saç, qıl; 2. növ, çeşid  
**tüz** — 1. düz, doğru, qüsursuz; 2. nəsil, soy, tayfa  
**tüzə** — bütünü, tamamı  
**tüzmək** — düzmək, düzəltmək  
**tüzü** — 1. hamısı, tamam; 2. qüsursuz, hər; 3. hərəkətli  
**tüzükmək** — bərabər etmək  
**tüzülmək** — düzülmək  
**tüzün** — 1. əsil, nəcabət, soylı, tayfa; 2. həqiqi, kamil  
**tyan** — fikir

## U

**u** — yuxu  
**u** — güc, qüdrət  
**u** — buyurmaq  
**ubu** — əhlik-kirşan  
**uç** — 1. uc, baş; 2. uzaq  
**uçə** — quyruq, arxa, kürok  
**uçkur** — mütəxəssis, bilikli adam, bilici  
**uçluğ** — uclu  
**uçmaq** — uçmaq  
**uçruğ** — uc, zirvə, baş  
**uçruğluğ** — yüksəklik, zirvə  
**uçsuz** — ucsuz-bucaqsız, sonsuz

**uçğma** — uçan  
**uçuk** — corab  
**uçuru** — tələb etmə  
**uçuz** — ucuz, xəfif, az  
**uçuzlamak** — qiymətdən düşmək, ucuzlaşmaq  
**ud** — 1. mək, öküz; 2. on iki il siklli türk təqvimində il adı  
**udaçı** — qadir, yaradan, gücü çatan  
**udaqsık** — adlı-sanlı, hörmətə layiq, bəyqətlı  
**udçı** — çoban  
**udğurati** — tamamilə

**udğurmak** -- 1. oyandırmaq, tərəfini saxlamaq; 2. qələbə çalmaq  
**udık** — yuxu  
**udıklamak** --- uyumaq, yatmaq  
**udımak** — uyumaq, yatmaq  
**udluğ** — omba, bud, qılça sümüyü  
**udmak** — təqib etmək, təbə olmaq  
**Udmış** — antroponim, şəxs adı  
**udru** — əksinə, tərsinə  
**udsuz** — sonsuz, nəhayətsiz, tükenməz  
**udrunmak** — qarşı gəlmək, qarşı qoymaq, müqavimət göstərmək  
**udu** — 1. müşayiət, 2. sonra  
**uduğ** -- 1. təbə olma, təbiət; 2. hörmət, ehtiram  
**uduğçı** — hörmət edən  
**uduğsak** — davranma  
**udumbar** --- incirəbənzər meyvə ağacı  
**udun** -- 1. hörmət, ehtiram; 2. təslim, təqib  
**udunmak** --- 1. hörmət etmək, ehtiram göstərmək, saymaq; 2. təslim etmək, təqib etmək  
**udunçu** — 1. hörmət edən, ehtiram göstərən; 2. təslim edən, təqib edən  
**udundurmak** - hörmət etdirmək, saydırmaq  
**uduru** — tərsinə, əksinə  
**udusumak** --- 1. sövq etmək, götürmək; 2. təqib etməyə məcbur etmək  
**uduş** — təqib etmək, ardınca düşmək  
**uduz** — qaşınma  
**uduzmak** --- 1. sövq etmək, götürmək; 2. təqib etməyə məcbur etmək  
**ufşaq** — balaca  
**uğan** --- tanrı, allah

**uğramak** -- arzulamaq, niyyət etmək  
**uğu** - -- imkan  
**uğuluğ** --- mümkündür  
**uğuluğsuz** — mümkün olmayan  
**uğur** -- 1. fürsət, təsadüf; 2. uğur  
**uğurunta** --- uğrunda  
**uğusuz** - - imkansız, qeyri-mümkün  
**uğutlamak** — mayalamaq  
**uğuş** --- 1. qəbilə, soy, tayfa; 2. bənzəyiş  
**uğuz** --- ağır  
**uğur** --- uyğur  
**uğuçı** --- anlayan, başa düşən  
**ukıtmak** - - anlatmaq, öyrənmək, bildirmək  
**ukmak** — anlamaq, öyrətmək, qavramaq  
**ukturmak** — anlatmaq, izah etmək  
**ukunmak** — 1. anlatmaq, qanc olmaq, 2. etiraf etmək, qəbul etmək  
**ukunçuz** — tədbirsiz  
**ukuş** — 1. bənzəyiş; 2. qəbilə, tayfa, soy  
**ulağ** -- 1. zəncir, silsilə, sıra; 2. ulaq, eşşək, uzunqulaq, yök heyvanı  
**ulalmak** — bağlı olmaq  
**ulam** --- daimi  
**ulamak** --- bağlamaq  
**ular** --- 1. kəklik; 2. onlar (əvəzlik)  
**uladı** — daha, sairə  
**ulğadmaq** — böyümək  
**ulığ** — ulama, sızlama, sızıltı  
**ulik** --- sızıltı  
**ulımaq** --- ulamaq, sızlamaq, uca soslə aqlamaq  
**ulınmaq** --- 1. çevirmək; 2. qırılmaq, inləmək  
**ulıncığ** — 1. ifadə edilərk, çevirərk; 2. davamlı  
**ulışmaq** -- sızlamaq, aqlamaq

**ulsuz** — dıbsız, köksüz, zəminsiz  
**ultun** — sütun  
**uluğ** — ulu, böyük  
**uluğadma** — yaşlanmaq, qocalmaq  
**uluğ atlıq** — adlı, şöhrətli  
**uluğ aş** — ziyafət, toy  
**uluğ bay** — zəngin  
**uluğ ərnək** — baş barmaq  
**uluğ ilig** — böyük hökmdar  
**uluğ puşuş** — fəlakət  
**ululadmaq** — nəql edilmək  
**ulun** — budaq  
**ulus** — ulus, məmləkət, ölkə, dövlət  
**uluş** — ulus, məmləkət, ölkə, dövlət  
**ulusluğ** — ölkəyə aid, dövlətə aid  
**ulyan** — pəncə, daban  
**uma** — ana  
**umak** — qadir olmaq, gücü çatmaq, bacarmaq  
**uman** — qadın üzvü, uşaqlıq (qadında), doğum sonu  
**umuğ** — umud, ümid  
**umuğsuz** — ümitsiz  
**umuk** — dost, yoldaş, sirdaş  
**umulmaq** — umulmaq  
**umunç** — umma, ümid  
**umunçlıq** — ümidli  
**umunmaq** — ummaq, ümid etmək  
**umuş** — umma  
**una** — 1. bax; 2. indi; 3. (kiyə sözü ilə) daha  
**unamak** — razı olmaq  
**unçsuz** — minnətsiz  
**unıtmak** — unutmaq  
**unlıq** — məxluq, xəliq edilən  
**unsuz** — olmaz  
**upaki** — 1. kişi rahib, kişi mömin; 2. kişi vəkil  
**upançik** — upançik (dini dərəcədir)  
**upasañç** — qadın rahib, qadın mömin

**upasi** — kişi rahib, kişi mömin  
**uran** — parol  
**urbak** — paltar, geyim  
**urdun** — zindan  
**urı** — nəslə davam etdirən; oğul, gənc, dəliqanlı  
**urlamak** — bağıрмаq  
**urluğ** — ailə, tayfa, soy  
**urmak** — vurmaq, qoymaq, dikmək, tikmək, həkk etmək  
**ursukmaq** — döyülmək, vurulmaq  
**urtu** — orta  
**Uru** — şeytan adı  
**uruğ** — 1. nəsil, tayfa, soy; 2. toxum, əkin  
**uruğış** — ulduz adıdır  
**uruk** — ip, kəndir  
**urunçak** — rəhn, əmanət, girov  
**urunt** — qovğa, çarpışma, döyüş  
**urunı** — dalaşqan, savaşçı, hərbiçi  
**urunıt** — dalaşqan, savaşçı, hərbiçi  
**uruş** — uruş, savaş, döyüş  
**us** — ağıl  
**usağ** — susuzluq  
**usal** — 1. qəmsiz, kədərsiz, noş"əli, kefli; 2. qafil  
**usamağ** — uzunlaşmaq  
**usanmaq** — 1. susumaq; 2. inanmaq, etiqad etmək  
**usar** — gücü yetmə  
**usbad** — dərman bitkisinin adı  
**usdaçı** — xilaskar  
**usik** — necə, hərf  
**uskada** — dərman bitkisinin adı  
**uskun** — sarımaq  
**usmak** — susuzlaşmaq  
**usun** — uzun, daimi  
**uşadı** — daim, həmişə  
**uşak** — kiçik, balaca  
**uşamak** — balacaqlanmaq, kiçilmək, parçalanmaq  
**uşanmaq** — inanmaq, etimad etmək  
**uşbu** — bu



**uşır** — bitki adıdır  
**uşmak** — doğramaq  
**uşun** — uzun  
**utarabatiravat** — ulduz adıdır  
**utğurağ** — tamamilə, qəti  
**utğurak** — tamamilə, qəti  
**utğuratı** — köklü, əsaslı, təməlli.  
 şübhəsiz, höknən  
**uti** — ?  
**utilğ** — ?  
**utkurak** — qəti, tamamilə  
**utlı** — mükafat, təşəkkür, qarşılıq  
**utlılığ** — 1. mütaşəkkir, təşəkkür  
 bərlu olan; 2. məmnuniyyət  
**utlısız** — mükafatsız, qarşılıqsız.  
**utmak** — 1. udmaq, yenmək, qa-  
 zanmaq, qələbə çalmaq; 2. Tə-  
 qib etmək; 3. qazanç; 4. təqib  
**utmat** — dəlilik, çılğınlıq  
**utpatti** — mənşə  
**utra** — orta  
**utrabadra** — ulduz adıdır  
**utrapalquni** — ulduz adıdır  
**utraşadi** — ulduz adıdır  
**utru** — qarşı, müqabil, doğru  
**utrunmak** — qarşı gəlmək,  
 dayanmaq, qarşı qoymaq  
**utrunuk** — qarşı-qarşıya  
**utsukmak** — məğlub olmaq, yox  
 olmaq  
**uttarabhadrapada** — ulduz adıdır  
**uttaranhadra** — ulduz adıdır  
**uttaraphalquni** — ulduz adıdır  
**uttarasadha** — ulduz adıdır  
**utun** — utanmaz  
**utut** — bələdəçi  
**utuzmak** — uduzmaq, yenilmək,  
 yox olmaq  
**utuzmaksız** — yenilməz,  
 məğlubedilməz.  
**utuzhamak** — məğlub olmaq,  
 yenilmək  
**uv** — yuxu  
**uvusuz** — tərbiyəsiz, utanmaz

**uvut** — utanma, tərbiyə, ədəb  
**uvutlu** — ədəbli, tərbiyəli  
**uvutsuz** — ədəbsiz, tərbiyəsiz,  
 utanmaz  
**uvşak** — balaca  
**uy** — çuxur, oyuq  
**uya** — yuva, çuxur, oyuq  
**uyak** — heca, hərf  
**uyakkalmak** — batmaq  
**uyakmak** — 1. ulduz batması;  
 2. utanmaq  
**uyar** — adil, ədalətli, dürüst, amir  
**uyatlığ** — ədəbli, tərbiyəli, höyalı  
**uyatmak** — utanmaq  
**uyğur** — uyğur  
**uyirkanmak** — qüvvədən düşmək,  
 zoiflənmək, yorulmaq, donub  
 qalmaq  
**uymak** — fikrə dalmaq, fikrə  
 gətmək  
**uyulmak** — uyuşmaq, kəsilmək  
**uyur** — adlı, dürüst, ədalətli, amir  
**uz** — 1. usta, sənətkar, mahir,  
 yaxşı; 2. yol, keçid, dar boğaz.  
**uz** — uyğunluq  
**uzagut** — mahir, əli qızıl, əli cold  
**uzagutmak** — uzatmaq  
**uzak** — 1. uzaq; 2. necə; 3. hərf  
**uzakı** — sürəkli, davamlı, uzun  
 sürən  
**uzamak** — uzunlaşmaq  
**uzanmak** — uzanmaq,  
 tənbəlləşmək  
**uzatı** — daim, sürəkli, davamlı  
**uzatmak** — 1. uzatmaq;  
 2. götürmək  
**uziti** — sürəqli, davamlı, uzun  
 sürən  
**uzik** — heca, hərf  
**uzik hitig** — müqəddəs yazı  
**uzik nom** — müqəddəs qanun  
**uziş** — sənət  
**uzkia** — bir az yaxşı

**uzmak** — idarə etmək  
**uzun** — uzun, daima

**uzun tonluğ** — 1. qadın; 2. Rahib;  
3. *horfon*: uzun donlu

## Ü

**üç** — üç  
**üçkil** — üçgüslü  
**üçəgü** — üç-üç, üçör  
**üçüğü** — üç-üç, üçer  
**üçün** — üçün  
**üçünç** — üçüncü  
**üçünçi** — üçüncü  
**üçünətə** — sağlam  
**üçünü** — səbəbi, noticəsi  
**üçürmək** — söndürmək  
**üdik** — ilham  
**üdlənmək** — sevinmək  
**ügin** — koma, yığın, topa  
**üglitmək** — çoxaltmaq  
**ügmə** — qalaq, təpə, topa  
**ügmək** — yığmaq, toplamaq,  
topalamaq  
**ügrə** — bulamac  
**ügüz** — çay  
**ügün** — yığın, topa, toplu  
**ügür** — sürü, camaat  
**ügüş** — çox  
**üğürü** — təkrarlanan  
**üklitmək** — böyümək  
**üklitmək** — artırmaq  
**üküz** — çay, dəniz  
**ükül** — artma, çoxalma  
**ükün** — yığın  
**üküş** — çox  
**üküşsüz** — sonsuz, əbədi, daimi  
**ükə** — müdrik, vəzir, bilici, vəkil,  
məsləhətçi  
**ülədəçi** — bölən ( adam ),  
parçalayan ( adam )  
**üləmək** — parçalamaq, bölmək  
**üləmək** — paylaşmaq  
**üləştürmək** — paylaşdırmaq  
**üləz** — sönük

**ülgü** — 1. hissə, qisim, pay, parça;  
2. ölçü, ülgü, miqdar, adət  
**ülgüləmək** — ölçmək  
**ülgülənmək** — ölçülmək  
**ülgülənç** — ölçülü  
**ülgülənçsiz** — ölçüsü olmayan,  
ölçüsüz  
**ülgülənçsiz** — ölçülə bilməyəcək  
qədr, böyük, hədsiz, ölçüsüz  
**ülgüsüz** — 1. saysız, saysız-  
hesabsız 2. nəsibsiz, qismətsiz  
**ülkər** — ülgör ( ulduz )  
**ülküsüz** — 1. saysız, saysız-  
hesabsız; 2. nəsibsiz, qismətsiz  
**ülüg** — pay, hissə, sədaət, bəxt  
**ülügləmək** — 1. paylamaq,  
bölmək; 2. səadət vermək,  
xoşbəxt etmək  
**ülüglüg** — 1. bəxtli, xoşbəxt,  
səadətli; 2. dərəcə  
**ülüş** — hissə, pay, parça, qisim  
**üm** — alt paltar  
**ün** — ün, səs, səda  
**ünçü** — inci  
**ündürmək** — çıxarmaq  
**üngir** — mağara  
**üngürmək** — deşdirmək, dəlik  
açmaq, deşik açmaq  
**ünkür** — mağara  
**ünmək** — bayıra çıxmaq,  
yüksəlmək, çıxmaq  
**üntəmək** — inləmək, çağırmaq,  
səslənmək  
**üntürmək** — sürtmək, göndərmək,  
çıxarmaq, yüksəltmək  
**ünür** — mağara  
**ür** — 1. uzun zaman; 2. ökin  
**ürgi** — yüksək

**ürkə** — 1. vaxtilo, keçmişdə;  
2. zaman  
**ürkitmək** — hürkütmək,  
qorxutmaq  
**ürkmək** — hürkmək, qorxmaq  
**ürkürmək** — hürkütmək,  
qorxutmaq  
**ürlük** — daimi, döyişməz, sabit  
**ürlüklüg** — əbədi, daimi, ölməz,  
ölümsüz, sabit  
**ürlüksüz** — fani, ölümlü, keçici  
**ürmək** — 1. üfləmək, qabarmaq,  
şişirmək; 2. şişmək; 3. hürmək  
**ürmən** — xəstəlik adıdır  
**ürtkün** — xırman  
**ürtmək** — örtmək  
**ürtülmək** — örtülmək  
**ürük** — daimi, davamlı, uzun sürən  
**ürülmək** — şişirilmək, qabarılmaq,  
gərilmək  
**ürüntəg** — çarə, əlac, vasitə  
**ürüntəgsiz** — çarəsiz, əlacsız,  
vasitesiz  
**üsdün** — üstə, yuxarıda  
**üsdürti** — üstən, yuxarıdan  
**üsk** — ön  
**üskində** — hüzurunda, nəzdində  
**üskinə** — hüzurunda, nəzdində  
**üskütək** — mənfur, üfunətli  
**üspəmək** — etiraz etmək  
**üst** — üst  
**üstəlmək** — çoxaldılmaq,  
artırılmaq, böyüdülmək  
**üstəmək** — artırmaq, çoxaltmaq  
**üstün** — üstə, yuxarıda  
**üstünki** — ön üstdəki, ön  
yüksəkdəki  
**üstürti** — üstən, yuxarıdan  
**üşüksüz** — daim, fasiləsiz,  
durmadan  
**üşülmək** — kəsilmək  
**üşüm** — üzüm  
**üşüt** — ruh, can

**üşətmək** — parçalanmaq,  
kiçilmək, balacalaşmaq,  
**üşlüncə** — qorxu  
**üştürmək** — zoif səsə demək,  
pıçıldamaq  
**üştürü** — eşidilə biləcək bir  
şəkildə  
**üşülmək** — qorxmaq  
**üşün** — üçün  
**üt** — 1. dəlik, deşik, keçid;  
2. zaman, vaxt; 3. öyüd, nəsihət,  
ehkam  
**ütləmək** — dərs demək, tədris  
etmək, öyrətmək  
**ütük** — ütü  
**ütülmək** — ütüləmək  
**üvətəci** — şişirən, acıqlandıran  
**üvətmək** — şişirmək;  
acıqlandırmaq, əsəbiləşdirmək  
**üyək** — heca, hərf  
**üyük** — heca, hərf  
**üyür** — aş, yarma  
**üz** — kin, nifrət  
**üz biz** — yıxılma, çoxalma  
**üzə** — 1. üstə, yuxarıda, üstündə;  
2. ilə  
**üzəki** — üstdəki, yuxarıdakı  
**üzəliksiz** — sürəkli, daimi,  
kəsilmədən  
**üzəngü** — üzəngi  
**üzəsində** — qatında, önündə,  
hüzurunda  
**üzgəlmək** — atmaq  
**üzgü** — üzmə  
**üzgünlüg** — üzməli  
**üzkələmək** — qırılmaq, qopmaq  
**üzkündə** — hüzurunda, daxilində,  
nəzdində  
**üzləmək** — qalxmaq  
**üzləntirmək** — qalxdırmaq,  
qalxmağa məcbur etmək  
**üzlükmək** — bitmək, tükenmək,  
sona çatmaq  
**üzlünçü** — nəhayət, sonda, ən son

**üzünçsüz** — fəvqəladə, üstün  
**üzünçülük** — fasiləsiz, sürəkli  
**üzmək** — 1. qırmaq, qoparmaq,  
 yox etmək; 2. dölmək,  
 parçalamaq, pozmaq,  
 uzaqlaşdırmaq  
**üzmələdəçi** — kökündən çıxaran,  
 kökündən çıxarası  
**üzmələmək** — kökündən çıxarmaq  
**üzməmək** — Etiraz etmək

**üztün** — üstdə, yuxarıda  
**üzüksüz** — durmadan, daim,  
 fasiləsiz  
**üzügsüz** — durmadan, daim,  
 fasiləsiz  
**üzülmək** — üzülmək, kəsilmək,  
 qopmaq  
**üzüm** — üzüm  
**üzüt** — ruh, can  
**üzütlük** — ruhlu, canlı, ruhla, canla

## V

**vəcir** — üzük  
**vəcrazan** — almaz, cavahir  
**vada** — bitki adıdır  
**vahşik** — ruh  
**vaiduri** — daş-qaş adıdır  
**vaituri** — 1. dağ bülluru; 2. mavi  
**Vakar** — ulduz adıdır  
**vakşir** — ruh, himayodar  
**vasik** — xoş qoxulu bir maddədir  
**vayça** — ?  
**vayır** — almaz  
**vaysuçik** — xəstəlik adıdır  
**vayturi** — dağ bülluru  
**vəcir** — şimşək  
**Vihar** — ulduz adıdır  
**viman** — "tanrı arabası"  
**vinay** — vinay  
**vinə** — rahiblərin nizamnaməsi  
**viraqa** — yalnız, tənha, atılmış  
**virana** — bitki adıdır  
**visay** — "düşünmə orqanı", beyin  
**vişanlıq** — ağıllı  
**Vişak** — ulduz adıdır

**vityas** — vityas (no iso tikilidir)  
**vityastan** — mənası qaranlıqdır  
**viyakiyan** — ?  
**viyir** — almaz  
**viyirliq** — almazlı  
**vyarkit** — dua adıdır  
**vyirliq** — şimşəkli  
**vyir** — şimşək  
**vrişti** — mələk, firistə  
**vrmt** — bir günün adıdır  
**Vrhar** — ulduz adıdır  
**vrhar** — monastır  
**vrxar** — monastır  
**vspanpat** — vsanpat (no iso dini  
 mərasimdir)  
**vu** — tilsim  
**vuçun** — (*bitig* sözü ilə) sənəd,  
 itən sənəd əvəzinə verilən qəbz  
**vşşik** — ruh  
**vusanfi** — həftəlik dini ayin  
**vzanpat** — vzanpat  
**vzir** — şimşək

## Y

**ya** — 1. yay; 2. nida  
**yabaş** — həlim, sakit  
**yabğu** — rütbe adıdır

**yabız** — pis, yava  
**yabıqı** — gizlənmə, örtülmə  
**yabınmak** — örtmək, örtülmək

**yablak** --- pis, xəbis, əclaf  
**yad** — yad, yabançı  
**yadağ** — piyada  
**yadalmak** — uzanmaq (saç üçün),  
dağılmaq, yayılmaq  
**yadəri** — schirbaz, əfsunçu  
**yadılmak** — yayılmaq, dağılmaq  
**yadırmak** — açılmaq, etiraf  
etmək  
**yadmaq** — yaymaq, açmaq  
**yafsurmak** — yapışmaq,  
yapışdırmaq, yanaşmaq  
**yağ** — yağ  
**yağak** — qoz  
**yağamak** — qurban vermək  
**yağar** — ?  
**yağcırtmaq** — yağlamaq, yağ  
sürtmək  
**yağı** — yağı, düşmən  
**yağıdmak** — düşmən olmaq  
**yağıladaçı** — mücahid, savaşqan,  
dalaşqan  
**yağılmak** — düşmən olmaq,  
düşmənlə döyüşmək  
**yağılıq** — yağılıq, düşmənlilik  
**yağılmak** — asılı salmaq  
**yağın** — yaxın  
**yağısız** — yağısız, düşmənsiz  
**yağıtmak** — yağdırmaq,  
yağdırmaq  
**yağıtş** — qurban  
**yağıtışlıq** — qurbanlıq, qurban  
verilməli (nə isə)  
**yağıtışlıq** — qurbanlıq, qurban  
verilən yer  
**yağız** — qara, qonur  
**yağılıq** — yağılı  
**yağmaq** — 1. yağmaq, 2. qurban  
vermək  
**yağmur** — yağmur  
**yağuk** — yaxın  
**yağukrak** — daha yaxın  
**yağumak** — yaxınlaşmaq

**yağuru** — yaxın, qısa, yaxına  
doğru  
**yai** — yaz  
**yailamak** — yayı keçirmək,  
yaylamaq  
**yaikanmak** — tənzim etmək,  
düzəlmək  
**yailk** — yazlıq(ev)  
**yaka** — 1. mükafat, kirayə haqqı;  
2. tərəf, yan  
**yakalamak** — tənzim etmək, ibadət  
etmək, yoluna qoymaq  
**Yakan** — antroponim, şəxs adı  
**yakçırtmaq** — düşünmək,  
mühakimə yürütmək, təhrik  
etmək  
**yakdurmak** — yandırmaq  
**yakılmak** — yaxınlaşmaq  
**yakın** — yaxın  
**yakıs** — 1. yağlı, yağlı olan (bir  
şey); 2. qurban  
**yakirikiya** — lap yaxın  
**yakmak** — 1. xoşa gəlmək;  
2. yaxınlaşmaq; 3. yanmaq,  
yandırmaq  
**yakrı** — yağ  
**yaksa** — şeytan  
**yakud** — yaxud  
**yakuru** — yaxın  
**yakşa** — şeytan  
**yakşı** — yaxşı  
**yakşıçı** — idarəçi  
**yal** — maaş, əmək haqqı, donluq,  
aylıq  
**yala** — şübhə, böhtan, iftira  
**yalamak** — yalamaq  
**yalan** — alov  
**yalan** — yalın, çılpaq  
**yalanuz** — yalnız  
**yalanuk** — insan  
**yalanu** — yalnız  
**yalatmaq** — yaxınlaşmaq  
**yalatmaksız** — yaxınlaşmayan  
**yalavaç** — elçi, peyğəmbər

- yalçıtmaq** — iştirak etmək, qatılmaq
- yalbırğak** — yarpaq
- yalvarmaq** — yalvarmaq, diləmək, istəmək, niyaz etmək
- yalğamaq** — 1. yalamaq; 2. oxşamaq
- yalğan** — yalan
- yalğuz** — yalnız
- yalın** — alov, parıltı
- yalınlamaq** — alovlanmaq
- yalınlıq** — alovlu, parlaq
- yalınmaq** — 1. alovlanmaq, yanmaq, parlammaq; 2. yalvarmaq, diləmək, istəmək, niyaz etmək
- yalın** — yalın, çıpaq
- yalınuk** — insan
- yalınız** — yalnız
- yalkamak** — 1. yalamaq; 2. oxşamaq
- yalkanmaq** — aldanmaq
- yalkanturmaq** — aldatmaq
- yalkatmaq** — bağlamaq, əyləmək
- yalkmaq** — əngəl olmaq
- yalmaq** — yanmaq
- yalnuk** — insan
- yalnuz** — yalnız
- yaltırmaq** — parlammaq, işıq saçmaq
- yaltrak** — işıq, parıltı
- yaltramaq** — parlammaq
- yaltrıdmaq** — parlaqlatmaq, aydınlatmaq
- yaltrık** — işıq, parlaqlıq, ziya
- yaltrıklıq** — işıq, ziya parlaqlıq
- yaltrımaq** — parlaq, işıq vermək
- yaltrırmaq** — aydınlaşmaq
- yaltrıtmaq** — parlaqlatmaq, aydınlatmaq
- yaltruk** — işıq, ziya, parlaqlıq
- yalbarmak** — yalvarmaq, diləmək, istəmək, niyaz etmək
- Yam** — 1. Allah adı; 2. igid xan
- yaman** — yaman, pis, əclaf, qorxunc, fəna
- yamğur** — yağmur, yağış
- yamız** — qarının alt hissəsi (güman ki, Azərbaycan dilindəki yambız sözü buradandır)
- yan** — yan, tərəf
- yana** — yənə, və, daha, yenidən, təkrar
- yanak** — bünövrə
- yançımaq** — vuruşmaq, döyüşmək
- yançmaq** — 1. ünah işlətmək, suçlu olmaq; 2. əzmək, qırmaq, parçalamaq
- yançuk** — kisə, torba
- yanıçsız** — dönməyən, qayıtmayan
- yankı** — təzminat, qarşılıq
- yanlıq** — yanlış, səhv, xəta
- yanluğ** — yanlış, səhv, xəta
- yanmaq** — 1. qorxutmaq, təhdid etmək; 2. dönmək, qayıtmaq; 3. yaymaq
- yant** — geri
- yanturmaq** — qayıtmaq, çevrilmək, geri döndərmək
- yanturmaq** — qaytarmaq, çevirmək, geri döndərmək
- yanturu** — təkrar
- yantut** — qarşılıq
- yanut** — cavab, qarşılıq
- yanut bitig** — keçici ödəmə müqaviləsi, sazişi
- yan** — 1. üsul, adət, ənənə; 2. ölçü, miqdar, həcm; 3. parlaqlıq; 4. fil
- yaña** — fil
- yañarmaq** — təzələmək, yeniləmək
- yañgak** — 1. yan, tərəf; 2. yanaq
- yañgu** — təzminat, qarşılıq

**yağürmək** — şaqqıldatmaq, səs çıxarmaq, cinlətmək, yandırmaq (məcazi), hirsəndirmək  
**yanı** — 1. yeni, təzə; 2. gün  
**Yanıçuk** — antroponim, şəxs adı  
**yanılmaq** — yanılmaq, səhv etmək  
**yanılık** — səhv, yanlış, xəta  
**yanırtı** — yenidən, təzədən, başdan, əvvəldən  
**yañkırmaq** — əks etmək, inikas etmək  
**yañku** — səs, əks-səda  
**yañkuluğ** — əks edən, səs çıxaran  
**yañkurmək** — səslənmək, əks etmək  
**yañkurtmək** — səs əks etmək, əks-səda vermək  
**yañkuruş** — səs  
**yañlığ** — növ, çeşid; vücuda gəlmiş, törəmiş  
**yañlık** — yanlış, səhv, xəta  
**yañlık** — yanlış, səhv, xəta  
**yañramək** — ifşa etmək  
**yañşamək** — goplamaq, çəronləmək, boşboğazlıq etmək  
**yap** — təkid üçün işlədilir  
**yapağ** — 1. üzv (bədənin), orqan, 2. tikili, bina; 3. quruluş; 4. döşəmə  
**yapar** — müşk, rayihə, qoxu  
**yapı** — qabıq  
**yapığ** — 1. tikili, bina, 2. bağlayan; 3. yaradılmış, xəlq edilmiş  
**yapınmək** — hazırlamaq, qapamaq, örtmək  
**yapırğak** — yarpaq  
**yapırğaklığ** — yarağlı  
**yapırkan** — yarpaq  
**yapışmək** — yapışmaq  
**Yaplış** — antroponim, şəxs adı  
**yapmək** — qapamaq, örtmək, yaratmaq, etmək, qurmaq

**yapsınmək** — birləşmək, yapışmaq  
**yapsurmək** — yapışdırmaq, birləşdirmək  
**yapşınmək** — yapışmaq  
**yapşurmək** — yapışdırmaq  
**yar** — 1. irin, çirk; 2 (tuz sözü ilə) daş duz  
**yara** — omuz, kürək(lər)  
**yaradınguluğ** — yaradılan  
**yarağ** — 1. lazım olan, görək olan, yaradan, yaraq; 2. silah, yaraq  
**yarağlığ** — 1. yararlı, yarayan, uyğun, xoş; 2. silahlı, yaraqlı  
**yarağsız** — 1. yararsız, uyğun olmayan, xoş olmayan; 2. silahsız, yaraqsız  
**arak** — 1. lazımlı, gərəkli, yarayan; 2. silah, yaraq  
**araklığ** — 1. yararlı, yarayan, uyğun, xoş; 2. silahlı, yaraqlı  
**aralmək** — yanılmaq  
**aramək** — yaranmaq, yaşamaq  
**aranmək** — yaranmaq, xoşa gəlmək  
**arası** — üzüyola, itaətkar  
**arasınçığ** — iyrənc  
**arış** — təbiət, yaradılış  
**arışı** — 1. yaradılmış, yaşayış, gözəllik, yararlı; 2. təbiət; 3. bəzək  
**arışmaz** — yaşamaq, yaşayışlı olmayan, yaşayışsız  
**arışmək** — yaşamaq, uyğun gəlmək, düz gəlmək  
**arışturmək** — yaşadırmaq, uyğun gəlmək, uyğunlaşdırmaq  
**arışurmək** — yaşadırmaq, uyğunlaşdırmaq  
**aratağ** — 1. bəzək; 2. təşəbbüs, 3. təchizat  
**aratağlığ** — təchiz edilmiş, bəzədilmiş

**yaratıg** — 1. bəzək; 2. təşəbbüs;  
3. təchizat  
**yaratıgılıg** — təchiz edilmiş,  
bözədilmiş  
**yaratılmak** — yaradılmaq, hazır  
edilmək, təchiz edilmək,  
bözədilmək  
**yaratıngu** — tənzim edici,  
düzəldən  
**yaratınmak** — tənzim etmək,  
düzəltmək, tərtib etmək  
**yaratışmak** — yaratmaq  
**yaratmak** — 1. yaratmaq,  
düzəltmək, hazırlamaq;  
2. bəzəmək; 3. bəyəndirmək,  
özünü göstərmək, 4. təşviq  
etmək  
**yaratu** — torəflərin razılığı (ilə)  
**yarğan** — 1. rütbə adıdır;  
2. cəllad, xəfiyyə, casus  
**yarğu** — qərar, hökm  
**yarıg** — 1. zireh; 2. kənar, qırağ  
**yarılmağı** — parçalayıcı  
**yarılmak** — yarılmaq,  
parçalanmaq, ayrılmaq,  
bölünmək, (çiçək üçün) açılmaq  
**yarım** — yarım, ikidə bir  
**yarımak** — parlamaq, açılmaq  
**yarın** — yarın, ertəsi gün, səhər,  
sabahısı  
**yarınçık** — mənfur, əclaf  
**yarık** — 1. zireh; 2. kənar, qırağ  
**yarılmak** — yarılmaq,  
parçalanmaq  
**yarkan** — 1. cəllad, xəfiyyə,  
casus; 2. rütbə adıdır  
**yarlıg** — 1. əmr, fərman, yarlık,  
buyuruq; 2. təriqət, tam;  
3. lütf; 4. kasıb, yoxsul, fəqir,  
acı, səfil bədbəxt  
**yarlıgkamak** — 1. buyurmaq,  
öyüd vermək, fərman vermək,  
əmr etmək; 2. iltifat etmək,  
şəfqət göstərmək

**yarlık** — 1. əmr, fərman, yarlık,  
buyuruq; 2. təriqət, tale 3. lütf;  
4. kasıb, yoxsul, fəqir, aciz,  
səfil, bədbəxt  
**yarlıkamak** — 1. buyurmaq, öyüd  
vermək, fərman vermək, əmr  
etmək; 2. iltifat etmək, şəfqət  
göstərmək  
**yarlıkanmaq** — 1. zireh geymək;  
2. şəfqət göstərmək  
**yarlıkançsız** — mərhəmətsiz, daş  
ürəkli  
**yarlıkançuçı** — mərhəmətli  
**yarma** — taxıl, buğda, yarma  
**yarmak** — 1. sirkə; 2. pul, sikkə;  
3. qırmaq, yarmaq, parçalamaq,  
ayırmaq; 4. sabit, dəyişməyən  
**yarmanmak** — dırmanmaq,  
dırmaşmaq, çıxmaq  
**Yaroğlu** — antroponim, şəxs adı  
**yarp** — sağlam, güclü, qüvvətli  
**yarpız** — gücsüz, qüvvətsiz,  
istehkamsız  
**yarsıg** — mənfur, əclaf, iyrenc,  
çirkin  
**yarsıgu** — nifrət, diksinmə  
**yarsımak** — nifrət etmək;  
diksinqmək  
**yarsınçığı** — mənfur, murdar,  
iyrenc, əclaf  
**yarsınçık** — mənfur, murdar,  
iyrenc, əclaf  
**yarıağı** — pul  
**yartan** — bölük, pay, hissə, yarım,  
parça  
**yartım** — parça, bölük, qisim  
**yartmak** — 1. sikkə, pul;  
2. qırmaq, yarmaq, parçalamaq,  
ayırmaq, 3. sabit, dəyişməyən  
**yaruk** — işıq, aydınlıq  
**yaruksuz** — işıqsız, qaranlıq  
**yarumak** — parlamaq,  
ışılmaq, aydınlaşmaq  
**yarun** — şəfqət, dan sökülməsi



**yarutmak** — parlatmaq,  
aydınlaşdırmaq, görünmək  
**yas** — 1. zərər, ziyan; 2. həlim,  
şəfqətli; 3. yaş, yaşlı; 4. yaş  
(adamin); 5. göz yaşı  
**yasa** — qanun, yasaq  
**yasak** — 1. vergi növü; 2. qanun,  
yasaq  
**yasduk** — sikkə növü, pul  
**yaşğaç** — həlimlik  
**yaşiç** — ox  
**yasımuk** — 1. darı;  
2. mərcimək (?)  
**yaskağ** — yastı, düz, hamar  
**yasmaq** — oritmək  
**yas-sönük** — düz, düzən  
**yastuk** — sikkə növü, pul  
**yasuk** — işıq, parıltı, ziya  
**yasuk** — günah, qüsür, xəta, suç  
**yasul** — yoxuş, yoxuşlu, əyri  
**yasumak** — parlammaq  
**yaş** — 1. yaş. təzə, yaşıl, ot, ömür;  
2. göz yaşı; 3. yaş (adamin);  
4. zərər, ziyan.  
**yaşağı** — yaşayış, hoyat, kainat,  
varlıq, mövcudluğ  
**yaşamak** — yaşamaq, (...)   
yaşında olmaq  
**yaşarmak** — yaşlaşmaq  
**Yaşı** — antroponim, şəxs adı  
**yaşğ** — yaşayış  
**yaşıl** — yaşıl  
**yaşımak** — gizlənmək  
**yaşırılığ** — gizli  
**yaşıtmak** — gizləmək, gizlətmək  
**yaşlağ** — yaşlı, qoca, ixtiyar  
**yaşlığ** — 1. canlı; 2. yaşlı, qoca,  
ixtiyar; 3. yaşlı (göz)  
**yaşmaq** — silmək, sürünərək  
gizlənmək  
**yaşnamak** — yaşamaq  
**yaşuk** — işıq, parıltı, ziya  
**yaşuksuz** — işıqsız, parıltısız  
**yaşumaq** — parlammaq, işıq vermək

**yaşurmak** — gizləmək, gizlətmək  
**yaşuruku** — gizli olan  
**yaşut** — gizli  
**yaşutmaq** — işıqlandırmaq,  
aydınlaşdırmaq  
**yad** — yad, yabançı  
**yatğu** — yataq  
**yatğurmak** — yatımaq,  
yatızdırmaq, uzatmaq  
**yatılmak** — etiraf etmək, açılmaq  
**yatlamak** — yad olmaq, düşmən  
olmaq, qaçışmaq, uzaqlaşmaq  
**yatlanğıcı** — düşmən  
**yatmaq** — yatmaq, uzanmaq  
**yaturmak** — yatırmaq,  
yatızdırmaq  
**yava** — tarla, əkin  
**yavalmak** — güclənmək,  
qüvvətlənmək  
**yavalturmak** — yumşaltmaq  
**yavaniki** — yavaniki  
**yavaş** — sakit, həlim  
**yavaz** — pis, qəzəb, əclaf  
**yavğan** — yavan  
**yavğu** — rütbə adidir  
**yavisğu** — yarpaq, çələng  
**yavisku** — yarpaq, çələng  
**yavişğu** — yarpaq, çələng  
**yavişmak** — yaxınlaşmaq  
**yavız** — pis, xəbis, əclaf  
**yavlak** — pis, əclaf, xəbis,  
düşmən, qəzəb  
**yavrimak** — zəifləmək, gücdən  
düşmək  
**yay** — yay  
**Yayak** — antroponim, şəxs adı  
**yayılmak** — yayılmək, tökülmək,  
daşmaq, dağılmaq  
**yayılmaksız** — tərəddüdsüz  
**yayıtmak** — sarsılmaq, titrəmək  
**yaykalmak** — sallanmaq, tərəddüd  
etmək  
**yaylamak** — yaylamaq, yayı  
keçirmək

**yaylık** — yaylıq, yazlıq  
**yaymak** — yaymaq  
**yaz** — yaz, bahar  
**yazı** — ovalıq, düzən, düz  
**yazınç** — günah  
**yazınçsız** — günahsız  
**yazınmaq** — yanılmaq, günah  
işlətmək, itaət etməmək  
**yazmaq** — 1. yanılmaq, günah  
etmək, xəta etmək; 2. yazmaq  
**yazuğ** — günah, suç, xəta, qüsür  
**yazuk** — günah, suç, xəta, qüsür  
**yazukluğ** — qüsurlu, günahkar,  
suçlu  
**yazuksuz** — günahsız, suçsuz,  
qüsursuz  
**yblak** — pis, yava, fəna  
**yebkin** — bənövşəyi  
**yek** — şeytan, iblis  
**yekşəmbi** — bazar günü,  
yekşəmbə  
**yeg** — yaxşı, çox yaxşı  
**yegədmək** — yüksəltmək,  
ucaltmaq, üstün olmaq, qələbə  
çalmaq  
**yegirmi** — iyirmi  
**yegirminç** — yirminci  
**yegü** — ülgüc  
**yemək** — yemək  
**yenə** — yenə, təkrar  
**yenə** — yenə, təkrar  
**yengə** — yenə, təkrar  
**yerçiləmək** — rəhbərlik etmək,  
sövd etmək  
**yevək** — yemək, orzaq, tohizat  
**yək** — 1. şeytan; 2. pəri  
**yəl** — pis qoxu, pis iy  
**yəlmə** — izçi, kəşfiyyatçı  
**yəlvi** — schir  
**yəm** — dorman  
**yəmə** — yenə, təkrar, yenidən  
**yənkənt** — toponim  
**ygrmi** — iyirmi  
**yıba** — hamısı, tamam, bütün

**yıd** — ətir, müşk, qoxu, rayihə  
**yıdığ** — pis qoxu  
**yıdımak** — qoxumaq  
**yıdlağ** — qoxulu, ətirli, rayihəli  
**yıdlamak** — qoxumaq  
**yıdılığ** — ətirli, qoxulu, rayihəli  
**yıdruq** — yumruq  
**yığ** — 1. çığ, qar uçuşunu; 2. fürsət  
**yığaç** — müştəri ulduzu  
**yığılmak** — yığılmaq, toplanmaq  
**yığınç** — toplanmış, kütlə  
**yığınmaq** — toplanmaq  
**yığıt** — ağlama  
**yıqlavmaq** — ağlamaq, şivən  
qoparmak  
**yıqlaşmaq** — ağlaşmaq  
**yıqlmaq** — yığmaq, toplamaq,  
qazanmaq  
**yıkmak** — 1. yığmaq, toplamaq,  
qazanmaq, 2. yıxmaq, atmaq  
**yıl** — il  
**yılan** — 1. ilan; 2. on iki il siklli  
türk təqvimində il adı.  
**yıldız** — ulduz  
**yılığ** — ilq, isti, çox isti hava  
**yılıdmak** — isitmək, ilıqlaşdırmaq  
**yılı** — ilxı  
**yılın** — yalın  
**yılınc** — incə  
**yılı** — ilxı (at), davar (qoyun),  
sürü (iri bəynuzlu heyvan)  
**yılıpıg** — arsen  
**yılıtır** — parlaq  
**yılıtıramak** — parlammaq  
**yılıtız** — 1. ulduz; 2. davranış  
**yım** — dəri, cild  
**yımğak** — cəhət, yan, tərəf  
**yıpar** — ətir, rayihə, qoxu, müşk  
**yır** — nəğmə, şərqi, mahnı, türki  
**yıraq** — iraq, uzaq  
**yırdamak** — mahnı oxumaq  
**yırınçık** — nifrət edilən  
**yırlamak** — oxumaq, mahnı  
oxumaq, şərqi demək

**yırtılmək** — yırtılmaq, yarılmaq, dağılmaq

**yırtmaq** — yırtmaq, dağıtmaq, parçalamaq

**yırumək** — çürümək

**yıt** — otir, rayihə, qoxu, müşk

**yıtık** — iyələnmiş, cürük, psi qoxulu

**yıtıǵ** — otirli, rayihəli, qoxulu

**yıtılmək** — getmək, yox olmaq, çatmaq

**yıt yıpar** — otir, müşk, rayihə

**yıva** — hamısı, tamam, bütün

**yıvaǵu** — ağac növü

**yıvılǵu** — ağac növü

**yıvılmək** — öyülmək, mədh edilmək, təriflənmək

**yıvmək** — öymək, tərifləmək

**yıyılmək** — yayılmaq

**yıbün** — qırmızı

**yıçə** — daha, bir daha, təkrar

**yıd** — müşk, qoxu, rayihə, otir

**yıdineç** — sona çatmaq, yüksəlmə

**yıdineçsiz** — sonluqsuz, sonsuz

**yıdmək** — 1. yetmək, çatmaq, yüksəlmək, yetişmək;

2. yetmək (sona), yox olmaq, qeyb olmaq

**yıg** — 1. yaxşı daha yaxşı;

2. üstün; 3. çiy, xam, kal;

4. yonulmamış, qaba, kobud, sırtıq, üzlü

**yıgdə** — iydə

**yıgadmək** — yüksəltmək,

ucaltmaq, qələbə çalmaq, üstün gəlmək

**yıgən** — qardaşoǵlu, bacıoǵlu

**yıgənə** yig — yaxşıdan yaxşı, on yaxşı

**yıgı** — sıx, sıxı

**yıgidmək** — artırmaq

**yıgirmi** — iyirmi

**yıgit** — igid, mərd, gənə

**yıgitmək** — həyatını qazanmaq

**yıgənə** — iyənə

**yıgrək** — daha yaxşı

**yıgü** — yemək, yeməli (şey)

**yıig** — 1. yaxşı, daha yaxşı;

2. üstün; 3. çiy, xam, kal;

4. yonulmamış, qaba, kobud, sırtıq, üzlü

**yıil** — külək, yol rüzgar

**yıl** — yel, külək, rüzgar

**yılbimək** — osmək

**yılbük** — yelpik

**yılbümək** — yelpik vermək

**yıleçig** — cin, pəri, şeytan, qulyanbanı, al, alarvadi

**yılik** — 1. ilik; 2. rütbə adıdır

**yılim** — yapışqan, çirış

**yılinmək** — yapışmaq

**yılmək** — azmaq

**yıltız** — 1. ulduz; 2. kök, təməl, osas, bünövrə

**yıltılmək** — qeyb olmaq

**yıltürmək** — əsmək, osdirmək

**yılvı** — sehır, cadu

**yıvlılmək** — sehırbazlıq etmək, sehırləmək, cadulamaq

**yım** — yem, yemək

**yımə** — yenə, təkrar, yenidən

**yımə** tüğəl — tamamilə, bəsbütün

**yımirmək** — yıxmaq, parça-parça etmək

**yımiş** — yemiş, meyvə

**yımişlik** — bağ, ağaclıq

**yımkı** — səcdə etmə, dua etmə, təbrik etmə

**yımrilmək** — yıxılmaq, çökmək

**yın** — dəri, cild

**yınçgə** — incə

**yınçkə** — incə

**yınçirmək** — öyilmək, baş

əymək, təzim etmək, hörmət etmək

**yıncü** — inci

**yınçülüg** — incili, inci ilə bəzənmiş

**yiñçürmək** — hörmət etmək,  
təzim etmək, baş əymək,  
əyilmək

**yinə** — yenə, təkrar, yenidən

**yini** — üzv, əza

**yinik** — xəfif, döyørsiz

**yinlig** — dərili

**yint** — əlaqə

**yintəm** — tamamilə, büsbütün,  
sabit

**yintmək** — əlaqəyə girmək,  
əlaqələnmək

**yintsik** — əlaqəli

**yin**, — irin, yara

**yin,il** — yüngül, xəfif

**yin,təgü** — burun xəstəliyi, zökəm

**yip** — ip, iplik.

**yipçün** — bənövşəyi

**yipin** — bənövşəyi

**yipkə** — iplik

**yipkin** — bənövşəyi

**yipün** — bənövşəyi

**yir** — 1. yer; 2. ölkə, dövlət;  
3. şimal

**Yir-sub** — 1. vətən; 2. tanrı,  
allah

**yirdəki** — yerdəki

**yirinmək** — yaralanmaq,  
irinləmək

**yirintürdəçi** — hərəkət etdirən  
(adam), yoldan çıxaran

**yirintürmək** — hərəkət etmək

**yirinçlig** — iyrenc

**yirinçülüg** — iyrenclik

**yiriñ** — yara, irin

**yiriñ-kan** — yara və qan

**yiriñ,lig** — irinli, yaralı

**yiriñ,ümək** — 1. ağlamaq;

2. təzələnmək; 3. iyrenmək

**yirmək** — 1. pis olmaq, xarab

olmaq, əksilmək; 2. qızmaq,

hiddətlənmək, özündən çıxmaq

**yirməksiz** — qəzəbsiz

**yirtçi** — rəhbər, yol göstərən,  
bələdçi

**yirtəbrəməki** — zəlzələ

**yirtinçü** — dünya, aləm, kainat

**yirtinçülüg** — dünyəvi

**yirtünçü** — dünya, aləm, kainat

**yirümək** — pozulmaq, çürümək

**yismək** — keçmək, ötmək

**yitəgü** — yeddi-yeddi

**yitərü** — yetəcək qədər, kifayət  
qədər

**yiti** — 1. yeddi; 2. kəskin

**yitiz** — yüksək, geniş

**yitilmək** — yox olmaq

**yitiñç** — 1. yeddinci; 2. ulaşma;  
3. çatma

**yitiğü** — yeddi-yeddi

**yitiñçsiz** — çatılmayan

**yitirü** — çatacaq qədər, kifayət  
qədər

**Yitikən** — Böyük Ayı (bürcü)

**yitlinmək** — (sona) yetmək, məhv  
olmaq, yox olmaq

**yitlntürmək** — yox etmək, məhv  
etmək

**yitmək** — 1. yetmək, çatmaq,  
yüksəlmək; 2. (sona) yetmək,  
yox olmaq

**yitmiş** — yetmiş

**yitti** — iti, kəskin

**yitirmək** — itirmək, yox etmək,  
məhv etmək

**yitürmək** — 1. itirmək, yox  
etmək, əldən çıxarmaq;  
2. aldırmaq; 3. yedirtmək,  
yedizdirmək

**Yişu** — İsa peyğənbər

**yivək** — ərzaq, azuqə, yeməli şey,  
təchizat, əmlak, mülk

**yivətmək** — təchiz etmək

**yivik** — əmlak, mülk

**yiviklig** — (*tiziklig* sözü ilə)  
bərabər

**yivig** — 1. tohizat, əmfak, mülk;

2. boyunbağı, həmail

**yivitmək** — tohiz etmək

**yiz** — mis, bürünə

**Yğın** — antroponim, şəxs adı

**ygrmi** — iyirmi

**ylan** — ilan

**ylnduk** — insan

**yltruk** — işıq, ziya, parıltı; bəzək

**ymə** — yenə, təkrar, yenidən

**yoda** — bacanın üst tərəfi

**yodmak** — sona çatmaq

**yodun** — dağıtma, qırma, məhv etmə

**Yoğ** — bir şastranın adıdır

**yoğ** — 1. yox; 2. əhsan, mətəm, yas, dəfn

**yoğadmaq** — yox etmək, dəfn etmək, ölmək, məhv olmaq

**Yoğalum** — bir şastranın adıdır

**yoğurt** — yoğurd, qatıq

**yoğurtça** — yoğurd kimi

**yoğun** — yoğun, qalın, qaba

**yoğunatmaq** — yoğunlaşdırmaq, qalınlaşdırmaq

**yoğurkan** — üst paltar, geyim, örtü

**yoğurmak** — 1. yoğurmaq; 2. yumşaltmaq, təskinlik vermək; 3. əksinə getmək

**yoğuz** — lüzumsuz

**yok** — 1. yox, fəna; 2. (*çığay* sözü ilə) yoxsul, kasıb, fəqir, səfil

**yokadmaq** — yox etmək, ölmək, dəfn etmək, məhv etmək

**yoka kadız** — daşın

**yokaru** — yuxarı

**yokatdurmaq** — məhv etmək, məhv etdirmək, yox etdirmək

**yokatkuluğ** — öldürmə

**yokatmaq** — yox etmək, öldürmək, dəfn etmək, məhv etmək

**yokça** — yox kimi

**yoklamak** — 1. yüksəlmək,

çıxmaq; 2. aramaq, daramaq

**yoklunmaksız** — dağıdılmayan, məhv edilməyən

**yokmak** — təqdim etmək, yüksəltmək

**yoksuz** — lüzumsuz, boş, yoxsul

**yokurkanmaq** — zəifləmək, gücdən, qüvvədən düşmək

**yokuru** — yaxın

**yol** — 1. yol, səyahət, gəzinti; 2. şöhrət, səs, ün

**yolamak** — təsadüf etmək, yol göstərmək, rast gəlmək, rastlaşmaq, qarşısına çıxmaq, sövq etmək

**yolçı** — yolçu, bələdçi, rəhbər

**yoldurğan** — bitki adıdır

**yolkı** — yolçu; yoldakı, yol gedən

**yolluğ** — xoşbəxt

**yoluğ** — yoluq, yolunmuş

**yolunmaq** — yoxlamaq, baş çəkmək, yoluxmaq

**yolunmaq** — 1. yolda olmaq, yola çıxmaq; 2. yolunmaq, dərilmək

**yomkı** — hamısı, hər, bütün

**yomuz** — qarının alt hissəsi

**yonmaq** — yonmaq, yaralamaq, ziyan vurmaq

**yont** — 1. at, ilxı; 2. on iki il siklli türk təqvimində il adı

**yonag** — iftira, böhtan

**yonamak** — böhtan atmaq, iftira demək

**yonlağılığ** — xərcinəməli olan

**yonlak** — istifadə

**yonlaklığ** — istifadə etmək üçün olan

**yonlamak** — istifadə etmək, işləmək

**yookşastr** — Yoğa şastr

**yoramak** — yuxu yozmaq, yuxu yorma

**yorçı** — yolçu, bələdçi, rəhbər

**yoğurd** — yoğurd, qatıq  
**yorığ** — gediş, yürüş, yol, üsul, tərz  
**yorığlı** — üsullu, gedişli  
**yorımak** — yürümək, getmək, hərəkət etmək  
**yorıtmaq** — yürütmək, işlətmək, hərəkət etmək, işlətmək, hərəkəti götirmək  
**yorlıq** — əmir  
**yorunca** — yonca  
**yortmaq** — yürütmək  
**yoruğ** — yürümə  
**yorunca** — yonca  
**yosun** — nizam, üsul, qanun, qayda  
**yota** — bacanın üst tərəfi  
**yotuz** — rəfiqə, arvad, həyat yoldaşı  
**yögürü** — yuxarı  
**yögürmək** — yüyürmək, axmaq  
**yökürü** — yuxarı  
**yökmək** — həyəcanlanmaq, hirsənmək  
**yöləşmək** — bənzəmək  
**yöləştrüq** — bərabər, eyni  
**yöləştürmək** — bərabərləşdirmək, eyniləşdirmək  
**yöntüşmək** — müharibə etmək  
**yörgəm** — bitgi növüdür  
**yörgömək** — sarmaq, hörmək, bağlamaq, çevrələmək  
**yörgələmək** — sarımaq  
**yörgənək** — sarılmış olmaq  
**yörmək** — izah etmək, aydınlaşdırmaq  
**yörüg** — izah, şərh  
**yörüklük** — izahlı, şərhli  
**yörülmək** — açılmaq  
**yörün** — ağ, bəyaz, açıq rəng  
**yötül** — öskürək, öskürmə  
**yratınmaq** — tənzim etmək, tərtib etmək, düzəltmək

**yrası** — 1. yaradılış; 2. təbiət; 3. bəzək  
**yrılıq** — 1. əmr, fərman, buyuruq, yarlıq; 2. fağır, yoxsul; 3. lütf  
**yrılıkamak** — 1. buyurmaq, öyüd vermək; 2. iltifat etmək  
**yrılıkançaçı** — mərhəmətli  
**yrılıkançasız** — mərhəmətsiz, daş üröklü  
**yrük** — işıq, aydınlıq  
**yrumak** — parlamaq, işıqlanmaq, aydınlaşmaq  
**yrvalmaq** — yalvarmaq  
**yuçul** — bayağı  
**yudmaq** — yığınaq, silmək, təhrif etmək  
**yudukmaq** — bitirmək, silmək, son vermək  
**yudulmaq** — bağlamaq, taxılmaq  
**yuğrulmaq** — yoğrulmaq, qarışmaq  
**yukluq** — bulaşlıq  
**yukluqsuz** — təmiz  
**yuklunmaq** — bulaşmaq  
**yuklunmaksız** — bulaşmayan  
**yukmaq** — yapışmaq  
**yul** — dərə, çay  
**yula** — məşəl  
**yulağ** — işıq  
**yulak** — işıq  
**yulamak** — almaq, qoparmaq, zorla əldə etmək  
**yulat** — çay yatağı, arx  
**yulduz** — 1. ulduz; 2. bürc; 3. planet, soyqarə  
**yulğak** — ticarət  
**yulğan** — işıq  
**yulka** — məşəl  
**yulmaq** — 1. yolmaq, dağıtmaq; 2. almaq; 3. al-ver etmək  
**yultuz** — 1. ulduz; 2. bürc; 3. planet, səyyarə  
**yultuzçı** — münəccim, astronom

**yuluğ** — 1. satın alma; 2. (*birim* sözü ilə) vergi növü  
**yuluğçı** — 1. alıcı, satın alan; 2. vergi toplayan; 3. vergi verən  
**yumak** — yumaq (fəl), təmizləmək, qaldırmaq  
**yumak** — yumaq (isim), yuvarlaq  
**yumğaklamak** — yuvarlaqlaşdırmaq, yumaqlamaq, yuvarlaq etmək  
**yummaq** — yummaq, qapamaq  
**yumkı** — hamısı  
**yumurka** — yumurta  
**yumuş** — iş, fəaliyyət, xidmət  
**yumuşçı** — işçi, xidmətçi  
**yumşak** — yumşaq  
**yumşamak** — yumşaltmaq  
**yunlaklığ** — xərelənməli, xərelənəcək (şey)  
**yunlamak** — xərelənmək, istifadə etmək  
**yunğuk** — hamam  
**yunğuluğ** — yuyunma, yuma, yaxalama  
**yunkıu** — Böyük ayı bürcünün ulduzlarından biri  
**yunmaq** — yuyunmaq, yumaq, yaxalamaq  
**yunt** — ilxı, at  
**yurt** — yurd  
**yuruk** — işiq  
**yurum** — oski  
**yutun** — son  
**yutuz** — rəfiqə, arvad, həyat yoldaşı  
**yuuł** — 1. doro, 2. çay; 3. bulaq  
**yuyulmaq** — ohatə etmək  
**yüdmək** — yükləmək  
**yügünmək** — öyilmək, səcdə etmək, təzim etmək  
**yügürmək** — yüyürmək, yürümək, qaçmaq  
**yügürük** — sürətli, cəld, təcili

**yügünmək** — öyilmək, səcdə etmək, təzim etmək  
**yügürmək** — yüyürmək, yürümək, qaçmaq  
**yügürük** — sürətli, cəld, təcili  
**yük** — yük  
**yükləmək** — yükləmək  
**yükmək** — 1. toplamaq; 2. yığın, topa; 3. pislilik, 4. gübrə  
**yüksək** — yüksək  
**yükün** — yuyun; xətt  
**yükünç** — səcdə, cəhram, hörmət, təzim  
**yükünmək** — səcdə etmək, diz çökmək, öyilmək, təzim etmək  
**yülgü** — ülgüc, xəncər  
**yülgü** — bıçqı, ülgüc  
**yülüşi** — bənzər  
**yüləşmək** — bənzəmək  
**yüləşürmək** — bənzətmək, müqayisə etmək, qarşılaşdırmaq  
**yüligü** — ülgüc, xəncər  
**yülüğü** — ülgüc, xəncər  
**yülüşmək** — bənzəmək  
**yün** — yun, pambıq  
**yünçig** — qırpq  
**yünçigsiz** — qırpqsız  
**yüp** — tamamilə, büsbütün  
**yüpün** — qırmız, al  
**yürək** — ürək, könül, qəlb  
**yürəkrə** — ürəyinə  
**yürmək** — 1. yürümək; 2. qoymaq, soxmaq  
**yürük** — sürətli, cəld, təcili  
**Yürük** — antroponim, şəxs adı  
**yürülmək** — 1. geriləmək; 2. şişmək  
**yürümək** — yürümək  
**yüründək** — dərman  
**yürüntəg** — dərman  
**yütmək** — yükləmək, daşımaq  
**yütürmək** — yükləmək  
**yüü** — şirə, su  
**yüüz** — üz, sima, sifət, çöhrə

**yüvig** --- təchizat

**yüz** --- 1. yüz (say); 2. üz, sifət, sima, çöhrə; 3. bir qulaq xəstəliyi

**yüzintəki** --- üzündəki, sifətindəki

**yüzkən** --- aramsız, durmadan, mütəmadi

**yüzlənmək** --- üz çevirmək

**yüzlüg** --- 1. qohum-əqrəbə; 2. öziz, möhtərəm, adlı-sanlı; 3. yüzlük; 4. üzli; 5. sırtıq, üzli

**yvlak** --- pis, yava, düşmənçə, fəna, qəzəb

**yvlğu** --- ağac növü

## Z

**zahaq** --- təsəlli

**zəkət** --- zəkət

**zira** --- bitki adı

**zmuğtuğ** --- soğd ayının iyirmi səkkizinci günü



## XÜSUSİ ADLAR

### İNSAN ADLARI

- Abamu** — kişi adı  
**Abıç** — kişi adı  
**Abık** — kişi adı  
**Abita** — kişi adı  
**Açamaştru** — kişi adı  
**Açığ** — kişi adı  
**Açiti** — rahib adı  
**Adam** — kişi adı, Adəm  
**Adam Torğul** — kişi adı  
**Adar** — kişi adı  
**Akaş** — kişi adı  
**Ak Pıra** — kişi adı  
**Alban** — kişi adı  
**Alka** — kişi adı  
**Alkaşı** — kişi adı  
**Alp Sünüş** — allah yaxud şeytan adı  
**Altmış Kara** — kişi adı  
**Amanzı** — şeytan adı  
**Amıta aba** — müqəddəslərdən birinin adı  
**Amıta Ayuşı** — Budda adı  
**Ananı** — müqəddəslərdən birinin adı  
**Anatapintiki** — müqəddəslərdən birinin adı  
**Ançakarm** — kişi adı  
**Ançulayuma** — Budda adı  
**Anqulmalı** — kişi adı  
**Antsu** — kişi adı  
**Anudara** — burhan adı  
**Anuriti** — rahib adı  
**Aprin Çor** — kişi adı  
**Ara Buğa** — kişi adı  
**Ara Təmür** — kişi adı  
**Arivik tegri** — allah adı  
**Arslan** — kişi adı  
**Arşndati** — kişi adı  
**Artadırsa** — kişi adı  
**Artı Inal** — kişi adı  
**Artukaç** — kişi adı  
**Aruğ** — kişi adı  
**Aryaman** — kişi adı  
**Aryaçantri** — kişi adı  
**Asana** — kişi adı  
**Aşan** — kişi adı  
**Aşan Puka** — kişi adı  
**Aşan Torğul** — kişi adı  
**Aşan Tutuk** — kişi adı  
**Aşivaçit** — rahib adı  
**Atnakaidani** — rahib adı  
**Avluç** — kişi adı  
**Ayıtmiş** — kişi adı  
**Aylıç Tarkan** — kişi adı  
**Ay Sılığ** — qadın adı  
**Azğan** — kişi adı  
**Baça** — kişi adı  
**Baçan** — kişi adı  
**Baçara** — kişi adı  
**Badiri** — rahib adı  
**Badur** — kişi adı  
**Baksı** — kişi adı  
**Baltur** — kişi adı  
**Barça Toğmiş** — kişi adı

**Barça Toym** — kişi adı  
**Barça Turmuş** — kişi adı  
**Bark Turmuş** — kişi adı  
**Barmaklığ** — kişi adı  
**Bars Buka** — kişi adı  
**Baruçı** — kişi adı  
**Basan** — kişi adı  
**Basa Təmir** — kişi adı  
**Batiri** — qadın adı  
**Batra** — qadın adı  
**Batuk** — kişi adı  
**Batur** — kişi adı  
**Bay Buğa** — kişi adı  
**Bay Təmir** — kişi adı  
**Bayutmuş** — kişi adı  
**Bədrün** — kişi adı  
**Bəg Arslan** — kişi adı  
**Bəg Bars** — kişi adı  
**Bəg Buka** — kişi adı  
**Bəg Taş** — kişi adı  
**Bəg Təmir** — kişi adı  
**Bəg Turmuş** — kişi adı  
**Bəgü Tutuk** — kişi adı  
**Bəkirə** — kişi adı  
**Bəkiz** — kişi adı  
**Bərgin Səngə** — kişi adı  
**Bıdın** — kişi adı  
**Bitaybıki** — kişi adı  
**Bitru** — kişi adı  
**Bintun** — kişi adı  
**Boğuş** — kişi adı, Bögü xaqanın ikinci adı  
**Bokuk** — kişi adı, Bögü xaqanın ikinci adı  
**Bokşaltu** — kişi adı  
**Boldaz** — kişi adı  
**Bolun** — kişi adı  
**Boran** — kişi adı  
**Borlukçı** — kişi adı  
**Boyla Kutluğ Tarkan** — kişi adı  
**Boz Bay Tirok** — kişi adı  
**Bögü kan** — kişi adı, 759 — 780-cı illərdə yaşamış uyğur xaqanı  
**Bökçə** — kişi adı

**Böngək** — kişi adı  
**Bört** — kişi adı  
**Braman** — kişi adı  
**Brahma** — Ezrua allahı  
**Brahmadati** — kişi adı  
**Bringiki** — kişi adı  
**Btanati** — şoxs adı, mətdən cinsi məlum deyil  
**Brhasvati** — kişi adı  
**Brhmadati** — kişi adı  
**Bud** — Budda  
**Budaşiri** — kişi adı  
**Buğa** — kişi adı  
**Buğuş** — kişi adı, Bögü xaqanın ikinci adı  
**Buka** — kişi adı  
**Bukam Sənün** — kişi adı  
**Bulat** — kişi adı  
**Bulmuş** — kişi adı  
**Burğuçan** — kişi adı  
**Burkan** — Budda  
**Burkay** — kişi adı  
**Burulday** — kişi adı  
**Buyan Kar** — kişi adı  
**Buyan Kara** — kişi adı  
**Buyan Təmir** — kişi adı  
**Buyat** — kişi adı  
**Buyla Kutluq Tarkan** — kişi adı  
**Buzağu** — kişi adı  
**Bürçü** — kişi adı  
**Büdüş** — kişi adı  
**Bükin** — qadın adı  
**Bünül** — kişi adı  
**Bürkək** — kişi adı  
**Bürlük** — kişi adı  
**Bürt** — kişi adı  
**Bütürmüş** — kişi adı  
  
**Çansu** — kişi adı  
**Çaxnu** — kişi adı  
**Çakırça** — kişi adı  
**Çakoğlı** — kişi adı  
**Çalaprbaşı** — əcdaha xanının adı  
**Çanudu** — kişi adı

**Çanır Taişi** — kişi adı  
**Çarır** — kişi adı  
**Çasantuz** — kişi adı  
**Çatır** --- kişi adı  
**Çayasını** — kişi adı, Yayasena  
**Çən, in** — kişi adı  
**Çən, ur** — kişi adı  
**Çığ Batar** — kişi adı  
**Çığ Batur** — kişi adı  
**Çıtsu** — kişi adı  
**Çırkuş** — kişi adı  
**Çırtartı** --- kişi adı  
**Çıtsu** --- kişi adı  
**Çidin** --- kişi adı  
**Çiok Tutuh** — kişi adı  
**Çigil Arslan** — kişi adı  
**Çigün** — kişi adı  
**Çinak** — kişi adı  
**Çin,** — Mancur sülaləsinin adı  
**Çintamani** — kişi adı  
**Çisim** — kişi adı  
**Çisün** — kişi adı  
**Çitravari** — kişi adı  
**Çitrarti** — kişi adı  
**Çizim** — kişi adı  
**Çoba Yıkmış** — kişi adı  
**Çok Adğır** --- kişi adı  
**Çokı** — kişi adı  
**Çoluk** — kişi adı  
**Çonai** — kişi adı  
**Çor** — kişi adı  
**Çosun** — kişi adı  
**Çökəl** — kişi adı  
  
**Dantipali** — kişi adı  
**Ditankari** --- Buddanın adı  
**Drnautari** — müqəddəslərdən  
birinin adı  
**Duşta** — kişi adı  
  
**Ezrua** --- Brahma, İndra  
**Elçi** — kişi adı  
**Eş Kara** — kişi adı

**Əgdəçin** — kişi adı  
**Əlgür** — kişi adı  
**Ənç Kara** — kişi adı  
**Ənürüm İlçi** — kişi adı  
**Ərdəni Katun** — qadın adı  
**Ərəm** --- kişi adı  
**Ərəm Kara** --- kişi adı  
**Ərk Arslan** --- kişi adı  
**Ərklig Kan** — kişi adı  
**Ərzi** — kişi adı  
**Əsən Buğa** --- kişi adı

**Farinibran** --- kişi adı  
**Futsi** --- kişi adı

**Ğormuzta** — allah adı  
**Ğriçantri** — kişi adı  
**Ğulsabadi** — kişi adı

**Xaimavadi** — şeytan adı  
**Xansasvari** --- kişi adı  
**Xariçantri** --- kişi adı  
**Xonuğ** — kişi adı  
**Xornuzda** — Hind allahının adı  
**Xoruğ** — allah adı  
**Xudatmış** — kişi adı  
**Xurmuzta** --- Hind allahının adı  
**Xymavati** — kişi adı

**İdik Kut** --- kişi adı  
**İnak Kulı** — kişi adı  
**İnal** --- kişi adı  
**İnal Bars** — kişi adı  
**İnal Buyat** — kişi adı  
**İnal Küç** — kişi adı  
**İnal Çor** --- kişi adı  
**İnal Çuk** — kişi adı  
**İnanç** — kişi adı  
**İnançı** --- kişi adı  
**İnançu** — kişi adı  
**İndü** — kişi adı  
**İşbara** — kişi adı

**İçkirmiş Inal** — kişi adı  
**İdi Kurt** — kişi adı  
**İkiçi** — kişi adı  
**İkiç Toym** — kişi adı  
**İktü** — kişi adı  
**İi** — kişi adı  
**İl Almış** — kişi adı  
**İl Almış tigin** — kişi adı  
**İl Buğa** — kişi adı  
**İl İnanç Tirək** — kişi adı  
**İl İtmış tigin** — kişi adı  
**İl Katmış** — kişi adı  
**İl Kaya** — kişi adı  
**İl Kirmiş** — kişi adı  
**İl Koça** — kişi adı  
**İl Kudatmış** — kişi adı  
**İl Ögəsi Ata** — kişi adı  
**İl Ötürkən** — kişi adı  
**İl Tanğu** — kişi adı  
**İltəbər** — kişi adı  
**İl Təmir** — kişi adı  
**İl Tirkən** — kişi adı  
**İl Tutmuş** — kişi adı  
**İl Türgüg** — kişi adı  
**İl Yığmış tenrim** — kişi adı  
**İnəçi** — kişi adı  
**İnəçü** — kişi adı  
**İnəçük** — kişi adı  
**İnç Buğa** — kişi adı  
**İnçki** — kişi adı  
**İnə** — kişi adı  
**İnəl** — kişi adı  
**İrçük** — kişi adı  
**İriz** — kişi adı  
**İrkən** — kişi adı  
**İrkəy** — kişi adı  
**İrkin** — kişi adı  
**İsikə** — kişi adı  
**İsig Tarban** — kişi adı  
**İşirə** — kişi adı  
**İşkərə** — kişi adı  
**İşuyazd** — İsa peyğəmbər  
**İtikən** — kişi adı  
**İt Saman** — kişi adı

**İt Turhan** — kişi adı  
**İş Buğa** — kişi adı  
**Kedirə** — kişi adı  
**Kənc Tenrim** — kişi adı  
**Kənc Toğmuş Tarhan** — kişi adı  
**Kənc Tuğmuş** — kişi adı  
**Kənc Turmuş Tarhan** — kişi adı  
**Kəniç** — kişi adı  
**Kən Əstəmi** — kişi adı  
**Kərəy** — kişi adı  
**Kəri Açarı** — kişi adı  
**Kərlik** — kişi adı  
**Kərskiç** — kişi adı  
**Kərşin** — kişi adı  
**Kət Kara** — kişi adı  
**Kilzün** — kişi adı  
**Kimənsü** — kişi adı  
**Kimətdü** — kişi adı  
**Kin Toğmuş** — kişi adı  
**Kinsün** — kişi adı  
**Kivan y-mnu** — Cumartesi  
**Kök** — kişi adı  
**Kök Buğa** — kişi adı  
**Körü** — kişi adı  
**Közəmiş** — kişi adı  
**Közünçi** — kişi adı  
**Kötüt** — kişi adı  
**Küç Təmir** — kişi adı  
**Küçük İdik Kut** — kişi adı  
**Küçük Təmir** — kişi adı  
**Kükə** — kişi adı  
**Kül** — kişi adı  
**Kül Bilgə kağan** — kişi adı  
**Kül Çor** — kişi adı  
**Küldirtəy** — kişi adı  
**Kül kağan** — kişi adı  
**Külüg İnanç** — kişi adı  
**Külüg Sənün** — kişi adı  
**Kün** — kişi adı  
**Kün Barmış** — kişi adı  
**Kün Silik** — qadın adı  
**Kün Tenri** — allah adı  
**Küsəmiş** — kişi adı

**Kütən** — kişi adı  
**Küvçü** — kişi adı  
**Küzənçük** — kişi adı

**Kaban** — kişi adı  
**Kabda** — kişi adı  
**Kaçırsu** — kişi adı  
**Kaçan Kükə** — kişi adı  
**Kada Ərsük** — kişi adı  
**Kadır Bilgə** — kişi adı  
**Kaitsu** — kişi adı  
**Kakimuni** — burhan adı  
**Kakşa Açı** — kişi adı  
**Kalaşatari** — şeytan adı  
**Kalık Kara** — kişi adı  
**Kalın** — kişi adı  
**Kalımtu** — kişi adı  
**Kalmaşapadı** — kişi adı  
**Kambukdu** — kişi adı  
**Kamraktı** — kişi adı  
**Kan** — kişi adı  
**Kanakamuni** — burhan adı  
**Kançanakəşi** — müqəddəslərdən  
birinin adı  
**Kançanprbi** — müqəddəslərdən  
birinin adı  
**Kançanasari** — kişi adı,  
Hindistanda şah olmuşdur.  
**Kançuk** — kişi adı  
**Kan Elçi** — kişi adı  
**Kanımdu** — kişi adı  
**Kanıski** — kişi adı, Hindistanda  
imperator olmuşdur.  
**Kan oğlu** — kişi adı  
**Kan-si** — kişi adı, Mancuriyanın  
imperatoru olmuşdur.  
**Kan Toyın** — kişi adı  
**Kanturmuş** — kişi adı  
**Katurmuş İnal** — kişi adı  
**Kara** — kişi adı  
**Kara Bakşı** — kişi adı  
**Kara Buğa** — kişi adı  
**Kara Kundak** — kişi adı

**Kara Kuş** — kişi adı  
**Kara Okuy** — kişi adı  
**Kara Sonsuy** — kişi adı  
**Kara Təgün** — kişi adı  
**Kara Təmiz** — kişi adı  
**Kara Toğma** — kişi adı  
**Kara Toyın** — kişi adı  
**Karık** — kişi adı  
**Karımış** — kişi adı  
**Karımtu** — kişi adı  
**Kartak** — kişi adı  
**Kasmık** — kişi adı  
**Kasuk** — kişi adı  
**Kaşı** — kişi adı  
**Kaşın** — burhan adı  
**Kaşni** — rahib adı  
**Kaşu** — kişi adı  
**Katkay** — kişi adı  
**Katmış** — kişi adı  
**Katuk** — kişi adı  
**Kavsıdu** — kişi adı  
**Kavşiki** — İndra Allahının ləqəbi  
**Kaya** — kişi adı  
**Kayak** — kişi adı  
**Kayımtı** — kişi adı  
**Kayımtu** — kişi adı  
**Kaymış Sənün** — kişi adı  
**Kaysadu** — kişi adı  
**Kay Sakık** — kişi adı  
**Kaysıdu** — kişi adı  
**Kaytasu** — kişi adı  
**Kına** — kişi adı  
**Kından** — kişi adı  
**Kınrul** — kişi adı  
**Kınısun** — kişi adı  
**Kıprıdı** — kişi adı  
**Kıpçak** — kişi adı  
**Kıra** — kişi adı  
**Kır Çəçək** — kişi adı  
**Kırırkuş** — kişi adı  
**Kırku** — kişi adı  
**Kırkudu** — kişi adı  
**Kırudis** — kişi adı  
**Kısak** — kişi adı

**Kıtay** — kişi adı  
**Kıya** — kişi adı  
**Kıyıktu Tayın** — kişi adı  
**Kız Turmuş** — qadın adı  
**Koç** — kişi adı  
**Koça** — kişi adı  
**Koludi** — kişi adı  
**Korumçı Oğul** — kişi adı  
**Kotan Toğrı** — kişi adı  
**Kotsu** — kişi adı  
**Krakasundi** — kişi adı  
**Kuba Çaxırça** — kişi adı  
**Kuçan** — kişi adı  
**Kuda Bıdın** — kişi adı  
**Kudatmış** — kişi adı  
**Kudluğ** — qadın adı  
**Kudluğ Təmür** — kişi adı  
**Kuduğu** — kişi adı  
**Kula Kara** — kişi adı  
**Kul Kara Kobuz** — kişi adı  
**Kulan** — kişi adı  
**Kulun Kara** — kişi adı  
**Kumər** — kişi adı  
**Kumari** — kişi adı, Kamaruna şəhərində şah olmuşdur.  
**Kumaş bay** — kişi adı  
**Kumup** — müqəddəslərdən birinin adı  
**Kumut Çiçək** — kişi adı  
**Kurla Elçi** — kişi adı  
**Kusık** — kişi adı  
**Kusuk** — kişi adı  
**Kut** — kişi adı  
**Kutaçun** — kişi adı  
**Kutada** — qadın adı  
**Kutadmış Pars** — kişi adı  
**Kut Bulış Oğul İnanç** — kişi adı  
**Kutkan** — kişi adı  
**Kutluğ** — kişi adı  
**Kutluğ bağ** — kişi adı  
**Kutluğ Buğa** — kişi adı  
**Kutluğ Burt** — kişi adı  
**Kutluğ Oğul** — kişi adı  
**Kutluğ Tayak** — kişi adı

**Kutluğ Tenri** — kişi adı  
**Kutluğ Təmir** — kişi adı  
**Kutluğ Tonra** — kişi adı  
**Kutluğ Turmuş** — kişi adı  
**Kutrulmuş** — kişi adı  
**Kuus Təmür** — kişi adı  
**Kuz** — kişi adı

**Qantahast** — kişi adı  
**Qavanpati** — kişi adı  
**Qotiki** — kişi adı  
**Qriçantri** — kişi adı

**Laksma** — allah adı  
**Lukitakitü** — kişi adı  
**Luşanta** — kişi adı

**Mağabali** — kişi adı  
**Mağadivi** — kişi adı  
**Mağamat** — kişi adı, Məhəmməd peyğəmbər  
**Mağaradi** — kişi adı  
**Mağastvi** — kişi adı  
**Maxakaşit** — kişi adı  
**Maxanmı** — rəhib adı  
**Makintrasini** — kişi adı  
**Mamat-Çin** — kişi adı  
**Mandaspont** — kişi adı  
**Mani** — kişi adı  
**Manibtri** — brəhmən adı  
**Mar Amu** — kişi adı  
**Masar** — kişi adı  
**Masmadar** — kişi adı  
**Mayak** — kişi adı  
**Maytri** — kişi adı  
**Mənlik Sənün** — kişi adı  
**Mənü Təmir** — kişi adı  
**Mərküt** — kişi adı  
**Mhayan** — kişi adı  
**Mhayana** — kişi adı  
**Mhakıp** — kişi adı  
**Mhaprtma** — müqəddəslərdən birinin adı

**Mhaşaravak** — kişi adı  
**Mxakşr** — rahib adı  
**Mın Kara** — kişi adı  
**Mın Təmür** — kişi adı  
**Mısır** — kişi adı  
**Mısır Sıla** — kişi adı  
**Mısır Uluğ** — kişi adı  
**Miksin** — kişi adı  
**Mitri** — kişi adı  
**Moğarçı Urı** — kişi adı  
**Mokşadivi** — kişi adı  
**Montalyan** — kişi adı  
**Monul Buğa** — kişi adı  
**Motğalyini** — rahib adı  
**Muntikə** — qadın adı  
**Munşus** — kişi adı  
**Mübarək Köç** — kişi adı

**Nanti** — kişi adı  
**Naranta** — ilanlar padşahının adı  
**Narayan** — müqəddəslərdən  
birinin adı  
**Nikū** — kişi adı  
**Niridani** — brəhmən adı  
**Noğdar** — kişi adı  
**Nom Kulı** — kişi adı

**Odçı Buyruk** — kişi adı  
**Oğul** — kişi adı  
**Oğul** — kişi adı  
**Oğul Tigin** — kişi adı  
**Oğuz** — kişi adı  
**Omar** — kişi adı  
**On** — kişi adı  
**Ordu bəg** — kişi adı  
**Orduk** — kişi adı  
**Orsulay** — kişi adı  
**Orus** — kişi adı  
**Ozmuş** — kişi adı

**Ökçün** — kişi adı  
**Ökrül Təmir** — kişi adı  
**Ökrünç** — kişi adı  
**Öküş Kara** — kişi adı

**Ögrünç** — kişi adı  
**Ögrünçə** — kişi adı  
**Ögürdəy** — kişi adı  
**Önü** — kişi adı  
**Ötünç Təmir** — kişi adı

**Padvahtak** — allah adı  
**Pakçili** — şeytan adı  
**Patmavati** — qadın adı  
**Piankari** — kişi adı  
**Piçaşikida** — kişi adı  
**Pipalayani** — kişi adı  
**Purakı** — kişi adı  
**Purani** — kişi adı  
**Purm** — kişi adı  
**Purmaki** — kişi adı  
**Purnabtri** — brəhmən adı

**Raçabumi** — kişi adı  
**Rağu** — kişi adı  
**Raimast** — kişi adı  
**Rakakavini** — qadın adı  
**Rakakayini** — qadın adı  
**Raksas** — şeytan adı  
**Ratikri** — kişi adı  
**Ratmadivi** — Buddanın adı  
**Ratnakışli** — allah adı  
**Ratkarışı** — allah adı  
**Ratnakar** — müqəddəslərdən  
birinin adı  
**Ratnakr** — kişi adı  
**Ratna-Vaqir** — kişi adı  
**Rtnaşiki** — kişi adı

**Sabı Buğa** — kişi adı  
**Sabın Satı** — kişi adı  
**Sabutu** — kişi adı  
**Saçıu** — kişi adı  
**Saçu** — kişi adı  
**Sada** — kişi adı  
**Sadaqari** — kişi adı  
**Sadı** — kişi adı  
**Sağlık** — kişi adı  
**Sarı Buğa** — kişi adı

**Saıda** — kişi adı  
**Salaspati** — kişi adı  
**Salğar** — kişi adı  
**Salı** — kişi adı  
**Salı Kutluğ** — kişi adı  
**Samani** — kişi adı  
**Sambodu** — kişi adı  
**Sambun** — kişi adı  
**Samtso** — kişi adı  
**Samunçı** — kişi adı  
**Sançanaçavi** — kişi adı  
**Sançmuş** — kişi adı  
**Saniymç** — kişi adı  
**Saniçar** — kişi adı  
**Sanmış** — kişi adı  
**Sansar** — kişi adı  
**Santuşiti** — allah adı  
**Sanun** — kişi adı  
**Saravati** — kişi adı  
**Sarığ** — kişi adı  
**Sariputri** — kişi adı  
**Sartavaki** — kişi adı  
**Sataqiri** — pəri adı  
**Satı** — kişi adı  
**Sativa** — allah adı  
**Satmış** — kişi adı  
**Satoba** — kişi adı  
**Savşı** — kişi adı  
**Sevik** — kişi adı  
**Səki** — kişi adı  
**Səkins Kara** — kişi adı  
**Səli** — kişi adı  
**Səmiçə** — kişi adı  
**Səmiş** — kişi adı  
**Səmsibə** — kişi adı  
**Sənpə** — kişi adı  
**Sənpətəz** — kişi adı  
**Səngün** — kişi adı  
**Səngün Apa** — kişi adı  
**Səngün Tutun** — kişi adı  
**Səñün** — kişi adı  
**Sık** — kişi adı  
**Sıla** — kişi adı  
**Sılan** — kişi adı

**Sılayanti** — kişi adı  
**Sıhğ** — kişi adı  
**Sılka** — kişi adı  
**Sınayani** — brəhmən adı  
**Sınu** — kişi adı  
**Sısidu** — kişi adı  
**Sısır** — kişi adı  
**Silü** — kişi adı  
**Sinan** — kişi adı  
**Sinayani** — brəhmən adı  
**Sini ər** — kişi adı  
**Siristi** — kişi adı  
**Sişi** — kişi adı  
**Siş Ur** — kişi adı  
**Smir** — kişi adı  
**Sntuşiti** — allah adı  
**Sokta** — kişi adı  
**Soktu Elçi** — kişi adı  
**Solda** — kişi adı  
**Solda Bay** — kişi adı  
**Soma** — kişi adı  
**Somaçı** — kişi adı  
**Sonsuy** — kişi adı  
**Soyan** — kişi adı  
**Soyar** — kişi adı  
**Söngü** — kişi adı  
**Strayastrış** — kişi adı  
**Subaxi** — kişi adı  
**Sudani** — kişi adı  
**Sudazumi** — kişi adı  
**Sumani** — kişi adı  
**Sumir** — qadın adı  
**Sundari** — kişi adı  
**Suntari** — qadın adı  
**Supatra** — kişi adı  
**Supriya** — kişi adı  
**Surı** — kişi adı  
**Surta** — kişi adı  
**Suriy** — kişi adı  
**Suriy Aşırı** — kişi adı  
**Surya** — kişi adı  
**Susan** — kişi adı  
**Sutmak** — kişi adı  
**Sutpak** — kişi adı



**Şakman** — burhan adı  
**Şamız Tayışma** — kişi adı  
**Şanki** — kişi adı  
**Şariputri** — kişi adı  
**Şastrakariki** — kişi adı  
**Şastrapiry** — kişi adı  
**Şaşı** — kişi adı  
**Şazi** — qadın adı  
**Şıla Atidi** — kişi adı  
**Şilabardi** — kişi adı  
**Şingur** — kişi adı  
**Şıvngı** — kişi adı  
**Şış** — kişi adı  
**Şışöki** — kişi adı  
**Şriqunti** — kişi adı  
**Şudavas** — allah adı  
**Şudotan** — allah adı  
**Şutavas** — allah adı  
**Şyavsagriv** — kişi adı  
  
**Tabırtı** — kişi adı  
**Taçadan** — kişi adı  
**Tağarmıy** — kişi adı  
**Taubu** — kişi adı  
**Tai** — kişi adı  
**Tai çin** — Mancuriyada sülalə adı  
**Taidık Elçi** — kişi adı  
**Taidsan** — kişi adı  
**Tai Ögə** — kişi adı  
**Taisan** — kişi adı  
**Taisi** — kişi adı  
**Taito** — Çində sülalə adı  
**Tai Ügə** — kişi adı  
**Taiçi Tulun** — kişi adı  
**Taişi** — kişi adı  
**Takıçuk** — kişi adı  
**Tak kün** — qadın adı  
**Tamburi** — kişi adı  
**Tamğaç Tarık** — kişi adı  
**Tan** — kişi adı  
**Tanğut** — kişi adı  
**Tan,rı Birmiş Oğul İnanç** — kişi adı  
**Tapmış** — kişi adı

**Tara** — kişi adı  
**Tarık** — kişi adı  
**Tarım** — qadın adı  
**Tarkan** — kişi adı  
**Tarmadan** — kişi adı  
**Tartmış** — qadın adı  
**Tayanç** — kişi adı  
**Tayınçak** — kişi adı  
**Tayışma** — kişi adı  
**Taz** — kişi adı  
**Tenri birmiş** — kişi adı  
**Tenrikən** — kişi adı  
**Tədmilik** — kişi adı  
**Təlləkdü** — kişi adı  
**Təkən** — kişi adı  
**Təkəli** — kişi adı  
**Təkrənç** — kişi adı  
**Təlig** — kişi adı  
**Təmir** — kişi adı  
**Təmükə** — kişi adı  
**Təmür** — kişi adı  
**Təniz** — kişi adı  
**Təpiş** — kişi adı  
**Tərbi İnal** — kişi adı  
**Tərək** — kişi adı  
**Təri** — qadın adı  
**Tərkən** — kişi adı  
**Təsək** — kişi adı  
**Tınmış** — kişi adı  
**Tınşıdu** — kişi adı  
**Tımız** — kişi adı  
**Tısak** — kişi adı  
**Tıtsu** — kişi adı  
**Tibin** — kişi adı  
**Tigin** — kişi adı  
**Tigin Ögə** — kişi adı  
**Tigin Ügə** — kişi adı  
**Tigü** — kişi adı  
**Tirək** — kişi adı  
**Tiri** — kişi adı  
**Tobula** — kişi adı  
**Toğma** — kişi adı  
**Toğrul** — kişi adı  
**Toğrul** — kişi adı

**Toimak** — kişi adı  
**Tok** — kişi adı  
**Toka** — kişi adı  
**Tokak** — kişi adı  
**Tokluk Təmür** — kişi adı  
**Toksuş** — kişi adı  
**Toktamış** — kişi adı  
**Toktı** — kişi adı  
**Tolu** — kişi adı  
**Tolu Kara** — kişi adı  
**Toluk Tügə** — kişi adı  
**Tomtı** — kişi adı  
**Tonma** — kişi adı  
**Tonyukuk** — kişi adı  
**Torbahğ** — kişi adı  
**Tokəl** — kişi adı  
**Toyın** — kişi adı  
**Toymak** — kişi adı  
**Tölək** — kişi adı  
**Törədü** — kişi adı  
**Tsuən-ni** — Konfutsinin adı  
**Tulat** — qadın adı  
**Tulış** — kişi adı  
**Tuman** — kişi adı  
**Tumtur** — kişi adı  
**Tumur** — kişi adı  
**Tupa** — kişi adı  
**Tura** — kişi adı  
**Turbay** — kişi adı  
**Turçı** — kişi adı  
**Turı** — kişi adı  
**Turmuş** — kişi adı  
**Turuk** — kişi adı  
**Tutuk** — kişi adı  
**Tutun** — kişi adı  
**Tükrünç** — kişi adı  
**Tükün** — kişi adı  
**Tügə** — kişi adı  
**Tülək** — kişi adı  
**Tülük** — kişi adı  
**Tümən** — kişi adı  
**Türçi** — kişi adı  
**Türədü** — kişi adı  
**Tüsək** — kişi adı

**Tüzlük** — kişi adı  
**Tüzmiş** — qadın adı

**Udmış** — kişi adı  
**Uman** — qadın adı  
**Umçı** — kişi adı  
**Upasvami** — kişi adı  
**Urimaya** — brohmən adı  
**Urumuki** — şeytan adı  
**Urşı** — yer adı  
**Usıku** — kişi adı  
**Usuk** — kişi adı  
**Usun** — kişi adı

**Üləgür** — kişi adı  
**Üləm** — kişi adı  
**Ülügdü** — kişi adı  
**Üşə** — kişi adı

**Vadzivanta** — allah adı  
**Vaibaş** — şastra adı  
**Vaphiaki** — şastra adı  
**Varukdad** — kişi adı  
**Vaşiravani** — kişi adı  
**Vaybaş** — şastra adı  
**Vidankasari** — kişi adı  
**Vidya** — kişi adı  
**Vimali** — kişi adı  
**Vinayaki** — allah adı  
**Vipalaçantri** — kişi adı  
**Vipasi** — bodisvt adı  
**Vipaşi** — yeddi burhandan birinin adı  
**Virudak** — kişi adı  
**Virunakşi** — allah adı  
**Vişikül** — şastra adı  
**Vişvakrmı** — allah adı  
**Vyakrar** — şastra adı  
**Vruni** — allah adı  
**Vuşanti** — allah adı  
**Vişikülən** — şastra adı  
  
**Yabasun** — kişi adı  
**Yabatu** — kişi adı  
**Yabdu Tirək** — kişi adı

**Yabıra** — kişi adı  
**Yabunsu** — kişi adı  
**Yaburşu** — kişi adı  
**Yausif** — kişi adı, Yusif  
**Yakan** — kişi adı  
**Yam** — allah adı  
**Yanıçuk** — kişi adı  
**Yapğun** — kişi adı  
**Yapmuş** — kişi adı  
**Yap Torğul** — kişi adı  
**Yarak** — kişi adı  
**Yarıçı** — kişi adı  
**Yarkaya** — kişi adı  
**Yaroğlu** — kişi adı  
**Yaruk** — kişi adı  
**Yasadu** — kişi adı  
**Yausip** — kişi adı, Yusif  
**Yaçankur** — kişi adı  
**Yaş** — kişi adı  
**Yaşı** — kişi adı  
**Yaşkan** — kişi adı  
**Yaşovati** — qadın adı  
**Yayak** — kişi adı  
**Yəgən** — kişi adı  
**Yəkən** — kişi adı  
**Yəkənçük** — kişi adı

**Yələkçi** — kişi adı  
**Yəzin Toğa** — kişi adı  
**Yidlək** — kişi adı  
**Yigən** — kişi adı  
**Yumış** — kişi adı  
**Yıpar** — qadın adı  
**Yırım** — kişi adı  
**Yırya** — kişi adı  
**Yikən** — kişi adı  
**Yitmiş** — kişi adı  
**Yişi** — İsa peyğəmbər  
**Ykən** — kişi adı  
**Yoğ** — şastranın adıdır  
**Yoğa** — şastranın addır  
**Yoğalum** — şastranın adıdır  
**Yookşastr** — Yoğa şastr  
**Yosipas** — kişi adı  
**Yosmut** — kişi adı  
**Yökəsiri** — kişi adı  
**Yumşak** — kişi adı  
**Yürük** — kişi adı

**Zkariya** — kişi adı  
**Zharia** — kişi adı  
**Zrua** — allah adı

## COĞRAFİ ADLAR

**Abiçi** — ulduz adı  
**Adak tutuk** — yer adı  
**Aditya** — ulduz adı  
**Adır** — ulduz adı  
**Adnıtış** — ölkə adı  
**Aqnidiş** — ölkə adı  
**Altun** — Zöhrə, Venera planeti  
**Altun yış** — yer adı  
**An,arak** — Mars planeti  
**Anqarak** — Mars planeti  
**Anupadat** — göl adı  
**Anırat** — ulduz adı

**Arğu** — Yer adı  
**Arşivadan** — monastır adı  
**Arkar başı** — bulaq adı  
**Aruzu** — yer adı  
**Aşbini** — ulduz adı  
**Aşvini** — ulduz adı  
**Aşlis** — ulduz adı  
**Atakavati** — şəhər adı  
**Aviç** — cəhənnəm adı  
**Aviş** — cəhənnəm adı  
**Ay** — ay

**Bağırati** — çay adı  
**Banaras** — Hindistanda Benares şəhəri  
**Baranas** — Benares şəhəri  
**Baranı** — ulduz adı  
**Barkan** — yer adı  
**Barkas** — Benares şəhəri  
**Barskan** — şəhər adı  
**Barhasuvadi** — Yupiter planeti  
**Bolçu** — çay adı  
**Boyu Kira** — yer adı  
**Brakas** — Benares şəhəri  
**Brahasavati** — Yupiter planeti  
**Brahsuvati** — Yupiter planeti  
**Bud** — Merkuri planeti

**Çaidir** — ulduz adı  
**Çaitir** — ulduz adı  
**Çaladr** — dərə adı  
**Çaldar** — göl adı  
**Çuğay** — Xinqay dağları  
**Çənəz** — yer adı  
**Çənür** — yer adı  
**Çigil Balık** — şəhər adı  
**Çigil Kənt** — şəhər adı  
**Çinan kat** — şəhər adı  
**Çitavan** — monastır adı  
**Çaşt** — ulduz adı

**Dakşanpat** — şəhər adı  
**Dakşanri** — ölkə adı  
**Dakşinapi** — ölkə adı  
**Danavadi** — şəhər adı  
**Daniş** — ulduz adı

**Erivadi** — ulduz adı

**Ənətkək** — Hindistan

**Xast** — ulduz adı  
**Xatan** — Çin  
**Ximavanti** — Himalay dağları

**İkapintran** — yer adı; hərfi tərcüməsi: "tanrı dünyası"  
**İnçü** — yer adı  
**İravadi** — ulduz adı  
**İrivadi** — ulduz adı  
**İrpiz kudruğu** — ulduz adı

**Keyrə** — yer adı  
**Keyrə Başı** — yer adı  
**Kərgü** — Selenqa çayı yaxınlığında yer  
**Kitir** — yer adı  
**Kitumati** — şəhər adı  
**Kivan** — Saturn planeti  
**Kögmən** — Sayan dağları  
**Kögür** — Qobi səhrasında yer adı  
**Kömür Tağ** — Qobi səhrasında yer adı  
**Küisən** — ölkə və dövlət adı — Küşən, tarix əsərlərində rus dilində uyğun olaraq səhv şəkildə Kuşan adlandırılır.  
**Kükör** — Qobi səhrasında yer adı  
**Kügür** — yer adı  
**Künə** — çay adı  
**Küşən** — ölkə və dövlət adı; bax: Küisən  
**Küzət** — yer adı, indiki Qarakol  
**Kaaçanapati** — şəhər adı  
**Kadın** — ölkə adı  
**Kan** — Qanq çayı  
**Kanya** — ulduz adı  
**Kapılvastu** — şəhər adı  
**Karları** — dağ adı  
**Kartisuvarna** — Benqaliyada yer adı  
**Kazluk** — göl adı  
**Kısl** — yer adı  
**Koço** — şəhər adı, qərbdəki uyğur dövlətinin paytaxtı olmuşdur  
**Koçu** — şəhər adı, bax: Koço  
**Kuktapat** — dağ adı  
**Kukutanit** — dağ adı  
**Kumupsi** — ulduz adı

**Qanq** — Hindistanda çay adı  
**Qrdakul** — dağ adı

**Limçin** — ulduz adı  
**Liusun** — ulduz adı  
**Lukususi** — ulduz adı  
**Lumbani** — meşə adı  
**Lükçün** — yer adı

**Maxarurat** — cəhənnəm adı  
**Mha çinadiş** — Böyük Çin dövləti  
**Mağat** — ölkə adı  
**Maidun** — ulduz adı  
**Makara** — ulduz adı  
**Matyadiş** — Hindistanda dövlət adı  
**Mina** — ulduz adı

**Nağid** — Zöhrə ulduzu, Çoban ulduzu, Qütub ulduzu  
**Nairiti** — yer adı  
**Nanta** — yer adı  
**Nuç** — yer adı

**Ötükən** — yer adı

**Pakunsi** — ulduz adı  
**Paşan** — dağ adı  
**Pratapan** — cəhənnəm adı  
**Pratikanarak** — cəhənnəm adı  
**Prip** — dünya adı  
**Purva Pulquni** — ulduz adı  
**Purum** — Şərqi Roma, Bizans, Vizantiya  
**Puş** — ulduz adı

**Rauran** — cəhənnəm adı  
**Rivadi** — ulduz adı

**Sadabiş** — ulduz adı  
**Sağızğan** — Saxsağan ulduzu  
**Samantavrkaş** — düzən adı  
**Samntapuşp** — bağ adı

**Sanat** — cəhənnəm adı  
**Saniçar** — Saturn (Zühəl)  
**Satabiş** — ulduz adı  
**Sav** — kainatın adı  
**Sələnə** — Selenqa çayı  
**Sələnə** — cəhənnəm adı  
**Səmdükü** — yer adı  
**Sıçkançı** — bürc adı  
**Sıkat** — çay adı  
**Sındu** — Hindistan  
**Sögü** — çay adı  
**Stravst** — şəhər adı  
**Stabiş** — ulduz adı  
**Sukavatı** — buddistlərin qərb cənnəti  
**Sumır** — dağ adı  
**Supuşpit** — bağ adı  
**Suvastik Si** — monastır adı  
**Suyaklığ** — yer adı  
**Sükü Ögən** — çay adı

**Sağam** — Suriya  
**Şravst** — şəhər adı, Stravastra  
**Şirinalandri** — monastır adı

**Tabğaç** — Çin  
**Tai sul** — Müştəri ulduzu  
**Tayakı** — yer adı  
**Tamağ** — yer adı  
**Tamasavan** — monastır adı  
**Tanış** — ulduz adı  
**Tavğac** — Çin  
**Tavkaç** — Çin  
**Tasığ baş** — yer adı  
**Tiyük** — yer adı  
**Toksm** — yer adı  
**Tuşit** — yer adı  
**Tübüt** — Tibet  
**Tüküz** — yer adı  
**Tüpüt** — Tibet  
**Türgiş** — dövlət adı  
**Türtkil Çok** — yer adı

**Uçayan** — yer adı

**Udarabatiravat** --- ulduz adı  
**Urbilvani** — şəhər adı  
**Urıslum** — Qüds şəhəri  
**Urıslum** --- Qüds şəhəri  
**Uruğış** -- ulduz adı  
**Urupadati** -- yer adı  
**Utarabatiravat** — ulduz adı  
**Utrabadra** — ulduz adı  
**Utrapalquni** -- ulduz adı  
**Utraşadi** — ulduz adı  
**Uttarabhadrapada** — ulduz adı  
**Uttaranhadra** — ulduz adı  
**Uttaraphalquni** — ulduz adı  
**Uttarasadha** --- ulduz adı  
**Uza** — yer adı  
  
**Vakar** — ulduz adı

**Vaişali** — Hindistanın şimalında  
şəhər  
**Vayçanvat** — yer adı  
**Vıdar** -- dağ adı  
**Vihar** — ulduz adı  
**Vişak** — ulduz adı  
**Vriş** --- ulduz adı  
**Vrhar** — ulduz adı  
**Vukuu** — ulduz adı  
  
**Yal Turğan** — yer adı  
**Yaltumak** — yer adı  
**Yar** — çay adı  
**Yər** — yer adı  
**Yığac** — Müştəri ulduzu  
**Yitikən** -- Böyük Ayı bürcü  
**Yunkuu** -- Böyük Ayı bürcünün  
ulduzlarından biri

---

## MÜNDƏRİCAT

<i>Müəllifdən</i> .....	3
Göy türklər və qədim uyğurlar.....	4
Göy türkcə—azərbaycanca lüğət.....	29
Qədim uyğurca—azərbaycan lüğət.....	69

Noşriyyat redaktoru *Suliddin QASIMLI*  
Texniki redaktoru *Səlim ƏHİMƏDOV*  
Korrektoru *Lələ HACIYEVA*  
Kompüter tərtibatçısı *Esmira CABAROVA*  
Yığı operatorları *Şəfa MƏMMƏDOVA,*  
*Gülzadə CABAROVA*  
Buraxılışa məsul *Xumar YÜZBAŞOVA*

Yığılmağa verilmiş 25.01.1999. Çapa imzalanmış 4.10.2001.

Formatı 60x84 1/16.

Şərti ç.v. 11,2. Hesab n.v.15,8.

Tirajı 500 Sifariş 4. Qiyməti müqavilə ilə

Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı

Bakı 370004, Böyük Qala küç., 41.

Lisənziya: Seriya AB 022031. A — 031. 17.03.1999

Əlaqə telefonları:

92-56-34

93-59-46